

SƏMƏD MƏNSUR

SEÇİLMİŞ ƏSƏRLƏRİ

M. Məmmədov adına
Azərbaycan Milli
Kütühanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Tərtib edənlər:

Əliheydər Hüseynov
Tərana Hüseynova
Abbas Abdullayev

894.3611-de22

AZE

Səməd Mənsur. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 248 səh.

XX əsrin əvvəllerinin ictimai-siyasi və tarixi hadisələrlə zəngin dövründə Azərbaycan ədəbi fikrinin yetirdiyi tanınmış şairlərdən biri Səməd Mənsurdur. Tekcə klassik poeziya nümuneləri yaratmaqla kifayətlənməyib, hemçinin satirik şerin gözəl nümunələrini yaradan və "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndəsi olaraq da tanınan S.Mənsurun ustadları linkada milli şair dühamız Mehəmməd Füzuli, satirada isə böyük Mirzə Ələkbər Sabir idi.

Böyük ideallarla yaşayan və yaradıcılığının başlıca xəttini milli mənlik, Vətən və müstəqillik düşüncəsi təşkil edən şair dövrün haqsızlıqlarına dözə bilməmiş, vaxtsız dünyasını dəyişmişdir.

Neçə-neçə şeirləşmədə uğur qazandığı üçün "Mənsur" texollüsünə layiq görülen, "Hopsi rəngdir", "Naz et" və s. əsərləri XX əsr Azərbaycan poeziyasının qızıl fonduna daxil olan S.Mənsur eyni zamanda felyetonlar ustası, dramaturq, aktyor, naşir kimi də tanınmışdır.

Oxuculara təqdim olunan seçilmiş əsərlərindən ibarət bu kitaba milli istiqaləl vurğunu, amal şairi, mübariz şəxsiyyət Səməd Mənsurun uzun illər işiq üzü görməyən məzmunlu poetik parçaları ilə yanaşı, pyesləri, məqale və felyetolları da daxil edilmişdir.

ISBN10 9952-34-073-7

ISBN13 978-9952-34-073-0

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

"Azərbaycan dillində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

*Ölsəm man əger bir neçə kağızdan ibarət
Asarım olar anlayana rəhbəri-ibrət!*

ŞAİR, AKTYOR, DRAMATURQ...

İctimai-siyasi ve tarixi hadisələrlə zəngin bir dövr olan XX esrin əvvəllerində Azerbaycan ədəbiyyatı bir sıra görkəmlı sənətkarlar yetirmişdir. Keşməkeşli zəmanət onların başına çox oyunlar açıb, talelərlə oynasa da, bu şəxsiyyətlər Vətən və milletin azadlığı uğrunda heç bir fədakarlıqdan çox inməmişlər. Ədəbiyyatımızın çoxəsrlik zəngin ənənələrinə arxalanan bu qələm sahiblərinin hər biri öz qabiliyyət və imkamı dairəsində yazışdırılmış, milletin güzəranı, arzu, istekləri, mübarizəsi barədə öz ürək söz-lərini demişlər. 1905-ci il inqilabından sonra nisbi söz azadlığının verilməsi, qəzet və jurnalların çıxmazı bu yazarlara öz fikirlərini xalqa çatdırmaq imkanı vermişdir.

Bu gün təessüfle qeyd etməliyik ki, öz yaradıcılıqları ilə xalqımızın mədəniyyət tarixində unudulmaz sehifələr açmış bu şəxslərin hamısı, hətta 37-ci ilə qədər heyatdan köçənlər də, sovet quruluşunun dehşətli represiyalarından yaxalarını qurtara bilməmişlər. Bu baxımdan seçilmiş əsərlərini oxuculara təqdim etdiyimiz Səməd Mənsur xüsusi yer tutur.

Sovet dövründə S.Mənsurun əsərləri toplusunun çapa hazırlanması təşəbbüsünü göstərən, uzun müddət arxivlərdən onun əsərlərini toplayan filologiya elmləri namizədi Əliheydər Hüseynov olmuşdur. Müxtəlif məsul vəzifələrde fəaliyyət göstərdikdən sonra o, ömrünün sonuna kimi Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstututunda işləmiş, bir sıra müəlliflərin, o cümlədən S.Vurğunun çoxcildlik əsərləri toplusunu nəşr etdirmiş, "Molla Nəşrəddin" jurnalının transliterasiya edilərək yenidən çapa hazırlanmasına çalışmışdır. Hazırda təqdim olunan əsərlər toplusu onun fəaliyyətinin son sehifəsi olmuş, 1989-cu ilde qəfil ölüm onu bizim aramızdan aparmışdır. S.Mənsur sağlığında əsərlərinin çapına səy etmədiyindən heç bir əsəri nəşr edilmədiyi kimi, Ə.Hüseynovun topladıqları da uzun illər işq üzü görməyərək qalmışdı. Lakin həm S.Mənsurun, həm də Ə.Hüseynovun xatirələrini əziz tutaraq bir neçə il önce bu toplunu nəzərdən keçirdik. Topluya bir sıra elavə və düzəlişlər etdiyikdən sonra sizin nəzərinizə təqdim edirik.

Səməd Hacı Əhməd oğlu Kazimov (Səməd Mənsur) 1879-cu ilde Bakıda anadan olmuşdur. Uşaqlıqda xüsusi təhsil görməyən şair "Övladıma vəsiyyətlərim" de özü barədə belə yazır: "Çox gənc iken on beş, on altı yaşlarından kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım. Təbii zəkavətə malik olduğumdan hər şeyi tədqiq etmək, hər şeyi anlamaq təbii xasiyyətim oldu... Daimə yazıtlar ilə, kitablara ilə ugraşardım. Bir məsələ barəsində bu mütəfəkkirin fikir və nəzəriyyəsini digər bir mütəfəkkirin fikri və nəzəriyyəsi ilə müqayisə etmək vasitəsilə get-gedə özüm də müəyyən bir fikir və nəzəriyyə sahibi oldum..."

Bu parçadan göründüyü kimi, gənc Səmədin universitetləri hayat və kitablar olmuşdur. O, ağlı, zəkası ilə yaxşımı pisdən, düzü əyridən seçməyi öyrənmiş, özünü gelecek mübarizələrə hazırlamışdır.

S.Mənsur özünün yazdığını görə, 1908-ci ildən ədəbiyyat sahəsində çalışaraq Bakıda fəaliyyət göstərən "Məcməüs-şüəra" adlı ədəbi məclisin iştirakçıları olan Mirzə Əbdülxalıq Yusif, Əbdülxalıq Cənneti, Mikayılov Seydi, Buzovnalı Azər, Əlia Abbas Müzənnib, Əliağa Vahid və başqa sənətkarlardan öyrənmiş, onlara şeirləşmələrdə uğurlar qazanaraq "Mənsur" təxəllüsünə layiq görülmüş və poeziya sənətinin zirvəsinə ucalı bilmüşdir. Onu da qeyd edək ki, S.Mənsur "Məcməüs-şüəra" şairlerinin ekseriyətindən fərqli olaraq təkcə klassik poeziyanın nümunələrini yaratmaqla kifayətlənməmiş, zəmanəsinin aparıcı istiqaməti olan satirik şerin, yəni "Molla Nəşrəddin" ədəbi məktəbinin nümayəndəsi kimi də tanınmışdır. S.Mənsurun lirikada ustası Füzuli, satirada isə M.Ə.Sabir olmuşdur.

Şairə daha çox şöhrət qazandıran və eyni zamanda onun "ifşa"sına əsas verən lirik şeirləri, daha doğrusu, "Həpsi rəngdir" adlı bir məxəmməsi olmuşdur. Bu şeir 1919-cu il martın 22-də yazılmış və 1926-ci ilin mayında nəşr edilən "Ədəbi parçalar" məcməüsində "Klassik ədəbiyyatımızdan" yarımşərlivhəsi ilə dərc edilmişdir. Göründüyü kimi, hələ sağlığında klassik adlandırtılan S.Mənsurun yaradıcılığını şərti olaraq üç mərhələyə ayırmak olar: birinci mərhələ 1918-ci ilin evvəllerinə qədər, ikincisi 1918-1920-ci illər, üçüncüüsü isə Azerbaycanın bolşeviklər tərəfindən işğalından şairin ölümüne qədər olan dövr.

S.Mənsurun ilk şeirlərini ne vaxt yazdığını, yaxud ilk mətbüə əsəri barədə dəqiq fikir söylemək hələlik mümkün deyildir. "Seçilmiş əsərləri"ne daxil etdiyimiz "Qalemdir" rədifli qəzəli 5 avqust 1912-ci il tarixli "Taze xəber" qəzetiндə dərc edilmişdir. Şübəsiz ki, bu, gənc yaşılarından ədəbi yaradıcılığa başlayan şairin mətbuatda çıxartdığı ilk əsəri ola bilmezdi. Gələcək axtarışlar bu fikri təsdiqləyəcəkdir.

S.Mənsur yaradıcılığının ilk dövründə klassik üslubda şeirlər yazımaqla yanaşı, əsasən, bir satirik şair kimi fəaliyyət göstərir. Bir sıra met-

buat orqanlarında əşerlərini dərc etdirən, "Tuti" jurnalında fəal iştirak edən müəlliflərdən biri kimi, orada həm satirik şeirləri, həm də felyetonlarla çıxış etmesi buna əyani sübutdur. Bu sebəbdən, "Tuti" jurnalı haqqında yazan müəllifler S.Mənsurun da yaradıcılığına toxunmaya bilmezdilər. Professor N.Axundovun mətbuatla bağlı tədqiqatında şair haqqında dediklərinə diqqət yetirək: "Dinə münasibət mesələsində jurnalın əməkdaşlarının hamısı eyni mövqedə dayanmırıldılar. Bəziləri xalqın felakətdən xilası üçün Allahı köməye çağırıldılar. Bu məsələdə S.Mənsur fərqləndirdi. Onun neğmələrinin birində deyildirdi:

Ya Rebb, öz lütfünü kesmə millətdən,
Lütf qıl qurtaraq cəngi-zilletdən.
Bu möhlik yanğından saxla İslami,
Etmə bizi məhrum feyzü rəhmətdən".

Müəllif haqlıdır, Azərbaycanın XX əsr mollanəsreddinçi şairlərindən heç birisi ateist olmamışdır. Onlar, o cümlədən S.Mənsur da millətin inkişafında dinin müəyyən rol oynadığını qəbul etmiş, zəhmatkeş xalqı xurafatda saxlamağa çalışan yalançı ruhanilərə qarşı kəskin mübarizə aparmışdır.

Odur ki, N.Axundovun misal getirdiyi bu fikrə razılaşa bilmərik: "Lakin ele müəlliflər də tapılırdı ki, onlar mühafizəkarlığı qoruyur, köhne məsləkdən el çəkməməyə çağrırdı. Səməd Mənsurun Sabirin "Satıram" şerinə yazdığı bənzətməde deyildirdi:

"Tuti", çünki işimiz düşdü belə,
Sən də bu işdə bir az qıl ecole,
Yaz bu elanımızı, bildir ele,
Neçə illər çalışıb yiğdiq ələ,
İndi mən onları tek-tək satıram,
Gel, gel, ay müşteri, məslək satıram!"

Qəribədir, əger her hansı bir şair ustادına bənzətmə yazırsa, onun fikir və düşüncələrini təqdir edirse, bu necə "mühafizəkarlığı qorumaq, köhne məsləkdən el çəkməmək" kimi qiymətləndirilə bilər? Bir də axı satirik qəhrəmanın obrazı, məni ilə müəllifin görüşləri arasında berabərlik işarəsi qoymaq ne qədər doğrudur?

Əlbette, biz müəllifi günahlandırmاق fikrindən uzağıq. 60-ci illərdə S.Mənsurun adını çəkmək, onun şeirlərində nümunə vermek tədqiqatçıdan böyük cəsarət tələb edirdi. Təəssüflər olsun ki, bu cəsarət adı inkarlılıqdan irəli gedə bilməmişdi.

Eyni zamanda qeyd etmək istərdik ki, N.Axundov hemin kitabda 1906-1920-ci illərdə nəşr edilmiş 14 satira jurnalından 12-sini tədqiqat obyekti kimi araşdırıldığı halda, xalqımızın tarixinin əlamətdar bir dövründə nəşr edilən "Şeypur" və "Zənbür" məcmueləri fikrimizcə, obyektiv olmayan bu sözlərlə tədqiqatdan uzaqlaşdırılmışdı: "Onu da qeyd etmə lazımdır ki, müsavat ağalığı illərində "Şeypur" (1918-1919) və "Zənbür" (1919) kimi əksinqilabi mahiyyət daşıyan, burjuva-mülkədar hökmranlığını müdafiə edən "Gülgü" jurnalları da olmuşdur ki, onlar barede müfəsil danışmağı məqsədə uyğun bilmedik".

Bu fikirə də razılaşa bilmərik. S.Mənsur və onun yaradıcılığı ilə bağlı araşdırımlar apararkən "Şeypur"dan danışmamaq mümkün deyildir. Çünkü "Şeypur"un nəşri şairin yaradıcılığının ikinci mərhəlesinin başlangıcında əlamətdar bir hadisə idi. Ele ilk nömrəsində çap edilmiş "Altı ay" məqəlesində bu mətbuat orqanının məqsəd və məramı belə verilmişdi: "Bu altı ay müddətində çalınmağa çox şey var idi. Lakin "Şeypur" umuz yox idi. Şükür olsun, indi "Şeypur"umuzu parıldayanaya qədər temizləyib çalmağa başlayırıq..."

İndi sen də ele oynamamalısan ki, "Şeypur"umuz da səni biabır edən hava çalsın.

Bir həftəlik oynayanların havasını bundan belə biz həftədə bir dəfə çalıb aləmə xəber verəcəyik.

İndi oyna görək nə oynayırsan".

Məqalənin məzmunundan bəlli olur ki, "Şeypur" bir həftə erzində olanları qələmə almaq məqsədile üç ay yarım müddətində çıxmışdır. Cəmi 14 nömrəsi çap olunan "Şeypur"un redaktoru M.Ə.Sidqi, naşiri isə S.Mənsur olmuşdur. Bu məcmuənin demək olar ki, hər nömrəsində şairin satirik şeirləri ölkə daxilində və xaricdə baş verən siyasi məsələlərə münasibətdən tutmuş, milletinin maariflənməsi istəyi, ana dilinə olan düzülməz münasibət və s. məsələlərə qədər mövzu rəngarəngliyi ilə diqqəti cəlb edən, dialoq formasında yazılıan "Ziyalılarımız" başlıq silsile felyetonları dərc edilmişdir. S.Mənsur elə ilk felyetondan ziyalılarımızın öz dillerinə göstərdikləri ehtiraqsızlığı tənqid edərək ana dilini "ruslaşdırma" siyasetindən azad etməyə çağrıır. Övladlarının türkçə danışması tərbiyəsizliklərinə delalət edəcəyindən qorxan ziyalıların dililə: "İndi mənə deyirler ki, hökumət müsəlmanındır, gərək uşaqlar türk dili danışınlar. Pamiluy! Mən öz əlimlə öz uşaqlarımı necə portit eləyim? İndi gerek mən bunlara türk yatmağı, türk yeməyi, türk oynamağı öyredim. Onda bunlardan nə çıxar, axı bunlar gərək doktor, injener olsunlar" – deyərək indiyə qədər uşaqlarına rusça verdikləri tehsilden söhbət açır, biri digərini sakitləşdirərək buranın Qafqaz olduğunu, rusların köklərini buradan uzun müddət qazib

çıxarmaq mümkün olmayacağından danişaraq təskinlik verirlər. "Canım, sən özün yaxşı görürsen ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhne ağalarına ərz eləsinər.

Sən özün görürsen ki, tamam böyüklerimiz də həle sənin uşaqların kimi vaspitannıv adamlardırlar. Ağızlarının eyilmeyindən qorxub, türk dili öyrənmeyiblər. Həle indi de ki, müsəlmanlıqdır, yene bir-biri ilə rus dili danişır".

S.Mənsurun bir sıra felyetonlarında ürək ağrısı ile dəfələrlə qeyd etdiyi Qafqaz müsəlmanlarına qarşı olan münasibət, erməni-müsəlman qarşıdurmasında rusların tutduğu mövqə digər bir "Ziyalılarımız"da "sən elə demə, sən degilən ki, kaqda delo kasayetsya müsəlman, onda bolşevik də, menşevik də, daşnak da, maşnak da hamısı birdir" deyə qorxmadan təqnid edilirdi. Şair "Şeypur"da şeirlərini "Pompuşalı", felyetonlarını isə "Kənarçı Pompuşalı" imzaları ilə nəşr etdirirdi. Yeri gəlmışkən qeyd etmək istərdik ki, S.Mənsur müxtəlif mətbuat orqanlarında əserlərini çap etdiridikcə eyni bir gizli imzadan deyil, "Kəndli", "Mütəşair", "Tuti", "Şeypur" ve saire imzalarından da istifadə etmişdir.

Göründüyü kimi, S.Mənsur fealiyyətinin yeni bir sahəsilə də tanış oluruq. Naşırılık işinə şair 1917-ci ilin iyulunda böyük maddi çətinliklərle əldə etdiyi "Turan" elektrik mətbəəsində başlamış ve bu işi 1920-ci ilin mayına, yəni Azərbaycan qəsb edən bolşeviklərin mətbəələri "nasionallizirovat" edənə qədər davam etdirmişdir. Bu mətbəədə müxtəlif məsləkli bədii əsərlər, dərsliklər, elanlar, afişalarla yanaşı İran Demokratik Partiyasının Nizamnamesi, həmçinin "Hümmət", "Bakı Fehlə Konfransının exbarı", "Zəhmət sədasi", "Füqəra sədasi", "Al bayraq", "Hürriyyət" kimi bolşevik qəzetləri, "Yoldaş" adlı gənclər məcmuəsi, "Məşəl" satirik bolşevik jurnalı və s. çap olunmuşdur.

Naşırılık fealiyyəti, şübhəsiz ki, S.Mənsurun zamanın hadisələri, insanları ilə daha yaxından temasına geniş imkan yaradır və onun ictimai-siyasi təkamülünə əsaslı təsir göstərirdi. Bunun neticesidir ki, şairin en güclü lirik və satirik şeirləri məhz bu mərheledə yaranmışdır. Onların içerisinde XX əsr Azərbaycan poeziyasının qızıl fonduna daxil olan "Həpsi rəngdir", "Gülməlidir", "Sən mənim olsan", "Naz et" və s. nadir sənət inciləri vardır. Fikrimizce, S.Mənsuru repressiyaın tüğyan etdiyi en dehşətli illerde belə yaşıdan, tam unudulmasına imkan verməyen, yaddaşlardan silinməyə qoymayan məhz bu əsərlər olmuşdur. Bu yazının müəlliflərindən biri hələ universitet illerində, 50-ci illerin ortalarında ilk dəfə S.Mənsurla "tanış olmuş", şairin qüdretli poeziyasının dadi damağında, misraları yaddaşında əbedi mesken salmışdı. Öz telebələrinə bu misilsiz zövqü baxış edən qorxmaz müəllimimiz, gözəl ədəbiyyatşunas Əli Fehmi idi. O, heç bir dərslik və ədəbiyyatşünaslıq kitablarında nəşr edilmeyen "Naz et" şerini

bizə yazardırmış, Füzuli çeşməsindən "şəir badesi" içmis şairin misilsiz lirikasının derin təhlilini vermişdi. Bundan sonra biz ədəbiyyatçı gencərin daxili ələmında Ə.Cavad, H.Cavid, M.Müşfiq dünyası ilə yanaşı bir Səməd Mənsur dünyası da yaşamağa başlamışdı. Əlli ilə yaxındır ki, bu dünyanın işığına doğru yol gedirik.

Təessüflər olsun ki, keçən esrin 80-ci illərində S.Mənsur barede açıq danişmaq, yazmaq mümkün deyildi. Bu sahədə ilk addımı atan Cəfər Rəmzi İsmayıllızadə oldu. O, 1981 və 1987-ci illərde nəşr etdirdiyi "Deyilən söz yadigarı" adlı iki kitabında şairin 12 lirik və satirik şerini oxuculara təqdim etdi. Şairin 19 satirik şer "Mollanəsreddinçi şairlər" kitabında verilmişdir. Onlardan 12-si "Tuti", 7-si isə "Şeypur" jurnalında dərc edilmiş əsərlərdir ki, bu təşəbbüs artıq S.Mənsuru geniş oxucu kütlesinə məllanəsreddinçi-şair kimi tanır. Üçüncü təşəbbüs yazılı Anarın olmuşdur. O, avvalco "Ədəbiyyat" qəzeti 28 mart 1992-ci il tarixli nömrəsində S.Mənsurun 1925-ci ildə yazdığı üç şerini ön sözə oxuculara təqdim etmiş, bir il sonra isə şairin ilk kitabı "Yığcam" və menali ön sözü ilə çap etdirmiştir. İki çap verəqi həcmində olan bu kitabçada indiye qədər işq üzü görməyən 6-7 şerin üzə çıxarılması S.Mənsurun cəsur bir sənətkar olduğunu və unudulmaq cezasına məhkum edilməsinin səbəbini çox gözəl açıqlayır.

S.Mənsur yaradıcılığının üçüncü merhələsinə məxsus olan bu şeirlər irticəsi sovet siyasetinə vurulan elə bir ədəbi zərbədir ki, hələlik ifşaçılıq gücünə, "baltanı kökündən vurmaq" qabiliyyətinə görə həmin dövrə (1925) onlara bərabər ola biləcək ədəbi nümunelərə rast gəlmirik.

Təessüflə qeyd etmək istərdik ki, S.Mənsurda öz yaradıcılıq mehsullarına biganə bir münasibət olmuşdur. Məsələn, şairlə eyni dövrə yazıcılarından Ə.Müznibin həmin illerdə iyirmiye yaxın kitab və kitabçası çıxdığı halda S.Mənsurun sağlığında bir kitabçası da işq üzü görməmişdi. Halbuki, onun yuxarıda qeyd etdiyimiz kimi, 1917-1920-ci illərdə özüne məxsus mətbəəsi olmuş və naşir kimi semərəli fealiyyət göstərmişdir. 1924-cü ildə Azərbaycan ədəbiyyatçıları cəmiyyətinə daxil olmaq üçün yazdığı "Sorğu vərəqi"ndəki aşağıdakı cavabı bu məsələyə müəyyən aydınlıq getirir: "Əşar parçaları yazıram, fəqət hifz etməyirəm. Yazdığım bir neçə beytlər Təqnid-Təbliğ Teatrosunda məhfuzdur".

Naşırılık fealiyyətə yanaşı, şair müxtəlif mətbuat orqanlarında, o cümlədən "Molla Nesreddin", "İqbəl", "Bəsirət", "Şeypur", "Ədəbi parçalar" və sairede lirik və satirik şeir və felyetonlarını dərc etdirmiştir. Felyetonlarının birində "yazılması və təqnid edilməsi lazımlı gələn şeylər hər vaxt yazılıcaqdır" xəttini tutan şairin bu fikri bütün yazılarında öz əksini tapmışdır. S.Mənsurun ölümü ilə əlaqədar Ə.Müznibin yazdığı nekroloqunda şairə və onun yaradıcılığına verilən böyük qiymət diqqətəlayiqdir: "Aprel

inqilabından sonra Şura idarələrində qulluq etmiş, "Molla Nəsrəddin" məcmüsəsinə də satiralar yazmışdır. Lakin satiraları nə qədər Sabirə təqfid edərək yazımişsa da, fəqət Sabir qədər müvəffəqiyyətə müvəffəq ola bilməmişdir. Bununla bərabər satiraları tənqidin cəhətindən qüvvətlidir. Sabirdən başqa bütün müasir şairlərlə bərabərlik edəcək dərəcədə qüvvəli olması menzum mələrləndən bəlliidir".

Milletinin azadlığını, Vətənin istiqəlalını varlığı qədər sevən S.Mənsurun tənqid hədəfi dövrünün bütün ictimai-siyasi hadisələri, qolçomaqlar, beyler, hiyləgər mollalar, millətinin savadsızlığı olmuşdur. Xalqının maariflənməsini arzulayan, onun geləcəyi üçün narahat olan şair başqa millətlərin hüner göstərərək nələrə sahib olduqlarını, elm sahəsində nələri fəth etdiklərini "Bir möminin avropalıya xitabı" satirrasında təsvir edir. Bu şerində başqa millətlərin yerin üstündə, okeanın dibində axtarışlar etdiyi, yeni-yeni kəşflər nəticəsində irəlilədiyi bir zamanda milletinin geridə qalmasına acı-acı güllür:

Uydurma dərin ağlını vəzi-üləməyə,
Bir saatını boş yerə sən vermə fənayə,
Tap texnikanı, padşah ol ərza, səməyə,
Bul, istər isən getməyə yol ulduza, Aye,
Sal elm yolunda başını dərdə, bəlayə,
Məruzə oxu texnikalardan cühəlayə,
Lazım deyil, elbəttə, bular biz üqəlayə.
Beş gün bu cahanda quru bir nam mənə bəsdir,
Üqbədə isə cənnəti-rizvan mənə bəsdir.

"Bulvar qəhrəmanları", "Cavan həkimlərimizə" və bu kimi digər şeirlərində şair, hətta oxuyub savad almış genclərin belə öz vaxtlarını boş, səməresiz keçirdiklərinə üzəkdən kədərləndiyini göstərir.

Oxuculara təqdim olunan bu toplunu əline alan hər bir oxucu S.Mənsurun amal, ideya, məslek sahibi, saf vicdanlı, heç kesin qarşısında eyilməz, mübariz bir şəxsiyyət olduğunu bilməlidir. O, öz övladlarına və onların şəxsində bütün gəncliyyə də məhz bu meziyyətləri təlqin edərək yazır: "Bu zəmanət alçaqlıq zamanı, ayaqöpenlər, vicdansızlar meydanıdır. Bu zəmanədə hər kəs vicdanını satmaqla yaşıyır. Vicdanlar alğı-satqı malı olmuşdur. Üzərdən həyalar mədüm olmuşlar. İnsaf və mürüvvətdən əsər qalmamışdır. Lakin mən, atanız vicdanımı hifz etdim. Hər bir ağırlığa təhəmmül etdim. Ac da qaldım, təməllüq etmedim. Kimsənin qabığında kiçilmediim. Üzümün həyasını, qəlbimin insafını heç bir təhlükə qarşısında qaib etmədim".

Yaşadığı dəhşətli mühitdə alçaqlar, satqınlar, məsləksizlər arasında sənətkar sanki boğulur, üsyən qaldırır, fəryad edirdi. "Həpsi rəngdir" mütəmməsi məhz belə bir etirazın, üsyənin eks-sədəsi deyilmi?

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
Görəmdim heç kəsde bir niyyət qərezdən maeda,
Küllən əbnayı-başer öz nefsine olmuş fəda,
Nefsi uğrunda görürse hər bəla, hər macəra,
"Məslək"ə isnad edər, məslək, dəyanət rəngdir.

Keşməkeşli bir dövrə, müxtəlif partiyaların, fırqələrin yarandığı bir vaxtda yaşayan şair "Sorğu verəqi"ndə göstərdiyi kimi, "Komunist Partiyasının və Gençlər İttifaqının üzvü olmamış", Müsavat hökumətinə qarşı müxalif mövqə tutmuş, onun orqanlarında bir əser belə nəşr etdirmemişdir. Ümumiyyətlə, heç bir partiya mensubiyəti olmayan şair onların məramnamələrinə inanmamış, fırqələri, onların rəhbərlerinin əməllərini təhlil edərək dəfələrle satira ateşinə tutmuşdu.

Fırqələr, onların heç təşkilii,
Biliyorsanmı nədən təvili?
Yenə əvvəl dediyim hirsü qərez,
Əvet, ol bizlərə məxsus mərəz.
Görəcəksən baxaraq fırqələri
Xoş eməldən hamı məhrumü bəri,
Bunların solları sağdan daha şum,
Sağları soldan otuz qat məzmmum.
Solları sərvəti məbəd sanan,
Təməh odlarına peyvestə yanın.
Sağları kibrü qürür övladı,
Füqəranın qan içən cəlladı.

"Nicat" cəmiyyəti haqqında" başlıqlı satirásında S.Mənsur fırqəciliyin məsləksizliyindən belə yazar: "Başqa şəhərlər bir tərəfə qalsın, Bakı göz qabağındadır. Onun beş-altı cəmiyyətleri var. Əlan hamisinin sədri milyonerlərdir. Şükür olsun Allaha, ne olub megar? İşlərimiz qabağa getmeyirmi? Bu axır vaxtlarda "Nicat"da yiğişib, oranın işlərini oxumuşlar əlinə salmaq istəyənlərin eger üzümüze gələn "Nicat"ın təzə seçimində ağız-burunları layiqince ezilmədi, onda evimiz yıldı. Bu baredə Bakıda bir-iki adama arxayı olurraq ki, onlar haqq-nahaq hansı tərəfə eyilsinlər, o tərəf batacaqdır. Ümidvarıq ki, haman cənablar bu dəfə də iş, bılık, məslək tərəfinə deyil, aşna, dostluq, vodka, pul tərəfinə eyiləcekdirler".

Bir sözle, S.Mənsur zəhmətkeşlerin, eziplenlerin sadiq dostu, ezenlərin, zülmkarların və onlara xidmət göstərən satqınların, simasızların barışmaz düşməni olmuşdur. Xüsusilə, məslək dellallarına qarşı çıxışı daha koskin olurdu. Şair tanıldığı, təbietinə yaxşı belə olduğunu "firqə üzvünü" belə seviyyələndirirdi:

Adını firqəçi qoy, fehlə tərefdarı görün,
Yeri düşdükdə də burjuylana sarı görün.

Yel hayandan əsir isə o yana tut üzünü,
Gündə bir rəngə düşüb gah qara, gah sarı görün.

A canım, pul gərək insana, nə lazım məslək,
Harda xeyrin olur isə, ora gəl, bari görün.

Bələ satqınlardan eziplenlerin, azadlığa can atanların heç bir nicat görməyəcəyi nəticəsinə gələn şair yazar:

Ah, ey burlara ümmid qılan,
Bu ümidi əlem içəri yaxılan,

Tutaraq damənin azadəlerin,
"Füqəra hamisi" üftadəlerin.

Böyləliklə, dedik azad olarız,
Bilmədik bir daha berbad olarız.

S.Mənsur yaradıcılığının ikinci mərhəlesinin məhsulu olan bu əsərlər aydın göstərir ki, o, zamanəsinin heç bir ictimai-siyasi qüvvəsinə tam arxalana bilməmişdi. Bu şübhələrini şair bələ ifadə edirdi:

Bigünah kəsləri mərhumi-səadət eləyen,
Qəlbsiz ehli-cəfa bizdə də var, sizdə də var...

Gerçi bizlər elədik qibleyi-aləm terkin,
Yenidən xan, bəy, ağa bizdə də var, sizdə də var.

Səksən ildən artıq bir dövr keçdikdən sonra şairin bu şübhə və nəticələrinə heyran qalmaya bilmişən. Çünkü bolşeviklərin bütün insanları xoşbəxt, dünyani isə cənnət edəcəkləri barədəki əfsanələrinə inananlar çox olsa da S.Mənsur belə səhvlerdən uzaq olmuşdur:

Derlər: "Ərzi-beşər axır olacaqdır cənnət",
Bələ bir zənni-xəta bizdə də var, sizdə də var.

Ele buna görə də S.Mənsur Azərbaycanın bolşeviklər tərəfindən fetini dövrün bir sıra şairleri kimi sevincə qarşılamadı. Təmkinlə, ağılla baş vermiş hadisələri qiymətləndirən şair 1920-ci il mayın 15-də "Beynəlmileliyyət" adlı şerini nəşr etdirdi. Müəllif yaradıcılığının son mərhəlesinin başlangıcı olan bu əsərində də əvvəlkilərdə olduğu kimi, yenə də hər hansı bir qüvvəyə deyil, müdafiəçisi ve şairi olduğu zəhmətkeşlərə, yoxsullara müraciət edir:

Qalx, ey əli min dürüü qabarla qabaran er!
ƏzgİN əlinin sövlətini aləmə göstər!

İllerlə səni qul edəni məhv edəcəksen,
Hər bir bəşəri kendinə bilməklə bərabər!..

Bu əsərində şair konkret millet adı çəkmədən, "Birlik, yənə birlik demiş ərbəbi-təsəvvür", "Səs çıxmayacaq, yaxşı demişler ki, tek əldən", – deyə mücerred beynəlmilelçilikdən söhbət açır, onun zəhmətkeşler üçün əhəmiyyətindən bəhs edir. Lakin özlüyündə çox işqli bir ideya olan beynəlmileliyyət prinsipləri yaşıdığı mühitə, heyata tətbiq zamanı özünü doğrultmurdu. 1918-1920-ci illərdə Zaqafqaziyada baş verən hadisələr, ermənilərin, daşnak-bolşevik bandalarının Azerbaycan xalqına qarşı törətdikləri milli qırqınlar, xüsusilə 1918-ci il mart facieleri beynəlmileliyyət ideyasına olan böyük ümidi kökündən sarsılmışdı və S.Mənsur da bunu gözel bilirdi. Hətta Qafqazda ən beynəlmilelçi şairlərdən biri olan M.Hadinin de fikirlərinə rəxnə düşmüş, milletlər birliyinin gücünə olan inamı sarsılmışdı. O, vərəqə şəklində çap etdirdiyi və əvvəlində "Səməd Mənsur qardaşımı" sözlerini yazdığını "Hərarəti şeir və yaxud qızdırımlı halimdə sağlamalarım" adlı əsərində yazdı:

Dedim qabil deyildir qardaş etmək cümle əqvamı,
İvanla Arşakı, soñi Xudadadı görən gündən.

Bolşeviklərin bu ikiüzlü siyaseti, yəni sözə işin bir-birinə uyğun gelməməsi onlara ümid bəsleyənlər arasında böyük narazılıqlara səbəb olurdu. S.Mənsur isə sanki "Beynəlmileliyyət" şerini ilə Azerbaycanı qan içində boğan bolşeviklərə onların programını, xalqlar arasında dostluq haqqında yazdıqlarını xatırlatmaq istəyirdi.

Haqqında danışdığımız şeirdən beş gün sonra S.Mənsur "Yoldaş Nərimanovun vüruduna təbrik" şerini çap etdirir. Burada şair Azerbaycan xal-

qının öz rəhbərinə olan məhəbbət və ümidiini eks etdirərək şəri bu misralarla tamamlayır:

Adın eşitcək ümumən könüllər aldı sükun,
Üzün görən nigaranlar nigahi oldu sürür.
Edər bu gün bu vürudunu zəiflər təbrik,
Deyər ki, "çox yaşa, yoldaş, ol bəzəndə Mənsur".

Ümumiyyatla, bu şeir şairin misilsiz gələcək mübarizəsinin başlanğıçıdır. Çünkü o, Sovet Rusiyası və bolşeviklər partiyasının Azərbaycana qarşı apardığı mənşur müstəmləkəçilik və şovinizm siyasetini dərk edəndən sonra elə nifrat və qezəblə mübarizəyə qalxdı ki, bunun məslini həmin dövrün heç bir qəlam sahibində görmürük.

Türk xalqının düşmənləri onun böyük oğlu N.Nerimanova beslənən ümidişlərin həyata keçirilməsinə imkan vermedilər. O, Azərbaycanın bütövlüyü, milletin ağır iqtisadi vəziyyətdən çıxması, maariflənməsi, yeni quruluşun öz mahiyyətinə və yoxsul sınıfların arzularına müvafiq inkişafı uğrundakı mübarizəsində demək olar ki, tek qalmışdı. Onu əhatə edən rus, erməni, yəhudi milletçilərlə yanaşı, hətta türk millətindən olan yerli kommunistlər de Azərbaycan müstəqilliyinin ziddinə fealiyyət göstərdilər. Bütün bu dəhşətli faktlar N.Nerimanovun 1923-1924-cü illərdə Staline məktub şəklində yazdığı "Ucqarlıarda inqilabımızın tarixinə dair" əsərində öz dahiyanə eksini tapmış və xalqımızın böyük oğluna çox baha başa gəlmışdı. Uzun illər xalqımızdan gizlədilən bu sənəd Azərbaycan oxucularına ancaq 1992-ci ilde çatdırılmışdı.

S.Mensur yaradıcılığının 1920-1926-ci illeri əhatə edən son mərhələsindəki bir neçə ictimai-siyasi məzmunlu lirik şeirləri istisna olmaqla, əsasən, satira və sehne əsərləri yazılmışdır. Fikrimizcə, onun bir sənətkar kimi edəbiyyat tarixində silinməsinin, unudulmasına əsas səbəbi də məhz bu illərdə yazılmış, lakin neşr edilməyib əldən-ələ, dildən-dilə gəzən satiraları olmuşdur.

Sovet dövründə "Satir-aqıt" sehnəsinin yaranması ilə o, yeddi pyes yazmışdır. Onlardan yalnız biri, "Dövlətin tehsili və tesiri" 1923-cü ilə Bakıda neşr olunmuşdur. Digər altı pyes – "Maarif", "Cinayət", "Dərvish", "Rəzalet səbəbəri", "Mükafat" və "Aktyor" müəllifin "Seçilmiş əsərlər" inə daxil edilir. Bu pyeslərin də mövzusu yaradıcılığı boyu onu narahat edən, həmişə düşündürən – milletinin maariflənməsi, ölkəsinin azad, hüquqi müsəlman dövləti kimi görmek arzusu və digər məsələlərə toxunmaqla bərabər, əsasən, "Satir-aqıt" in telebələrinə uyğun yazılmışdır. Həcmə böyük olmayan bu əsərlərin sehne heyati xüsusi araşdırmalarının mövzusu ola bilər.

Hərtərəfli istedadə malik və teatrın böyük pərestişkarı olan S.Mənsur dram əsərləri yazımcı yanaşı, türk ədəbiyyatından tərcümələr də etmiş və bu əsərlərin sehnədə ifa edilməsində böyük rol olmuşdur. Dilimizə çevirdiyi "Dəmirçi Gavə" və "Əhdə vəfa" əsərlərinin tamaşaları haqqında yazılın məqələlərdə onun yaratdığı rolların tamaşaçılar tərəfindən böyük alqışlarla karşılaşması diqqəti cəlb edir. "İqbəl" qəzetiinin 1913-cü il nömrəsində çıxan "Gaveyi ahəngər" ("Dəmirçi Gavə") tamaşası haqqında verilmiş yazidə: "Sözü az, mənası çox və ümumin diqqətini cəlb edəcək hərəkətə malik olan Gavə rəolini Mənsur cənabları ondan göznləniləndə çox artıq və müvəffəqiyət ilə aparırdı. Mənsur cənabları bir-iki ildir ki, sehnəyə çıxır. Lakin bu bir-iki ildə on illik bir artist qədər təcrübə qazanıb ümumi özündən məmən edəcək qədər gözəl oynayır. İşdə bunun üçün idi ki, dəfeatla alqışlanırı".

Həmin qəzeti "Əhdə vəfa" tamaşasından sonra yazılın rəyde – "Səməd Mənsur əfəndi tam bir atanın oğlunu qətl edib də çekdiyi vicdan əzabını sehnədə deyil, həyatda göstərilən qaydada göstərirdi" kimi ifadələr onun qısa bir müddətdə sehnədə qazandığı müvəffəqiyətlərinə verilən qiymətdir. Bu rəyə tamaşanın sonunda S.Mənsurun üzünü tamaşaçılara tutaraq təvazökarlıqla dedikləri qələmə alınmışdır:

"Doğrudur ki, insanın boynunda böyük vəzifələr vardır. Nə qarınca kimi bütün ömrünü özü üçün azuqə yiğmaga sərf etmelidir və ne də bülbü'l kimi zövq və eylence ilə qəflətdə keçirməlidir. Bu nöqtəyi-nəzərə alaraq, möhtərem yoldaşlarının müavinəti ilə milletimizin yetim və sahibsiz balalarının telim və terbiyəsi yolunda çalışmaqdadayam. Bu yolda öz fikrimin hüsülu üçün Allah-tala bezzətlərindən müvəffəqiyət və arkadaşlarından müavinət dileyirəm".

Vətən, millet, müstəqillik, milli mənlik anlayışları S.Mənsur yaradıcılığının əsas mövzularını, ana xəttini təşkil edir. Bu böyük düşüncə və amallarla yaşayıb yaradan şair dövrünün haqsızlıqlarına dözə bilməyərək 1927-ci ilin ilk günlərində 47 yaşında dünyasını dəyişmişdi.

Şairin vaxtsız ölümü münasibətlə Ə.Müznibin ürək ağrısı ilə yazdıqları müasirlərinin ona verdikleri böyük qiymətin nümunələrindəndir. "Səməd Mənsur istedadə simalar Azərbaycanda deyil, başqa yerlərdə də nadir yetişə bilir. Şairlikdən başqa musiqişünas, tarçalan və oxuyan idi. Eyni zamanda buxalterliyi mükemmel surətdə bacarırdı. Sehnədə iştirak etməyə qabiliyyəti vardı. Nə çarə ki, çox vaxtsız tərki-həyat etdi".

Həmin fikri Buzovnaltı Azer işə nəzmə sox gözəl demişdir:

"Hara getdi, hamı Səməd Mensur?!

Şüara içərə fazili-məşhur.

Şeirguluqda saniyi-Həssan,
Həmi xanəndə, hem nəvazəndə,
Barbüdlar ona kəmin bəndə”.

Yeri gəlmışken qeyd etmək istərdik ki, S.Mensurun da son şeirlərin-dən biri – “Möhtəram dostum ve qələm arkadaşım Azer əfəndiyə” ünvanlanmışdı. Bu şerin bir beytində

Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş –
Dost-düşmən onu mehv etməyi ister, Azer!

– deyildiyi kimi, şairin belə dost, düşmən olindən ağır əzab-əziyyət çəkdiyi aydınlaşır. Xalqına edilən təcavüza, zülma, təhqirlərə döza bilməyen şairin mənəvi ve ruhi sarsıntılarının nəticəsində ürək ağrısına tutulmasının sebəbi – “Qocalıqdanmı? Yox, asayışı-qəlbim pozulub” mîrasında öz əksini tapmışdır. Belə bir xəstə ürəklə çox yaşaya bilməyən şair dün-yadan bedgürman getmədi. Yaradıcılığı boyu əsərlərində öz əksini tapan milletinin maariflənməsi, vətəninin hüquqi bir dövlət olması arzularını şair, oğluna etdiyi vəsiyyətində belə ifade etmişdi:

“Bizim də ölkədə, Əhməd, gələr bir öyle zaman,
Hüquqa malik olur millət, güür vətənim...
O gün məzarımı qoş! Sanma bir ovuc xakim,
O gün vürudunu gözler o xaki-qəmnakim”.

Vətənin azadlığı, milletinin maariflənməsi üçün var gücü ilə çalışan, bu yolda heç bir hədə-qorxudan çəkinməyen bu mübariz poeziya kütləvi oxucuya çatdırılmağa ve minillik Azərbaycan ədəbiyyatının tərkib hissəsi olmağa layiqdir. Çünkü, rus bolşeviklərinin Azerbaycanı qəsb etmesi, onun xalqını misilsiz işgəncələrə məruz qoyması qəsbkarlara qarşı geniş miqyasda üsyan ve etirazlara səbəb olduğu kimi, həmin dövrün sənətkarlarının qələmili bu nifrəti eks etdirən dərin məzmunlu əsərlərin yazılışları ilə nəticələnmişdir. Bu üsyan kar ədəbiyyatın görkəmli nümayəndələrindən biri de məhz şair, aktyor, dramaturq – S.Mənsur olmuşdur.

Şairin həsrətini çəkdiyi azad, müstəqil Azərbaycana qayıdışı çox uzun çəkdi. Bizcə, S.Mənsurun bir sənətkar kimi hayatı da bundan sonra başlayır. Uğurlu olsun!

*Abbas Abdullayev
Tərənnə Hüseynova*



QƏZƏL

Tiri-qəmzən dili-zarımla tutub ünsü əlaiq,
Əksi-hikmətdir ol şey ki ola eşqə müvafiq.

Çeşmi-məstiniş verən mərdümünə oldu müqəllid,
Əqli-nabaliğimiz kəsb edə ta rəmzi-dəqaiq.

Dili-üşşaqı ki sədparə qılı tiği-məlamət,
Paralar nuru əcəbdirmi ola göylərə faiq.

Mərəzi-eşqə müalic olu, qabilmi təbabət,
Tiri-eşqin hədəfi olmağa gər sinədü şaiq.

Tərki-tən qıl, olasan kişvəri-dildarə mühacir,
Şəmü pərvanə hədisin oxu, ey aşiqi-sadiq!

Qabil olmazdı mühim can verə əmvatə Məsiha,
Verməsəydı ləbin ecazi belə əmrə rizalıq.

Bizə hicran odu, eğyarə vüsal olsa da qismət,
MİN təşəkkür ki, bu müştaqın olub cövrüne layiq.

QƏLƏMDİR

Ehrazi-məqamat üçün alat qələmdir,
Həm aləti-təhsili-kəmalat qələmdir.

Övraqi-vücud üzrə çəkən nəqşeyi-məna,
Nəqqaşı-dili-əhli-xəyalat qələmdir.

Əbnayi-bəşər feyzi-qələmdən olu fayız,
Bəxş eyləyən afaqə füyuzat qələmdir.

Təqrir qılan dideyi-nasuti olursa,
Gər məskən ona çeşmeyi-zülmat qələmdir.

Bışübə qələm şəşəeyi-qəlbi-bəşərdir,
İnsanlar üçün fəxri-mübahat qələmdir.

Çün tərbiyeyi-növi-bəşərdir ona möhtac,
Vazeh bu ki, ümmül-ədəbiyyat qəlemdir.

Ayati-ilahidən imiş xilqəti, həqqə, –
Kim, qüdrəti-xəllaq üçün isbat qəlemdir.

SÖZ

Bir səd qədər qəlb danışır düşvar söz,
Əqlidir xurşidi-rəxşan, pərtövi-ənvar söz.
Sözdür rizqi-nəfs üçün əsbabi-sühl, əlati-cəng,
Qəlbi-mecruhun şəfəsi tiği-cövherdar söz.
Rehməti-xəllaqə nayıl söz qananlardır fəqət,
Əql olan başlarda cənnət, təhtəhul-ənhar söz.
Natiq öz nitqində izhar eyləyer idrakını,
Çünki hissü qəlb təşxisindədir meyar söz.
Sözlə aləm tapdı xilqət, sözlə qəlb oldu şühud,
Cümle əsrəri-nihamı eylədi izhar söz.
Aləmi-lahutdən Cibriltək eylər nüzul,
Səmi-nasuti qılar her ləhze bəhrələnmiş söz.
Bu dürü-püqiyətli halilə istemal qıl,
Ta kəsafətli qərezlə olmaya murdar söz.
Söz fünumunda meharətsiz gərək etsin sükut,
Həm müxərrebdir könül mülküñə, həm memar söz.
Söz eşit, Mənsur, ta təkmil edə idrakını,
Zərreyi-xaki qılar əlməsi-qiyətdar söz.

TƏXMİS

Gel-gel, ey lalərəxüm, bülbüli-şirinsüxənim,
Ömr bağında xəzan oldu gülüm, yasəmənim,
Çak-çak oldu qəza tiği ile bəs ki tənim,
“Pənbəyi-dağı-cünun içərə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim”.

Eşq hər qəlbi-siyahə məhək olmaz, ey dil,
Tutiyi-natiqə insan demok olmaz, ey dil,
Eşq sırrın çocuğa söylemək olmaz, ey dil,
“Canı canan diləmiş, verməmək olmaz, ey dil,
Ne niza eyləyəlim, ol nə senindir, nə mənim”.

Kimi azadədi zənciri-cünun tövqindən,
Bixebər suzi-ciyyərdidə könül zövqindən,
Mən xoşam parələnə qəlbim əger ovqindən,
“Daş delər ahim oxu şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim”.

Təni-naçız ki ruh aleminə aletdir,
Yaxalıım eşq oduna, ruhə bu bir rahətdir,
Oxların dəlsə əger sinəmizi, rəhmətdir,
“Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim”.

Aşıqəm safdərun, yoxdu həsəddən xəbərim,
Ömr bağında mənim eşqdır ancaq səmərim,
Bülbülm – naleyi-dil, cami-meyim – çəşmi-tərim,
“Eşq sərgəstəsiyəm, seyli-sırışk içərə yerim,
Bir hübabəm ki, həvədən doludur pirəhənim”.

Xuni-dil badəm isə, başda xumarım sənsən,
Mən neyi-bəzmi-qəməm, nalevü zarım sənsən,
Nergisim, yasəmənim, laleüzərəm sənsən,
“Bülbüli-qəmzədəyəm, bağış baharım sənsən,
Dehenü qəddü rüxün qönçəvü sərvü səmənim”.

Dəmə, Mənsur ki, həp naledürür göftərin,
Naledən başqa ne göftəri olar bimərin?
Eşqə serf eyle, könül, cümə təvanın, varın,
“Edəməm tərk, Füzuli, səri-kuyin yarın”,
Nə qədər zülm yetirsə, mənə xoşdur vətənim.

SEYYİDİ-ŞİRVANİYƏ¹ NƏZİRƏ

Olmuş əknun Bisütuni-ömrü çapmaq pişəmiz,
Vesli-Şirini-əməldir müttəsil əndişəmiz.

Uydu dil ifriteyi-dövrani-dun təzvirinə,
Parə-parə qıldı fərqi-arızunu tişəmiz.

Tökdü tufani-denaət şaxü bərgi-milləti,
Tışraya düşmüş səlamət torpağından rişəmiz.

Kişveri-dil cengelistani-bəlavü xövfdır –
Kim, olubdur canevər xeylinə məskən bişəmiz.

Bir də qeflet badəsin töksək cəhalet camına,
Lənү nifret daşlarından parələnsin şışəmiz.

MÜRĞİ-CAN OLMUŞSA

Mürği-can olmuşsa dəmi-dəhri-dunə paybənd,
Yansa da cismim qəzanın odlarına çün səpənd.

Xatirimdən sanma məhv olsun həvayı-aşıyan,
Ol həvəslə bəslərəm könlümde ümmidi-bülənd.

Təlxikam olmam cahan zəhrindən esla yes ilə
Tutiyi-təbim bulur ümmid ilə minqarə kənd.

Damə bend olmuşlara təşviş verməz fayidə,
Seyd boynundan təlaş etməklə açılmaz kemənd.

Aşıqi-huşyar vəsli-yarə fürsətçi olar,
Səbr lazımlı hər qədər əgyardən yetər gəzənd.

Vardır, zənnimcə, hər məhbusə ümmidi-xilas,
Cahilənə olmasa öz nəfsinin qeydində bənd.

Hər kəsin öz əhdi-mazisi ona ayinədir,
Onda görsün ki, nədən olmuş zəlilü müstəmənd.

Şahidi-məqsud vəslin görməz ərbəbi-qürur,
Tapmağa yol kuyi-yarə pirdən guş eyle pənd.

Olmusan, Mənsur, insan, görmüsən nöqsanını,
Şəxsi xudbinliklə olmaz xalq içinde ərcümənd.

QƏZƏL

Saqı, eksin mərdümi-çeşmimə gər göstərsə cam,
Badəxar olmaz meyi-təlxindən hərgiz təlxkam.

Bilmedin könlüm ki, tirəndəz kimdir dəhrdə,
Lacerəm zəxmindən eylərsən fəğan hər sübhü şam.

Əndəlibi-zarin əfəganı gülə qılmaz əsər,
Ol nəzakətzat gülzar içrə olmuş xarə ram.

İndi bildim ki, çırığı-əqlidə yoxdur o nur,
Ta həyatın sehnəsindən eyləsin defi-zülam.

Ey bəsa, əhli-kamal olmuş əsiri-dami-eşq,
Ey bəsa, cahil tutar ərşi-səadətdə məqam.

Ol qədər də qalmamışdır yekşər olsun bərtəref,
Bu səvadi-çeşmim çün baranı yağmışdır tamam.

Səbr qıl, Mənsur, kim sabir tapar rahi-nicat,
Vəzi-dövran qalmamış yekşən, həp qalmaz müdam.

QƏRƏZ

Yıxdı islam evini penceyi-qəddari-qərez,
Qıldı rövşən günü müslüm gözünə tar qərez.

Eyleyə məscidü mehrabdə isbatı-vücud,
Göstərə guşeyi-meyxanədə rüxsar qərez.

Həm ticarətdə, ibadətdə, siyasetdə dəxi,
Eyləyər qüvvəyi-mafəvqini izhar qərez.

Gərçi ərbəbi-bəsirət eylədi sey tamam
Ki, maarif işinə qılmaya azarı-qərez,

Leyk bihudə imiş seyi o biçarələrin
Ki, o aləmdə də germ eylədi bazar qərez.

Əl qərez, xamə qərez, lövh qərez, hibr* qərez,
Baş qərez, fikr qərez, nəşr ilə əşar qərez.

Ədəbiyyatımıza iştə budur xidmetmiz
Ki, yazış göstərək əşarde tekrar qərez.

Noğa, pir olsa müsəlman kişi, ya ki cavan,
Müxtəsər, qoymayacaq onları bikar qərez.

Ah, ya Rəbbi, tərəhhüm eylə əhvalimizə,
Bunca da qoyma bizi eyləye murdar qərez.

ETSƏ RƏHM

Etsə rəhm üftadələr halına piri-meyfuruş,
Bir qədəhdən əxz edər mədhuşlər idrakü huş.

Hər kimin kim, könlü yanmaz eşqi-yar odlarına,
Öyle eşxası kemal əhli hesab eylər nəğuş.

* Hib - mürekkeb

Məktəbi-eşq içərə min rəmzü dəqayıq öyrənir,
Hər kimin olsa qulağı xılqətən hikmətnüyüş.

Vəsli-canan ləzzətin pervane yana-yana nəql
Eylər idi müstəməndən-fəraqı-yara duş.

Razi-pünhanı çıxarmaz dışraya əhli-edəb,
Sinəyi-aqıl pürez göftar lazım, ləb xəmuş.

Qüvvəyi-əqlin yetişməz mətləbə qəlb ilə bax,
Fikrəti-qəlb ilə şəhər eylər onu ərbəbi-huş.

Aşıqi-sadiq kələmi, şübhəsiz, ilhamdır,
Kəndisinə aşiqin qəlbin məqam eylər sürüş.

Bəndəyi-piri-xərabatəm mütii-əhli-dil,
Çakəri-saqı, qulami-aşıqani-badənuş.

Əlhezər, zahirbin olma, hər sözün bir bətni var,
Tök qərez daşın etəkdən, ver, könül, mənayə guş.

Sanma bihudə feğanü naləmi, Mensur, kim,
Olmasam odlar içində etməzəm cuşu xürüş.

UNUDULMAZ

Övzai-fələk, gerdişi-dövran unudulmaz,
Nasutdə xakü yəmə heyvan unudulmaz,
Torpaq yetirən zümreyi-insan unudulmaz,
Əlqissə, cahan var isə, yezdan unudulmaz,
Madam ki, var cismü bədən, can unudulmaz.

Dünya üzünü çulgasa tufani-cehalət,
Əmvaci-dənaətlə bula xalq həlakət,
Mədhuş edə əbnayı-cəhanı meyi-qəflət,
Qəm çəkməsin her kimse ki, var onda fezilet,
Vicdانا qəsəm, mərdi-süxəndən unudulmaz.

Çox şükr, bu vəz ilə deyil hali-zəmanə,
Baxdıqca gözə göstərir ümmidi-nişanə,
Xurşidi-məarif salıb ənvar cəhanə,
Möhtac deyil, zənn edirəm, şərhü bəyanə
Kim, vardı məarif, dəxi ürfən unudulmaz.

Əhrarların cilvesinə eylə tamaşa,
Gör kim, necə kuşış eləyir pır ilə bürna,
Meydan üzün işgal eləmiş arifü dana,
Hər kim ki, qalib guşədə, arif deyil əsla,
Hərgiz bu kəşakəsdə meydan unudulmaz.

Ərbabi-riyanın tələbi namü nişandır,
Binamü nişandrı o ki, amalı hamandır,
Əbnayı-vətən qeydkeşi-qütbi-zamandır,
Hər kəs ki, deyil qeydkeş, əhvalı yamandır,
Əxlaqi-həsən, sahibi-vicdan unudulmaz.

İslam elinin pirü cavan canıdu məzhəb,
Dil gülşeninin qönçeyi-xəndanıdu məzhəb,
Gülzari-tənin mürğı-xoşəlhanıdu məzhəb,
Qorxma, hamının canıdu, cananıdu məzhəb,
Əhkami-xuda, məniyi-Quran unudulmaz.

Haqsızdır o kim, məşəri-nasə edə töhmət,
Töhmətləmi təhsil edəcək izzəti-millet?
Millet bu gün hər fənnə açıb dideyi-rəğbət,
Rəğbətlə hamı kəsb qılır tibb ilə hikmət,
Hikmətdən əsər var isə, Loğman unudulmaz.

Mənsur, daha etmə bu bihudə xəyalı,
Kec göstəriyor çeşmivə ayinə camalı,
Əbnayı-zaman əxz eləmiş indi o halı –
Kim, terpenişindən tanırıv əhli-kəmalı,
Səhv etmə, bu gün rütbəyi-insan unudulmaz.

ƏŞAR

Əyyami-bahar oldu gülüstan çü ruhi-yar,
Səhra üzü ter lalə çəmen səhnəsi gülzər.
Təcili-bəşəşətələ axar hər təref ənhar,
Nəğəmati hezaran eyleyir xüftəni bidar,
Tez get o fəzaya, eyləmə qəfleti-zinhar.

Əvvəl dər meyxanədə qıl bari meyessər,
Təthiri zəmir etməyə iç bir dolu sağər,
Takım olasan zahiri xoş, batını əther,
Get sonra məşəmin ele güllərlə müəttər,
Badi-səhəri kendinə açsıń dəri əsrar.

Bir guşədə gör məcməi-mərdani-həqiqət,
Üşşaqı-fəlakətzədə üftədeyi-zillət,
Vaqif hamı öz felsəfəyi-məni və surət
Səy et verələr bari-hüzura sənə rüxsət
Gör onda “nədir eşq, nədir mərd, nədir kar”.

Xudbinliyə, təhlükəyə gel düşmə həzər qıl,
Xaki-qədəmi-əhli-dili kuhli-bəser qıl,
Ol bəndeyi-dil aləmi-ərvahə səfər qıl,
Haşa kim unut yer üzünü qərə nezər qıl,
Var qərədə min gövhərү min lölöi-şəhvar.

Ey sahibi-əql aşiqə az eyle məzəmmət,
Çox gülmelidir; tifl ede ustadə nəsihət,
Hər kimseyə kim şahidi-məna aça surət,
Vazehdü edər başqa əvalimdə seyahət,
Gəzmək bu əvalimdə olar əqlilə düşvar.

Gəh nari-ədavətlə derunin ediyor xoş,
Gəh mayi-məniyyət edir odlarını xamus,
Rindanə nəsihətləri berdəm eylər dərguş,
Bir cami-məhəbbət dilə ustaddən et nuş,
Haqbin ol, odu gözlərinə göstərə asgar.

Hər bir kişi kim eyləyə yüz saniyə fikrət,
Əfzəldir o kəsdən ki yüz il eylər ibadət,
Fikri doğar ol dil ki, tapa eşqle xilqət,
Ərbabi-tefəkkürdədir adabi-təriqət,
Fikr əhlinə əlbəttə yetər dövləti-didar.

Üşşaqdır esrari-nihan gəncinə gəncur,
Üşşaqaq eýandır o ki olmuş sənə məstur,
Etmek dileşən dil evini eşq ilə məmər,
Xaki-dəri üşşaqaq fəda can ele Mənsur,
Məxrubeyi-qəflet könülə eşq ola memar.

MİLLİ NƏĞMƏ

"Səttarxan" havasında

Ya Rəbb, öz lütfünü kəsmə millətdən!
Lütf qıl qurtaraq çəngi-zillətdən!
Bu möhlik yanğından saxla islami!
Etmə bizi məhrum feyzü rəhmətdən!

Uyduq əzəldən biz bəstəri-nazə,
Qoymadiq uraq fikrə şirəzə,
Fikirler dağıldı, etdi əndəzə,
Cümə xoşnud olduq xabi-rahətdən!

Məqsədin yolları xoflu səhra,
Bir təref yanğındır, bir təref dərya!
Dəstgir ol sən, ey xalıqi-yekta!
Qurtaraq izzətlə bu fəlakətdən!

Ey olan xadimi-elmü məarif,
Etmə diriğ hər qədr olsa məsarif,
Xeyir iş görən edər xeyrə təsadüf,
Haqq da razı olar əhli-qeyrətdən!

QAN

Bir əsr ki, yer səhnəsidir qan ilə əlvan,
Bir vəqt ki, övzaine heyran olur insan,
Bir gün ki, baxan hər tərəfə qan görəcək, qan,
Qarsı duruyor zülmət ilə bədri-direxşən,
Qan tökməyə, can verməyə amadədir hər an,
Hər kəs ki, hüququn düşünər, rütbəsin anlar,
Hər kəs eşidər həq səsini, həq sözün anlar.

Bir əsr ki, çarpışmadadır nur ilə zülmət,
Bir vəqt ki, məzlmələr almış ələ fürsət,
Bir gün ki, tutub yer üzünü həşrū qiyamət,
Sen, ey əzilen, sən də oyan, sən də qiyam et!
Görsün də səni, xövf eləsin əhli-xəyanət,
Çıx ərseyi-meydanə çapuq, əldə silahın,
Məzlmələrə hamı olan Tanrı pənahın!

MİLLƏT RƏİSLƏRİNƏ

Bir gün səni gördüm neçə zənciri-əsarət
Piçidələmiş, etdirər üdvanə itaət.

Qardaş, – deyərək onları imdadə çağırıdn,
Qardaş dediyin geldi də zəncirini qırıdn.

Qırıdn? Sən özünmü? Niyə bəs gəlməmiş əhrar,
Qurtarmaq əsarətdən olurdu sənə düşvar?

Kimdin, nə idin, şimdi nə oldun, bilir aləm,
"Xırs ilə palıd"! söhbətidir eyni-mücəssəm.

Təhmiq eləmiş rütbə səni, vəh necə təhmiq,
Heç zaiqə yox etdiyini qılmağa tədqiq.

İmdadına gəlsin çağır əbnayı-cəhennəm,
İblisi-dəni zümrəsən cünki özün hem.

Bax gör nece mədfun yatır imdadə gələnlər,
Yaşdır o bədənlər, hənuz o qanlı kəfənlər.

Min-min sənələr qanımızı axdırın əşrar
Şimdi ata olsunmu bize, ar ele, bir ar!

Asanmı olar qardaşı qardaşdan ayırmaq,
Hisdən ürəyi, zaiqəni başdan ayırmaq?

Namusumuzu rütbə üçün satma, həya et,
İnsaf et, ey insafına, vicdanına lənət!

YƏS VƏ TƏƏSSÜR

Dedim azad olaraq şad olalım,
Qoymadı xalq ki azad olalım.

Dedim izlal keçər, ərzi-cəmal
Edər ülfət günəşi, xoş olu hal.

Ah, nə oldu o gözəl amalum?
Nə imiş beklediyim izlalım?

Piç-dər-piçdir övzai-cahan,
Öyle məxlut ki ağlım heyran.

Dəsti-ədnayə düşüb rişteyi-kar,
Atıb insanlığı xurdü kūbar.

Hamı ənam arayır mur kimi,
Toplanır şirniyə zənbur kimi.

Bu işe xelqdə ehrazi-əmel,
Haldan bədər olar müstəqbel.

Xain əllerde bu mənfur həyat,
Sən gel, ey mayeyi-təxlişi-məmət,

Qara torpaq və bütün mar ilə mur,
Hurlərcün biri cənnət, biri hur.

Marü mur ünsinə mötad olalım,
Fitneyi-xelqdən azad olalım.

Aldanan bizləre, ey əhli-təəb,
Azəridən sənə imdad? Əcəb!!!

Bir əşirətdi bu biistedad,
Büsbütün hirsü təmə, şerrü fəsad.

Bir əşirət ki, bütün əzasi
Zindiqə¹, cəhlü qərez məvası.

Hamının hirsü təmə təlimi,
Hamısı büxlü həsəd təcsimi.

Hamının mayəsi iqrəzü riyə,
Hamı məhrumi-mürüvvət və səxa.

Fırqələr, onların həp təşkili,
Biliyorsanmı nədən təvili?

Yenə evvel dediyim hirsü qərez,
Əvət, ol bizlərə məxsus mərəz.

Görəcəksən baxaraq fırqələri
Xoş əməldən hamı məhrumü bəri.

Bunların solları sağdan daha şum,
Sağları soldan otuz qat məzmum.

Solları sərvəti məbud sanan,
Təməh odlarına peyvəste yanan.

Sağları kibrü qürur övladı,
Füqəranın qan içən cəlladı.

Füqəra, kasibə fəryadın edən
Kim imiş eyni-şəqavət rəhzən.

Ah, ey bunlara ümmid qılan,
Bu ümidlə ələm içərə yaxılan.

Tutaraq damənin azadələrin,
“Füqəra hamısı” üftadələrin.

Böyləliklə, dedik azad olarız,
Bilmədik bir daha bərbad olarız.

Hər kəs öz mənfəətin nərdə görər,
Təməi-mərkəbin ol səmtə sürər.

Hamının fikri, bütün zaiqəsi
Ona məşğul ki, doysun həvəsi.

Ah, səd ah ki, heç doymayacaq,
Rahi-insafə qədəm qoymayacaq.

Dedim azad olaraq şad olalıım,
Qoymadı xalq ki azad olalıım.

SƏRVƏT

Sərvət nədir? İnsanlara bir düşməni-qəddar!
Oğlan atadan, qız anadan olmada bizar.
Hər yan həyatı paradir etmədə düşvar,
Ehrazi-məqamata odur maniə, divar.
Zənginlərin üstə hamı xadim, hamı memar,
Etmezsə bu gün qeyrətimiz gər onu həmkar,
Pabənd olarız həlqeyi-zəncirinə təkrar,-
Sabiq kimi qul şəklinə, elbət, girər əhrar,
İnsan olarız sərvəti məqbul edə bilsək,
Canını silahından eger dur edə bilsək.

Sərvət eləmiş aləmi bir qəri-cəhennəm,
Şeytan sıfotin kəsb eləmiş zümreyi-adəm,
Sərvət nə demək? Zindiqə bir fisqi-mütəssəm,
Can almağa, qan tökməyə amadədir hər dəm,
Min-min sənələr qan ilə əlvən olur aləm,
Ta sərvətini çoxlada qaç zati-mükərrəm,
Məhrumi-ədəb cümləsidir, zaiqədən kəm,
Birəhmü mürüvvət hamısı, qəlbə cəhennəm,
Viçdanı ilanlar yuvası, guşeyi-müzlem,
Alçaq ki o alçaqlığa qüdrət gərək olsun,
Alçaqlığı kəsb etməyə sərvət gərək olsun.

YOLDAS NƏRİMANOVUN¹ VÜRUDUNA TƏBRİK

Sönük ürəklərə verdin vürudunla sürür,
Demək olar ki, qaranlıq sərayə saçdır nur.

Üzündə hər kişi bir ibtisam göstərir,
Gözündə hər sənəmin bir nişat pək məxmur.

Səhər-səhər o kiçik quşların da nəğmələri,
Bəşarət anlaşıdar sanki cümləsi məsrur.

Könüller oldu bütün iztirabdən azad,
Sıxıldılar daha da fazla sahibani-qürür.

Əvət, günəş görərək təzə gül açar, sevinər,
Zavallı şəbərələr nurdən olar mestur.

Nə səndən, indi, əzəldə esərdi, titrər idi,
Səriri-səltənəti harisani-naməşhur.

Yetimlər sevinər hamının vürudi ilə,
Ləimlər acıyar qarşı dursa ədl ilə zur.

Adın eşitçək ümumən könüllər aldı sükun,
Üzün görən nigaranlar nigahi oldu sürur.

Edər bu gün bu vürudunu zəiflər təbrik,
Deyər ki, "çox yaşa, yoldaş, ol bəzimdə Mənsur".

BEYNƏLMIΛLƏLİYYƏT

Qalx, ey əli min dürlü qabarla qabaran er!
ƏzgİN elivin sövlətini aləmə göstər!

İllercə səni qılı edəni məhv edəcəksən
Hər bir bəşəri kəndinə bilməklə bərabər!

Səs çıxmayacaq, yaxşı demişlər ki, tek əldən,
Dağlar duramaz, cümlə bəşər olsa bərader.

Birlik, yene birlik demiş ərbabi-təsəvvür,
Beynəlmiləliyyət, ucalıq, aləmi-əkbər!

Beynəlmiləliyyətlə döner cənnətə dünya,
Dünyaya işıqlar saçar ol bədri-münəvver.

Qalx, pərdeyi-cəhli uzağa at göz öündən,
Məruz ola ənzərinə ta qayeyi-əhəmər.

Görsün də bu yüksəkliyi, sərvətli utansın,
Onlar ki, sanırdı bizi bir muri-mühəqqər.

Görsün o mühəqqər necə bir qaplana dönmüş,
Qarşı duramaz kəndisine əsvətü esğər.

Beynəlmiləliyyət ürəyə zövqü səfadır,
Beynəlmiləliyyət bize yol göstərən əxtər.

Çirkindir, evet, ömr sürürkən ufaq olmaq,
Yüksəlməli, yüksəlmədədir aləmi-digər!

HƏPSİ RƏNGDİR

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Mey riya, məşuqə şəş, hüsñü vəcəhət rəngdir,
Rəngdir hər dürlü matəm, hər məsərət rəngdir,
Anla, ey əbnayı-xilqət, cümlə xilqət rəngdir.

Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi min ləkə gördüm ləldə, yaqtudə,
Biqərez insan olur görmək fəqət tabutdə,
Bilməzəm varmı sədaqət aləmi-lahutdə,
Azma, fikrim, cümlə ecazü keramət rəngdir.

Hər kəsin Cibrili¹ kəndi qəlbidir, vicdanıdır,
Var isə insafı şəxsin, dinidir, imanıdır,
Bədnihad insanların öz nəfsi, öz şeytanıdır,
Lövhə-qəlbi arifin ayatıdır, Quranıdır,
Mabəqi övhamdır, şerü təriqət rəngdir.

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,
Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə,
Cümlə eyşü nuşı gördüm müxtəlif fəryad ilə,
Anladım ki, zöhdü təqva, eyşü işrət rəngdir.

Qıl təsəvvür bir daha şairlərin xülyasını,
Aşıqi-zarin başında seyr qıl sövdəsini,
Qəbri aç, göstər ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü röyasını,
"Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngdir".

Tapmadım aləmdə bir həmdəm ki olsun biriya,
Görmədim heç kəsde bir niyyət qərəzden maeda,
Küllen əbnayı-bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi uğrunda görürse hər bala, hər macəra,
"Məslək"ə isnad edər, məslək, dəyanət rəngdir.

Bilmədim neyçinmiş aləm, bunca da yesü ələm,
Zövrəqi-ömrün mühiti vərteban, dəryayı-qəm,
Böyle halda kimsədən bishudədir ummaq kərəm,
Hər gələn bulmaq diler öz nəfsinə asudə dəm,
Arxalanmam kimsoyo, ülfət, rəfaqət rəngdir.

İndi ki mümkün deyil aləmdə olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver genə sağər şərab,
Ver genə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsur rahət iktisab,
Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngdir.

GÜLMƏLİDİR¹

Mən dedim “rəng”, yenə rəngi-mükərrər deyirəm,
Rəngdir ərzü səma, bərzəxü məhşər deyirəm,
Rəngdir ruhü bədən, məsnədü çənber deyirəm,
Rəngdir bütkədə, atəşkədə, minbər deyirəm,
Duraraq cümleyi-afaqə bərabər, deyirəm:
Etirazın mənə, ey təzə cavan, gülməlidir.

Tairi-fikrim ilə göyləri gəzdim yeksər,
Ta görüm ki, nə imiş şəmsü kəvakibü qəmər,
Parlayır dideyi-ecubə kimi min əxtər,
Hərə yıldız arayır, bəxtinə həp ondan əsər,
Gözleyir, mənzərəsi etdi məni zirü zeber,
Nöh fələkdən hanı bir namü nişan, gülməlidir.

Parçalar gördüm uçur hər tərəfə sərgərdan,
Bilmək olmaz belə tedadını milyan-milyan,
Hamı biheysü şüür etmədə daim dövran,
Ədəmi-nəzmü nizam əqlimi qılımış heyran,
Nə demək, Əqrəbü Cövza o həmin ya Sərətan,
Vəhmdir həpsi xəyalat, inan, gülməlidir.

Göyü, əflaki burax, ərzdən et əzmi-kəlam,
Bu nədir fırlayıor ortada top kimi müdəm?
Milyon illər yüyürür, ləmhə də tutmaz aram,

Milyon illər edəcəkdir yenə şüglündə devam,
Neyçün, aya, nəye lazım bu tekəpu, bu xüram?
Əqlin olsun, necə gör bu dəverən gülməlidir.

Parça bir cismi-müdəvvərde doğulmuş insan,
Bir taqım gelmədədir, bir taqım ifnayə rəvan,
O gələnlər, yaşayanlar gedəni görməz, aman!
Bu nə qəflət? Səbəbi rəngdir, ey adəmiyan!
Rəng qoymuş bu kiçik şəyləri həp sərgərdan,
Hirsü sövda buna heç verməz aman, gülməlidir.

Göre bildinmi bu aləmdə sədaqətdən əsər?
Kimdə gördün? Nə zaman? Ver bize də bari xəber!
Müstəiddirmi sanırsan şərəfə, sidqə bəşər?
Hansı bir qüvvə bunu qılımış ona müstəhəzə?
Bəlkə mən səhv dəyəm, səhvimi vazeh göstər,
Yoxsa bu sendəki hiddət, xəfəqan gülməlidir.

Bu nikbinlik, bu təcəhül, bu əoram ağlamalı!
Xalq təhzibinə manədi, müdəm ağlamalı!
Hamı məmnundur özündən, bu tamam ağlamalı!
Hamı vermiş fərəsi-nəfsə lücam, ağlamalı!
Xasü am ağlamalı, püxtəvü xam ağlamalı!
Bunu inkar etmən mötərizan gülməlidir.

Rəng bu dəhrde tomkin eləmişdir bəşəri,
Gəlməz heç guşədən aləmdə ədalət xəberi,
Al da tətbiq ele bir “Timon Afinli”² əsəri,
Gör Şekspir³ nə deyir, hikmətin ali pədəri:
Rəngdir, rəng – deyir, xılqətin ancaq səməri,
Sarı bir rəngə boyanmış bu cahan, gülməlidir.

Rəngi anlatdı mənə təcrübələr çox əyyam,
Nerəyə baxdım isə rəng göründü mənə tam,
Bircə misrədə qoyub Xacə⁴ bütün bəhsə xitəm:
“Hər kəsi ruzi-behi mitələbəd əz əyyam”⁵,
Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam,
Mənə sen gülməliyiz, pirü cavan gülməlidir.

MÖHTƏRƏM DOSTUM VƏ QƏLƏM ARKADAŞIM AZƏRƏ¹

Getdi əldən o keçən sevməli günlər, Azər,
Yaxıiyor indi qəmlı könlümü azər, Azər!
Men ki dərvishməzəcəm, mənə mənsəb nə gərək,
Mənsebə, məsnədə gülmezmi qələndər, Azər!
Hanı ol gün ki xəyal aləminə tair idim,
Yeddi eflakıma övrəng idi sağər, Azər!
Şimdi ki mərdümi-çeşmin kimi bir guşənişin,
Sanki çavuş ədəmi-kəndime rəhbər, Azər!
Gah heyvan kimi peyvəste yeməkdir fikrim,
Zövqi-nabaliğimə süfrədü dilber, Azər!
Qocalıqdanmı? Yox, asayışı-qəlbim pozulub,
Arizi-qəmlər edər ruhi mükəddər, Azər.
Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş² –
Dost-düşmən onu məhv etməyi istər, Azər!
İstədim ki, sənə bir hal ilə məktub yazım,
Olmadı, qəm bürüyüb fikrimi yeksər, Azər!
Yenə keçmişdə bir az meylə mədar eylər idim,
Şimdi çoxdandı əlim tutmadı sağər, Azər!
Gəl ki, bir də görüşüb söhbəti-hal eyləyəlim,
Tutalıım cam yenə bəlkə bərabər, Azər!

SƏN MƏNİM OLSAN!

Ey xilqəti-ruhaniyü ey Kəbəyi-fikret,
Hər kəs səni görse doğulur onda məhəbbət,
Hər kəs edə bir an o dərin gözləre diqqət,
Olmuş görəcək eşq – rümuзati-kitabet,
Qurban sənə, ey sevgili, bu ömri-müveqqət,
Rüxsarını tədqiq eleyən əhli-bəsirət,
Əzəber qılacaq dildə bu bir beytimi elbet:
Yüz il yaşaram, bir gün əger sən mənim olsan,
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!

Derdim ki, daha eşq ola bilməz mənə rəhbər,
Məxmur edəməz bu seri-piranəmi sağər,
Gəncineyi-eşq, ancaq olur gənce müqəddər,
Sönmüş, soyumuş qəlb olamaz eşq ilə ənver,
Qurmuş mənə eşqin bu gün, ey məh, belə məhsər
Kim qaynatıiyor beynimi bir şoley-i-azer,
Dünyanı unutdum, mənə yalnız budur əzəber:

Yüz il yaşaram, bir gün əger sən mənim olsan,
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!

Bir vəqt sanırdım özümü dehirdə kamil,
Eşqin eləmiş indi məni hər şeyə cahıl,
Bir seyl kimi eşq sürüklər məni ǵafıl,
Girdabi-məhəbbətdə görünməz mənə sahil,
Nə ərz, nə qərin görürem, kəndime hail
Olmuş, yenə eşqin eləmiş fikrimi zail,
Endirse qəza zərbə de gər acilü-acil:

Yüz il yaşaram, bir gün əger sən mənim olsan,
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!

Olmazı müyəssər sənə bu nalevü əfgan,
Ey zülfü pərişan, səni etməzmi pərişan,
Bir gün olacaqını səni görmək mənə asan,
Ya bir baxışın sineyi-məcruhimə dərman,
Asari-terəhhüm o cəbinində nümayan –
Olsun mənə, gel könlüm evin eyləmə viran,
Başmış, bürümüş olsa bütün alemi tufan,

Yüz il yaşaram, bir gün əger sən mənim olsan,
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!

Bilməm nə şikayət eleyim nurden, ey nur,
Ənvarde nöqsan nəredən olmalı məqdur?
Sanıram ki, gözəllikdir edən kəndini məğrur,
Vəziyyəti-hal etdi səni zalimü məcbur,
Saldın nəzəri-mərhəmətdən məni sən dur,
Bir xoş baxışın etmədi bu qəlbimi məsrur,
Ey canlı çiçək, haqlı deyilmə dese Mənsur:

Yüz il yaşaram, bir gün əger sən mənim olsan,
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!

NAZ ET

Ey rehmli canan, eləmə ülfətə adət,
Nazınla vüqarın verər etvarıva zinət,
Bihudə gülümşünmə, vüsəlində nə lezzət,
Six qəlbimi, yansın cigerim, qanımı qeynət,
Cövründə dəri-sirri-nihanı mənə baz et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!

Gər olmaya dövründə gülün xarı-dilənduz,
Gər mümkün ola bülbül üçün vəsi şəbü ruz,
Nə bülbül olur dəhrdə, nə nəğmeyi-cansuz,
Qoyma ki, camalın ola üssəqıva dilduz,
Hicrindi məkatib səbəbi-talei-firuz,
Təlimimi, təhsilimi, ey şux, diraz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et!

Mahiyətin əsrin nə bilir merdumi-məsud,
Məsud olanın hər dileyi kəndinə mövcud,
Şeri, qezəli, müsiqisi, qəlbə qəmalud,
Onlar da sanır hər üçünü kəndinə məbud,
Qoyma, gözəlim, mən olayım heykeli-bisud,
Mən əhli-qinayəm, məni yix, əhli-niyaz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et!

Hicranı sevən görməsin ömründə vüsali,
Firqətdə yanmış yalanız olur metləbə hali,
Tezyiqdər fəzl, hünər, rəncü məlali,
Məsud olaraq kimdir edən kəsb kəmali,
Göstermə mənə, dilbar, o rəbbani-cəmali,
Dindirmə məni, qeyriləri məhrəmi-raz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et!

İnsanlar, hamı görmədiyi aləmin istər,
Sağlam üreyin xəstə sanıb, mərhəmin istər,
Nəfsi-hevəsiçin səni yox, həmdəmin istər,
Hər kəs özün istər, deyərəm xoş dəmin istər,
Mən istəmərəm vəslivi, könlüm qəmin istər,
Mən söyləmərəm cövrü cəfavi mənə az et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et!

Eşqindir əzəldən yaradan kövnü məkani,
Dünya denilən əski binaya odu bani,
Kibrində, qürurunda rümuza-t-məni,
Şairlərə cövrün veriyor təbi-rəvani,
Mənsurun, eya tanrısi, ey sevgili canı,
Yax qəlbimi hicranın ilə, təbimi saz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et!

BİZDƏ DƏ VAR, SİZDƏ DƏ VAR

Bir qaç ərbabi-həya bizdə də var, sizdə də var,
Hədəfi-tiri-qəza bizdə də var, sizdə də var.

Bigünah kəsləri məhrumi-seadət eləyən,
Qəlbsiz əhli-cəfa bizdə də var, sizdə də var.

Nəfsi-mənhusi için müttəsil her cildə girən
Mürdəyi-zövqü səfa bizdə də var, sizdə də var.

Sanma biganə məni xoş görünən halınıza,
Tövqi-zənciri-bəla bizdə də var, sizdə də var.

Mərifət qanmayan ərbabi-reyasət tək-tək,
Qan udan əhli-ziya bizdə də var, sizdə də var.

Başqanın zəhmetini dostuna təqdim eləyən
Şanlı ərbabi-səxa bizdə də var, sizdə də var.

Sanma səhven özüvü mehrü mehəbbət kamı,
Ədəmü mehrü vəfa bizdə də var, sizdə də var.

Gərçi bizlər elədik qibleyi-aləm tərkin,
Yenidən xan, bəy, ağa bizdə də var, sizdə də var.

Müstəbidlik bəşərin mayeyi-zatında imiş,
Qan içən Şümrü dəğə bizdə də var, sizdə də var.

Derlər: “Ərzi-bəşər axır olacaqdır cənnət”,
Belə bir zənni-xəta bizdə də var, sizdə də var.

BİR RƏNGLİ, BOYALI QADINA

Derlersə ki, sən tirmüjə, qasıqamansan,
Ərvahına aşıqlarının rəxnəsalansan,
Bir sahiri-aləm, hamiya afəti-cansan,
Sən cism deyilsən, nə bilim, ruhi-rəvansan...
Aldanma, yalandır.

Sən bir bəşər övladı bəşərsən, sənə qurban,
Şairlərə baxma ki, edər hüsnüvü ünvan,
Ünvan edərək hüsnüvü ol mərdi-süxəndan
Mənalar açar, dürr saçar ortaya hər an,
Hər kəs desə ki, ehli-qələmdir sənə heyran,
Aldanma, yalandır.

Bihudə edər hüsnü vəcəhət səni məğrur,
Məğrurluğun qıldı məni yazmağa məcbur,
Ayinə edər bir neçə il də səni məsrur,
Sonra olacaqsan, gözəlim, ayıqədən dur,
Hər kəs desə sevmişdi səninçin səni Mənsur,
Aldanma, yalandır.

OĞLUM ƏHMƏD TOFIQƏ VƏSİYYƏTİM

Bizim də ölkədə, Əhməd, gələr bir öylə zaman,
Hüquqa malik olur millet, gülür vətənim.
Hüquq, hüquq, nə gözəl şey! Yetişməz isə əlim,
Men ölmüş olsam, unutma hüquqə həsrətimi,
Qızıl qüyudə mənən çəken eziyyətimi.
O gün mezarıma qos! Sanma bir ovuc xakim
O gün vürudunu gözlər o xaki – qəmnakim,
Qoşub mezarıma ver, Əhmədim, bəşarətini,
Duyar qubarım, inan, giryeyi-seadətini.



ƏRBƏİN QURTARMAQ MÜNASİBƏTİLƏ

Zəhmət çəkib danışdın qırx gün yalani, molla!
İndi bir az da dincəl, qalsın qalani, molla!

Məhərrəmdə, səfərde¹ hər gün yedin ziyafət,
Nə aşda keşr vardı, nə dolmada qənaət,
Pul-mul da cəm qıldın, qıl indi istirahət,
Qorxma müridlərindən qurtarmaz ol səxavət,
Verməzlər əhli-fəqre bir parça nanı, molla!
Çünki fəqir danışmaz səntək yalani, molla!

Dərya kimi bu qanlılar dünyani tutsa, tutsun,
Çinü Firəngü Rumi, Almanı tutsa, tutsun,
Va! Vaveyla!.. sədası hər yanı tutsa, tutsun,
Dünya üzünü Nuhun² tufani tutsa, tutsun,
Sən səy qıl, oyatma rahət yatanı, molla!
Bəsdir ticarətinçün yerdə qalani, molla!

Çox yaxşıdır ki, millət əbnası bibəsərdir,
Kəndi kim olduğundan bılıküll bixəbərdir,
Olsa bəsirət əhli, mollaya çox zərərdir,
Onlara söyle: “Dünya bir cayi-rehgüzərdir”,
Sən eylə xalqa torif bağı-cinanı, molla!
Hər nə olarsa olsun, söyle yalani, molla!

Poplar ve misyonerlər³ xalqa nəsihət eylər,
Xalqın gözünü hər an açmağa himmət eylər,
Miskinəvü fəqire az-çox həmiyyət eylər,
Onlara etmə təqlid, aləm məzəmmət eylər,
Miskin görəndə çək sən başə əbanı, molla!
Zimində qoyma eildən hərgiz yalani, molla!

Gəlcək orucluq ayı bir kimsədən utanma,
Xalqa yalani çox de, lakin özün inanma,
Görsən nişastaköynək, etrafına dolanma,
Yağlı dilinə baxma, bicdir, ona inanma,
Ehkamə, dinə bağlı min iftiranı, molla!
Yığ başuva avamı, söyle yalani, molla!

A “TUTİ”!

Bidadrəsəm, bisərü samanəm, a “Tuti”!
Bir bəxtiqara, hali pərişanəm, a “Tuti”!

Bilməm gözəmi gəldimü, ya ki, dilə düşdüm,
Her bir işə iqdam elədim, əngələ düşdüm,
Pis gündə doğuldummu belə pis ələ düşdüm,
Neyse, yaziq oldum, yekə bir əngələ düşdüm.
Öz qismətimə matəmü heyranəm, a “Tuti”!
Bidad-rəsəm, bisərü samanəm, a “Tuti”!

Qoydum uşağı məktəbə yazı-pozu bilsin,
Yəni bu kitablarda yazılmış sözü bilsin,
Qazut oxusun, əyrini bilsin, düzü bilsin,
Xalqın toruna düşməsin, hər şey özü bilsin.
İndi bu işə xeyli peşimanəm, a “Tuti”!
Bir bəxtiqara, hali pərişanəm, a “Tuti”!

Getdi oxudu bir, iki, üç, dörd klas ela,
Ta keçdi beşə, başladı vurmaqlığa yekpa,
Gəl indi özün bu uşağa eylə tamaşa,
Paltarı gödək, şalvari dar, saçları burma,
Hər tərənnişindən ürəyiqanəm, a “Tuti”!
Bidad-rəsəm, bisərü samanəm, a “Tuti”!

Getdim o gece gördüm olub bir qızə həmrəh,
Bir sürmələgöz, surətikirşən, saçikutah
Qandım ki, qız “onlardan” imiş, neyləyim, ey vah,
Mən bir kasib adəm, nə pułum varı nə tənxah,
Həm bir böyük ətfalə nigəhbanəm, a “Tuti”!
Bidad-rəsəm, bisərü samanəm, a “Tuti”!

Gəh-gəh gecələr sübə kimi evmizə gelməz,
Bir mədərinin halını, əhvalını bilməz,
Bızlərlə nə dinməz, nə danışmaz, nə də gülmez,

Saətlər ilə güzgü qabağından üzülməz,
Şərh cyle bu sırrı, sənə qurbanəm, a “Tuti”!
Bir bəxtiqara, hali pərişanəm, a “Tuti”!

Dinsəm, çığırıf üstüme: “Kəs, canını allam!
Evdən gedərəm bir kərə, qəstinsada qallam,
Vurram başıma gülə, sənin boynuva sallam”,
Neylim, deyirəm: Eyləme, oğlum, qadan allam!
Hər şamü səhər didəsi giryanañəm, a “Tuti”!
Bir bəxtiqara, hali pərişanəm, a “Tuti”!

YA RƏB!

Kim saldı arayə belə bidətləri, ya Rəb?!

Kim verdi müsəlmanə bu adətləri, ya Rəb?!

Qanmam bu necə vaxt, nə əyyamdır, Allah?
Əsr əhli hamı heyvəredir, xamdır, Allah?
Axır bu nə dindir, bu nə islamdır, Allah?
Mövlud¹ nə deməkdir, bu nə bayramdır, Allah?
Neyçün eləsin xalq bu söhbətləri, ya Rəb?!

Kim saldı arayə belə bidətləri, ya Rəb??

Bundan irəli Novruzu baş eyd sanardıq,
Həmmamə gedib, rəngə, henayə boyanardıq,
Novruz gününün rütbesini yaxşı qanardıq,
Mövludun adın çəkməyə həttə utanardıq,
Yox gənclərin Novruza rəgbətləri, ya Rəb?!

Kim saldı arayə belə bidətləri, ya Rəb??

Uşqullaçılar baxmayıb heç aqə, qarayə,
Mövludu da bayram qayırib saldı arayə,
Mən tab edə bilməm bu eziyyəti yarayə,
Ay köhneçilər, siz yiğlin bari harayə,
Qurtardımı vaizlərin himmətləri, ya Rəb?!

Kim saldı arayə belə bidətləri, ya Rəb??

Etsə bu mərəz cümleyi-Qafqazə sirayət,
Mövludi-Rəsulə edəcək xalq məhəbbət,
Bağlar baktı dükkanı, eylə belə qeyrət,
Ya Rəb, uzaq et, istəmirik biz belə adət,
Zirü zəbər cylə bu cəmiyyətləri, ya Rəb?!
Onlardı salan ortaya bidətləri, ya Rəb?!

MƏRSİYƏXAN DEYİR

A qozetçi, de görüm mollə-filanəm, sənə nə?
Mey içən, bəng çəkən, gündə piyanəm, sənə nə?

Kimdir ol təyin edən üstümə qəyyum səni?
Tas quranam, sənə nə, falabaxanəm, sənə nə?

Tut ki, hər gün gedərəm Rəştdə¹ həmmamə gecə,
Maladoy dəllək üçün dam quranəm, sənə nə?

Hələ bil sağ idin toylarda edərdim lotuluq,
Gəlcəyin mahi-eza mərsiyəxanəm, sənə nə?

Birçə fikr et ki, bəşərzadə deyil mərsiyəxan,
Nəfsi-əmmarə əlində həmədanəm, sənə nə?

İndi ki, milləti-islam sevirmiş yalanı,
Təpedən dırnağacan kizbü yalanəm, sənə nə?

Bəs qoyur Mirzə Həsən² rumkanı əmmaməsinə,
Dinməyirsən, deyirəm gündə piyanəm, sənə nə?

KÖÇMƏK NİYƏ?

Söylə, gicəlmisən, nədir, ay dəli Kabla Dostəli,
Get, kişi, öz yerində dur, başıva açma cəncəli!

And içirəm ki, qorxuvun baisi sensən, ay kişi,
Bir de görüm ki, düşmüsən xövfə nədən sən, ay kişi?
Təbriz olub məgər Bakı, Mirzə Həsənsən¹, ay kişi?

Ya ki, nemestək heç nədən xövfə düşənsən, ay kişi?
Bəlkə bizim Şüca² kimi qorxudan olmusan dəli,
Get, kişi, öz yerində dur, başıva açma cəncəli!

Bir araba hopur-çopur, köhnə palaz, ciriq döşək,
Bir-iki köhnə yorğanın astarı bez, üzü qədək,
Ortaşı çatlamış tabaq, köhnə, yamaqlı bir əlek,
Torbada movlayıır pişik, dünbədə qışqırır inek,
Öyle bilin Ədes tərəf köç eləyibdi Məmdəli³,
Get, kişi, öz yerində dur, başıva açma cəncəli!

Hə, necə oldu bəs senin heyvərə lovğalanmağın?
Bağda, əkində, kənddə lovğalanıb dolanmağın?
Fəqirləri, acizləri özüvə bəndə sanmağın?
Heç yaraşar siçan kimi yuvada daldalanmağın?
Bəzi oyuncular kimi etmə özüvü gülməli,
Get, kişi, öz yerində dur, başıva açma cəncəli!

Ağlıni başə yiğ, kişi, uyma bu boş yalanlara,
Pirvəro⁴ eylesin qəzəb şəhərə şuluq salanlara,
Məsləhet eyle bir kərə tase, fala baxanlara,
Gülərsən onda lap özün xövfə düşüb qaçanlara,
Sözlerimi eşitgilən, incimə, Kabla Dostəli,
Get, kişi, öz yerində dur, başıva açma cəncəli!

GÖZƏL OĞLANLARIQ

İntelijentik, gözəl oğlanlarıq,
Heç qəzetə, jurnala aldanmariq.

Zəhməti-üzma çəkib, aldiq ülüm,
Texnika, tibb, elmi-hüquqü nücum,
Dari-ticarə bizi olmazmı dum,
Bizlərə bəndə necə olmaz ümum?
Xalqa bu gün xacəfərik, xanlarıq,
İntelijentik, gözəl oğlanlarıq.

Evlərimiz on otaq olsun gərək,
Ətləsü mexmər yataq olsun gərək,
Her gecə evdə qonaq olsun gərək,
Gündə qumar oynamaq olsun gərək,
Olmasa bunlar necə insanlarıq?
İntelijentik, gözel oğlanlarıq.

Gəlmışik millətə xidmət edək,
Biz çalışaq milləti rahət edək,
Pul qazanaq xalqa himayət edək,
Arif olub bunca həmaqət edək,
"Tuti", bağışla, sənə aldanmariq,
İntelijent, fəhmlı oğlanlarıq.

Bizlər ilə əl verə bilməz avam,
Göstərərəm üz, qalar əldə yaxam,
Kandarımı kəsdirər hər sübhü şam,
Kasıbı sevsem, mənə gülməz madam?
Kasıbı ancaq döyərik, danlarıq,
İntelijent – biz belə oğlanlarıq.

Cümə avamlar bizə bir "zad" dilar,
Canları çıxsin, nə üçün yatdır?
Çalmalılar onları aldatdilar,
Xalqı nədən çalmalılar satdilar?
Biz də satıb işləri samanlarıq,
Çox qəzetə, jurnalda aldanmariq.

Hər millətin həyatına baxsan olub onun –
Ruhani, eğniya, ürəfa pasibanları.

Ruhanımız qəsaləvü feyzü cinabətə
Sərgərmədir, daha nə deyim rövzəxanları?!

Yalqız qürur-kibr satar eğniya bize,
Ehsan adı gələndə çıxar sanki canları.

Şantan, klub, qumarü pərizadə bəstəri
Məşğul edibdi, əfv qılın, biz cavanları.

Arifler isə cibdə quruş yox və xərc çox,
Pul tapmağa çəkir gecə-gündüz planları.

İştə bu vəzü hal ilədir pişvalərin,
Sərbəst iş bacarmağı bilməz qalanları.

Vicdanlı qonşular düşünüb bu mətalibi
Göstərməyə şücaəti qızdı dabanları.

Meydan ki boşdu, yabilərin quyruğun eşin,
Ey mərdi-millətin can alan pəhlivanları.

Övret-uşaq qırın ki, sevinsin də əhliniz –
Kim, var cahanda siz kimi bir qəhrəmanları.

İş bərkə düşsə qorxmayıñ, var yaxşı çaresi,
Pullar verib qovun deşiyindən siçanları.

QARS¹ FƏLAKƏTZƏDƏLƏRİNƏ İXTAR

Ey tiği-zalim ile o Qars doğrananları,
Vey ac, susuz, himayəsiz, evsiz qalanları!

Feryadınız yetərsə fəlekler qulağına,
Odları yaxsa ahınızın asimanları,

Qafqazlılar qulağına yetməz feğanınız,
Bikar biziñ kimdir eşitsin feğanları?

ATANIN OĞLU İLƏ DAVASI

Heç olmasın aləmdə görüm sən kimi fərzənd,
Olmañ, bilirəm, dövlətimə axır əlin bənd.

Övlad deyil, sən mənə bir derdiser oldun,
Men dərbedəre başdan-ayağə zərər oldun,
Getdin, oxudun uşqulada, bəxtəvər oldun,

Sarsaqladın, ay əqli gödək, dəngəsər oldun,
Heç olmasın aləmdə görüm sən kimi fərzənd,
Olmaz, bilirəm, dövlətimə axır əlin bənd.

Qarsda, mənə nə, öldürülüb cümlə müsəlman,
Övrət-uşağı çöldə qalib bisərū saman,
Bacındır, anandır, ya ki forzəndin, ay oğlan?
Neyçün elədin pullarını onlara ehsan?
Heç olmasın aləmdə görüm sən kimi fərzənd,
Olmaz, bilirəm, dövlətimə axır əlin bənd.

Qars kimdi, müsəlman nədi? Pul, pul mənə candır,
İnsafı təəssüb nədi? Boş sözdü, yalandır,
Mezhəbdir o pul sahibinə dindir, imandır,
Pul qədrini bilməz o ki sən kimi piyandır,
Heç olmasın aləmdə görüm sən kimi fərzənd,
Olmaz, bilirəm, dövlətimə axır əlin bənd.

Yıxıldı evim onda ki millətpərəst oldun,
Uçqullaçı, qazutçı ile hemnəfəs oldun,
Pullarım ilə aclara sən dadras oldun,
Külbaş, pulumu aclara verdin nə kəs oldun?
Heç olmasın aləmdə görüm sən kimi fərzənd,
Olmaz, bilirəm, dövlətimə axır əlin bənd.

Mən pul gücünə qalmışam adımda, sanımda,
Verməm qəpiyi millətə, ləp çıxsa canım da,
Bəsdir bu zərərlər mənə, get, durma yanımıda,
Get özüvə iş tap, dəxi qalma dükanında,
Heç olmasın aləmdə görüm sən kimi fərzənd,
Olmaz, bilirəm, dövlətimə axır əlin bənd.

SƏD ŞÜKR

Səd şürk ki, kənd içərə bizim məktəbimiz var,
Şagirdi də çoxdur.
Get, dərs oxu, indi, oğul, işlər ola həmvər,
Ol bir yekə doxtur.
Doxturluğu sevməzsən əgər, çərəsi boldur,
Aliş-veriş öyrən.
Hər gündə məşəqqət çək, əzil, rəngini soldur,
Zəhmət çək, iş öyrən.
Versin uçitel gündə sənə bir qutu "Eynim"¹,
Gəz kəndi, iris sat.
Çox satmaq üçən xalqairis, eylə də çəməxəm,
Ək başların, aldat.
Az satma, balam, Mirzə Maarif səni danlar,
Söymək daha artıq.
Çərxi beçə tək qeyzə gəlib üstüvə banlar,
Döymək daha artıq.
Hər sübh qapıb əski, klasda polu yağıla,
Ol uçtele novker.
Paltarı cırılsa onun, al iynə, yamaqla,
Həm sazla semaver.
Novker pulunu çox da alır elden o yazıq,
Novker neyə lazımk?
Uçtel babadır, donluğu az, ölkə bahalıq,
Tutsunmu mülazim?
Bu Bülbülənin² əhli ki var, hamı simicidir,
Bir şey ona verməz.
Baxma sən onun kürküne çox rinddü, bıcidir,
Ölsə, yenə verməz.
Ay mirzə filankəs,
Bizdən ümidiñ kes,
Məktəbdə iris sat,
Şagirdləri aldat,
Al tetradi pulsuz,
Sat onlara, yolsuz.
Eyle nə bilirsən,
Dinməz sənə bir kes.

QARI ANANDAN

Ey inteligent, çıx, uzaq ol, qarı anandan,
Çox istə beş, on, bistini dinarı, anandan.

Çox da otuz il zəhmətini çekdi dayandı,
Məktəblere qoydu səni odlarına yandı,
Təliminə xərc etdi, özü ac da dayandı,
Çox da evini özünə axır yuva sandı,
Sən indi diriğ et quru kandarı anandan,
Ey "diplomat" oğlan, uzaq ol, qarı anandan.

Zəhmətlə keçirdisə anan həftəni, mahı,
İstərdi ki, axır olasan püştü pənahı,
Əfzun elədin böylə ki, təqsirü günahı,
Qorxma, esər etməz, qocadır naləsi, ahı,
Alma qulağa söhbəti, göftarı anandan,
Ey "diplomat" oğlan, uzaq ol, qarı anandan.

Min dərdin, işin var ki, çeker cismin əziyyət,
Yüz min yalana, küyü-kələyə, canda ne taqət,
Keçməz işin hər axşam əger olmaya işrət,
Ruhun yox işə nəfinə ver hər gecə ləzzət,
Kefdən kəsə bilməzsən kəs, bari anandan.
Ey "diplomat" oğlan, uzaq ol, qarı anandan.

Axır, nəyə lazımdı evdə bir qoca arvad,
Arvad ki qocaldı, ana olsun, olar həmzad,
Bayquş kimidir, harda otursa olu bərbad,
Qov getsin evindən, ne deyən şeydir eyib zad,
Göndər üzünü "ordakılar" sarı anandan,
Ey "diplomat" oğlan, uzaq ol, qarı anandan.

Sən "diplomat" oğlan, sənə lazımdı vicdan?!
Məslək dediyin şey bir ağır yükdür, ay oğlan,
İnsafə qulaq vermə ki, "pustoy" qala "karman".
"Politik" gərək olsun ki, dola bəlkə cibisdan,
Dövlətdən ötrü çoxlu sev egyptarı anandan,
Ey "diplomat" oğlan, uzaq ol, qarı anandan,
Çox istə beş-on bistini dinarı anandan.

BOYNU QIRAXMALLI BƏK

Ağrin alım, boynu qıräxmallı bək,
Bəsdi sataşdin yekəsaqqallara.
Rövzəxana, mollaya etmə hənək,
Dəymə dəxi unçuya, baqqallara!
Sən get öz engellerivi pak elə,
Baqqalın eybi hamiya faşdır.
Qoyma ki, sərrin düşə dildən-dilə,
İşlərinin cümlesi bozbaşdır.
Məsləkü ofkariyü kəsbi-məram
Həpli-həpodur hamısı, vəssəlam!
Rumka, matuşka, kafe, şantan, qumar,
İnteligent bundan ibarət deyil?
Əyri dolas, kizbü kələk hər nə var,
Bunlar hamı bizlərə adət deyil?
Dərdin alım, boynu qıräxmallı bək,
İndi gəlib milletə oldun kəfil.
Getdin, İranda niyə qıldın kələk,
Bir neçənin qanını etdin səbil.
Gelmisen indi Bakıda durmağa,
Milləti-biare kələk qurmağa.

MEYDANƏ CIX

Milletə, sən də ayıl, bir qeyr tək meydane çıx,
Olma xam, əvvəl rəviş öyron, yola rindanə çıx!

Çayçıya şagird ol, qəmindiən min musurman ağlasın,
Sonra tüßlab ol, əlindən halvasuzan ağlasın,
Bir zaman Qəzvində¹ qal, qıl siğə, nisvan ağlasın,
Rövzəxan ol, min yalan söyle ki, el qan ağlasın,
Sal əbəni, mənber üstə qincana-qincana çıx,
Milləta, sən də ayıl, bir qeyri tək meydane çıx!

Bir yoğun millətpərəest ol, evdə çoxlu-çoxlu yat,
Harda məclis olsa, gel, çox-çox danış, xalqı "oyat",
Xəlvətə düşdükdə sən vicdanı bir dinarə sat,

Şöhrət axtar, ədlən, insafın, səbatın daşın at,
Böylə boş şeylərdən el çək, səy qıl, bir yanə çıx,
Olma xam, evvəl rəviş öyrən, yola rindanə çıx!

Al revolver, sanc belə, ey börküvü, bazarə gir,
Bir piyandan-zaddan öldür, ta adın qalsın dılır,
Hər yere getsən, edər hörmət sənə bürnavü pir,
Peh, nə eybi, mənzilin axırda olsa lap Sibir,
On beş il qal türmədə, sonra yenə mərdanə çıx,
Milləta, sen də aylı, bir qeyr tək meydana çıx!

Gel, böyük qardaşsan, öldükde atan, ye var-yoxun,
Tovla da, min hiylə itə al anandan az-çoxun,
Yerdə qalmış külfətin, heç yoxlama acın-toxun,
Pul qazansa gər kiçik qardaş, əlindən al çoxun,
Sonra hər yerdə şikayət eyle, lap əfganə çıx,
Olma xam, evvəl rəviş öyrən, yola rindanə çıx.

Xarici tek millətin sevməkdən, aşna, qıl həzər,
Sarsaq işdir bu təəssüb, cün cibə eyler zərər,
Pul qazan, pul, hər nədən olmuş ola, ol bəxtəver,
Qıl qənaət, ye günorta turp-çörək, axşam kəver,
Yığ pulu, qoy kisəye, dövlətlə ol, meydana çıx,
Ey musurman, biclik öyrən, bu yola rindanə çıx.

PƏRİŞAN

İkinci nömreyi-“İqdam”a bir nəzirə var pərişan

Piyale verdi mənə duş bir nigari-pərişan,
Başımı qıldı içən tek o zəhrimər pərişan.

Nədənə lapdan hətə, mən də şair olmayı sevdim,
Qapıb qələm də “dedim şeri-abdar” pərişan.

Dedim ki, ey dili-qafil, öyle bəhr tapım ki,
Həsəddən ağlaya “Pompus” həmişə zar pərişan.

Cırı yaxasını “Münsif” didə özün “Acı dərman”
Yığa şair hər nə var pərişan.

Tarax-turaxlı gərək qafiyə, heç olmaya məzmun
Keçər, cün qafiyədir sözde əsilkar pərişan.

Dedim özümə, adə “Saquf”, al qələm, daha durma
Yaz, hər nə kənd-kəsək, şəhər, dər-divar pərişan.

(Vaxt pərişan, bəxtiyar pərişan,
Dər ümid pərişan, ümidvar pərişan).

(Budur fani, əz “Saqiba” gedibsən sən haqqbin ol,
Yapişma daneyi-təsbihə zinhar pərişan).

Denizdə lotka pərişan, tor içrə mah pərişan,
Buzovnanın qayası xızrı-düşvar pərişan.

ŞAİR ÇOXALIB¹

Birdən-bire islam əcəb bəxtəver oldu,
Şam idi günü yazığın, indi səhər oldu.

Yağmışmı maarif yağışı şəhər və kəndə –
Kim, xalq, hamı əşarde sahibhünər oldu?

Min-min qələm əhli törənib çapükü çalak,
Kim istədisə, sahibi-təbü əsər oldu.

Yazdı kimi “millət”, kimi “elm”ü, kimi “ədyan”,
Mövsufi neçə şairin “ince kəmər” oldu.

Bazarə baxıb müştərigir eylədi malın,
Yəni qələm ərbəbi bu gün sövdager oldu.

Amma biri var fəlsəfəvü hikmətə dara,
Hetta sözünün mətləi “Şəqqül-qəmər” oldu.

Hərçənd söyür zahidi çox-çox, vəli sanma
Kim, söz tapa bilmüb, yorulub dəngəsər oldu.

Yox, öylə deyil, burda böyük fələfəfə vardır,
Hər kim ki onu qandı, yəqin bəxtəvər oldu.

“İnsaf elə, ey zahidi-biçarə, et insaf,
Səddanəyə məşğıl bu səndə hünər oldu”.

Bəsdir, ayıl, ey milləti-nadan, belə Saqib²
Düşdü nəzərindən, səbəbi bədnəzər oldu.

GƏRƏKDİR

Qeyret neyə lazım, bize bir ad gərəkdir,
İş-güç əvezində quru fəryad gərəkdir.

Dum¹ seçkisi geldi, niyə əhrar seçilsin?
Hər kim ki, onun nefti, pulu var, seçilsin,
Pullu kişilər hər yerə təkrar seçilsin,
Hər yerdə gərəkdir yenə onlar seçilsin.
Çünki bize bu seçkidə bir ad gərəkdir,
İş-güç əvezində quru fəryad gərəkdir.

Yazlıq kişilər cövr çekib pul qazanıblar,
Pul cibdə görüb keyfə-damağa dadanıblar,
Yəni yaşamaq rəsmini yaxşı qanıblar,
Bu fələfəye qəlbən onlar inanıblar –
Kim, ömre şərab ilə perizad gərəkdir,
İş-güç əvezində quru fəryad gərəkdir.

Neyçün, de, seçək şapkalımı, çox da nəcibdir,
Adəmdə şərəf elm deyil, dopdotu cibdir,
Heç kəsdən utanmaz çoxusu, çünki qəribdir,
Çox-çox danışır Dumda, balam, axır eyibdir!
Guya ki, bu Dumdan bize bir zad gərəkdir,
İş-güç əvezində quru fəryad gərəkdir.

Ay kabayı, bu seçgiyə çox eyləmə diqqət,
Seçgi dediyin bir yaman işdir, yekə bidət,
Sən bir kişisən sahibi-din, əhli-şəriət,
Beş vaxt namaz qıl, eyləmə millətə xidmet,
Ancaq sene evdə neçə arvad gərəkdir,
İş-güç əvezində quru fəryad gərəkdir.

SÖYÜŞÜN

Söyüşün, ey “nəcib”lər, söyüşün,
“Fəxri-millət” “ədib”lər, söyüşün!

Söyüşün, görsənə şücaətiniz,
Söyüşün, vazeh ola qeyrətiniz,
Söyüşün, kəşf ola nəcabətiniz,
Söyüşün, artıq ola hörmətiniz,
Söyüşün, ey “nəcib”lər, söyüşün,
“Fəxri-millət” “ədib”lər, söyüşün!

Cünki yoxdur bir özgə sənətiniz,
Həcv satmaq olub ticarətiniz,
Pul qazanmaq olarsa niyyətiniz,
Gərək hökmən ola rəqabətiniz,
Söyüşün, ey “nəcib”lər, söyüşün,
“Fəxri-millət” “ədib”lər, söyüşün!

Yazılar aləmin bazar eləyin,
Ərsəni bir-birinə dar eləyin,
Bir-birin səhnədən kənar eləyin,
Nə xəcalet çəkin, nə ar eləyin,
Söyüşün, ey “nəcib”lər, söyüşün,
“Fəxri-millət” “ədib”lər, söyüşün!

Her kimin xilt olarsa xunində,
Şübə yoxdur onun cünunində,

Nə ola kuzənin dərunində,
Əsəri görsənər birunində,
Yəni siz, ey “nəcib”lər, söyüşün,
“Fəxri-millət” “ədib”lər, söyüşün!

MƏNİM OLSUN

Gəldi ramazan¹, ərseyi-meydan mənim olsun!
Bir ay başabaş süfəreyi-əlvan mənim olsun!

İllərcə müridiş yaşasın, can sənin olsun,
Hər il ramazanda belə ehsan sənin olsun,
Cənnetdə hamı huriyü qılman sənin olsun,
Ancaq gecələr dolma, fışincan mənim olsun!
Onyaşlı, qaraqaşlı Tükəzban mənim olsun!

Tutsun orucu kablayı, qızlara sataşsin,
Ağzı dualı, dişləri oğlanə qamaşsin,
And içsin oruc tutmağına, xalqa dalaşsin,
Kəmhövşələ getsin evə, arvadla dalaşsin,
Bir ay başabaş yağlı badımcan mənim olsun!
Firni, boranı, şərbətü qəlyan mənim olsun!

Getsin oxumuşlar yanar odlara qalansın,
Qars, Ərdəhanın² kəndləri egyptara talansın,
Aclar düşələr düzlərə avara dolansın,
Çiplaq qalalar tozlara, torpağa bulansın,
Sərsüfrədə yanında müridiş mənim olsun!
Hər kim mənə irad edə, Quran qənim olsun!

Hər növ firildaqla dolannam on ay ildə,
Mahi-ramazanda düşərəm ayrıca cilidə,
Həm mahi-məhərrəmdə “Hüseyn vay” bu dildə,
Bir rövzəpəz ollam, mənə hörmət edər el də,
Fikrim budu, ey “Tuti”³ ki hər yan mənim olsun!
Gəldi ramazan, ərseyi-meydan mənim olsun!

MƏŞAHİRDƏN BİRİ

“Tuti”, indi şairəm, dünyadə heç kəs bilməsin,
Olmuşam söz yazmağa amadə, heç kəs bilməsin,
Məhrəmi-rəz ol məni-dilsədə, heç kəs bilməsin,
Müstəidəm indi mən her zədə, heç kəs bilməsin,
Sirrimi, sən Tanrı, “Tuti”, tutgilən eldən nihan,
Eyləmə bir kimsəyə əhvalımı şərhü bəyan.

Sözlərimə gər deyirlər bimezə, ya binemek,
Tek yazar vəqtimə məlumumdur, anə yoxdu şək,
“Tuti”, səttarül-üyub ol, üstünə bir pərdə çək,
Göndərim, jurnale yaz hər dəm sözümü təkbətək,
Sirrimi, sən Tanrı, “Tuti”, tutgilən eldən nihan,
Eyləmə bir kimsəyə əhvalımı şərhü bəyan.

Mən sözümü bikr məzmunlu mühəssən sanmiram,
Yoxdur eyhamü kinayə mütləqa, mən danmiram,
Yazmayanda söz avam içrə bir az aldanmiram,
Düz sözümdür, yoxdu dərəm, qafiyə-zad qanmiram,
Sirrimi, sən Tanrı, “Tuti”, tutgilən eldən nihan,
Eyləmə bir kimsəyə əhvalımı şərhü bəyan.

Cünki beş misra mənim yazmaqlığım üç gün çeker,
Yazdığımda mübtəda axır, xəber əvvəl düşər,
Gah sıfet mövsuf olar, mövsuf bilmərrə itər,
Gah zəbər məlkəndə qalxar, övc edər, zir əyleşər,
Sirrimi, sən Tanrı, “Tuti”, tutgilən eldən nihan,
Eyləmə bir kimsəyə əhvalımı şərhü bəyan.

İndi gel zahirdə bir gör iddiamin payəsin,
Hər nə şair sağdu görmek istəməm mən sayəsin,
Hafizi¹ tənqid edib, tutdum Füzuli...² sin,
Səhv sandım Sədinin³ pəndindəki pirayəsin,
Sirrimi, sən Tanrı, “Tuti”, tutgilən eldən nihan,
Eyləmə bir kimsəyə əhvalımı şərhü bəyan.

QƏLƏMİM

Sinəm ateşkədə, bir parça şerədir qələmim!
Mənbəi-büxti ürəyim, aləti-şərdir qələmim!

Tekcə bir şairi-bivahiməvü pürhünərəm,
Min oxa, süngüye, şəmşirə dəgərdir qələmim.

Kəndimi “xadimi-millət”, deyə öysəm, yaraşar,
Rəhnümayi-rəhi-əbnayi-bəşərdir qələmim.

El bilir mən neyəm artıq, nə üçün gizlədəyim,
Dərdisər ümmət üçün xalqa zərərdir qələmim.

Söyüşüm ərsəsidir sefhesi məcmuelərin,
Əldə bir hərbəyi-xunrizi-düsərdir qələmim.

Cehlin aysız, qara donlu gecəsi, bayquşuyam,
Çəkməyə hər tərəfə cismimi pərdir qələmim.

Zəhri-can, ruhə əza, söylədiyim səfsətələr,
İntiqad oxlarına qarşı sıpərdir qələmim.

Birlik, ülfət və məhəbbət telinin qayçısıyam,
Bixi-nəxli-əməli-qövmə təbərdir qələmim.

Təfriqə şəhri, nifaq ölkəsinin cütçüsüyəm,
Səpdiyi tökm qərez, büğzü kədərdir qələmim.

Defterim zülməti-leyli-qüzəma şəbərəsi,
Həm nəvisəndeyi-tehdidi-xəterdir qələmim.

Al oxu şerimi, yansın cigerin, eylə həsəd,
Söz deyil yazdığını ki! Dürرү gühərdir qələmim.

Qoy gözü ağrısın əşarimı pisdir deyənin,
Tökdüyü hər kəs üçün nuri-bəsərdir qələmim.

Hasili-şerimə “pəh-pəh” deyənin novkəriyəm,
Sığdığı öyle ağızlara şəkərdir qələmim.

Əgrimə düz deməyen kim olur olsun vuraram,
Bax, ucu nizə kimi qan ilə tərdir qələmim.

Dəstəyi zərdir qələmim!
Düşmənə uddurduğu şey
Xuni-cigerdir qələmim!
Açı bibərdir qələmim!

MOLLA NƏSRƏDDİN ƏMİYƏ

Yeksər qarışib bu gecə qanqlım, a Molla!
Qalx, bir cana gəl, dur qadanı alım, a Molla!

Əvvəl var idin dipdırı meydanda könülli,
Jurnalçı, nəsihətçi, nəçi, “məllayı-milli”,
İndi niyə oldun belə sən, ay başıkülli,
Çallaşdı qəmindən qara saqqalım, a Molla!
Qalx, bir cana gəl, dur qadanı alım, a Molla!

Bir dillən axır dondumu qanın qara döndü,
Jurnal nece oldu? Odamı “şollar” a döndü?
Ya “Çənberə kəndi” nə gedən yollara döndü?
Sən “Dum” san, əlindən bizara qalım, a Molla!
Qalx, bir cana gəl, dur qadanı alım, a Molla!

Söz gəldi, bala, məzhəkəçi aləmə doldu,
Bax “Kəlniyət” a gör necə meydana soxuldu.
Üz qırxdırana gülmək ilə lap yeke oldu,
Lap istəyərəm qoynuna qol salım, a Molla!
Qalx, bir cana gəl, dur qadanı alım, a Molla!

Gəldin Bakıya, eylədi aləm sənə hörmət,
Verdiq sənə biz hər gecə bir evdə ziyaflət,
Sən sanma, sizə, jurnalı idi o məhəbbət,
Jurnal da belə... sindi pərə balım, a Molla!
Qalx, bir cana gəl, dur qadanı alım, a Molla!

Bax gör necə bir Şəmçi pəsər abrimi aldı,
Bədnam elədi Molla səni, dillərə saldı,
Yaz, bildir ona çıxmadi jurnal, niyə qaldı,
Bəlkə yaxanı boşlaya bu zalim, a Molla!
Qalx, bir cana gəl, dur qadarı alım, a Molla!

Yazsa "Dirilər" məzhəkəsi Şəmçi nə olsun?
İnsafmıdır məsxərən aləmlərə dolsun?
Qoyma ki, uşaqlar küçədə rişini yolsun,
Cəncəldir, əkil, ta qalasan salim, a Molla!
Qalx, bir cana gəl, dur qadarı alım, a Molla!

Bir söz Əli Razi işinin üstünü açdı,
Çoxdan bəri tarik işinə rövşəni saçdı.
Xalq indi deyir, Molla yiğib pulları qaçdı,
Qoyma daha artıq olalar alım, a Molla!
Qalx, bir cana gəl, dur qadarı alım, a Molla!

UN BÖLGÜSÜ¹

Görsem acliqdan çıxır canın, kasıb,
Övc edir əflakə əfghanın, kasıb,
Bir bölük acdır qız-oğlanın, kasıb,
Vermərəm, un olsa dərmanın, kasıb,
Özgə yerdən get özünçün tap əlac,
Bilmirəm mən, qal və ya kim, qalma ac.

Mən özümçün bir kələntər haciyam,
Əhli-təqvayəm, müsəlman naciyam,
Kədxudanın, sudyanın dilmaciyam,
Bar verməm, mən söyüd ağaciyam,
Çox da qal, Allah verə yüz laəlac,
Öl belə sən də, uşaqların da ac.

Zahirim xoş, batınımdır sevməli,
Saqqalım əlvən, ayağım çəkməli,

Gizlədər məndən çomağın hər dəli,
Məndə adatdır danışmaq harbeli,
Kasib ilə mən varam aləmdə qac,
Tapmayırsan gər çörək, get, ye "qalac"!

"YEZNƏ", YƏNİ NIKOLAY DAYI¹

Bilmirəm "yeznəmizin" işləri yaş oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Fələki-ruysiyəh qıldı onu xanənişin,
Dönderib dui qariya, aldı əlindən hər işin,
O ki top atəşinə tutmadı Məşhəd² günəşin?!
Gündən ürkən, gözü kor, köhnə xəffas* oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Yoxsa məzlumların haqqını pamal elədi?
Vəqfi əmlakımızı kəndisine mal elədi?
Ya ki məscidləri meyxaneye timsal elədi?
Vedrələr quyrığuna, böyrünə daş oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Sarı qırğızları qırıldırmı, talan elədi,
Qars, Acar kəndlərini xak ilə yeksan elədi,
Atalar öldürüb ətfalını nalan elədi,
Oğlunun ağızı qara, gözləri yaş oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Ağlama, şah balası, ağlama, ey cani-peder,
Dəxi şah olmadın, eyvah, eməlin getdi həder,
Aldı serrişteyi-karı ələ hər gəldi-gedər,
Pədərin bilmədim axır "dübalaş" oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

* Xəffas – yarasə

Qətli-am etdimi biçarə yəhudilerini?
Qırdimi övrəti, etfalımı, yekşer ərinin?
Əzdimi həq danışan kimsələrin peyserini?
Ayaq altında üzü indi lavaş oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Gürcülər məmlekətin qəsb eləyib vermədimi?
Aldadıb aldığıni yesinə qaytarmadı?
Ədlü insafı cahan əhlinə göstərmədi?
Pəs onun canı hədər, malı təraş oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Gülşəni-bəxtin, a “yeznə”, nə səbəb, soldu sənin,
Milletə yaxdığın odlar gözüvə doldu sənin,
Lyaxovlar³ kimi cəlladların noldu sənin?
Yarı ənsarın hamı qaçı, şabaş oldu niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Sən ki namuslu, qeyrətli, nəcabətli kişi,
Övretin, emqizi bir möminə, düzgün hər işi,
Bəs bu Tatyana qızın ömrünün əvvəl yemişi,
Niyə Rasputin⁴ ilə bağribadaş oldu, niyə?
Açılib eybi bütün aləmə faş oldu niyə?

Ah, ey türreyi-tərrarına min can sədəqə,
Ey gözəl şah qızı, hüsnüvə milyan sədəqə,
Öldü Rasputin, olum indi mən hər an sədəqə,
O gözəl türkələrin dolmadolaş oldu niyə?
Atanın, validənin işləri yaş oldu niyə?

MİLLƏT XƏBƏRLƏRİ

Dövlətliyə

Dövlətli, danırsan bu kimi haqqı nədən sən,
Kim, məşəri-insanə nə cansan və nə tənsən.
Axmış qan, eziilmiş bədənindən yapılan ol –
Dövlət denilən meyyitə bir qanlı kəfənsən.

Qolçomaqlar götürülür

Hər məscidü hər məhłedə seçki, yenə seçki,
Həm gülməli, həm türfə gəlir lap mənə seçgi,
Pəs məhłelerin qolçomağı, başçısı yoxmu?
Başqa nə yiğincaq, nə götür-qoy və nə seçki?

Kəndlilər, ayılmayın!

Kəndlilər, iranlı tək siz də bəyə dustaq olun,
Bey desə sarsaq olun, bigöstgə sarsaq olun.
Xanü bəy, dövlətli yer-yurdun bütün Allahıdır,
Kim deyir ki, siz gəlib iranlıdan qoççaq olun??!

Dər dil daş

Milyukovdan¹ soruştular ki, gədə,
Dardanel² söhbəti nə söhbətdir?
Dedi: Bosfor³ gərək mənim olsun,
İki yüz il, bu bizdə niyyətdir.

Palanəş digər əst

Dedilər köhnə hökumət qanımızcın zəlidir,
“Aməden”dir birisi, şahzadələr sevməlidir.
İş dəyişdi, təzələndi, bu böyük nemət isə,
Milyukov fehlə tərəfdarı? Bu çox gülməlidir.

Münacat

Barilaha, biz Bakı əhlini gəh-geh yad ele,
Qətlü qarətdən xilas et, hürr qıl, dilşad ele!
Qolçomaqdən qorxmayaq, əmmamədən vəhm etməyək,
Molla şerrindən, qoçu cəngindən al, azad ele!

Dad yarımcıq əlindən

Bu təref yarımqıraxmal, yetiribdi xalqı canə,
O təref axundnümələr oturub, çəkir zəbanə.

Birinin əlində təsbeh, birinin cibində şanə,
Hərə öz ovundan ötrü oxunu qoyub kəmanə.

Bulanlıq suda

Sənə qurban canım, ey əlli ədibdən bir ədib,
Yenə yoldaşlara bax kim, yolu düz getmədilər.
Şeri şaircə sevərsən, dəxi var səndə nə eyb?
Səni cəmiyyətə neyçün, bala, sədr etmədilər?

MƏSLƏK SATIRAM

“Tuti”, çünki işimiz düşdü belə,
Sən də bu işdə bir az qıl əcələ,
Yaz bu elanımızı, bildir elə,
Neçə illər çalışıb yiğdiq ələ,
İndi mən onları tek-tek satiram,
Gel, gel, ay müştəri, məslək satiram!

Əzəl acliq məni mecbur elədi,
Şoğerib millete muzdur elədi,
İndi pul geldi də məxmur elədi,
Məni milletdən əcəb dur elədi,
O keçən məsləki bişək satiram,
Gel, gel, ay müştəri, məslək satiram!

Hərə öz nəfincə tapmış yeni yol,
Sosiyaldır, federal, sağ ilə sol,
Mən də tapdım bu yolu, pul ola bol,
Pul verən hər necə, ollam, desə ol,
Gözümü pulluya eynək satiram,
Gel, gel, ay müştəri, məslək satiram!

İndi mən burjuazın lap dibiyəm,
O səbəbdən oların sol cibiyəm,
Onların vəsfini lazımdı deyəm,

Pul mənimdir, mən onun sahibiyəm,
Ay demokrat beça, el çək, satiram,
Gel, gel, ay müştəri, məslək satiram!

Görmeyirsən ki, müsəlman nə tapır,
Yabisin tez “Duma” hər cümlə çapır,
Kimdə bir parça çörək görsə, qapır,
Bu, qarın söhbətidir, yaxşı yapır,
Mən də qarnım üçün, ay bek, satiram,
Gel, gel, ay müştəri, məslək satiram!

Pul, çörək eşqi dolubdur ürəye,
Durmuşam ağ-qarani görməməyə,
Xaki-payəm ağa dövlətlilərə, şanlı bəyə,
Satiram məsləki lap bir çorəya,
Nə çörək, versələr irmək satiram,
Gel, gel, ay müştəri, məslək satiram!

OLUR OLSUN

Aman, ey şahi-dövran, Kolya¹ can, ey şahlar şahi,
Evimdə un az oldu, lap unutdum yaddan Allahı,
Həya bilməm, ədəb qanmam, uşaqtək ağlaram gahi,
Gel, ey zillullahı, ey mənim iqbalmın mahi,
Uruslar, gürcüler, saldatkalar hər tövr olur olsun,
Gel, əyləş təxtinə, ancaq müsəlman qarnı tez dolsun!

Əgerçi xarici erkekleri davada qurbandır,
Həmişə arvadı, övladı min qüssə ilə nalındır,
Evində yox düyü, yağı, un, soğan, kartof, lap üryandır,
Yenə mentek həyəszılıq edən yox, bunlar insandır,
Uruslar, gürcüler, saldatkalar hər tövr olur olsun,
Gel, əyləş təxtinə, ancaq müsəlman qarnı tez dolsun!

Evimdə cümlə ərzağı yiğırsan, bircə il çatmaz,
Gecələr acliğın xövündən hərgiz gözlerim yatmaz,
Bu zalim Dum mənə bilməm beş-on tay un neçün satmaz?

Niyə aləm bu zülmün şiddətindən bir kərə batmaz?
Uruslar, gürcülər, saldatkalar hər tövr olur olsun,
Gel, əyləş təxtinə, ancaq müsəlman qarmı tez dolsun!

Gel, ey şahım, pənahım, qiblegahım, təxtinə tez gel,
Bu zalimlər səni qovdu, ediblər işləri engəl,
Bazarda qardavoy yox, qamçı yox, məxluq olub tənbəl,
Polisde sillə yox, yumruq da yox, cəncəldi, lap cəncəl,
Uruslar, gürcülər, saldatkalar hər tövr olur olsun,
Gel, əyləş təxtinə, ancaq müsəlman qarmı tez dolsun!

Mən hürriyyət sevərdim ki, evimdə buğda bollaşın,
Çayım, qəndim çoxalsın, ta samavar qaynayıb daşın,
Özüm azad olum, yeni qabağım başdən aşsin,
Nəinki dolmasızlıqdan gicəsin peysərim, çəssin,
Uruslar, gürcülər, saldatkalar hər tövr olur olsun,
Gel, əyləş təxtinə, ancaq müsəlman qarmı tez dolsun!

QAÇMAQ GÜNÜDÜR

Top nərəsi, qurşun səsi, at kişnəməsindən
Köylər dağları, evlər uçar gülgülösündən
Türk ordusu duysa ki, onun nərə səsindən
Aləm dağılır, vaz keç hökumət həvəsindən
Qaçmaq günüdür, ingilis! Osman gəlir arş,
Qaçmaqda Mıkirtiç sənə, Hartun sənə yoldaş.

Derdim Bakı, Dərbənd, Dağıstan sənin olsun
Tiflis də sənin, Qars da sənin, Van sənin olsun
Hayrın olasan, cümlə Hayistan sənin olsun
Türk qoymadı efsus bir ovdan sənin olsun
Qaçmaq günüdür, ingilis! Osman gəlir arş,
Qaçmaqda Mıkirtiç sənə, Hartun sənə yoldaş.

Ey vah o gözəl, nəşeli xülya, o əməller
Kim, can kimi bəslerdin onu sen neçə illər.
Noldu, hara getdi o təşəbbüs, o əməller,

İndi tüpürülər sənə hər yerde, hər ellər.
Qaçmaq günüdür, ingilis! Osman gəlir arş,
Qaçmaqda Mıkirtiç sənə, Hartun sənə yoldaş.

Bildin ki, əvaxirdə xatakar olacaqsan,
Arvad, uşağın qatılı Bozdar olacaqsan.
Sonra gəberib tövləde murdar olacaqsan,
Neyçün dedin aləmlərə sərdar olacaqsan?
Qaçmaq günüdür, ingilis! Osman gəlir arş,
Qaçmaqda Mıkirtiç sənə, Hartun sənə yoldaş.

Əvvəl Bakıya gəlcək, a kirvə, havalandın,
Xülyalara, röyalara ezbəs ki, inandın,
Hər yerde soxuldun işə, qızdırın, havalandın,
Top nərəsini lapdan eşitdin də, oyandın.
Qaçmaq günüdür, ingilis! Osman gəlir arş,
Qaçmaqda Mıkirtiç sənə, Hartun sənə yoldaş.

Bəs ki burada olmadı qalmaq sənə məqdur
Get Zəngəzura, Hində, o yerlərde otur, dur.
Qəm çekmə, maraq etmə, unutmaz səni "Şeypur"
Zira, gələcək Hində qonaq ləşkeri-Mənsur.
Qaçmaq günüdür, ingilis! Osman gəlir arş,
Qaçmaqda Mıkirtiç sənə, Hartun sənə yoldaş.

HAZIRLIQ

Geldi yeno oyyami-müsibət, a cavanlar,
Haydi, işə başla.
Çoxdur pulumuz, ver də yesin mərsiyəxanlar,
Köhnə pəşə başla.
Düşmənlərimiz əhlimize hər nələr etmiş,
Küllən bilir aləm.
Evmiz dağılıb, var-yoxumuz qareṭə getmiş,
Caneş bəcəhənnəm!
Çıxsın canımız, pul qazanaq məclisimizdə,
Səf-səf duran olsun.

Yaşıl, qara geymiş, üzü çiplaq iki yüz də,
 Zəncirvuran olsun.
 Arşın, tərəzi eyri-düz olsa, nə ziyanı,
 Vicdanımız olsun.
 Ancaq çalışaq, razı salaq mərsiyəxəni,
 İmanımız olsun.
 İman dediyin şey nədədir, tuqda, təbilde,
 Əlbaqi yalandır.
 Onlarla günah pak olacaq bizdən hər ildə,
 Əl çəkmə, amandır!
 Elmü medəniyyət nə demək, xəncəri sazla,
 Üdvənlara lənət.
 Nəş olmağa üç-dörd yekəpər həmşəri sazla,
 Şeytanlara lənət.
 Çək xəncəri, vur başıva, ol qanıva qəltən,
 Bir başqa kelek var.
 Naxoşla da, yat, başıva bağla yekə yorğan,
 Biclik eləmək var.
 Göstər həkimə yarələrin, söyləsin: "Oy-oy",
 Max vermə, qəm etmə.
 Əhvalıvi görsün elə, yazsın "eta bolnoy",
 Əsgərliyə getmə.
 Əsgərliyə getmə, nə olur, milletin olsun,
 Batsın yerə millet.
 Oy börküňü, at qollarıvi, hörmətin olsun,
 Vur vodkanı, keyf et!
 Açıçayı dükəni,
 Çaldır balabani,
 Əsgərliyə düşsən,
 Ver mollaya rüşvət.

İRANDAN NƏVA

On səkkiz il hər təref, hər yanda gəzdim bağıri qan,
 Kimsəsiz, hər mədrəsə küncündə tutdum aşıyan,
 Gah tapardım, gah yox əkmək, yeyərdim həp yavan,
 Tirboyun tullabları ömr sürdüm çox zaman,

İmtahan verdim nehayət, sonra oldum rövzəxan,
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!
 Ağ cığır kimi saraldı dərddən rüxsarı-al,
 Saqqalı qoydum uzansın yarılm arşın laməhal,
 Qümriyü¹ Dilsuzdən² mən eyledim kəsb-i-kəmal,
 Bakıya qoşdum hər il, pullar qazandım bir çuval,
 Cib dolu döndüm geri, Xaixal³ təref oldum revan,
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!

İlbeil artdım, ucaldım, xalqa oldum şeyxü pir,
 El mənə yeksər qulam, istər səgir, istər kəbir,
 Hər səher çay süfrəm içrə şit kərə, qaymaqü şir,
 Hər gecə həmlə edirdim nimçəye cün nəri-şir,
 Sovlətimdən titreyirdi ovşələ, dolma, filan,
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!

İşbu il, ey vah, qaldım şoğərib Xaixalde,
 Bakıdan çox-çox uzaq yerde, yaman əhvaldə,
 Hər təref məsdud, mən məhbuslar əmsalde,
 Handasız, ey Bakı əhlili, böylə müşkül halde,
 Siz deyilmidiz mənim ümmətlərim pirü cavan,
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!

Könlümü talan edər hər ləhzə min rəncü kədər,
 Evdə qaldım, heyf kim, mümkün deyil etmək səfər,
 Badikubə içrə oldu rövzəpəzlər bəxtəvər,
 Hər biri yüz məclisi tutmuş, verirlər dərdi-sər,
 Mən kimi bir şeyxi-kamil evdə qalmış bağıri qan,
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!

Ey ürək, əmrəzimə tək birçə dərmanım plov,
 Gel-gəl, ey siminbərim, tabü tənű canım plov,
 Sən mənim ağlım, vücudum, qəlbü vicdanım plov,
 Sən mənim Məkkəm⁴, Mədinəm⁵, dinim, imanım plov,
 Sənsiz aləm olmasın, məxruba olsun asiman,
 Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman!

“İSKİ”LƏR “Lİ”LƏNDİLƏR

“İski”lər, “ov”lar bu gün “li”ləndilər,
Noipərvərlər də milliləndilər.

“İski”lər “oğlu”ların dəmsazıdır,
“Zadə”lər də “ov”ların hemrazıdır,
Cümlesi milət, vətən “canbazıdır”,
Qalxdlar, yekşər tərəqqiləndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər.

Öylə bil təgəyiri-aləmdir bu gün,
Ağboğazlar xalqa məhrəmdir bu gün,
Öz lisanın bilməyən kəmdir bu gün,
Köhnə işlər həpsi faniləndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər.

Şapkaya heç kəs dəxi qılmaz həvəs,
Köhnəlikdən gəlməyir bir zərrə ses,
“Meydanski”, “Şalbandski” noldu bəs?
Şişdilər, üfrüldülər, iyələndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər.

Anlamış ancaq bu gün milliyyətin,
“Li”ləmiş ismin, dəyişmiş surətin,
Heç inanmam dəğşə öz xasiyyətin,
Rusluğa əzbəs ki, adiləndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər.

“Li”liyindən köhnə “li” görmez səmər,
“İski” olmuş “li” olan tək bextəver,
“İski”lər, “ov”lar canıncın sərbəsər,
“Li” olan tek cümlesi, “piy”ləndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər.

Sandığa qoymuş hamı “İski”liyin,
İşlədər şimdə əlində “li”liyin,

Başlaşa çərxi-fəlek yağlıyin,
Bir də baxsan həpsi “İski”ləndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər.

Batdı sehnə, öldü sənət, ay dədə,
“İski”siz artist olarmı səhnədə,
Xalqda insaf yox, bir zərrə də,
Səhnəyə artistlər asıləndilər,
“İski”lər, “ov”lar bu gün “li”ləndilər

BAKİLI

Ey sərasər bədəni, fikri bətalət bakılı,
Başqalar məqsudu amalına alət bakılı.

Keçən əyyamda pakub idin eğyarə yenə,
Payimal olmalıdıran hər gələnə, hər gedənə,
Rütbə, mənsəb, dadaşım, verməyəcək kimse sənə,
Rütbəye, mənsebə yox səndə ləyaqət, bakılı,
Ey sərasər bədəni, fikri bətalət bakılı.

Öz yerində bir adam etməsə hörmət də sənə,
Kirvələr, pasluşilər etsə hökumət də sənə,
Qardaşın təzə pristav verə zillət də sənə,
Ağadır, döyse səni, çəkmə xəcalet, bakılı.
Ey sərasər bədəni, fikri bətalət bakılı.

Qamçı zərbilə satar gənceli on qiymətinə,
Malın al, söz demə, mehmandı, deyər hörmətinə,
Ərköyün bəydi, kişi erk edir öz millətinə,
Qamçısın öpməlidir fəxrile millet, bakılı.
Ey sərasər bədəni, fikri bətalət bakılı.

Sat soğan, kartofunu, xırda ticarətlə dolan,
Babalardan qalan ol rəsm ilə, adətələ dolan,
Ayda bir aş yemə, pul yığ da qənaətlə dolan,
Qoy yesin ol kişi kim, eylemiş adət, bakılı.
Ey sərasər bədəni, fikri bətalət bakılı.

Bu cahan fanidir, bel bağlama, ey Kəblə filan!
Ver yesin malını cindar, aşını mərsiyəxan.
Əcnəbilər daşısın neftini milyan-milyan,
Sən özün bir pitiyə eylə qənaət, bakılı.
Ey sərasər bədəni, fikri bətalet bakılı.

Sən öləndən sonra oğlun dükəni taxtalasın,
Börkün əysin, qolun atsın, yabısın noxtalasın,
Əlli il yiğdiğini bir gecədə baxtalasın,
Pul udanlar oxusun ruhuna rəhmət, bakılı.
Ey sərasər bədəni, fikri bətalet bakılı.

BƏNZƏTMƏ

Göy üzü az-az, deyirlər, tar olar, əlbəttə ki,
Xəstelenmiş könlümüz bimar olar, əlbəttə ki.

Xabi-nuşinindən el çəkmezse bir dəm kəblayı,
Rövzəpəzlər millətə sərdar olar, əlbəttə ki.

Millətin aslanları daim olarsa xabdust,
Məmləkət çaqqallara bazar olar, əlbəttə ki.

Anlamam olmazmı kor, bir göz ki daim ağlaya,
Kizb ilə dolmuş qulaqlar kar olar, əlbəttə ki.

Bəçceyi-marın əger evvəldə başın əzməsen,
Bir zaman keçsə böyük, şahmar olar, əlbəttə ki.

Tiflini məktəblərə qoymazsa möminlər, böyük,
Baz olar, rəmmal olar, cindar olar, əlbəttə ki.

Her kəsin könlü ola daim bətalet talibi,
Yarı qoynundan çəkən əgyar olar, əlbəttə ki.

Gər açılsa altı yüz bir şəhərdə çayçı, duxan,
Altı min də sərsəri, biar olar, əlbəttə ki.

Gülşəni-rahətdə gül olmaq məqamın tutmayan
Şurəzari-zillet içrə xar olar, əlbəttə ki.

Bir ministir ki, çalışmaq vaxtı on saat yata,
Portfeldən cəbr ilə bizarre olar, əlbəttə ki.

HƏMMALSƏVAR

Yağdı yağmur şəhrdə, gördüm tamam həmmalsəvar,
Zıştı ziba, pırı bürna, xassü am həmmalsəvar.

Cadələrdə seyl çay tek şırhaşır axmaqdadır,
Qaspadınlar səfbəsəfdir banizam, həmmalsəvar.

Əldə təsbihü əsa, əmmaməvü təhtülhənek,
Bu teşəxxüsə gedir Molla Salam həmmalsəvar.

Bığların öz millətindən ötrü tez-tez qırxdıran
Millətin artistləri oynar dram həmmalsəvar.

Çantası qoltuqda beş-on parça kağızdan murad,
Bu qələm ərbabıdır, eylər xüram həmmalsəvar.

Cibdə bir girvənkə qoz, qaçdırıqca şaqquşdar, o kim?
Bir mürettəb şəxsidir baehtiram həmmalsəvar.

Mənzərə pək şairanə, görmüşü pək dilsirib,
Madmazel həmmalsəvar olmuş, madam həmmalsəvar.

Ağ biləklər həmmalın boynunda simin tövq tek,
Bir məlek div arxasın qılımış məqam həmmalsəvar.

Nazəninlər çöhresi məhcubluqdan qırmızı,
Əldə zontik, ləbdə şirin ibtisam həmmalsəvar.

Qorxuram Dum rəsikarı kəndisi axır ola,
Yağmur, Allah etməsin, etsə davam, həmmalsəvar.

BƏŞARƏT

Derlər ki, cahan yeksərə viran olacaqdır,
Abad qalan tək bizim İran olacaqdır.

Dünya üzü daim qalacaqdır qələyanda,
Heç kəs yaşaya bilməyəcək əmnü amanda,
Sülh olmayıacaq yüz sənə də keçəsə cahanda,
Bir dəfə xüruc etməyə bir xan Həmədanda!
Dünyanı salan nəzəmə haman xan olacaqdır,
Abad qalan tək bizim İran olacaqdır.

Bir falçıya sordum ki, nə vardır yeni əhval,
Baxcaq falına söyledi iş yaxşıdı əlhal,
İranda xəvanın yiğaraq üç kürur hammal,
Sövq eyləyəcək Avropaya onları emsal,
Avropa bütün qanına qəltən olacaqdır,
Abad qalan tək bizim İran olacaqdır.

Yüz min əlizencirli, hamı qarə qəbali,
Yüz min dəxi dərvişler ol firqeyi-alı,
Bir ləşkeri-nüsət ki, onun yoxdu misalı,
Avropalılar görəsə bizim böylə cəlahı,
Anlar ki, necə yer üzü tufan olacaqdır,
Abad qalan tək bizim İran olacaqdır.

Sonra gedəcək Qerba tərəf beş min əmmamə,
Ta kim, salalar cümləsini nezmü nizamə,
Avropalılar qalxmalıdır cümlə qiyamə,
İman getirə ta ki, hamı Şeyx Xüməmə²,
Yoxsa o müqəssirlərə divan olacaqdır,
Abad qalan tek bizim İran olacaqdır.

Daim yaşasın dəhrdə fateh dəyeneklər,
İşbu dəyeneklər tutan ol bəbr bitlekler,
Dünyaya gerek hakim ola cümlə giləkler,
İnsanlara onlar baxacaq, hökm edəcəkler,
İranlı əlilə hamı saman olacaqdır,
Yol göstərən insanlara İran olacaqdır.

BİR MÖMİNİN AVROPALIYA XİTABI

Ay avropalı! Tut sərū saman sənin olsun,
Hörmət sənin, izzət də sənin, şan sənin olsun,
Elmə, hünərə səy qıl, ürfən sənin olsun,
Sənətdə ucal, əlemi-imkan sənin olsun,
Elm üzrə ticarət elə, milyan sənin olsun,
Zəngin odalarda otur, eyvan sənin olsun,
Hər yerdə gözəl, sevməli canan sənin olsun.
Bir bit yuvası, köhnəcə yorğan mənə bəsdir,
Cənnət quşuyam, yatmağa gülxan mənə bəsdir.

Uydurma dərin ağlinı vəzi-üləməyə,
Bir saətini boş yerə sən vermə fənayə,
Tap texnikanı, padşah ol ərza, səmaya,
Bul, istər isən getməyə yol ulduza, Ayə,
Sal elm yolunda başını dərdə, beləyə,
Məruza oxu texnikalardan cühəlayə,
Lazım deyil, əlbəttə, bular biz üqəlayə.
Beş gün bu cahanda quru bir nam mənə bəsdir,
Üqbada isə cənnəti-rizvan mənə bəsdir.

Ol qədr oxu kim, elm eləsin başıvı sərsəm,
Elm ilə müsəxxər elə, olsun sənin əlem,
İnsanları lap həlqəbeguş^{*} eyle, cəhənnəm,
Bir həlqə də ver ta ki, salım guşime mən hem,
Lakin yenə əfzal mənəm, ey küfri-mütəssəm,
Sal yadına, əksi, ölümü, qəbri dəmədəm,
Boş elm yolunda keçər ol huridən adəm?!
Huridə olan ol ləbi-xəndan mənə bəsdir,
Qoy huri qala mollaya, qılman mənə bəsdir.

Sazla gəmilər, qoy sənin olsun okeanlar,
Məmlukun ola iskanelər, cümlə limanlar,
Göylərde səyahət elə, yap aeroplannlar,

* Həlqəbeguş – bizi qıl et

Su altını gəz, tap oradan tazə nişanlar,
Qehr olmalı bu işdə sənə qibtə qılanlar,
Möminlərə bəsdir dili xoş mərsiyəxanlar.
Bir ilde on ay didcyi-giryyan mənə bəsdir,
Zəncirü qəmə tovqi-zərəfşan mənə bəsdir.

Vermə, a dəli, beyninə sən bir gecə rahət,
İşlə, yenə işlə, gecə-gündüz çək əziyyət,
Tədqiq elə həp maxələqi – ömrünü sərf et,
Dər dəst ola ta kim, sənə sərrişteyi-hikmət,
Yar, parçala, tik betndə gər olsa cərahət,
Mən bunları lakin sanuram cüzvi zərafət,
Sən öylə xeyal etmə ki, yox bizde təbabət,
Ülgüt, həcəmət, neşteri-bürran mənə bəsdir,
Bir “tütün otum”, bir quru reyhan mənə bəsdir.

“VAHİD RUSİYA”YA İTHAF

Öylə viranədir Rusiya ki, abad olmaz,
Onu abad edən aləmdə bir ustad olmaz.

Bu qədər cir-cır edirsən, a kişi, cəhrəmisən?
Eybdir yırğalama korpusunu, nehrəmisən?
Yoxsa saldın özünü tazəcə bir təhrəmi sən?
Qarnımı yırğalamaqla vətən azad olmaz,
Öylə viranədir, əsla daha abad olmaz.

Bihəyasən, bilirom, heyvəresən, sırtıqsan
Dadi-fəryadçısan, birçə nesən, yırtıqsan
Köhne rus advokatı, türk sözü, lap artıqsan
Vəli bu qalmaqalından ona imdad olmaz,
Öylə viranədir Rusiya ki abad olmaz.

Çox igidsən? Atını bir kərə Fillandiyaya çap,
Krıma cyle güzar, Litva ilə Polşanı tap.

Açığın şedd eləsə, get, bala, Ukraynanı tap.
Ad qoyarsan, bu cahanda belə bir ad olmaz
Leyk, Rusiya daha bir kərə abad olmaz.

Sal əlindən qələmi, çək qəməni, eylə qiyam,
Get Sibir torpağına, qur orada nəzmü nizam
Sonra gel Don çayına, eylə Dağıstanı xüram
Xalq görsün də, desin “heç belə ustad olmaz”,
Leyk, Rusiya daha bir kərə abad olmaz.

Niyo dağlar gözünü tək bizim Azərbaycan?
“Vahid”in aləmə salmış yene fəryadı fəğan.
Rusların da daha lap zəhlələri getmiş inan,
Dərdinə çarə qılan bir quru fəryad olmaz,
Quru fəryad ilə Rusiya da abad olmaz.

İNŞAALLAH

Millətin xoş günü axır gələr, inşaallah,
Biz de bir gün olarıq bəxtəvər, inşaallah.

Alçaq təbəqə deyir ki:

Çayçılarda hələlik zurnamızı çalmalıyız,
Köhne paltar Quba meydanında satıb almalıyız,
İləri getsə də getsin hamı, biz qalmalıyız,
Qabağa istəsə millət gedər, inşaallah!
Biz də bir gün olarıq bəxtəvər, inşaallah!

Xırda tüccar deyir ki:

Hələlik bugdanı üç yüz manata satmalıyız,
Buğdanın ağ ununa arpa unu qatmalıyız,
Bir-birin gündə Əli eşqinə aldatmalıyız,
Cürmimizden özü mövla keçər, inşaallah,
Biz də bir gün olarıq bəxtəvər, inşaallah.

Cavanlarımız deyir ki:

Kazino artıq açılmış, bu da bir fali-niku,
Şükrüllah bize qarşı gelir iqbalı-niku,
Toplanıb iştə ora əlli nəfər mali-niku,
Gece girsən çıxacaqsan səhər, inşaallah!
Biz də bir gün olarız bəxtəvər, inşaallah!

Milyonçularımız deyir ki:

Getdi türkler, açılar şimdi ticarət qapısı,
Bizə işrət qapısı, fəhleyə zehmet qapısı,
Biz tərefdən qapanar rəhmü mürüvvət qapısı,
Füqəra verməyəcək dərdi-sər, inşaallah!
Biz də bir gün olarız bəxtəvər, inşaallah!

Molla deyir ki:

Xəstəlik aləmi tutmuş, bu da bir müjdə, evət,
Xalq ölü, süfrəyi-ehsan düzülər, süfrədə ət,
Ağ plov, turşu badımcan, cüce büryan, şərbət,
Yeyərəm mest olaram bixəbər, inşaallah!
Onda mən də olaram bəxtəvər, inşaallah!

İnteligent deyir ki:

Hələlik "iski"ləyib adları aram tutaq,
Gece təşrif aparaq restorana, cam tutaq,
Görərek milletin iflasını bayram tutaq,
Özü axır olacaq bir təhər, inşaallah!
Onda biz də olarıq bəxtəvər, inşaallah!

Ricallı-hökumət deyir ki:

Qarnı yoğunca bəyəm, məmləketin rəhberi,
Bu yoğun qarnıma dolmuş hamının dərd-səri,

Mən gələndən bəri gərçi gedir xalq geri,
Yola doğru üzü bir gün döner, inşaallah!
Biz də bir gün olarız bəxtəvər, inşaallah!

Aktyor deyir ki:

Özümü rəng ilə əlvan edərəm millət üçün,
Səhnələrdə sürünbən can verərəm sənət üçün,
Hələ gəncəm, taparam bir quru nan küləfət üçün,
Qocalarsam mənə millət gülər, inşaallah!
Onda mən də olaram bəxtəvər, inşaallah!

Əhli-qələm deyir ki:

Hələlik bir soyuq evdə yataram ac-yalavac,
Bilirəm qəmlərimə etməyəcək kimse əlac,
Rubi-ülvimi qoy etsin hələlik qəm tarac,
Ölərəm, sonra adım söylənər, inşaallah!
Topraq içə olaram bəxtəvər, inşaallah!

**YOLKA BAYRAMINDAN MƏHRUM
OLANLARA TÖHFƏ**

Ah, ilahi, baxtimız ram olmadı,
Bu sənə evmizdə bayram olmadı.

Hər sənə yolka alardım mən dirəng,
Yolkadan şeylər asardım rəngberəng,
Xırda güllər, almalar, şamlar qəşəng,
Xırda-xırda kuklalar, boynunda zəng,
Ev qonaqsız heç bir axşam olmadı,
Ah, bu il evmizdə bayram olmadı.

Dün gecə sordu uşaq yolkam hanı?
Söylədim, oğlum, dolandım hər yanı,

Tapmadım heç yerde sabiq yokanı,
Yolkadan bomboşça gördüm meydanı.
Neyləyim, oğlum, sərəncam olmadı,
Ah, bu il evmizdə bayram olmadı.

Ah, ah, ey yolka! Ey keçmiş zaman!
Bayram olcaq mən olardım şadman,
Süfrə əlvan, süfrədə şampan, filan,
Mən piyan, Marqo piyan, oğlum piyan,
Arvadım, zələm qızı ram olmadı,
Ah, bu il evmizdə bayram olmadı.

Gəldi bayram bir çuval qəmtək mənə,
Oldu dünya lap cəhənnəmtək mənə,
Evmiz oldu bezmi-matəmtək mənə,
Yazlıq oğlum baxdı sərsəmtək mənə,
Ağladı, heç biri adam olmadı,
Ah, bu il evmizdə bayram olmadı.

Bığları sabiq kimi heç eşmədim,
Ruslara getdim qonaq, əyləşmədim,
Verdilər içdim, vəli lülləşmədim,
Mən kimi heç bəndə nakam olmadı,
Ah, bu il evmizdə bayram olmadı.

MÜSAHİBƏ

Milyonçunun xitabi

Bomboş başa, milyonlara sahibsən əger gəl,
Yoxsa bizim eyş aləminə olma bir əngəl.

Əngəl, əvət, əngəl neçin? Əldə qələmin var,
Könlündə də min dūrlü qəmin var, ələmin var.

Əngəl, əvət, əngəl neçin? Ərbəbi-qələmsən,
Xud dərd vərəmsən də bütün qüssevü qəmsən.

Mən xərc eləyən pulları gördükde, a nikbat!
Neyçin yaxıbor qəlbini nirani-büxalət?

Fəryad ediyorsan, nə bilim “milət oyanmaz”
Varsın, o oyansın ki, pulun qədrini qanmaz,

Varsın da oyansın, o ki yox birçə manatı,
Dünyada cəhənnəm keçiyor ömrü, həyatı.

Get-get, məni ürfanə tərəf çekmə, çağırma,
Ürfan qara puldur, qara pul, sus da bağırma,

Bu səndə olan achiğa ürfanmı deyirlər?
Pulsuz-pənəsiz kəslərə insanmı deyirlər?

Əqli qələmin cavabı

Ya sendə olan kəlləyə ovdanmı deyirlər?
Vicdanına, insafına milyanmı deyirlər?

Altunlı məkəssən, özünü sanma bəşerdən,
İnsanlıq adın çekmə də doldur cibi zərdən.

Get şantana, get restorana, iç meyi, eyş et,
Gəldikdə ölüm, həsrətli yombalan, Öl get.

Yeksər unudulsun sənin ol olmayan adın,
Nifratlı səni yad eləsin ta ki nijadın.

Ölsəm mən əger bir neçə kağızdan ibarət,
Asarım olar anlayana rəhbəri-ibrət.

Sən də kişisənse, qızılınlı bir əser yap!
İştə bu əsərlə əbədi ölməyən ad tap!

İKİ AŞIĞIN DEYİŞMƏSİ

Cavan aşiq bir qulaq ver amandır,
Sendən soruşmali neçə sözüm var.
Düşünməsən, onda halın yamandır,
Alaram sazını, onda dözüm var.

Cavab

Sözlərini soruş, qorxutma məni,
Söz bilməsem ortalığa girmərəm,
Cavanlığım aldatmasın heç səni,
Cavabın verərəm, sazi vermərəm!

Qoca aşiq

O kimdir ki, qan ağlayır qəmindən?
O kimdir ki, heç düşməyir dəmindən?
O kimdir ki, ayrılib həmdəmindən?
Buna cavab verən aşiq var olsun!

Cavab

O kəndlidir, qan ağlayır qəmindən,
İspalkomdur, heç düşməyir dəmindən,
O Çagındır, ayrılib həmdəmindən,
Söz soran aşağı Allah yar olsun!

Qoca aşiq

O nədir ki, suretləri soldurur?
O nədir ki, cibişdəni doldurur?
O nədir ki, toyuqları güldürür?
Buna cavab verən aşiq var olsun!

Cavab

O ÇEKAdır surətləri soldurur,
O rüşvətdir cibişdəni doldurur,
Təriflədir toyuqları güldürür.
Söz soran aşağı Allah yar olsun!

Qoca aşiq

O nədir ki, qazan kimi qaynayır?
O kimdir ki, dil-dodağın çeynəyir?
O kimdir ki, heç bilməyir neynəyir?
Buna cavab verən aşiq var olsun!

Cavab

İnqilabdır, qazan kimi qaynayır,
Dövlətlidir, dil-dodağın çeynəyir,
Narkomlardır, heç bilməyir neyləyir,
Söz soran aşağı Allah yar olsun!

Qoca aşiq

O kimdir ki, alov yağır gözündən?
O kimdir ki, məna çıxmır sözündən?
O kimdir ki, qorxur özü özündən?
Buna cavab verən aşiq var olsun!

Cavab

Mirzoyandır, alov yağır gözündən,
Mirbəşirdir, məna çıxmır sözündən,
Qəzenferdir, qorxar özü özündən,
Söz soran aşağı Allah yar olsun!

Qoca aşiq

O kimdir ki, aran bilməz, qış bilməz?
 O kimdir ki, pul qazanar, iş bilməz?
 O kimdir ki, aylarla bişmiş bilməz?
 Buna cavab verən aşiq var olsun!

Cavab

O fəhledir, aran bilməz, qış bilməz,
 Dövlətlidir, pul qazanar, iş bilməz,
 O kəndlidir, aylarla bişmiş bilməz,
 Söz soran aşağı Allah yar olsun!

BACİOĞLUNUN DAYIYA ƏRİZƏSİ

Ay dayı, gel böülüsek hər nə ki var vəlvələsiz,
 Mən cəsaretsiz uşaq, sən kələmərd, hövsələsiz.
 Yer mənim, lehmə mənim, vişka mənim, neft sənin,
 Beşəliklə düzələr müşkül işi her kəsənin.
 Mənim olsun suları, çayları bu deryanın
 Balığı, ikrası olsun, a dayı, qurbanın.
 Muğanın gölləri, səhrası mənim, arxı mənim,
 Pambığlı al sənin olsun, kim olar söz deyənim?
 O dəmir yollarının altı mənim, üstü sənin,
 Yük vaqonları, klaslar, paravoz, tüstü sənin.
 Varidati sənin olsun, buna yoxdur sözümüz,
 Poçtu da, gömrüyü də al veririk lap özümüz.
 Qoy Böyükşor duzu qalsın bizə bozbaş yeməyə,
 Dilimiz olsun Azerbaycana bir söz deməyə.
 Nə qəder misü dəmir var, sənin olsun, nə sözümüz!
 Nə dənizdə, nə qıraqda ebedə yoxdu gözüm!
 Əmrü fərman sənin olsun, onun icrası mənim,
 Hər şeyin nəfi sənin, davası, qovğası mənim.
 Can dayı, sendən ufaq bir dileyim var mənim,

Mən ölüm, sanma ki başqa kələyim var mənim.
 Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet,
 Ver ki daim eləyim əmrinə qul tək xidmət.
 Bizim el qorxma yatıbdır, yeri rahatdır ona,
 Ona gel dəyməginən, bir yekə minnətdir ona.

Dayının bacioğluya cavabı

Bacioğlu, a qırışmal, bu nə sözdür, nə kələk?
 Aramızda, a gədə, "sən" nə demək, "mən" nə demək?
 "Bu senin, o biri mənim" yazdığını anlamadım,
 Sərhədindən dışarı sən deyəsən atdın addım.
 Mən dayı, sən bacioğlu, sən uşaq, mən yekəyəm,
 Sən bir ovlaq kimi şeysən sürüdə, mən təkəyəm.
 Cörünür boşdu başın, yoxdu sənin mərifətin,
 "Bölüşək" nə? A ədəbsiz, gicisir yoxsa etin?
 Naəlac oldum əzəldən sənə tapşırdım işi:
 Çaşaraq yoxsa sanırsan özünü sən də kişi?
 Sənə verdim kabinet, avtomobil, portfeli,
 Əqlini aldı başından səni lap etdi dəli.
 "Mən", "mənim" bir də desən, bax kəsərəm lap dilini,
 Bir də dinsen verərəm qoltuğuna zənbilini.
 Əbləh oğlu, səni qoydum ora huşyar olasan,
 Tutasan göz qabağın, bir uca divar olasan.
 Arxada mən işimi sazlayıım, əncama salıım,
 Azəri türklərini qafıl edib dame salıım.
 Əbləhanə bu xəyalatı başından uzaq et!
 Gecə ye bozbaşını, iç çayını, get işə yat!
 Yer mənim, neft mənim, kənd ilə xırman mənim,
 Qəsəbə, şəhr mənim, bağ ilə gülşən də mənim.
 Ortağım yoxdu dənizdə, quruda, dağ-daşda,
 Bir özün yaxşı düşün, var isə ağlin başda?
 Sen özün, varü yoxun, əhlü əyalin da mənim,
 Baxışın, tərpənişin, fikrү xoyalın da mənim.
 Adə russan? Malorus, ermənisən? Sarsaq adam,
 Səni millət sanaraq qeydinə bir zərrə qalam?

Sən unutma ki mənim bəndeyi-fərmanımsan,
Əmrimə etsən itəət gözəl oğlanımsan.
Sözümə baxmasan, onda çekerəm Moskvaya!
Səni də bənd edərəm adı görünməz yuvaya.

O NƏDİR?

Sənə cavab budur söz soran aşiq:
İmlamızdır, sözü vardır, özü yox.
Mən yazıram anlağımı müvafiq,
Şairlərdir, özü vardır, sözü yox.

Ziyalıdır, bizləməsən çalışmaz,
Kəndlimizdir, dindirməsən danışmaz.
O İrandır, xeyrə, şərə qarışmaz.
Çemberlendir, haqq görməyə gözü yox.

O mezhəbdir, vaxtı keçmiş, ölmeyir,
Alvercidir, hey ağlayır, gülmeyir,
Doktorlardır, yaxşı, yaman bilmeyir,
O, narkomdur, özün görür, bizi yox.

Kənd yoluñur, mümkün ikən yapılmaz,
“Qornjak”dır, iynə satar, sap olmaz,
“Baksayuz”dur, istədiyin tapılmaz,
“Azsoyuz”dur, arşını var, bezi yox.

Klublardır, ayda qırx gün bağlanır,
Qulluqçusu bir həftədə yağılanır.
“Kommunxoz”dur, qapısında ağlanır,
Kənd bangıdır, yoxdan başqa sözü yox.

O maşındır, gün uzunu işləyir,
O dellaldır, işləmədən dişleyir,
O Hacıdır, gündə arvad boşayır,
Kəblayıdır, oğlan sevir, qızı yox.

Kənd məktəbi bir həsirdir, dörd divar,
Müellim yox, bir qapıdır, bir açar,
Kənd şurası gördüyüne göz yumar,
Mənzili var, içində bir mizi yox.

“Aztsesu”dur, dəftəri çox, işi az,
“Narkomsabez” “sabah gəli” qutarmaz,
“Narkompros” cavab verməz yüz min yaz,
Kooperativdir, qışda getsən buzu yox.

LOKARNO

Çemberlenəm dilavər, qorxar cahan gücümüzən,
Müstəmlekət titrər Emri¹ kimi bicimdən,
Dünyada hər nasıl baş qurtarmaz ülgücümüzən,
Oldum cahane yeksər hıyləmə tacidara.

Yapdım bu gün “Lokarno” – Şuraya qarşı bir zad,
Bilsən “Lokarno” neymış, eylərsən ahu feryad,
Şahım verib medalyo, söylər ki, “əhsən, ustad!”
“Hər dahidən füzuntər sən oldun aşikara”.

Alman, firəng, belçik, əmrimdədir bu saat,
Balkan bütün sərasər qarşımızda bir rəyyət,
Avçımızdadır italyan, çinü japoncə səhbət,
Könlük Amerka istər, həq verdi iştəhara.

Şərqiñ yaxınlığında hər kes ki, var qulundur,
Hər gün satar, alaram, vicdanları pulundur,
İslamlar əntərimdir, altın da dunbulundur,
Dunbul vuranda meymun hər cür oyun yapara.

Fehlə deyir, ay aşna, soxdun başın qar içərə,
Daldan xəber yoxundur, aşlar bişir sol içərə,

Çəkmiş tūfeng ayağe, ovçu gəlir yol içre,
Köksən, etin müətter, manqal gətir nahara.

Keçdi köpək zamanı, növbət həqiqətindir,
Yığ dolburzı aşna, söz indi zəhmətindir,
Hər yapdığın xəyanət kəndi fəlakətindir,
Gəldikdə yövmi-məhşər eylərsən intihara.

İt xoşlanar sümükdən, iksin yeyər, üçün də,
Gördün ilişdi qaldı birdən boğaz içində,
İxracını bacarmaz min sən kimi laçın da
Sən, onda, ey dilaver, mezuri-darı-mara.

YAŞASIN!

Deyirəm, Molla əmi, cümlə müsəlman yaşasın!
Yəni onlarda olan namuslu insan yaşasın!

Yaşasın təzə Hicazın¹ kralı ibn Səud²,
Sonra Feysalda³ olan şövkəti-Sultan Mahmud⁴!
İngilis təzə krala yenə versin mövlud,
Müxtəsər, baş-başa qəyyur Ərəbistan yaşasın!
Ərəbistan dediyin türbəti-rizvan yaşasın!

Yaşasın Türkiyəde nağə çəkən köhnəciler,
Mövləvilər⁵, zor ilə şapka qoyan əhli-xəber,
Oldu biçarələrin yurd-yuvası zirü zəber,
Mövləvibəcələr – ol zülfü perişan yaşasın,
Əhli-Bəktəsi Veli⁶, qəhvəvü qəlyan yaşasın.

Yaşasın Ərdəbilin⁷ minlər ilə rövzəxanı,
Xalxalın seyyidivü İsfəhanın⁸ rəml atanı,
Kirmanın⁹ dervişi vü Məşhədin¹⁰ əfyun satanı,
Ölürəm, ay kişi, başdan-başa Gilan yaşasın!
Bizim “isna əşəri” məzhəbi, İran yaşasın!

Yazdırılar, Şərqdə sultani çox danladılar,
Ağalar mətləbi indi necə gör anladılar,
Parisə, Londona bir səslə durub banlıdlar,
Kapital söyledi, səs salma, cibişdən yaşasın!
Sonra, sizlərdəki alver malı – vicedan yaşasın!

CAVAN HƏKİMLƏRİMİZƏ¹

Ey xatırı möhnətli, günü qarə həkimlər,
Bulvarda və bağda gəzən avarə həkimlər.

Vardır Bakıda bir neçə batəcrübə doxtur,
Onlara gələn yardım üçün müşteri çoxdur,
Amma siz üçün bircə nəfər xəstə də yoxdur,
Həml eylə bunu bəxti-nigunsarə, həkimlər,
Ey xatırı möhnətli, günü qarə həkimlər.

Kəndlərdə edər xəstə yatan hər gecə fəryad,
Hər gün ana qoynunda ölü bir neçə övlad,
Gənc doktur eger istəsə də etməyə imdad,
Lakin necə yapsın bunu biçarə həkimlər,
El dərdü qəmündən cigeri para həkimlər?!

Getmiş, oxumuş zəhmət ilə elmi-təbabət,
Bir intelligent oldu kişi eyni-ləyaqət,
Kəndlərdə sürünsünmü, yararmı bu qəbahət?
Yox orda nə bulvarü nə məhparə, həkimlər,
Getmə, qalacaqsan bütün avarə həkimlər!

Kəndli hara, doktor hara, heç olmuş əzəldən?
Dərman alalar kənd həkimi Kalba Bədəldən,
Ömrü qutaranda ölücək, qaçmaz əcəldən,
Allah aparırsa, ona nə çarə, həkimlər?
Lənət ola bu gərdişi-qəddare, həkimlər!

Qalsın qulağında, a cavan, türfə nəsihət,
Jurnal sözü boş laqlığıdır, cıləmə diqqət,
Sən inteligentsən, qulaq asma, yaşa, keyf et,
Min heyf ki, keyf etməyə yox parə, həkimlər,
Pulsuzluq işi saldı yanın dare, həkimlər,
Ey xatırı möhnətli, günü qarə həkimlər.

YA ŞEYX!¹

Rəhm et bize, gel salma bizi çöllərə, ya Şeyx!
Ya Şeyx, qayıt, küsmə, otur mənbərə, ya Şeyx!

Bir mərsiyəxandan küserək etmə tegəyyür,
Öz kisənə, elbəttə, ziyandır bu təkebbür,
Axşam bize gəl, firnini ye, hirsini söndür,
Biz bəndələrin malı da, lap canı senindir,
Rəhm et bize, gel salma bizi çöllərə, ya Şeyx!
Ya Şeyx, qayıt, küsmə, otur mənbərə, ya Şeyx!

Her mərsiyəxan vaiz edən söhbəti sevməz,
Vaiz özü də onda olan haləti sevməz,
Dervişə soruşsan, bu iki “milləti” sevməz,
Pambıqçı kişi, qaidədir, ağ iti sevməz,
Rəhm et bize, gel salma bizi çöllərə, ya Şeyx!
Ya Şeyx, qayıt, küsmə, otur mənbərə, ya Şeyx!

Çoxdursa da gər Kamyabın² əski günahı,
Heç şəkk eleməm, əfv elemiş hepsin ilahi,
Hər halda bu gün vardır onun mənbərə rahi,
Vardır kişinin can çıxaran şuru, segahı,
Rəhm et bize, gel salma bizi çöllərə, ya Şeyx!
Ya Şeyx, qayıt, küsmə, otur mənbərə, ya Şeyx!

Neydin sən özün bil, bize vezin gerek əlan,
Keçdik bu cahandan onu Tanrı qila viran,

Lap tökdü daha zəhləmizi Fatma, Tükəzban,
Mömün qocayız, pul verəriz, sat bize qılman,
Rəhm et bizə, gel salma bizi çöllerə, ya Şeyx!
Ya Şeyx, qayıt, küsmə, otur mənbərə, ya Şeyx!

Çıxmışsa da əldən dükən, ölmüşsə ticarət,
Pendir-çörəyə evdəkilər qalsalar həsrət,
Qorxma, sənə pul toplanacaq, keyfini saz et,
Qoy “Mirzə” de alsın, sənə bundan nə əziyyət,
Sən də, o da iftarə yeyin bal, kərə, ya Şeyx!
Əl toğlusu tek piy yiğila peysərə, ya Şeyx!
Rəhm et bize, gel salma bizi çöllərə, ya Şeyx!
Tax eynəyini, bənzə qoca əntərə, ya Şeyx!
Ya Şeyx, qayıt, küsmə, otur mənbərə, ya Şeyx!

ÇARŞABLI QADINLAR

Hezret Bibi¹ kəssin sizi, ey qanlı qadınlar,
Çarşablı qadınlar, üzü kirşanlı qadınlar.

Heç gör yaraşarmı oruc ol rəngli dodağa,
Yaxud bikeallah yaraşır başda darağa.
Quran da başında baxıyorsan sola-sağla,
Başqa yer ara, ay başı Quranlı qadınlar,
Çarşablı qadınlar, üzü kirşanlı qadınlar.

Çarşab hara, kirşan hara, ay dərbədər olmuş,
Rəngsaz dükənindən üzünüz beşbətər olmuş,
Bilməm nə olub ki, başınız dəngəsər olmuş,
Ay pirlərə her il iki qurbanlı qadınlar,
Çarşablı qadınlar, üzü kirşanlı qadınlar.

Balniskədə göz ağrısını etmə bəhanə,
Hər kəs biliyor dərdini, bicdir bu zəmanə,
Balniskə olub şəkildə həmməmi-zənanə,

Qulluqçulara rəhm et, a vicdanlı qadınlar,
Çarşablı qadınlar, üzü kirşanlı qadınlar.

Her cüme yapırsan Bibiheybətdə qurultay,
Divanə olurlar kişiler kənddə, vay-vay,
Heç gör tapılırmı sizə bir ölkədə həmtay,
Bir siz beləsiz, bir də ki, iranlı qadınlar,
Çarşablı qadınlar, üzü kirşanlı qadınlar.

Dəstəylə gedib “Baksoyuz” u qılma səyahət,
Gezmək yeridirmi ora, ya cayı-ticarət?
Heç ölkədə, heç yerdə görünməz belə adət,
Bir anlayınız, ay başı yorğanlı qadınlar,
Çarşablı qadınlar, üzü kirşanlı qadınlar.

Çarşab gözünü örtdü, görünməz sənə dünya,
At çarşabı, qorxma, səni şeytan yeməz əsla,
Sen də yaşa insan kimi, rəng-məngi də tulla,
Görsün səni, təhsin eləsin şanlı qadınlar,
Çarşabsız, ədəbli, oxumuş, canlı qadınlar.

YAZ FƏSLİ

Yaz fəslə gəlir, istiyə tab eyləmək olmaz,
Rahət gecələr şəhərdə xab eyləmək olmaz.

Yaylaqlara getsin gərək hər qarniyوغunlar,
Qalsa əridər gövdəsini büsbütün onlar.
Hazır oluyor onlar üçün yaxşı vaqonlar,
Əhvallarını çünki xərab eyləmək olmaz,
Yaz fəslə gəlir, istiyə tab eyləmək olmaz.

Lazımdı kassirlər ola zövq ilə səfadə,
Eyb eyləməz israf edələr kassadan, adə,
Asudə yeyib-içməlidir yaxşı həvadə,

Çünki burada meyli-şərab eyləmək olmaz,
Yaz fəslə gəlir, istiyə tab eyləmək olmaz.

Başlandı yenə bir para kassada xəyanət,
Yaylağa gedib istədigilə ola rahət,
Təftiş zamanı qızarış çəksə xəcalet,
Eyb etmə ona, çünki əzab eyləmək olmaz,
Yaz fəslə gəlir, istiyə tab eyləmək olmaz.

Gönderməlidir arvadını Borjoma¹ Nepman²,
Yağ, süd yeyərək kökleşə bəlkə neçə batman,
Daşbaşdadır ancaq özü də, mətləbi bir qan,
Nepmandır, onu alçaq hesab eyləmək olmaz,
Yaz fəslə gəlir, istiyə tab eyləmək olmaz.

Çəksən, gələcək bir parası on iki batman,
Naxoşluğa salmış özünü indidən oğlan.
Olsa, olacaq nazlı gözəldən ona dərman,
Bu barədə bir kəlmə itab eyləmək olmaz,
Yaz fəslə gəlir, istiyə tab eyləmək olmaz.

BULVAR QƏHRƏMANLARI

Cavanlar, ortalar artıq ayıqlanmış, ziyalənmiş,
Gözüm görçək işıqlanmış, sıniq könlüm səfalənmiş.

Əsayi-zərnigar əldə, başında bir həsir qalpaq,
Qıraxmal həlqə boynunda, libası həlqəsindən ağ.
Bığı, birçəkləri rəngli, uzaqdan parlayır dırmaq,
Kəsafətdən əsər yoxdur, “cəhalet” intəhalənmiş,
Gözüm görçək işıqlanmış, sıniq könlüm səfalənmiş.

Günüz baqqal dükanında satan kartof, soğanın gör,
Gecə get restoranlarda şərabın, istəkanın gör,
Oturmuş sağ cinağında, o yarı-mehribanın gör,

Çopur qılıqçı Varvara nəcə gör mehliqalənmiş,
Cavanlar, ortalar artıq, ayıqlanmış, ziyalənmiş.


Nə yapsın? Xəstədir evdə, həm arvad, həm də övladı,
İlace, doktora pul yox, sizildar, ağlar arvadı,
Gərək bir yanda şad etsin zavallı qəlb-i-naşadı,
Odur Marfuşanı tapmış, gezib bir az səfalənmiş,
Cavanlar, ortalar artıq, ayıqlanmış, ziyalənmiş.

Kəbabın ertəden satmış, gedib bağda “qulat” eylər
Qolunda bir çüyün saət, yanında bir gözəl dilbər,
Dedikcə nərmü nazikdir bütün gün pol yumuş əller,
Kəbabçı dostumuz öpmüş əlindən, o həyalənmiş,
Gözüm görçək işıqlanmış, sıniq könlüm səfalənmiş.

Eşitdim sən də xərrazi, taze meydana girmişsən,
Tapıb bulvarda bir canan, onunla iş bitirmişsən,
O dermiş “ya tebe lublu”, başın sən tərpədirmişsən,
Nə bicsən ki, “bu məsum qız” sanınla aşinalənmiş,
Gözüm görçək işıqlanmış, sıniq könlüm səfalənmiş.

Bu il də keçmədi oğlum, cəhennəm canı sağ olsun,
Nə çıxdur doktor indi qoy gedib, hər gün qonaq olsun,
Yanında dilbər, ustolda şərab olsun, araq olsun,
Xanımla qol-boyun görçək, dedim, vallah zəkalonmış,
Gözüm görçək işıqlanmış, sıniq könlüm səfalənmiş.

Dedikcə dərsə mayildir, vəli dövrənə min lənət,
Yaratmış mahi peykerlər, buraxmış şəhərə bir ziynət,
Məhəmməd ümməti, şəx yararmı etməsin işrət?
Onu istər gözəllər də, nə yapsın macəralənmiş,
Cavanlar, ortalar artıq, ayıqlanmış, ziyalənmiş.



Komediya, bir pərdədən ibarət

İŞTİRAK EDƏNLƏR

Pərzad nənə - 75 yaşında
 Qurban (onun oğlu) - 50 yaşında
 Ziba (Qurbanın arvadı) - 45 yaşında
 Rəsul (Qurbanın oğlu) - 14 yaşında
 Zəhra (Qurbanın qızı) - 10 yaşında
 Şeytan
 Həmzad
 Cin
 Cadu
 Maarif

Əhvalat vəqə olur bir kənd evində. Evin ortasında kürsü, bir tərefdə
 kiçik yazı masası. Pərzad nənə oturub təsbeh çevirir. Zəhra gəlinlərini dī
 oxuyur:

Küçələrə su səpmişəm,
 Yar gələndə toz olmasın.

Pərzad nənə. Ay qız, ay Zəhra, bu Rəsul harada qaldı,
 vaxta qədər gəlib çıxmadı?

Zəhra (acıqlı). Mən nə bilm. (Yenə oxuyur.)

Küçələrə su səpmişəm,
 Yar gələndə toz olmasın.

Pərzad nənə. Qara çor səpmişəm, çor, zəhrimar səpmiş
 İt kimi üstümə nə bağırır, a!

Zəhra. Axı mən neyleyim Rəsul gəlmədi... Gələr də.

Pərzad nənə. Vay, əndamın açılsın qız.

Bayırdan Rəsulun səsi gelir.

Şahların taxtını yıxarıq,
İşqli günlərə çıxarıq.

Odaya daxil olur.

Rəsul. Salam əleyküm, ay nənə!

Pərzad nənə. Qara çor salam, dərd salam! (*Ayağa durur.*)
Ay igid ölmüş, sənə deməmişəm ki, padşahın adını çekmə, padşah
yer üzünүn Allahıdır, dayan, səni gör necə cimciq... əleyəcəyəm.

Rəsul gülə-gülə qaçır, bu vaxt qolu dəyir Zəhraya.

Zəhra. Çolaq olasan, qolumu sindirdin ki...

Pərzad nənə (*yorgun gəlir, oturur yerində*). Yaxşı qara gey-
miş, qoy atan gəlsin, mən onunla bir-iki kəlmə danışaram. Odu
vurdun qızı, əzik-əzik elədin.

Zəhra. Ay nənə, heç bir yerim əzilməyib ki.

Pərzad nənə. Kəs, qara geymiş, əzilib.

Rəsul. Ay nənə, padşah nədir axı, o da mənim kimi bir adam-
dır da.

Pərzad nənə. Hə, hə, qan əndərasən, sənin kimi adamdır?
Allah senin kimi adamdır? Bibiheybət də, peygəmbər də, imamzada
da sənin kimi adamdır? Allah, sən saxla, nə yaman günlərə qaldıq.

Zəhra (*yenə gəlinlərini oynadır*). Küçələrə su səpmişəm...

Rəsul gedib masanın qıraqında oturub kitabə baxır.

Pərzad nənə. Qara çor səpmişəm, dərd səpmişəm. Dur get,
qazanın altına bax! İndi atan da gelər, zəhrimarlıq yeyəcək?

Zəhra (*yan tərəfə*). Uf... Bu arvadın mır-mırından qurtara bil-
mirik də, ölmürük ki, canımız qurtarsın. (*Çıxır.*)

Pərzad nənə. Rəsul, hə, hə, oxu o şto-to kitablarını, nə Al-
lah bil, nə peygəmbər, nə pir.

Rəsul. Ay arvad, məyər, bunda da işin var?

Ziba daxil olur.

Pərzad nənə. Budur ha, qoçaq oğlun vurub qızı əzik-əzik
elədi.

Ziba. Oğlumun əli çolaq olsun. Atası onu qudurub çıxardıb
başımıza.

Qurban daxil olur.

Qurban. Hə, nə var, nə qalmaqaldır?

Ziba. Nə olacaq, oğlun vurub qızı əzik-əzik əleyib.

Rəsul. Ay dədə, vallah, nənəm məni döymək istəyirdi, qaçanda
əlim deydi Zəhraya, heç bir yeri də əzilməyib.

Qurban (*çağırrır*). Zəhra, Zəhra, bura gel görüm. (*Zəhra daxil
olur.*) Ay qız, Rəsul haranı vurub əzib?

Zəhra. Heç yerimi. Ancaq qaçanda qolu mənə toxundu.

Pərzad nənə. Ay tike-tike olmuş, neyçin yalan deyirsən?

Zəhra. Ay nənə, vallah heç bir yerim əzilməyib.

Pərzad nənə. Əzilib, əzilib, qara geymiş. Atan Rəsulu qu-
durub çıxardıb başımıza.

Qurban. Çıxmaz, çıxmaz, ana, mənim oğlum ağılı oglandır.
Dərs oxuyur.

Ziba. Hə, hər kəs dərs oxusa ağılı olar, oxumayanlar hey-
vandır?

Qurban. Bəs sən onu bu vaxtadək bilmirsən? (*Zəhra gedir.
Rəsulun kitabına tamaşa edir.*)

Pərzad nənə. Hə, oxutdur, oxutdur, dindən, məzhəbdən çıxıb
bir kafir olub qalsın. Padşahı da söysün.

Zəhra. Ay Rəsul, bu nədir?

Rəsul. Adam, nə olacaq?

Zəhra. Vaxsey, belə də adam olar, kömür rəngində?

Rəsul. Həbəşdir də. Onların cinsi elədir.

Zəhra. Adam da sırganı burnuna taxar?

Rəsul. Sənin adətin qulağına taxmaqdır, onunku da burnuna.

Zəhra. Yox, ele adam olmaz. O, yəqin şeytan şəklidir.

Rəsul. Şeytan nədir? Şeytan-zad yoxdur.

Zəhra. Nə yoxdur? Ay nənə, görürsən Rəsul nə deyir? Deyir
şeytan yoxdur.

Pərzad nənə. Yoxdur, yoxdur? (*Vurur başına*) Bəs Quran yalandır, axund yalandır? Axundun öz dilindən eşitmışım, qara geymiş! (*Qurban qəhqəhə ilə gülür*.)

Rəsul. Müəllim deyir ki, axundlar savadsızdırular, Quranın mənasını bilmeyirlər.

Pərzad nənə. Axund bilmir? Ay kül başıma! (*Vurur başına*)

Ziba. Kəs, adə, ey. Atana baxmaram a, durub ağızını əzərem, lal ol, kitabına bax! (*Qurbana*) A kişi, bu yazıq Tükəzban senin bacındır, balası əlindən gedir, nə üçün gedib baş çəkmeyirsən?

Qurban. Nə baş çəkim? Mən həkim deyilem ki. Uşaqdır azarlayıb həkimə göstərsinlər, ya ölər, ya sağ qalar.

Ziba. Yox, onun azarı həkimlik deyil. Srağagün Tükəzban bizdən evlərinə gedəndə uşaq qucağında hamamın qabağından keçib. Orada uşağa həmzad toxunub. Daha bir yer qalmayıb ki, uşağı aparmasınlar. Bibiheybətə, Pirvəroya, Nərdəran pırınə, çıldığa, Bülbülə imamzadasına, heç xeyri olmayıb. Bir gün götürüb onları xəlfə Novruzun yanına apardım. Tas qurdı. Cılneri yiğib qarğunun içine doldurdu. Onlar ilə danışandan sonra üç dua yazdı. Birini qaynadıb suyunu uşağa verdi, birini yandırıb tüstüsünü verdi, birini də yandırıb hamamın kandarında basdırıldı. Yenə bir xeyri olmadı. Hər beş dəqiqədə cin onu tutur.

Qurban. E... e... boşla. Yenə başladı cin belə geldi, həmzad belə getdi. Nə cin, nə şeytan, nə həmzad? Bu axmaqlar axmaq sözleri nə vaxta qədər danişacaq? Bu həmzad zəhrimar necə olur ki, xaricinin gül kimi uşaqlarına toxunmayıb, gəlib bacının burnu fırılı uşağına toxunur. Ax, cin nədir, şeytan nədir, həmzad nədir?

Pərzad nənə. Hə, Allah nədir, peyğəmber nədir? Baa... ala... (*Başlarına kül etəyir*.) Elə bir sən varsan, bir də sənin oğlun.

Qurban. Bir də qızım.

Ziba. Bağıqlarsan, qızı sənə vermərik ki, onu da özün kimi kafir eləyesən. O oğlun, o da sən, özün bilərsən. Mən qoymaram ki, mənim qızım üzünə un sürtüb şəher qızları kimi başaçıq gəzsin.

Qurban. Mən də qoymaram ki, mənim qızım səndən cinsəytan sözü, inək sağımaq, bozbaş bişirmek öyrənsin. Gələn ildən məktəbə gedər, vəssalam! (*Bunlar bir-biri ilə danışırlar*.)

Zehra. Bəs, ay Rəsul, bu nədir?

Rəsul. Bu da insandır.

Zəhra. Vaxsey, bundan adam qorxur.

Rəsul. Buğğ...

Zəhra. Ay nənə!.. (*Qışqırır*.)

Ziba. Ay igit ölmüş, qızı qorxutdun ki. Başuva əl-ayaq qoy. (*Zəhra da əl-ayaq qoyur başına*.)

Qurban (*gülür*). Həni, əl qoydun, ayaq qaldı ki?

Pərzad nənə. Ay oğul, kaş sən gedib usta olub bu kafirlerle oturub-durmayaydın. Sənə meger behiştə yer verəcəklər, məgər sən huri üzü görecəksən?

Qurban. Ay nənə, onun hamısını men sənə bağışladım. O dünyada sənə bir iyirmi yaşında qız qayıracaqlar və bir bigiburma cavən oğlana da verəcəklər. Nə olar, o vaxt mən də gedərəm cəhon-nəmə öz yoldaşlarının yanına. Kafir uşaqlarını da salaram yanına. Ziba, get xörəyi gətir, yorulmuşam, yatacağam. (*Ziba gedir*.)

Rəsul. Ay dədə, bu gün bizi kəsir hesabı öyrediblər.

Qurban. Kəsir nədir, oğlum?

Rəsul. Kəsir? Məsələn, beşdən iki pay, yeddi dən dörd pay. Məsələn, bir torpağın var, onun beşdən üçü sənindir. O yeri bölgülər beş yerdə, üçünü verirlər sənə. Buna kəsir deyirlər, dədə.

Ziba xörəyi gətirir.

Ziba. Dur, ay qız, bu sarsaq sözərin mənasına qulaq asma, süfrəni sal.

Qurban açıqlı ona baxır. **Zəhra** süfrəni salır.

Qurban. Hə, oğlum, yadıma düşdü. Bizim mədəndə də bu hesab var. Məsələn, turba gələndə deyirlər ki, bu turba beş asmurqdur. Rusca ona deyirlər çetvert ki, bu da elə sən deyən hesabdandır, ha. O yaxşı şeydir, oğlum. Oğlum, öyrən. (*Oturur xörəyə*.) Bax, ana, sənə nə deyim, sən və rəhmətlik atam məni qoysaydiniz, mən də indi bir insan olardım. Budur ha, Həmzə bəyin oğlu Rza bəy mən mədəndə usta olanda o uşaq idi, məktəbə gedirdi, indi injinar olub gəlib. Bu saat mənim böyükümdür. Gedib onun qulluğunda dururam. Mən iyirmi ildir mədəndə ustayam, o, dörd ildir gəlib, indi mənə iş öyrədir. Kişinin haqqı var, elm oxuyub. Elm zarafat deyil.

Doğrudur, hərdenbir keyfimə deyir ki, bir balaca uşaq mənə böyük-lük eləsin, amma yenə deyirəm, kişi məndən çox biliir.

Pərzad nənə. Yaxşı, yaxşı, indi dincilar oldu, qurtardı getdi.

Rəsul gülür.

Rəsul. Ay nənə, dincilar deyil, injinardır. Türkçədə mühəndis deyirlər.

Pərzad nənə. Hər şoğeribdir, yəni o, ölməyəcək, onu qəbrə qoymayacaqlar? İnkir-minkir¹, canına qurban olduğum, ondan sorus-mayacaqdır ki? Onda görüm nə cavab verəcək, oxuduğu onun başına deyər.

Qurban (karixmiş). Yaxşı, ay arvad, yaxşı. Andırı qalsın inkir-minkir də. Yenə yapışdırın yaxamıza.

Ziba. Dindən-dondan çıxmışan, şükür. Ona görə...

Qurban. Sizin, yaxşı, behiştə yeriniz gen olar. Dur, yerimizi sal, yataq. Ay qız, Zəhra, o suyu at, təzə su getir içək.

Qız suyu bayıra atmaq isteyir.

Pərzad nənə. Nə qayırsan, səni görüm parça-parça olasan, gecə də bayıra su atarlar?!

Qurban qızın elindən suyu alıb bayıra atır.

Pərzad nənə. Dəlisən, qaragün, mən dəliyə nə deyim?

Rəsul. Ay nənə, nə üçün bayıra su atmaq olmaz?

Pərzad nənə. Ona görə ki, gecə olanda yerin üzü cinlə dolu olar. Suyu atarsan töküler onların üstünə, ağızın əyilib qulağının üstünə gedər.

Ata ve oğul gülürler.

Qurban. Dur, oğlum, yataq. Səhər sən məktəbə gedəcəksən, mən də işə. Sarsaq-sarsaq sözlərdən bir şey çıxmaz. Cin-şeytan bunnarın başına elə girib ki, heç onu başlarından çıxarmaq mümkün deyildir.

Rəsul. Hələ Zəhra da inanır.

Zəhra. Mən heç bir zad bilmirəm. Nənəm deyir var, dədəm deyir ki, yoxdur. Mən nə bilim var, ya yoxdur.

Qurban. Yaxşı, qızım, yaxşı. Məktəbə gedərsən, orada bilsən var, ya yoxdur. Ziba, lampanı söndür yataq.

Ziba (lampanı söndürə-söndürə). Onu Allah vurub məktəbə getsin. O qeder cinə-şeytana sataşmısınız ki, bizimlə düşmən olalar, onda görək necə dolanacağız.

Pərzad nənə. Allah, balam, onlara dəymek olmaz. Qənbər qızı Kərbələyi Fatma yalan deyir? Öz gözü ilə görmüşdür ki...

Rəsul. Ay nənə, heç Kəblə Fatma dedi ki, onlar necə olurlar? Onların da əli, ayağı, gözü olar?

Pərzad nənə. Məgər onlar öz şəkillərində görünürler? Onlar hər cildə girirlər. İt şəklində, donuz şəklində, pişik şəklində girirlər. Kəblə Fatma onu pişik şəklində görmüşdür.

Rəsul. Ay nənə, bəlkə Kəblə Fatma elə pişik görüüb?

Qurban qəhqəhə ilə gülür.

Ziba. Yıxıl, köp, adə! Bismillahür-rehmanür-rehim. (Yatırlar.)

Şeytan daxil olur.

Şeytan. Ox, ox, nə yaman günlərə qaldıq. Xırda-xırda uşaq-lar da məni danırlar. Şeytan yoxdur, — deyirlər. Bəs mən kiməm? İnsanları min illərlə əlimdə əsir etəyen mən deyiləmmi? Mən yoxam, mən yoxam? Ha, ha, ha... Bəs mənim nəslim deyil ki, her birinizin ürəyində yer tutub? (Rəsula tərəf) Ax, öldürməyə icazəm olsaydı, səni bu saat boğardım. (Qurbana tərəf) Buna bax, neçə il mənə qulluq eləyib, indi məni danır. Yenə Allah razi olsun bu qadınlardan, mənə inanırlar. Bunlar olmasa, məni kim tanıyacaq? Get-gedə işim xarablaşır. Qızları da qoyurlar üçqoladır, dördqoladır, altıqoladır, ora... Bir vaxtdan sonra qadınlar da məni tanımayaqlar. Ax, ax, hayif keçən zamanlar... Gərək gedəm. O qədər işim var ki, bu gecə gərek Kərbələyi Xudaverdinin yuxusuna girem. Bir cananənin yuxusuna girem. Oradan da gedəm Ərdəbilde Mirzə Ələkbər² ağanın yuxusuna girem ki, sabah bir təzə fitva verib, mənim üçün tabeələr artırsın. Oradan Əmir Feysəlin yanına gedim ki, əreb millətini türklerdən ayırsın. Sonra İранa, Hindistana... Qərəz, vaxt azdır. İslam milləti ayılır. Gərək gecə-gündüz çalışam. (Getmak istəyir, qapıda həmzad ilə burun-buruna gəlirlər.)

Şeytan. Xoş gördük, ay kirve, sən hara, bura hara?

Həmzad. Səni axtarıram.

Şeytan. Məni? Nə üçün? Mənimlə nə işin var?

Həmzad. İnsanlardan şikayətim var.

Şeytan. İnsanlardan? Ha, ha, ha... Mənə nə şikayətin var?

Həmzad. Nə şikayətim olacaq? Bir vaxt var idi ki, bütün dünya üzündə bizim nesil azad idi. Axır zamanlar bizi her tərəfdən qovlaya-qovlaya getirib təpdiłər islam aləminə. Biz necə, son də bizim kimi, qaranlıq yerlər sevirik: məşələrdə, hamamlarda, məscidlərdə, qəbiristanlıarda, xaraba evlərdə olarıq. Bu şeylər də islam aləmində bol idi. İndi zalim uşağı başlayıblar məşələri, hamamları temizlemeye, xarabaları abad etməyə. Bir xaraba var idi. Orada iclasa yığıldıq. İndi orada böyük bir bina tikiblər. Qabağında bir şalban basdırıblar. O şalbanda da bir bağırsağa oxşayan bir şey çəkiblər, bir də qarpıza oxşayan bir şey qapının üstüne qondarıblar. Axşam ele işiq verir ki, az qalıram ki, dəli olam. Dırmaşdım şalbana, istədim ki, o bağırsağı qıram, bir şey məni elə vurdı ki, kelləmayallaq yere düşdüm, başım da əzildi.

Şeytan. Görürəm, alnında bir qoz bitib. Yaxşı, indi nə isteyirsən?

Həmzad. Sən hamımızın böyüüsən, bizdən hünərlisən. Səndən təvəqqəf eleyirəm ki, mənimlə gedəsən, işığı söndürəsən.

Şeytan. Uzaqda olsa gedə bilmərəm, vaxtım yoxdur.

Həmzad. Yox, yaviqda, Hindistandadır. (Getmək istəyirlər, Cin daxıl olur.)

Şeytan. Baho, xoş gördük, ay kişi, elini niyə bağlamışan?

Cin. Ay Şeytan lələ, ay Şeytan lələ, yuxarıda Allah, aşağıda sən, sən bize çare ele.

Şeytan. Nə var, nə olub?

Cin. İnsanlardan şikayətim var.

Şeytan. Əlinə nə olub? İnsanlar sənə...

Cin. Dayan, sənə nəql eleyim. Onda bilersən ki, elimi niyə bağlamışam?

Şeytan. Damış görüm!

Cin. İman gətirən cılınların padşahı bizim padşaha xəber gəndərməşdi ki, biz iman gətirmişik. Daha insanlara toxunmayacağız. Hərgah siz toxunsanız, vayna abyavit eleyəcəyiz.

Şeytan. Ay kişi, sən sarsaqlamışan. Rusca niyə danışırsan?

Cin. Çünkü abrazovniyalar rusca danışırlar. Qulaq as: bizim şah alicah* bargahında** mesleħat meclisi açmış idi. Özü də qızıl taxtın üstündə oturmuş idi. Söhbətin şirin yerində bir də gördük ki, tarrap bir şey dəydi bargahın damına, bir də dəydi. Şah əmr elədi ki, baxın, görün nədir. Mən maşın kimi dırmaşdım dama. Gördüm bir qara şey çəkilir yuxarı, aşağı gələndə tarrap dəyir dama. Hər dəyəndə bir parça qoparır. Mən tutdum onu ki, saxlayıım. Bir də vurdı əlim-dən. Birdən vurub əlimi də sindirdi. İstədim gəlim şaha xəbər eləyim qaçın, dam yıxıldı. Tamam əmir-üməra, vəzir-vüzərə şah ilə bir yerde tələf olub getdiler. Mən dedim ki, görüm bu düşmən kimdir? Bir kəndlili basında yer üzünə çıxdım. Oradakı insanlarla görüşdüm və soruşdum ki, burada nə edirsınız, dedilər ki, biz yeri qazıyıb altındakı dövləti elə gətiririz. Ey Şeytan ağa, bize bir çare. Yerin altından da insanlar bizi qovlayırlar. Bəs, biz nərəyə gedək?

Bu halda Cadu daxıl olur.

Şeytan. Sən nə var gəlmisən, ay imansız qarı?

Cadu. Ay Şeytan dayı, belə balalarım sənə qurban, insanlardan şikayətim var.

Şeytan. Yahu... Bu nə insanlar oldu? Ay canım, hamı şikayətə gəlir. De görüm nə var?

Cadu. Belə, başına dönüm, qadanı alım, balalarım sənə...

Şeytan. Qurtar, qariların hiyləsi andıra qalsın!

Cadu. Qadan alım, açıqlanma, deyim. Sən bilirsən ki, geceler havada bir mən uçaram, bir də bayquş. İndiə bayquşla bir yerdə söhbət eləyə-eləyə uçurduq. Bir də gördük ki, bize təref bir gurultu səsi gelir. Gəldikcə artır. Axırda bir zorba şey olduğunu gördük. Qanadı dalında girdə. He, sən allah, girdə də qanad olar? Elə fırlanır ki, göz görmür. İçində bir insan oturub. Başa düşdüm ki, bu, insanın biçliyidir. Tez qaçıb gəldim ki, bir çare eləyəsən. Yoxsa insanlar bizi havadan da qovarlar. Onda bəs haraya gedək?

Şeytan (Cinə). Yaxşı, bəs sizin dənizdəki qardaşınız nə qayırtır? Onlar, görünür rahatdır.

* Alicah – yüksek məsəblü

** Bargah – saray

Cin. Onlar cahan müharibəsində bütün tələf olub getdilər.

Şeytan. Kişi, necə tələf olub getdilər?

Cin. Cahan müharibəsində su altında insan balıqdan çox idi. Cürbəcür şeylər buraxdırılar ki, hər partlayanda beş min cin birdən ölürdü.

Şeytan. Ey vay, mənim başım qarışib axundlara, mərsiyə-xanlara, tacirlərə. Bunun üreyindən çıx, onun üreyinə gir. Daha dünyadan xəberim yoxdur. Bu insanlar nə hic olublar. Yerin altına girirler, göyün üzünə çıxırlar. Nədir bunları bu hala gətirən?

Cin. Men onu öyrənmişəm. O, yerqazıyan ustadan soruşdum ki, sən bayırda durub, yerin altından dövləti necə çıxara bilirsən? Dedi ki, elmin gücü çoxdur, elmin köməyi ilə hər şey eləmək olar. Oradan anladım ki, bunlara kömək eləyən elm adında bir şeydir.

Həmzad. Elm? O, necə şeydir? Bizim cinsdəndir, yainki onların?

Şeytan. Bizim cinsdən olsa, insanlara kömək edərmi?

Cadu. Bəs onda özlərinindir?

Həmzad. Yox, özlerinin də deyil, olsayıdı, mənə rast gəldi.

Şeytan. Yoldaşlar! Daha durmaq zamanı deyil. (*Caduya*) Sən üç göye. (*Həmzada*) Sən axtar yer üzünü. (*Cinə*) Sən də yerin altını. Mən də ürekleri. Harada olsa, bu elmi tapaq məhv eləyək. Yoxsa o, bizi məhv eləyəcek.

Cadu. Ah, o mənim elime düşsün, onun gözlerini dırnaqlarımıla ovaram.

Cin. Mən də ağızını əyerəm, getsin qulağının dibinə.

Həmzad. Mən də üreyini çəngələrəm ki, gündə on dəfə özündən getsin.

Şeytan. Mən də... (*Səhnə işıqlanır*.) Ah, bu nedir?

Maarif. Məhv olsun insanların yanlış xəyalatı. Maarif gəlir! Maarif olan yerdə sizlər olmazsınız!

Pərde

CİNAYƏT

Bir məclis, 3 şəkildə

İŞTİRAK EDƏNLƏR

BİRİNCİ ŞƏKİL

Perde açılır. Fatimə evində oturub cəhrə ayırır. Qardaşı Qasım daxıl olur.

Qasım. Fatimə, salamaleyküm, nə qayırırsan?

Fatimə. Heç, a qədəş, cəhrə ayırıram, həm də fikir eləyirəm.

Qasım. Yəqin Cəvahirin fikridir.

Fatimə. Bəli.

Qasım. Daha ona fikir lazımlı deyil ki. Verin getsin də.

Fatimə. Vallah, lap məəttəl qalmışam, ay qədəş. İstəyirəm ki, qız elə dövlətli evə getsin, bəxtəvər olsun. Amma nədəndir üreyim gəlmir. Bu işdən qorxan kimi oluram. Bayaqqdan noxud falına baxıram, neçə dəfə baxdım, yol vermədi. İndiçə üreyimdən keçirdim ki, razı olum, cəhrəmin sapi qırıldı. Bu da heç bizə düşməz.

Qasım. Ay bacı, ağlinı başına yiğ. Oğlan cavan, gözəl, özü Hacı Muradın oğlu, malları, dövlətleri, daha nə istəyirsən? Məni də o, buraya gönderibdir. Gədə dəli-divanedir qızdan ötrü.

Fatimə. A kişi, mən bunların hamısını fikir edirəm... Nə bilim, sən dayısı, o atası. Özünüz bilin.

Qasım. Yaxşı, onda mən gedim, tələsirəm. Gəlib Cavad ilə danışaram. Gedim gədələri iş üstə qoyum gəlim. Birdən Cavad gec gələr, məəttəl olaram.

Fatimə. Xoş gəldin. (*Cəhrəni bir yana qoyub fala baxır*.) Yox, yenə yol vermədi. Bu işdə, deyəsən, xeyir yoxdur.

Cəvahir (*daxil olur*). Ay ana, Məmmədi gördüm. Bu saat balta çiyində bağa gedirdi. Məni gördü qıpqrırmızı qızardı, başını aşağı saldı. Mən də onu görəndə həmişə bir təhər oluram. Heç özüm də bilmirəm nə üçün elə oluram.

Fatimə. Hansı Məmmədi? Qonşumuz yetim Məmmədi deyirsən?

Cəvahir. Yetim Məmməd olanda nə olar? Yetimlik məgər ayıbdır?

Fatimə. Buna bax, buna bax, acığı gəlir, a. A balam, mən bir söz demədim.

Cəvahir. Ay ana, görürsən nə yaxşı oğlandır Məmməd? Baçısı da yaxşı qızdır. Məni belə çox isteyir ki, heç məndən ayrılmak istəmir. Mən də onu çox isteyirəm.

Fatimə (*kənarla işarə edir*). İstə, balam, da. Mən nə deyirəm? Yaxşı fağır uşaqlardır.

Bahar (*gəlir*). Salaməleyküm, ay xala!

Fatimə. Əleykümsalam, qızım, necəsən, yaxşisan?

Bahar. Allaha şükür, xala. A Cəvahir, bir az dayanmadın, sən gedən kimi qoyunum doğdu. Gəl, gedək, bax necə gözəl quzudur.

Cəvahir. Ana, gedim?

Fatimə. A qız, indi geldin, dayan dur, qoy atan gelsin, sonra get, bu saat gələr. Yoxsa, gəlib səni görməsə, acığı tutar, Cəvahir.

Cəvahir. Niyə acığı tutur? Öz bacılığım ilə gedirəm də?

Fatimə. Mən söz demirem ki? Budur, atan gəldi.

Cavad (*daxil olur, qızları görməyir*). Ay arvad, bu Hacı Murad... (*Fatimə qızlara təraf işarə edir*) Ay qızlar, siz bir hovur bayırı çıxın, bizim sözümüz var.

Fatimə. Get, Baharın quzusuna tamaşa elə. A kişi, getsin?

Cavad. Getsin də. (*Cəvahir, Bahar çıxırlar*) Hacı Murad yenə məni çağırırmışdı.

Fatimə. Qızın işindən ötrü?

Cavad. Hə.

Fatimə. Qasım da bu saat getdi... O da o barədə gəlmışdı. Bəs sən ona nə dedin?

Cavad. Nə deyəcəyəm, dedim ki, mən qızın işini anasına tapşırırmışam, özü biler. Arvad, mənim bu işə ürəyim yoxdur. Hacı Murad dövlətli, mən kasib. Bir də oğlu bir dəlinin biridir. Daim

tüfənglə, tapanca ilə oynayır. İki yox, sənəti yox. Bu gün qızı xoşlayıb alar, sabah atar evin küncünə. Onda gəl onun dərdini çək, görək necə çəkirsən.

Fatimə. A kişi, vallah, mən də elə qanıram. Gələsən qızı verək Məmməde.

Cavad. Hansı Məmmədə?

Fatimə. Bu qonşumuz Məmmədə. Biçarə, qızı çox istəyir, ancaq deməyə cüret eləmir. Qız da onu isteyir, bu gün anlamışam.

Cavad. Hmm, hmm, Məmməd yaxşı oğlandır, zəhmətkeş, həyalı. Ancaq heç zədi yoxdur. Bilmirəm necə dolanacaqlar.

Fatimə. A kişi, Allaha şükür, bağımız var, əkinimiz var, heyvanımız var, oğlumuz da yoxdur. O da olar bizə oğul, işimizi dolandırar.

Cavad (*bir az fikirdən sonra*). Yaxşı deyirsən, arvad, Məmmədin bacısına deyinən ki, qızı verirəm Məmmədə. Allah xeyir versin! Doğrudan, bağ dedin, yadına düşdü. Bu ölmüş Cəvahir nə üçün gedib almanın dərmir, alma qalib ağacda? Dur, onu səslə gəlsin, ona bir acıqlanım.

Fatimə. Hə, hə, daha nə varmış, gözümün ağı-qarası bir uşağı var, sən də hər dəqiqədə ona acıqlan.

Cavad. Sən anlamayırsan, uşaq gərək atadan qorxsun. Dur, çağır, acıqlanmaram. (*Fikra gedir*.)

Fatimə (*qapıda*). Ay Cəvahir, ay Cəvahir huyu.

Cəvahir (*uzaqdan*). Gəlirəm, gəlirəm.

Cavad. Ay arvad, deyəsən, yaxşı olacaqdır. Məmməd doğrudan da yaxşı oğlandır. Hə, mən gedirəm xirmənə, sən qızı götür, gedib almanın dərin.

Fatimə. Mənim cəhrəm var. Cəvahiri Bahar ilə göndərəm.

Cəvahir (*daxil olur*). Nə deyirsən, ay ana?

Cavad. A qız...

Fatimə. Yaxşı, a kişi, ey...

Cavad. Balam, nə üçün gedib almanın dərmirsən?

Cəvahir. Gedirəm, ay dədə, bu saat gedirəm. Daha qaşlarını o cür eləmə, ürəyim sıxlıır.

Cavad. Ay səni cənəmək ölesen, lap şeytansan. (*Gedir*.)

Fatimə. Bax, qoymadım atan sənə acıqlansın. Amma dur, səbəti al, get. Baharı da özünlə götür, get almanın dər. Yoxsa atan gəlib deyinər.

Cəvahir. Baş üstə, anacan. (*Səbəti alib gedir.*)

Fatimə (*cəhrəyə maşğul olur*). Vay, başıma xeyir, bu sap yene qırıldı. Allah özü xeyir eləsin. Bu, mənə heç düşməz.

Dışarıda səs: "Fala baxıram, rəmlı atıram, dua yazıram".

Fatimə (*qapıdan*). A molla, a molla...

Molla (*dışarıdan*). Nə var, bacı?

Fatimə. Bir zəhmət çək, içəri gel.

Molla (*gəlir*). Salaməleyküm.

Fatimə. Əleykümsəlam, a molla, bir zəhmət çək, mənim qızım üçün bir rəmlı at.

Molla. Baş üstə. (*Qoltuğundan kitabı çıxardıb, rəmlı əlində oynadır.*) Bacı, qızın adı nədir?

Fatimə. Cəvahir.

Molla (*evin güşəsinə baxıb*). Vaqqun, vaqqun, vaqqun, ya əra zəni əra də, ya qu-qu, ibni-qu, qu vaqqun, vaqqun bir dani, qırqanı, fətanı, məfrəkani əl-Cəvahir bintə Adəmü Həvvə taleküm. (*Rəmlı atır*) Hım, him, him. Bacı, sənin qızın Cəvahirdir, özü də səndən çox kiçikdir, ya ərə gedib, ya da gedəcəkdir.

Fatimə. Yox, getməyib, gedəcəkdir.

Molla. O oğlan ki, onun əri olacaq, onun adı Qasım deyim, İbrahim deyim, Yehya deyim, Əli deyim, Məmməd deyim, İbad deyim, bunlardan biridir.

Fatimə. Hə, he, Məmməd, Məmməd.

Molla. Gördün, hə, qızın bu oğlana gedəndən sonra çox xoşbəxt olacaq. Altı oğul, iki qız sahibi olacaqdır. Məmmədin taleyi Sərətan¹, Cəvahirin taleyi Sünbüldədir². Bu iki bürc feyfəlatın adlanır. Bunlar öz serhədlərinən xaric olsalar, dünyada vəba naxoşluğunu bürüz edər. Bəli, ancaq burada bir dua görünür. Gərək Mərcan xanım...

Fatimə. Cəvahir...

Molla. Bəli, bəli, Cəvahir. O duası Cəvahir gərək həmişə yanında saxlaşın. Çünkü əcinnələrdən bir cavan ona aşiq olub. Dua onun yanında olmasa, əcinnələr ona əziyyət edər. Bəlkə lap götürüb qaçarlar.

Fatimə. Allah, sən saxla. Sən Allah, a molla, o duası yaz ver.

Molla. Dua hazır yazılmışdır. Ancaq qızın adını ora yazım. Amma qiyməti bahadır.

Fatimə. Nə qədər, a molla?

Molla. Gərək, heç olmasa, bir batman yağ verəsən.

Fatimə (*bir qab gətirir*). Molla əmi, vallah, üç nehrədən hələ bu çıxıbdır. Daha az da olsa, çox hesab ele. Yenə başqa vaxt yolunu görəm.

Molla (*baxır*). Zərər yoxdur, amma qızı tapşır ki, gecə yarıdan keçəndən sonra qəbiristana getməsin, hamama getməsin, qara pişikdən çəkinsin, gecə bayır su atması. Bildinmi? Hələ-həlbət tapşır ha! Di, salamat qal.

Fatimə. Xoş geldin! (*Dışarıda səs*) Nə yaxşı rəmlçi çıxdı. Yoxsa lap nigəran qalacaqdım. Bu cəhrənin sapı məni qorxutmuşdu.

Cavad (*daxil olur*). Ay arvad, o falçı buradan çıxdı?

Fatimə. Hə, küçədən keçirdi, çağırırdım ki, qızın baxtına baxsin. Belə yaxşı geldi ki, balam, bu falçılar bilirlər də. Qızın adını dedi, oğlanın da. Nə var? Nə üçün tez geldin? Xirmənə getmediñ?

Cavad. A kişi, bu kafir uşağı mənə bir əngəl oldular. Xirmənə gedəndə Hacı Muradın sərxiş oğlu kəsib qabağımı ki, qızı mənə vermasən, götürüb qaçacağam. Deyirəm, oğlum, mənim sənə verməli qızım yoxdur. Mənim bir qızım var, onu da vermişəm. Deyir kime? Dedim: Məmmədə. Özüm kimi bir kasıba. Məmməd adını çəkən kimi dəli olmadı? Nə bilim belə basaram, belə kosərəm, qızı da öldürəm, səni də, Məmmədi də. Dəli qabanın biridir. Eledi, eledi də.

Fatimə. A kişi, ağılnı başına yiğ, dur işinə get. O hap-gopdan çox eşitmışık. Dur, get işinə. Öldürəcəyəm, öldürəcəyəm, səni Allah vurub! Get xirmənə, mən də gedim axşama xörək-zad hazır eləyim.

Cavad. Hə, gedim də. Yaxşı, falçı burada bir söz demədi ki?

Fatimə. Yoxa. Olsayıdı, ona görünərdi də. Daha məndən nə üçün gizlətsin? (*Gedirlər*.)

Pərde

İKİNCİ ŞEKİL

Bağın kenarında Məmməd bir ağacı kəsiş oturur.

Dağlardan çaylar gələr,
Suların payları gələr.
Şeyda bülbü'l hər gecə,
Gülləri haylar gələr.

Sona yarım gelmədi,
Dordlərimi bilmədi.
Yolunda ağlar gözüm,
Göz yaşımı silmədi...

Bülbülün gül qəfəsi,
Saxlamaz ağlar səsi.
Yar, yar deyib çağırıar,
Aşığın hər nəfəsi.

Göl suyundan içmərəm,
Doğruluqdan qaçmaram.
Parça-parça doğransam,
Cəvahirdən keçmərəm.

Çəməndə gülüm soldu,
Könlümə qəmlər doldu.
Cəvahir məni sevməz,
Zəhmətim bica oldu.

Bahar və Cəvahir daxil olur.

Cəvahir. Nə gözəl oxuyur? Adamı lap ağlamaq tutur.

Bahar. Gəl bir alma ataq ona.

Cəvahir. Yox a, yaxşı deyil.

Bahar. Nə üçün yaxşı olmur? Atarıq, gizlənərik. Qoy məattəl qalsın ki, bunu kim atdı.

Cəvahir. Yaxşı, atırsan, at. Ancaq özümüzü göstərməyək.

Bahar bir alma atır, qızlar çəperin dəhəndə gizlənirlər. Məmməd etrafa baxır, kimsəni görmeyir, almanın iyəyir.

Məmməd. Ah, nə gözəl almadır. Bu almadan Cəvahirin iyi gəlir. (Yenə işlə maşğul olur. Qızlar gülüşürlər.)

Bahar. Cəvahir, bacım, bir söz var sənə deye bilmirəm, İzn verərsən deyim?

Cəvahir. A, bu nə sözdür? Əlbəttə, deyo bilərsən. Biz bacılıq deyilikmi?

Bahar. Bax, bu Məmməd sənə aşiqdır. Gecə-gündüz dilindən düşmürsən. Hələ şikayət etəyir ki, Cəvahir üzümə baxmir, salam verirəm, almir. Cəvahir, nə üçün elə eləyirsən? Axı yazıqdır. Səndən ötrü dəli-divanədir.

Cəvahir. Bacım, vallah, bilmirəm nədəndirsə, Məmmədi görəndə bir təhər oluram, özümü itirirəm. Amma ondan çox xoşum gəlir. Onu hər kəsdən, bax, lap sənin özündən də artıq sevirəm.

Bahar. Doğrudanmı, Məmmədi sevirsən?

Cəvahir. Sevirəm, atamın canı üçün çox sevirəm.

Bahar. Ax, sənə qurban olum! (Öpür.) Sən mənə cüret verdin. Onda mən gedib səni anandan yalvarıb-yaxarıb Məmməd üçün istərəm. Razısanmı?

Cəvahir (*məhcub*). Raziyam.

Bahar. Anan səndən soruşsa, Məmmədi sevdiyini deyərsənmi?

Cəvahir. Bir təhər anladaram.

Bahar (*öpür*). Sənə canım qurban olsun. Vallah Məmməd yaxşı oğlandır.

Cəvahir. Men nə deyirəm ki. Yaxşı, balam, səbet qaldı orada. Axı onu gərək aparıb boşaldaq, sonra gelib bu almanın dərək. Men gedirəm.

Bahar. Yox, sən allah, qoy mən aparım. Evdə bir xörəyə de baş çəkim. Yoxsa xörək suyunu çəkər.

Cəvahir. Yox, mən burada yalnız qalmaram.

Bahar. A qız, uşaq olma, burada no var ki, öz bağıınızdır da. Men bu saat qayıdırıram. (Gedir. Cəvahir də getmək istəyir. Musiqi çalmağa başlayır. Cəvahir durub qulaq asır.)

Golib sor halımı, canan, amandır,
Sənin dərdindən həp halım yamandır.

Geniş dünya mənə zindanə döndü,
Sənin eşqinlə könlüm qanə döndü.

Məni bir bəndeyi-kəmər hesab et,
Gelib bit kəlmə dindir də, savab et.

Əzizim, mehribanım, olma zalim,
Gülüm, rəhm eyle, arturma məlalıım.

Nolar bir dəm məni alsan kənarə,
Qoyaydın intəha bu ahü zarə.

Bu halda Məmmədin kəsdiyi ağac sınb düşür, Məmmədin
başına toxunur. Məmməd hayqırıb yixılır.

Cəvahir. Ah, nə oldu? (Yavuq gəlib baxır.) Ah, ay Allah... Nə
oldu? Bahar, Bahar... Nə qayırim? Öldümü? Bahar, Allah, mən çash-
dım, nə qayırim? (Gedib Məmmədin başını öz dəsmali ilə bağlayır
və sonra Bahar, Bahar çağıraraq gedir. Məmməd ayılır.)

Məmməd. Uh, uh, Allah öldüm, mənə nə oldu? (Əlini başına
vurur.) Başım yarılib, bağlanıb... Bunu kim bağladı?

Bahar. Can, qardaşım, sənə ne oldu? Nə üçün baxmadın?

Məmməd. Bahar, bu alma mənə atıldı, bütün fikrimi cəlb
etdi. Bacım, başını sən bağladın?

Bahar. Yox, mən bağlamadım. Mən bu saat gəlirəm ki, almanın
da atan, başını da bağlayan Cəvahirdir, sənin Cəvahirin.

Məmməd. Ah, daha sağaldım, dirildim, başımın ağrısı qur-
tardı. Doğrudanmı Cəvahir bağlayıb? Bu dəsmal onundurmu?

Bahar. Onundur, onun. (Məmməd dəsmala baxıb böhtə gedir.)
Məmməd, dur gedək, evdə sənin üçün xörək bişirmişəm. Ye, qüv-
vetə gel, zəifsən.

Məmməd. Mən? Mən zəifəm? Yox, bacım, mən hər kəsdən
qüvvətli, hər kəsdən bəxtiyaram.

Bahar. Daha yaxşı, dur gedək eve.

Məmməd. Sən get, bir dəqiqli məni yalqız qoy. Mən de bir
azdan sonra gələrəm. (Bahar gedir. Məmməd məbhut halda bir əlində
dəsmal, bir əlində alma oturub düşünür.) Ah, nə böyük seadət! Cəva-
hire sahib olmaq, Cəvahirin gözlerindən öpmək...

Bu halda sehnənin bir tərəfindən İbrahim, bir tərəfdən də
nökəri daxil olurlar. Balaca işıq.

İbrahim (yavaşça nökəri yanına çağırır). Hə, nə oldu?

Nökər (kənd tərəfi işarə ilə göstərir). Odur bax. (İbrahim tapan-
çanı çıxarıb Məmmədi vurmaq istəyir.) Lazım deyil, sən dayan, gör
mən nə edəcəyəm. (Gedir Məmmədin yanına.) Ay bedbəxt, nə asudə
oturmusan? Bir o yana bax. (Məmməd həyəcan ilə qalxıb kənd tərəfə
baxır. Nökər ahəstə onun qulağına.) İbrahim Cəvahirin evini yan-
dırırdı. Cəvahir de evdə yandı.

Məmməd (dəhşətlə hayqırır). Ah, gəldim, Cəvahir gəldim.
Sənintə birlikdə yanacağam. Dur, dur! (Gedir.)

İbrahim. Ha, ha, ha... A gedə, sən nə haramızadasan. Ha, ha,
ha... Amma yaxşı elədin ki, qoymadın onu öldürəm. Yoxsa curlarım
mənə güləcəkdilər.

Nökər. Ağə, bax, sənə dediyimi elədim ha. Lap səni inandırı-
ram ki, bu gedənin ağılı başından çıxdı. O hələ doğrudan Cəvahiri
yanmış bilecək. Sonra qız sənindir də.

İbrahim. Eh, nə Cəvahir, elə-belə, bir axmaqlıqdır başına girib.
Beş-on gün saxlayıb qovacağam.

Nökər (kənara). Məmməd səni sağ qoysa alarsan. Hə, ağə,
gedək bu dəliyə bir tamaşa eləyək.

İbrahim. Gedək.

Perde

ÜÇÜNCÜ ŞEKİL

Meşenin içerişi. Bir terefde çay, çayın üzerinde bir körpü. Məmmədin elində Cəvahirin desməli məcnun halında daxil olur. Ağacda bülbül oxuyur.

Məmməd. Qah, qah, qah... Yandı. Yandırdılar. Nə üçün, nə üçün, nə üçün səni yandırdılar? Zavallı Cəvahir. Sən kimə nə etmişdin? Sən kimi yandırmışdır? Sən yandın qurtardın, amma mən həmişə yanırıam. Yanırıam, qurtarmayıram. (*Bülbülə*) Sən, səndəmi ağlayırsan? Qah, qah, qah... Nə üçün? Sənindəmi güllerini yandırdılar? Sən ki təbiətin gözəl məxluqusan, sən ki gözəlliyyin intihəsisan? Sən ki azadsan? Haraya istəsən uşub gedərsən. Hansı gülü xoşlaşan kənarına qonarsan. Sənin ki məhbubənə bağlar zinetidir. Qoy mən ağlayım, mən! Mənim məhbubəmi yandırdılar. Məni bu hala saldılar. (*Ağlayır*.) Nə üçün? Mən nə etdim? Boğuluram. Buludlar üzərimə hücum edir, zəncirlər ayağıma sarınır, dünya mənə məhbəs, məqber, məndən nə isteyirler? Cəvahiri yandırdılar, mənə də bir dəqiqə rahatlıq verməyirler. (*Cəvahir, Bahar sahnəyə girirlər, Məmməd onları görür*.) Ah, yenə geldilər. Gəlin, yarın məni, çıxarıñ ürəyimi, doymadınızmı? Çekilin, çekilin. Bu canavarlar məskənini murdarlamayın. Onlar sizdən pakdırlar, onlar sizdən rəhmlidirlər...

Bahar və Cəvahir yanına gedirlər.

Bahar. Qardaşım, Məmməd, nə üçün dəlilik edirsən? Cəvahiri daha sevməyirsənmi?

Məmməd. Cəvahiri sevməyirəm? (*Gülür*.) Bəs kimi sevirəm? Cəvahiri sevməyirəm?

Bahar. Bəs niye ona baxmayırsan, qardaşım? Budur burada durub ağlayır.

Məmməd (*Cəvahirin başını əli ilə tutub gözlərinə baxır*.) Ağlayırsan? Nə üçün ağlayırsan? Sənin də məhbubəni yandırdılar?

Bahar. Qardaşım, Cəvahirdir də, tanımayırsan?

Cəvahir. Vallah, Cəvahirəm, sənin namizədin. Məmməd özünə gəl, bir mənə bax. Daha məni sevməyirsənmi? Bu əlindəki desməli tanımayırsanmı?

Məmməd (*onu itələyir*). Redd ol, çəkil. Bunu da məndən alacaqsanmı? Mehv ol, məndən el çəkməzsinizmi? Mənə bir bu qalib.

Bunu da məndən almaq istəyirsinizmi? (*Qaçış körpüdən o tərəfə keçir. Cəvahir və Bahar ağlayırlar*.)

Cəvahir. Bahar, bəs nə qayraq? Buna nə çare edək?

Bahar. Vallah, lap məettəl qalmışam. Mən guman eləyirdim ki, öz-özünə sağalar. Bu bir ayda gün-gündən geridir.

Cəvahir. Daha burada durmaqdən nə çıxar? Gedək, görək nə qayırarıq? Allah kərimdir, gəl. (*Hər ikisi mayus gedirlər*.)

Məmməd iki dizi üstə düşüb minacat edir.

Məmməd. Qah, qah, qah... Adam da yanarmı? Ah, yandı, yandı...

Mənə bir an nezer qıl, ya İlahi,
Bütün bikeslərin sənsən pənahı.

Yanar könlüm, nədir, ya Rəb, günahım?
Yaxır ərzü səmanı odlu ahım.

Mənim məhbubəmi yandırı zalim,
Mənimse artır hər saat məlalim.

Kimə ömründə qıldım bir xəyanət?
Neçin indi çekim böylə əziyyət?

Felaket mülkünün sultani oldum,
Çiçekdim, zalim əller dəydi, soldum.

(*Hayəcan ilə qalxır*.) Yox, mənə bütün bələlər səndəndir. Bütün bu felakətim səndəndir. Kimdir bu zalimləri yaradan? Kimdir o zalim ürəyi onlara verən? Kimdir məni yaradıb bu cəhənnəmə, bu zülm və cinayət ocağına atan? Son, sən nə üçün moni yaratdırın? Günahımı, təqsirimi bildir... (*Dizi üstə düşür*.) Əfv et, İlahi, əfv et! Mənə bir bu qalib (*dəsməli göstərir*), bir də sən, əfv et!

Ibrahim və nökəri daxil olub Məmmədi görmürlər.

Nökər. Ağa, deyirlər Məmməd bu yerlərdə dolanır.

Ibrahim. Nə olar, mən bir dəlidən də qorxacağam mı? Gel, gedək.

Nökər (*kənara*). Mən dedim Məmməd bu murdarı öldürər.
Mən də xilas olaram, qızı da özüm alaram. Hm, hm...

İbrahim. Gel daha, şeytan oğlu, nə gülürsən orada?

Nökər (*qorxur*). Baş üstə, ağa, gəldim. (*İbrahim qabaqca, nökər ondan dalda körpüyə çıxırlar.*)

Nökər. Ağa, bir az ehtiyatlı ol, deyirlər Məmməd bu körpünün həndəvərində çox dolaşır.

İbrahim. Kəs səsini heyvan, cəhənnəmə dolassın. (*Onlar körpünün üstünə çıxan kimi o biri tərafından Məmməd çıxır.*)

Məmməd. A... xain hərif, yaxşı əlime düşdün? (*İbrahim yerindən tərpənməyir, nökər geri çəkilir.*)

İbrahim. Adə, gel bunu at çaya.

Məmməd gelib İbrahimə sarılıb onu çaya atır.

Məmməd. Qah, qah, qah... (*Çaya baxır.*) Ba, bu oldu... Bu aləmi gördük. İndi gedib o aləmi bir səyahət etməliyəm. (*Özünü çaya atır.*)

Pərdə

DƏRVIŞ

Komediya, üç şəkildə

İŞTİRAK EDƏNLƏR

BİRİNCİ ŞƏKİL

Səhra. Uzaqdan bir əski şəhər nümayandır. Dərviş və beçə daxil olur.

Şagird. Usta can, budur yenə bir şəhərə yetişdik. Burada da qalmayacağımızı?

Dərviş. Bala, hər yerdə qalmaq olmaz. Hər tayfa ilə dilləşmək çətindir. Əvvəl gərək buranın nə yer olduğunu, əhalinin xülqü xasiyyətlərini bilək, ondan sonra qalmaq olar. Bu, bir zamandır ki, hər kəsə inanmaq olmaz. Gördünmü, öz əmin başına nə gətirdi?

Şagird. Axi, usta can, bizim kim ilə nə işimiz var ki, bizi zərər yetirsinlər?

Dərviş. Ay sarsaq uşaq, sənin kimin ilə işin de olmasa, başqasının sənin ilə işi var.

Şagird. Usta, çox yaxşı. Onda izn ver gedim şəhərdən bir xəber getirim.

Dərviş. Bala, sən gedib nə xəber getirəcəksən? Sən hələ o yerə çatmamışın insanları tezliklə tanışyan.

Şagird. Axi biz həmişəlik burada qalmayacağıq. Yenə gedib bir az bələd olaram. Bir neçə gün rahatlıq edib gedərik də. Sən allah, izn ver gedim.

Dərviş (*bir az fikirdən sonra*). Yaxşı, get! Ancaq tez gel. (*Şagird gedir.*) Zavallı nə eləsin? Neçə gündür ki, piyada yol galırıq. Mən

hərçənd adətkərdəyəm (*oturur*), amma lazımdır bir az istirahət edək. Bu sarsaq uşağı bərabər gətirməkdən çox da məmənun deyi-ləm. Bir az başdan zəifdir. Amma çarəm də yoxdur. Dərviş beçəsiz olmaz. Bunu bizim qələndərlik ənənatımız tələb edir. (*Əsaya təkya edib oxuyur.*)

Dərişəmü qələndər, alemdə laibali,
Əfyunə mail olcaq kəsb eylədim bu hali,
Hər gündə başqa mənzil, ömrüm bütün xəyalı,
Bir hoqqa yaxşı tiryək, tənvir edər kəmali,
Heç şey məni şəşirməz xak olsa səngxara,
Dünyaya uymaz əqlim, ya əyyühəs-sükara.

Dünyanı etmişəm mən başdan-başa səyahət,
Heyni-səyahətimdə qıldım hər emrə diqqət,
Dünyada görmədim mən bir zərərcə ləyaqət,
Bünyadı şerrü fitnə, kirdarı hər cinayət.

Huşunu şaşırır.

Malik be kişvəri-dil her bivəfa nə başəd,
Bimari-eşqət həstəm, bər mən devə nə başəd,
Cüt to məra müalic, ey məhliqə nə başəd,
Zöhdəst zövqi-bafur əz can cüda nə başəd,
Ey aşiqani-dünya məzur dar mara,
Ma aşiqi-xumarım, ya əyyühəs-sükara.

Pəh, bu şagird harada qaldı, gəlib çıxmadı? (*Əlini gözünün üstüne qoyub baxır.*) Hə, gelir, görək nə xəber getiribdir?

Şagird (*sevincək*). Ay usta, heç belə yer olmaz, Allahın behis-tinə gəlmışik.

Dərviş. Hə, nə gördün? Danış görək!

Şagird. Usta, bu şəherin həli qəribədir. Heç mən gören yer-lərə oxşamayırlı. Bax, yaxşı, əla kərə yağı və qurdlu pəndir. Hər ikisi bir qiymətə.

Dərviş. Pəh, pəh, pəh...

Şagird. Bax, yaxşı atlas və alçaq bez, ikisi bir qiymətə, bax yaxşı...

Dərviş. Saxla, saxla, məlum oldu. Dur gedək, gecdir, yolu-muz uzaqdır.

Şagird. Haraya?

Dərviş. Gedək, yolda bir karvansaraya rast gəlib, ya bir qafiləyə çatıb orada rahat olarıq.

Şagird. Bəs şəhərə getməyəcəyik?

Dərviş. Yox... Bir yerdə ki, yaxşı ilə yamana fərq qoyulmaya, mən orada qalmaram, qalx gedək!

Şagird (*ağlayır*). A kişi, sənin məgor ürəyində heç rəhm, mürüvvət qalmayıbdır? Axır mən lap ayaqdan düşdüm, yoruldum. Bax gör, ayaqlarım necə dağılıbdır?

Dərviş. Əstəğfürüllah, bu haramzada yenə zinldamağa başladı... Gədə, sən mənim başıma bir bəla oldun. Niyə mən səni özümlə bərabər getirdim?

Şagird. A kişi, axı mən yazığam, sənin ətəyindən tutmuşam, qoymazsan bir neçə gün rahat olam?

Dərviş. La ilahə illəllah... Yaxşı, yaxşı, daha bəsdir, qalarəm. Ancaq şəhərə daxil olmaram. Hələ bu şəhərin kənarındaki xaraba evdə mənzil edərik. Sən durma şəhərə get bir dülger tapıb gətir ona bir qapı qayırsın, sonra orada mənzil edək.

Şagird (*sevincək*). Baş üstə, usta, sənə qurban olum, gəl gedək sən orada otur, mən gedib dülger gətirim.

Dərviş. Gedək... (*Gedirlər.*)

Perdə

İKİNCİ ŞƏKİL

Dərişin evi. Qapı ilə damın arası açıqdır. Dərviş və şagird oturub yeməyə məşğuldur.

Şagird. Usta, evimiz yaxşı oldu ha... Ancaq hayif ki, qapının üstü açıq qaldı.

Dərviş. Bənnə zalim oğlu qapını o qədər uca tikibdir ki, ona qapı salmaqını olar?

Şagird. Bir də yay zamanıdır, serin gələr. (*İki nəfər qapının üstündən içəriyə baxırlar.*)

Birinci öğrenci. Bunlar hələ oyaqdırlar. Bir az gözləyək yatsınlar.

İkinci öğrenci. Odur çörək yeyirler. Qurtaran kimi yatarlar.

Dərviş. Bax, sən deyənə razı oldum da qaldım. Amma nə isə ürəyim heç rahat deyil. Ona görə də çox qala bilməyəcəyəm.

Şagird. Usta, nə üçün çox qalmayırsan?

Dərviş. Yox, böylə yerde çox qalmaq olmaz, xətası var...

Şagird. Bize nə xəta, biz alan deyiliz, satan deyiliz. Bizim xalq ilə nə işimiz vardır?

Dərviş. Sən anlamayırsan? Sənə bayaq dedim ki, yaxşı ilə yamana fərq qoyulmayan yerde qalmaq sarsaqlıqdır. Dur, süfrəni yığ, yorulmuşuq, yataq. (*Şagird durub süfrəni yığır.*)

Oğrular yenə baxırlar.

İkinci öğrenci. A kişilər, bəs bu şeytan uşağı nə vaxt yatacaq?

Birinci öğrenci. Sağ-salamat yatıb durmasınlar. Bizi işdən-gücdən avara qoydular.

Dərviş. O daşı da qoy qapının dalına.

Şagird. Baş üstə. (*Qapını bağlayır.*)

Oğrular baxırlar.

Birinci öğrenci. Deyəsən, yatıblar...

İkinci öğrenci. Hə, yatıblar. Daha durma, at özünü aşağı!

Birinci öğrenci. Aşna, sən məni buraya getirmisən, daha mən niyə içəri atılım? Özün atılsana?

İkinci öğrenci. Yox, ov tapmaq məndəndir, vurmaq səndən. Böylə də gerək olsun, daha yubanma. (*Birinci qorxur.*) A gədə, atıl da! (*İtələyib içəri salır.*)

Birinci öğrenci (yixılıb hayqırır). Vay, vay, evini Allah yıxsın, qışım sindi. Aman, ay Allah, ölürem.

Dərviş ve şagird yuxudan oyanıb oğrunun yanına qoşurlar.

Dərviş. A kişi, sən kimsən? Buraya nə üçün gəlmisən?

Birinci öğrenci. Bu qapını aç, məni bayırı çıxar... qışım sinibdir... Ölürəm, tez ol adam çağır... Uf, uf...

İkinci öğrenci (*bayırda qalmaqal salıb kömək çağırır*). Ay haray, gəlin, yoldaşımı dərviş öldürdü. Gelin, haraya gəlin!..

Dərviş. Sübhanallah, qəribə işe düşdük. Bu şeytan balası şagird məni belaya saldı. Allah sənin başını batırsın, mülhid oğlu mülhid!

Şagird. Axı mən nə bilim?

Bayırda qovğa artır. Bir dəstə adam qabaqlarında koxa içəri daxil olurlar.

Koxa (*dərvişə*). A kişi, buna nə olubdur?

Dərviş. A qardaş, mən nə bilim? Biz mənzilimizdə yatmışıq, birdən qovğa qopdu. Oyanıb gördük ki, bu yixılıb fəryad edir.

Koxa (*oğruya*). Bala, sən kimsən, buraya nə üçün gəlmisin?

Oğru (*zəif səslə*). Mən bir ac, kasıb adamam, gəldim ki, bir şey burada təpib satmağa aparam, bir qeder cib xərcliyi düzəldim. İçəriyə girmek üçün buraya atıldım, qışım sindi.

Koxa. Ay biçarə, ay biçarə. (*Dərvişə*) A kişi, sən bu qapını niyə belə qayıtdırdın ki, bu zavallı oradan atılıb qıcı sına. Gel düş qabağıma gedək.

Dərviş. Haraya, balam?

Koxa. Hakimin hüzuruna.

Dərviş. Nə üçün axı?

Koxa (*acıqli*). Necə yəni nə üçün, gözün kordur? Kişinin qıcı sunub, evi yixılıb, hələ bir sorusursan da nə üçün? Ya Allah, yubanma!

Dərviş. Ay qardaş, axı belə şey olmaz. Mən...

Koxa. Yox, gərək gedəsən. Bir saat səninlə durub danış-mayacağam ki? Haydi, gedək.

Şagird. Vay dədə!

Dərviş. Yaman dədə, dərd dədə. Haramzada. (*Aparıclar*)

Perde

ÜÇUNCÜ ŞEKİL

Meydan. Bir terefdə hakimin taxtı. Nəcə nəfər fərraş, koxa və camaat. Dərviş, şagird, camaat və dəli sehnəyə daxil olurlar.

Camaat (*dərvişə*).

Sən etdin böylə müşkil əmrə cüret,
Görərsən indi divani-ədalət.

Alarsan müzdünü hakimdən əlan,
Bilərsən ki, deyil bu işlər asan.

Bizim bu şəhrimiz əla məkandır,
Onun hər guşəsi əmniyi amandır,

Bu bir gülşəndi kim, onda gül solmaz,
Bu yerde çirkin işlər tutmaq olmaz.

Hakim, yanında mirzəsi daxil olub, hakim taxta oturur,
mirzə do yanında durur.

Hakim. Fərraşbaşı...

Fərraşbaşı. Bəli, qurban!

Hakim. O biçarə oğrunun qıçını sindiran kişi necə oldu?

Fərraşbaşı. Qurban, hüzurdadır.

Hakim (*dərvişə*). Kişi, yavuq gəl. Xub, bir de görüm sən niyə o qapını öylə uca qoydurdun ki, oğrunun qıcı sinsin?

Dərviş. Ay ağa, mən bənnə deyiləm, dülger deyiləm ki, qapını alçaq ya hündür qoyam. Bir qərib adamam. Onu gərək bənnadan, dülgərdən soruşmaq.

Hakim (*fikrə gedir*). Doğrudur. Mən ədalətdən keçmərəm. Fərraşbaşı!

Fərraşbaşı. Bəli, qurban!

Hakim. Bu kişi söyləyən bənnəni və dülgeri tanıyırsanmı?

Fərraşbaşı. Bəli, qurban, tanıyıram.

Hakim. Bir adam göndər, bu saat o bənnə ilə dülgeri hüzurunda hazır et, tez, tez!

Fərraşbaşı. Bəçeşm, qurban! (*Bir nəfər fərraş göndərir.*) Hakim. Bu gün öylə ədalətli divan edim ki, adm kitablara düşüsün.

Fərraşbaşı. Qurban, o altı nəfər inqilabçıları getirib zindana salıblar. Onlar üçün fikriniz nedir?

Hakim. Yaxşı yadına saldın! Bu saat bir nəfər fərraşlardan gönder o qudurğanların başın bədənindən cüda etsinlər. Onlar da Allaha ağ olublar.

Fərraşbaşı. Qurban, hamisini nm?

Hakim. Hə! Hm, hm... Deyəsen hamısı lazım deyil. Onların siyahisini getirmisənm?

Fərraşbaşı. Bəli, sərkər, mendədir.

Hakim (*mirzəyə verir, mirzə alır*). Oxu!

Fərraşbaşı. Məşhədi Məhəmməd Cəfər İsfahani dəndansaz.

Hakim. Paho, bunun adından məlumdur. O, füzul olur, kəsilsin!

Mirzə. Usta Tağı palanduz.

Hakim. Hm, Usta Tağı palanduz, pałanduz. O, fəqir adam olar, qalsın.

Mirzə. Kərbəlayı Qəzənfər nalbənd Rudbari.

Hakim. Nece, Qəzənfər, ba atonnan, adam zalim oğlunun adından ürkür. Xeyir a, onu sağ qoysan, qiyamət qoparar. Kəsilsin!

Fərraşbaşı. Ramazanlı Kerçiban...

Hakim. Dur, görüm. Kerçiban Ramazanlı... Boşla...

Fərraşbaşı. Hacı Yəhya Büllurfürüş...

Hakim. Ox, ox, ox... Büllurfürüş ha, büllurfürüş, mən tanıyıram o mələn büllurfüruşları, onlar hamısı inqilabçı olar.

Fərraşbaşı (*cəsarətlə*). Sərkər, o, bir qoca və dövlətli adamdır. O, elə işe qarışmaz.

Sehnənin bir tərefindən bənnə və dülger gəlirlər.

Hakim. Qarışmaz, büllurfürüş inqilaba qarışmaz? Ay sarsaq, yaz, yaz, kəsilsin. O, yerde qalrı da hələlik zindanda qalsınlar. Sonra işlərinə rəsidiəlik edərik. Cəllad, sən get. Fərraşbaşı!

Fərraşbaşı. Bəli, qurban!

Hakim. Vaxt keçir, o bənnə ilə dülger necə oldu?

Fərraşbaşı. Sərkər, bunları getiriblər hüzura. (*Gəlirlər*.)

Hakim. Ha, ha, ha, bunlardır? Bunlardır? Xub. Dülger kimdir?
Dülger (*ağlaya-ağlaya*). Ağa, mənəm.

Hakim. Sənsən, xub. Bir de görün sən niyo bu kişinin qapısın
öylə qayırdın ki, oğru yixılıb qıcı sınas?

Dülger. Ay ağa, sənə qurban olum! Yerdən dama qədər də
qapı hündürlüyü olar? Mən nə qayırmış? Cənabınızın da evi var, qapısı
var. Qapı ilə damın arası divar olar. O, bənnanın günahıdır ki, yer-
dən dama qədər qapı qoyubdur.

Hakim. Hə, hə, hə. Sən də doğru deyirsən. Mən ədalətdən
qaçmaram.

Deli. Xeyr a, başdan ayağa ədalətsən də.

Hakim. Bənna, iрeli gəl! (*Gəlir*.) Xub, cavab ver görün, sən
niyə qapını öylə hündür qoysun ki, dülger gedib qapını aşağıdan
salsın, qapının üstü açıq qalsın ki, oğru yixılıb qıcı sınasın?

Bənna. Ay ağa, belə balalarına qurban olum, o evi ki mən
tikməmişəm. Allah bilir o, neçə il bundan qabaq tikilibdir. Qar-
yağış dəyib xaraba qalıbdır. Mən yaziq, oğlumun qıcı burxulub,
gedirdim dellək götürüm ondan qol qanı alsin. Məni fərraş yaxalayıb
buraya götürdi.

Deli. Mən ölüm, müalicəyə bax.

Hakim. Necə mən tikməmişəm, nə sarsaq-sarsaq danışırsan?
Sən tikməmisən, bir başqa bənna tikib ki? O da sənin cinsin, mənim
cinsim deyil ki?

Deli. Huy, başına dönüm, belə ha.

Bənna. Ay ağa, mənə rəhmin gölsin, mən yazığam axı...

Hakim (*yavaşça fərraşbaşıya*). Yaxşı, necə olsun?

Fərraşbaşı. Necə olacaq? Biz indi ev tikən bənnanı haradan
tapaq? Elə bunun özünü...

Hakim (*aciqli*). Dur ayağa, qaban oğlu, qaban. Mən tikməmi-
şəm. Bunun bəhanəsinə bax. Asın bu saat bunu!

Bənna. Ay ağa... Rəhm elə... Balalarım var...

Hakim. Asın!

Fərraş halqanı bənnanın başına salır, keçmir.

İkinci fərraş. Başı çox yekədir.

Bu halda başqa fərraş təcili suretdə sehneye daxıl olur.

Fərraş. Sərkər, həzrəti-vali təşrif gətiriblər.

Hakim. Hə? Həzrəti-vali? (*Ayağa qalxır*.)

Fərraşbaşı. Qurban, bu necə olsun?

Hakim. Gör, kimin başına keçir, keçirt getsin. Mən getdim.
(*Gedir*.)

Fərraşbaşı məəttəl qalır.

Dəriş. Ay qardaş, onu buraya ver. (*Halqanı alır, şagirdə*) Ay
nadürüst oğlu, nadürüst. Sənə demədim ki, bu xarabada qalmış
olmaz? Üç gündür mən ac-susuz zindanda qalmışam. Burada da qor-
xumdan ciyərim suya dönüb. Mənim günahım nə idi? (*Halqanı salır
şagirdin boynuna*.) Hə, çəkin! Bunun başına yaxşı keçdi. (*Çəkirlər*.)
Ha, belə.

Pərde

RƏZALƏT SƏBƏBLƏRİ

Üç şəkildə

İŞTİRAK EDƏNLƏR

Əkbər xan	}	Iran xanları
Qasım xan		
Cəfər xan	}	
İsmayıllı xan		
Qulam	}	
Mirzə		
Kəndçi Ağacan	}	İbrahimin oğlanları
Kəndçi İbrahim		
Həsən	}	
Mahmud		
Fatma - İbrahimin qızı	}	
Dərviş		
Fərraşbaşı	}	
Üç nəfər forrəş		
Bir uşaq	}	
Tarçı		
Qavalçı	}	
Rəqqasə		

BİRİNCİ ŞƏKİL

Əkbər xanın evində ziyafət. Tarçalan, qavalçı, rəqqasə, yemək, şirniyyat. Xanlar oturmuş, rəqqasə oynayır. Bunlar çəpik vururlar. Qulam əli döşündə hazırlıdır. Rəqqasə oyunu bitirib oturur.

Cəfər xan. Aferin, xanım, aferin. Götürün, içək bu xanımın sağlığına! (Götürürlər.)

Əkbər xan. Durun, Qaanidən¹ bir beyt oxuyum, içək. Mənə şeirsiz şərab nuş olmaz.

Ha m i. Oxu, oxu!
Əkbər xan.

Saqı, bədəh retli-giran zan mey ki, dehqan pərvəred,
Ənduh bəred, qəm beşgənəd, şadi dəhəd, can pərvəred.

Cəfər xan.

Bər gil bərizi gül şəvəd, bər xəs çekəd, sünbü'l şəvəd,
Zağ ər xürəd bülbül şəvəd, səd gunə əlhan pərvəred.

Qasım xan.

Can cövhəri-xurşidvəş, gər eksi üftəd bər həbəş,
Xaki-həbəş firdovsves ta həşr qılıman pərvəred².

İsmayıllı xan. Ruhun şad, həkim Qaani, be səlamətiyi-Əkbər xan. (İçir.)

Ha m i. Ağa, qurban şüma. (İçirlər.)

Əkbər xan. Yaşayın, ağalar, Allah bizi bu günlərdən çox göndərsin. Rəqqasə xanım, amandır, rəhm elə (Rəqqasə oynayıb qurtarır). Qulam!

Qulam (təcili). Bəli, bəli.

Əkbər xan. Mirzəni çağır.

Qulam. Çəşm, qurban! (Gedir.)

Cəfər xan. Ağayı-İsmayıllı xan, saqılık elə görək, araq soyuyur.

İsmayıllı xan. Baş üstə, ona mənim heç sözüm yoxdur.

Mirzə daxil olur.

Mirzə. Ağa, nə emriniz var?

Əkbər xan. Ha, Mirzə (çalanları gösterir), apar bunları əlli təmən tarçıya, əlli təmən dəf çalana, yüz təmən də bu gözəl xanıma ver, yola sal!

Mirzə ve çalanlar baş eyib, dua edib gedirlər.

İsmayıllı xan. A canım, bu qəder pulu onlara neçin verirsiniz?

Qasım xan. Neçin verməsin? Guri-pədər, mali-dünya. Yaxşı eləyir verir. Min elə pullar, yüz min elə pullar qurban olsun o qızın bir zülfüno.

Əkbər xan. A kişi, zəhmət çekib pul qazanmışam. Sən tez burada tacirliyini göstərisən?

İsmayıllı xan. A canım, qəlet eləmədim tacir oğlu oldum ki?
Çox da atam tacir idi, özüm ki, min təmən verib xanlıq almışam, daha mənim başıma sərki niyə vurursunuz?

Cəfər xan. Yenə, necə olsa, qanında tacir qanı qalib. (*Gülüşürlər*) Ağalar, durun biz də gedək. Hər kəs öz evində manqalının qırığında uzanıb tiryekini çəksin.

Əkbər xan. Olmazmı tiryekə bir yerdo məşgül olaq?

Cəfər xan. Yox, mən sevirmə ki, tiryekи çekib xəyalata məşgül olasan. Əkbər xan, sənin ziyaftının əvəzinə sabah mənim portağal bağımıda bir kök quzu ilə tut araqı verəcəyəm.

Əkbər xan. Baxaram.

Qasım xan. Nə baxaram, nə baxarambazlıqdır? Biz kəndçi deyilik ekin əkək, tacir deyilik dükanda oturaq vaxtimiz keçsin. Biz də gerek ova getmək, seyrə çıxməq, kef eyləməklə başımızı qarışdırıq. Yoxsa bağımız çatlar ki? Sabah hökmən gel, Hacızadə də olacaq.

Əkbər xan. Bahö, öylə olarsa, qaça-qaça gelərəm. (*Gülüşüb gedirlər*) Qulam!

Qulam. Bəli.

Əkbər xan. Mənim baqurumu və manqalı gətir, mütəkkəni də gətir.

Qulam. Çəşm. (*Gedir*.)

Əkbər xan (oxuyur).

Tiryek çəken sinədə dərdü vərəm olmaz,
Tiryek çəken yerdə qəm olmaz, ələm olmaz.

Canım sənə qurban ola, ey neşeli tiryek,
Hər kəs sənə adət edə, anə sitəm olmaz.

Qulam (*manqali və baquru gətirir*). Ağa, rəiyyətlərdən Məşhədi Ağacan gəlibdir qulluğuna.

Əkbər xan. Ha, Ağacan? Çağır bu saat donuzu buraya. (*Qulam gedir, Əkbər xan acıqli*) Donuz oğlu donuz, çörəyim gözünü tutsun.

Ağacan daxil olub torpağa düşür.

Əkbər xan. Dur, kişi, nə deyirsən, nə üçün gəlmisən?

Ağacan. Ağa, düyüm qurtarib, gəlmışəm buyurasan mənə düyü versinlər. Xırmandada maliyyat ilə bir yerde verərəm.

Əkbər xan. Kişi, sen xərif olmusan, nədir? Hələ xırmana bir xırman qalib. Düyüm qurtarib nə deməkdir? İnididən səni yedirdib saxlayıım xırmana?.. Bəs düyün nə oldu?

Ağacan. Ağa, ayıb olmasın, uşaqların anası azarladı.

Əkbər xan. Cəhənnəmə, gora azarladı. O heyvanın qızı həkim-dava nə qanır? Bir təherinə bax, adam göndərirəm bir dənə qaz versin qonağım var, verməyir.

Ağacan. Ay ağa, məndə qaz nə qayırır? Mən ayda bir girvənkə et alıb evimə gətirə bilməyirəm? Evimdə yavan daşma tapılmayırlı; özüm, oğlum, arvadım il on iki ay işləyirik, o qədər biza düyü qalmayırlı xırmana çatsın.

Əkbər xan. Kəs səsini, heyvan oğlu heyvan. Bu qədər rəiyətin içində bir sən böylə dilli çıxıb mənimlə böylə cüretli damışır-san. Əmr edərəm, dilini yerindən çıxardarlar. Qulam, Qulam...

Qulam. Bəli, ağa, bəli!

Əkbər xan. Apar bu murdar oğlu murdarı sal o birinin yanına. Mən sabah bunlara göstərərəm.

Ağacan. Ağa, axı nə üçün?

Əkbər xan. Apar! (*Qulam çekib aparır*.) Mən sabah sənin dirnaqlarını tökdürərəm. Kafir oğlu, tiryekи mənə haram elədi. Gedim yatım. (*Gedir*.)

Pərdə

İKİNCİ ŞƏKİL

Xanın həyatında iki müqəssir: Ağacan, İbrahim kişi ağsaqqal durmuşlar. Ferraşlar fəloqqə və çubuq hazırlayırlar. Ağacan bir uşağı çağırır.

Ağacan. Rza, Rza. (*Rza gəlir*.) Durma, get Ağa Seyid Musaya deyilən ki, məni xan döydürəcək, gəlsin məni qurtarsın. Xırman vaxtı on pud düyü ona verərem.

Rza gedir, xan daxil olur.

Xan. Ferraşbaşı!

Ferraşbaşı. Bəli, ağa!

Xan. O, ağıyal köpəyi buraya getir! (*Ibrahimı gətirir.*) Kişi, bir de görüm, mən ki hökm eləmişdim heç kəs çaydan zəmisinə izinsiz su buraxmasın, sən o hökmü eşitdin, ya yox?

İbrahim. Bəli, ağa, eşitdim.

Xan. Bəs nə üçün o hökməndən sonra yerinə su buraxdin?

İbrahim. Ağa, vallah inanmadım ki, sən böylə hökm eylemiş olasan. Çaydır, axır gedir dənizə.

Xan. Dənizə gedir, ya cəhənnəmə gedir, o sənə borc deyil, bu çay mənimdir ya yox?

İbrahim. Nə bilim, ağa.

Xan. Necə nə bilim? Korsan? Görmürsən mənim yerimdən axır? Sən özün üçün düyü əkəcəksən, mən sənə havayı su verim?

İbrahim. Ağa, ekdiyim də sənindir də. Saqqalıım ağarıb, belim bükülüb, nəyə sahib olmuşam?

Xan. Uzun danışma, suyun pulunu ver. Tez, tez.

İbrahim. Ağa, başına dönüm, məndə pul nə qayırır?

Xan. Taparsan. Ferraşbaşı! Bağla!..

Ferraşlar İbrahimini bağlayırlar. İbrahim yalvarır.

İbrahim. Ay ağa, rəhm elə, qocayam. Vallah, ağaç altında olərəm.

Xan. Vurun, vurun! (*Ferraşlar vururlar.*)

İbrahim. Vurmayıñ, verirəm.

Xan. Dayanın, ver görüm.

İbrahim. Öküzungü verirəm.

Xan. Başına dəysin. Mən səndən əlli tümən pul istəyirəm. Sənin öküzün iyirmiyə dəyməz. Vurun! (*Vururlar.*)

İbrahim. Ay ağa, kotanı da verirəm, vallah daha bir şeyim yoxdur.

Xan. Buraxın. Ferraşbaşı, göndər o şeyləri gətirsinlər. Hm, çörəyim gözünü tutsun.

Ferraşbaşı (*ferraşlara*). Get, onları al, bizim haqqımız da yadından çıxməsin. (*Gedirlər.*)

Xan. Hanı o biri? Mənə qaz verməzsən, çörəyim gözünü tutsun! (*Gətirirlər.*) Hə, necə oldu? De görüm, hə, oğlun, arvadın, özün işləyirsiniz, mən də sizi ac qoyuram? Bağlayın! Çörəyim gözünü tutsun... Vurun, vurun!

Ağacan hayqırır, Mirmusa başında emmama, döşündə bir parça ağ dəmir gəlib Ağacanı buraxır.

Xan (*tərəfə*). Yenə bu dəli qırışmal haradan tapıldı? (*Seyidə*) Ağa, ya Allah, xoş gördük, nə vaxt gəlmisən?

Seyid. Xan, yaxşı iş görmürsən ha. Sən bilirsən bu Ağacan mənim dostumdur. Bu kəndə yolum düşəndə ona qonaq oluram. Mən kişinin evində ola-ola sən onu döyürsən? Nizamül-mülkə deyərəm ha!

Xan. Ağa, cəddin haqqı, sənin kəndə gelməyini bilməmişəm. Yoxsa yanına gələrdim. Çünkü səni görəcəyəm. Sənin üçün bir əba almışam ki, heç belə əba olmaz. Ferraşbaşı!..

Ferraşbaşı. Bəli.

Xan. Apar, Ağacanı, on pud düyü ver ona. (*Seyid cumaata baxib, xana istehza edir.*) Ağa, and olsun cəddinə, mən rəiyəti övlad kimi istəyirəm. Adam övladını tənbəh eleməzmi? Sən bu işlərə nahaq qarışırsan.

Seyid. A xan, cəddim haqqı, mən özüm yaxşı bilirəm. Ancaq cəddim kimi ürəyim də rəhmlidir. Görəndə dayana bilmirəm. Yoxsa gündə beşinin başını kəs. Sən bilərsən. Xanlıq, mülkədarlıq özü bir elmdir. Mən elmi-ilahidən başqa nə bilirəm?

Xan. Bize də hələ o lazımdır. Nə olacaq bu puç dünyadan? Bu gün-sabah ölüb gedəcəyik, hamısı qalacaq.

Seyid. Əlbəttə, əlbəttə.

Xan. Gedək, əbəni verim. Bizim evdə ki qalmayacaqsan, and içimisen.

Seyid. Bilirsən xan, mən qabaqda sənə demişəm, mən sizin evdə qalmaram. Orada deyirlər şərab istemələr olunur.

Xan. Hə, olur da, hərdənbir qonaq-zad gelir... Gedok, əbəni verim.

Seyid. A kişi, nə zəhmət çekirən, mən əbəni neyləyirəm?

Xan. Olmaz ki, sənin adına almışam.

Seyid. Yaxşı, daha deyirən də. Sənin də nezirini qaytarmaq olmaz ki.

Pərdo

ÜÇUNCÜ ŞEKİL

İbrahim'in evi qayet iflas halda. İbrahim, oğlu Mahmud, kızı Fatma məyus oturublar.

Mahmud. Mən nə bilim nə qayıraq? Öküzsüz, kotansız nə olar? Sənətkar deyilik, tacir deyilik, bizimki əkindir. Əkinə də heməselah lazımdır. Bir beldən, kürəkdən qoydular ki, qalsın?

İbrahim. Allah, Allah, böylə də zülm olar? Səndə səbir çıxdur, bizdə yoxdur. Axi yetmiş yaşıma qədər işləmişəm, indi evin küçündə ac qalıñ? Xan alır, ferraşbaşı alır, ferraş alır, kədxuda alır. Bir dəfə canımızı da alınlar, qurtarsın, getsin. Bu zülm nə vaxta qədər olacaq?

Mahmud. Dünyanın axırına qədər. Nə qədər dünya varsa, xan da olacaq, xan olanda onun zülmü də olar. Nə qayıraq? Allah onları öyle yaradıb, bizi böylə.

İbrahim. A kişi, hamı mülk sahibləri böylə deyil ki. Odur qardaşım da rəsiyyətdir. İki öküzü, ineyi qapısında, kefi kök.

Mahmud. Həsen gəlsin görək, sən verən öküzü qaytarırmı?

İbrahim. Necə qaytarmaz? Ona atalık elemişəm, evləndirmişəm, öküz, kotan vermişəm. İndi qoyar ki, acından ölüm bu vaxtında?

Həsen daxıl olur.

İbrahim. Necə oldu?

Həsen. Vermədi.

İbrahim. Nə üçün?

Həsen. Dedi ki, iyirmi il atana nökerçilik elemişəm. Əvəzində bir öküz mənə verib, indi geri istəyir. Verən deyiləm.

Mahmud. A gədə, demədin xan başımıza nə getirib?

Həsen. Bəs, demədim? Deyir mənə nə var? Mən öz başımı güç ilə saxlayıram?

İbrahim. Mənə nökerçilik eləyib? Bəs mən kimə nökerçilik elemişəm? Tfu, böylə qardaşa! Dünyada qardaşdan böyük düşmər kim olar? Haqqı-sayım gözündən gəlsin. Məlun, heç çörək tapmayısan! (Hayəcanla ayağa qalxıb ağacını götürür, getməyə hazırlaşır.) Salamat qalın, balalarım, mən getdim.

Mahmud. Haraya, haraya gedirsən?

İbrahim. Haraya, qah, qah, qah... Şəhərə, oğlum, şəhərə.

Fatma. Ay ata, gedib şəherde nə qayıracaqsan ki, gedirsən?

İbrahim. Nə qayıracağam? Menim taylorım nə qayırır, mən də ondan qayıracağam. (Gedir, süküt...)

Həsen. Bəs biz nə qayıraq?

Mahmud. Hər kəs özü biler. Mən nə bilim?

Həsen (tərəf). Ayrı çarə yoxdur. Darğa məni pişidmət istəyir, bu vaxta qədər getməyirdim, indi gedib darğaya pişidmət olaram. (Gedir.)

Mahmud (mənalı). Sən də get.

Fatma. İndi qaldıq biz.

Mahmud. Mən gedib bir qapıda qarınafətir nöker duraram. Olmazsa, mirqəzəbdən, zindançıdan olaram, bir təhər başımı saxlaram.

Fatma. Necə başımı saxlaram? Bəs mən nə olum? Qalib burada divarları yeyəcəyəm?

Mahmud. Sən, hə, sən? Dur nə qədər ertədir, get şəhərə.

Fatma. Vay, başıma kül, mən gedim nə qayırim, şəhərdə nə iş görüüm?

Mahmud. Eyy... Nə iş görüüm? Səndən qabaq gedənlər nə iş görüb, sən də o işdən görərsən. Sənə nə var ki? Bir biz deyilik ki, bu İranda yüzərlə evlər dağılıb, xalq bayır töklüb, hər kəs özüne layiq bir işə yapışıbdır. (Getmək istəyir.)

Fatma (Mahmudun atayındən tutur). Yox, mən şəhərə getmərəm, ölsəm də getmərəm. Məni qoyub getmə.

Mahmud. Getməzsən, ölü acından. (İtələyib gedir.)

Fatma (ağlayır). Vay, vay, hamı getdi, mən nə qayırim? Cahil qız, acından ölüm? Yox, mən achiqdan, ölümündən qorxmuram. Şəhərdən də qorxmuram. Nə çarə, ölmək asandırmı? Belkə bir evdə qılıq elədim?

Dərvış (daxıl olur). Salaməleyk, qızım.

Fatma. Əleyksalam, baba dərvış.

Dərvış. Atan haradadır, qızım?

Fatma. Başını götürüb getdi şəhərə.

Dərvış. Səbəb?

Fatma. Xan atamı döydürdü, ferraşları tökdü evimizə, hər nə var-yoxumuz var idi apardılar. Atam da ac qalmaq istəmeyib şəhərə getdi.

Dərviş. Hm, hm... Bəs Mahmud?

Fatma. O da getdi.

Dərviş. Hm, Həsən?

Fatma. O da.

Dərviş. Bəs sən? (*Fatma bayira qaçıır*) Bəli, bu da getdi. Heyhat, heyhat. Mən səyahət əsnasında buraya yolum düşsəydi, bu evdə qalardım. İbrahim kişini çox sevirdim. Bura bir laneyi-namus, bura bir qeyrat yuvası. İndi dağıldı, ehli küçələrə töküldü. İndi hər kəs öz sinninə, simasına yaraşan bir alçaq, murdar sənətə yapışib dolanacaqlar. Səbəb? Nə üçün bunlar bu rəzalətə düşdülər? Bu rəzalətin səbəbleri nədir? Üç səbəbi var: istibdad, istibdad, yenə istibdad. (*Gedir*.)

Pərdə

MÜKAFAT

Faciə, 3 şəkildə

İŞTİRAK EDƏNLƏR

Sadiq – aktyor-rejissor, 45 yaşında

Ceyran – Sadığın rəfiqası, 30 yaşında

Cəfər – aktyor, 40 yaşında

Teatr müdürü

Mürsəl – Sadığın müavini

Faxire xanım – uşaq evi müdürü, 60 yaşında

3 nəfər axund, 2 nəfər kərbəlayı, 2 nəfər ziyahlı libasında, 4 nəfər artist

BİRİNCİ ŞƏKİL

Sadığın evi. Üç nəfər axund, iki kərbəlayı oturubdur.

I axund. Əlbəttə, əlbəttə, şəkkakə lənet, şəkkakə lənet!

II axund. Hətta bihədis moizədə görmüşəm (*Sadiq daxil olub, qollarını qucaqlayıb, bir tərəfdə buntarı dirləyir*) ki, həzrəti imam... Hm. Hm, adı yadımdan çıxıb... Qərəz, allahümme selli əla Məhəmməd, həzrətin bir sevgili pişiyi varmış, bir gün həzrətin məclisində möcüzədən söhbət düşür, bir nəfər məlun möcüzü danır. Həzrət işarə buyurur pişik həzrətin quşluğununa gəlir. Həzrət əmr elayir ki, pişik, bir sureyi-yasin oxu. Pişik fəsih ərəb dililə oxuyur. (*Hamisi*) Allahümme selli... şəkkakə lənet!

Sadiq. Bəli, doğrudur, mən də moizə kitablarında görmüşəm. Məsələn “Nasixüt-tevarix” in cildində Əmir əl-Mōminin də yazır ki, bir ərəb elində ölü susımar aparırı. Cənab Əmire rast gəidi. Susımar, ölü susımar həzrətə salam verdi. (*Hamisi*) Əlbəttə, əlbəttə. Mən çox yaxşı kitablar görmüşəm, bir də ağayı-Məclisinin bir kitabını gördüm. Yazır ki, Allah-teala...

Kərbəlayılar. Allahümme selli...

Sadiq (*istehza ilə onlara baxır*). Bəli, yeri yaratmaq istədi. Onun üçün əvvəl bir öküz yaratdı, öküzə iki buynuz yaratdı, öküzün

iki buynuzunun arasında bir daş yaratdı ki, 70 min, min, min, min, min, min dəfə bu yerdə böyük o daşın üstündə də bu yer durubdur, maşallah. Mərhum Məclisi çox hesab bilən molla imiş. Mənim bir az savadım var. O, yetmişdən sonra altı dəfə min-min buyurubdur, hesab elədim 70 kvadrat milyon qədər gəldi, yenə üç nolu artıq qaldı. Daha bilmədim ki, üç nolu da gələndə nə qədər eylər. Görünür, o, çox hesab bilən imiş.

III axund. Pəh, oğlan, sən isteyirsən ki, sən ya biz üləmalar onun tayı olaq? Kişi əllamədir.

Sadıq. Siz də görünür ki, o kimi ağaların kitabından təhsili-ülmət etmişsiniz.

II axund. Bəli, bəli.

Sadıq (kənarə). Fəziletinizə qurban olum! Yaxşı, ağalar, buraya təşrif gətirmeyiniz nə səbəbedir? Mən fəqir artisti sərəfraz buyurmuşsunuz.

I axund. Necə, anan ölməyibdirmi?

Sadıq. Bəli, öldü aparıb dəfn etdirdim, (göstərir) axund da var idi, namazını qıldı. Bu saat da qəbiristandan gelirem, sonra?

I axund. Sonra budur ki, eşidib gəlmışık ona cüz oxuyaq.

Sadıq. Kime? Anama? Meyitə?

I axund. Pəh, oğlan, Qurani ölüye oxumazlarmı?

Sadıq. Xeyr, Qurani-şerifdə Allah-təala bəndeleri üçün ehkam gönderib, qanunlar qərar veribdir ki, diri insanlar o məramnaməyə riayət edib rahat yaşasınlar. Daha ölüyə oradan nə hissə vərmış.

Axundlar (bir-birinə). Bu nə deyir, necə ölüyə hissə yoxdur?

Sadıq. Bəli, yoxdur, siz bu fəzilət ilə, bu bilik ilə meydana çıxıb xalqı aldadırsınız: "Pişik yasin oxudu, susımar salam verdi". Bunların əvəzində vicdan ilə Quran öyrənib, ehkamını xalqa öyrətseydiniz, avam xalq cinayətkar olub bu qədər felakətlərə düşər olmaz idi. İmamlar öz vaxtlarının mücahid olublar, xalqa pişva olublar, siz onları terif etmek iştirəkən, gülünc, məsxərəçi halına qoyub şərafətlərini azaldırsınız. Səbəb nədir ki, xalqa xəncər, zəncir vurdurub özünüyü yaman edirsınız. Xəncər və zəncir vurmaq yaxşı işe niyə özünüz vurmayırsınız? Pisdirse, niyə xalqa rəvə görürsünüz? Durun, rədd olun mənim evimdən. Sizin nəfəsiniz mənim divarlarımı murdar eleyər.

Hamisi. Tfı, tfı, Allah sənə lənət eləsin.

III axund. Sən bicsən, atandan xəberin yoxdur, sən bicc olmasan, bigini qırxdırmazsan.

Sadıq. Siz məsihün-nəsəbsiniz ki, dörd qarış saqqalınız var.

Hamı. Allah sənə lənət eləsin! Allah sənə lənət eləsin! (Gedirlər.)

Sadıq (tək). Lotular bozbaş yeyə bilmədiler, bəli, Sadıq! Zəhmət ilə para qazan, qırx gün ver bunlara yesinlər. Bilmirəm mən bunlara yedirməsəm, anama öləndən sonra nə ola biler? Bilmirəm bu zəlilər nə vaxta qədər xalqın qanını soracaqlar?

Ceyran ağlaya-ağlaya daxil olur.

Sadıq. Ceyran! Anama ağlayırsan?

Ceyran (acıqli). Hə, anana ağlayıram.

Sadıq. Gic, anam qocaldı, öldü. Bütün diri məxluq elədir. Doğular, qocalar, ölər. Yerinə başqası gələr.

Ceyran. Mən ona ağlayıram ki, anamı sənin qüssən öldürdü.

Sadıq. Mənim qüssəm? Mən necə adamam ki, anam məni görüb qüssə eləye?

Ceyran. Anan arzu eləyirdi ki, sən də xalq kimi alış-verişə baş aparan, pul qazanasan, dövlətli olasan. Sən gedib artist oldun. Bu az qüssədir? (Ağlayır.)

Sadıq. Gözəlim, hər kes öz gördüyü qədər anlar. Anam o qədər görürdü. Anam məni oğru, həramı elemək istəyirdi. Mən oğru olmaq istəmədim. Sən də anam qədər görürsən.

Ceyran. Nə üçün? Bu dövlətlilər hamısı ogrudurmu?

Sadıq. Hamısı, mən bir dövlətli görmədim ki, oğru olmasın. Hər alış-verişçi ki, oğru olmasın, o, həmişə kasib qalar. Mən də ömrümün axırına qədər baqqal olmaq istəməyib gedib millətimə xidmət eləyirəm.

Ceyran. Bəs mənim günahım nə idi alıb gətirmisən, xalqa baxıb həsrət çəkirem?

Sadıq. Mən? Mən səni almışam? Sen mənim evimə gələndən 15 il qabaq səhnədə oynayırdım, evlənmək heç xəyalımdan keçməz idi... Nə vaxt gəlib sənə dedim ki, mənə gedərsənmi? Nə vaxt səni gördüm? Nə vaxt sən məni gördün, səninkiler verdi, mənimkilər aldı. (Bu vaxt qapı döyüür.) Sən get mənim üçün yemək hazırla, mən görüm gələn kimdir.

Ceyran gedir, Sadıq qapını açır, iki nəfər ziyah
libasında daxil olurlar.

Sadıq. Buyurunuz, yoldaşlar... Nə əmriniz vardır?

Birinci. Biz Anadolu acları üçün bir vəçər ustroit eləyirik.
Gəldik prosit eləyek ki, siz də uçastävovat eləyəsiniz.

Sadıq. O komitənin sədri Baba Əliyev deyilmə?

İkinci. Biz o komite ilə işləmirik, bizim öz adamımız oraya
gedecək, pulları da özü ilə aparacaqdır.

Birinci. Nasionalnoye çuvstvo, tovariş, nasionalnoe çuvstvo.

Sadıq. Peh, pəh, pəh, yoldaş, sevdiyiniz millətin danışdığı dil
ilə danışsaydırınız, sözünüz daha doğruya oxşar idi. Görünür, siz
uşaq vaxtdan vətəndən ayrılmışsınız. Ona görə dilinizi öyrənməyə
vaxt olmayıbdır.

Birinci. Yox, mən heç yere getməmişəm. Ancaq priviçka,
durnaya priviçka.

Sadıq. Məndə də belə bir durnaya priviçka var... (*Tutur ikisi-
nin də boynundan eşiye itələyib qapını bağlayır.*) Lotular...

Ceyran (*acıqlı daxil olur*). Daha bu nə deməkdir? Niye get-
məyirsən, o yerdə ki xeyrin olacaq oraya getməzsən?

Sadıq. Sakit ol, ezipizim, sakit ol, sənə anladım... Trablis müha-
ribəsi zamanında iki nəfər dilavər də bilet dəstəri qoltuğunda gəzib,
rast gəldiyi adamların qulağına deyirdilər: "Hilali-Əhmer" üçün
teatro qoyuruq, bilet al. O biçarələr də alırdılar. Mən də orada iştir-
ak etdim. Amma sonra Türkiyə konsulundan xəber alıb gördüm
ki, o pullar və mənim zəhmətim o iki lotu üçün biş yağı olubdur. O
ağalar komitə üzvləri olub millət yolunda canlarının fəda edirdilər.
Bildin? Sən razı olma ki, mən lotularla yoldaş olum. Mən bilirom
ki, bizim qadınların dini, imanı, eşqi, məhəbbəti uzundaban çəkmə-
vo ipək paltardır. Baş üstə, bu yavuqda mənim pulum olacaq, onda
sənə libas alacağam, indi get işini gör, acam. (*Ceyran gedir.*) Buna
nə qandırasan? Bu oxumamış qadınlar əre getməyi yalnız yeyib yat-
maq və gözəl paltar geymək üçün bilirlər. Guya daha bunların bir
vəzifəsi yoxdur. (*Qapı döyüür.*) Yenə görəsən kimdir? (*Qapımı açır.*)
Buyurunuz, xanım, buyurunuz... Nə əmriniz var?

Faxire. Teatrın baş rejissoru Sadıq əfəndi sizsiniz?

Sadıq. Bəli, mənəm.

Faxire. Mən Şəkidə uşaq evinin müdərəsiyəm. (*Sadıq baş
şyir*). Ümmüən, qəzalardakı məktəblərə çox əhəmiyyətsiz baxılır.
O strada bizim uşaq evinə də. Belə ki, bu yavuqlarda para olmazsa,
uşaq evini bağlayıb uşaqları bayıra atmağa məcbur olacağam. Gel-
dim sizdən bir müavinen istəyim... Belkə siz necə məşhur maarif-
pərvər, bir fikir cədəsiniz, bir teatro tamaşasından, müsamirodən
düzəldib bir az para mənə verə biləsiniz.

Sadıq. Niye maarif komissarlığına müraciət etməyirsınız?

Faxire. Komissarlığın bütün diqqəti yalnız darülfünundadır.
Darülfünun da bütün komissarlığın qanını sorur. Mən anlamıram bu
nə demək. Bir ovuc darülfünunda oxuyanların təlimi üçün tamam
ibtidai məktəblər əhəmiyyətsiz buraxılsın. Bize, bütün camaata
maarif vermək, bütün uşaqları oxutmaq lazımdır. Darülfünunda oxu-
yanlar gedib Parisdə, Londonda oxuya biler, oxumasa nə olar?

Pərdə

İKİNCİ ŞEKİL

Sehnənin arxasında Sadığın odası. Pərdə açıldıqca bir cavan aktyor içəri
girib yoldaşlarını çağırır. Bura gəlin, bura xəlvətdir. Gelirlər.

İkinci. Sadığın başı qarşıqdır, gec gələr, çıxart görək. (*Birinci
cibindən bir şüşə araq, bir kiçik stəkan çıxardır.*)

Üçüncü. Tez ol daha.

Birinci. Bax aşna, hər birinizə bir stəkan verəcəyəm.

İkinci və üçüncü. Nə üçün?

Birinci. Ona görə ki, mən iki pərdədə çıxıram, bir qədəh indi
içərəm, bir də gələn dəfə.

İkinci. Hələ ver görək. (*Birinci arağı töküb içir və onlara da
verir və yenə özü içir, cibinə qoymaq istəyir.*)

Üçüncü. Bura bax, mən ölüm bir dənə də mənə ver, rolumu
bilmirəm, yoxsa oynaya bilmirəm.

İkinci. Mən də, mən də.

Birinci. Yox olmaz. (*Üçüncü şüşəni onun əlindən alır ağızına aparır. Bir az qalmışdan sonra.*) Bura bax, daha şuluq salmayım, verin bərabər içək. (*Şüsəni araya qoyub içirlər.*)

İkinci. Allah bu “Azvin”in atasına rəhmət eləsin, əcəb araqdır, heyif az oldu... dayanın... (*Gedib Sadığın konyakını götürüb, hər biri bir stəkan içib gülüşürlər.*) İndi, deyəsən, düzəldik.

Üçüncü. Gəliniz, bir xor oxuyaq.

Birinci və ikinci. Oxuyaq, oxuyaq. (*Oxuyurlar.*)

Səhnəmizin gülşəni açmış güli,
Eşidilir səhnədən ibret dili.

Səhnədir aləmdə müqəddəs məkan,
Tairi-əfkərə gözel aşyan.

Səhnə edər millətini niki-nam,
Olsa əyer səhnəsi qalmaz avam.

Mənbəi-ənvari-maarifdir o,
Mektəbi-əxlaqdır, ey rahi-ro.

Yoldan uzaqlaşma ki, mənzil budur!
Xəstələr islahına məhfıl budur!

Səhnədir ayineyi-ibrətnüma,
Əxz eleyir səhnədən ələm ziya.

Birinci. Amma deyib a, zalim oğlu. Qah, qah, qah. Səhnəni aynaya oxşadır.

Üçüncü. Mən ölüm bu yekəlikdə ayna olar? (*Gülürlər.*)

Mürsəl daxil olur.

Birinci. Hə, nə var, nə elədin, düzəldinmi?

Mürsəl. Telefon ilə qəzetlər idarəsinə dedim ki, Sadığın yubilesi bir həftə təxirə düşdü, daha elan çap olunmasın, dedilər baş üstə, çap olunmaz. Bu köhnələri redd etmək lazımdır, zalim usağı, deyəsən, teatrı icarə etəyiblər.

İkinci. Deməli, Sadığa Allah rəhmət eləsin!

Mürsəl. Bəli... afişə yapıdırıdan da azarlayıb, afişaları gec yapışdıracaq, yaziq Sadığın yubilesindən kimse xəber tutmayacaq. Xüsusi dəvətnamələr də o söz! (*Gülüşürlər.*) Mən getdim, indi pərdə enər, ağa mənə acıqlanar ki, haradasan. (*Gedir.*)

Üçüncü. Qoçaqdır bu Mürsəl, vallah bu rejissor olsa, lap işlərimiz düzələr. Bütün köhnə-möhne atılar bayıra. Onda bütün teatr bizim əlimizdədir.

Cəfər sərxoş, papağı gözü üstündə oxuyaraq daxil olur.

Cəfər. Uca barıdan aşaram.

Birinci. Nə var ey köhnə aşna, yenə kefin nuşdurum çalır? (*Gülüşürlər. Cəfər təhqir olunur.*)

Cəfər. Çalar, balam, çalar, nə üçün çalmasın? Rus deyə “Konçıl delo, qulyay smelo”. Bu gecə mən bekaram, kef eleyirəm. Amma sabah gecə oynayacağam. Onda, bəli, bir damcı da içmərəm. Çünkü mən gərək ayıq baş, təmiz fikir ilə camaata söz deyəm, söz... Əvvəl gərək özüm sözü anlayam, sonra camaat da anlasın, özüm anlamasam, camaata necə anlada bilerəm? Bu səhnədir, bu ayineyi-ibrətnümadır, ayinə gərək pak, təmiz olsun ki, surət göstərsin. Ləkələr ile dolu olsa, surət göstərməz, oğlum.

Birinci. O sənin acizliyindəndir. Mən lül piyan da olsam, yenə rolumu yaxşı oynayaram.

Cəfər. Oynayarsan, oynayarsan, ancaq səhnədən çıxanda yoldaşlarından necə oynadığını soruşarsan. Onlar da sənə yalaqlıq üçün tərif edərlər. Amma özünün oynamağından və danışmağından xəberin olmaz.

Birinci (acıqli). Mən özümü səndən əskik aktyor hesab etsem, ayağımı səhnəyə basmaram. Sizin vaxtınız keçdi, gərək siz köhnələri süpürmək, bayıra atmaq... durun, yoldaşlar gedək. Mən belə adamlarla danışmaq istəmirəm. (*Acıqli Cəfərə baxıb gedirlər.*)

Cəfər. Bəli, iyirmi il ac-susuz səhnədə sürünəndən sonra bu əxlaqsız uşaqlar məni süpürmək istəyirlər. (*Səhnə dalında gurultulu alqış.*) Bəli, Sadıq qurtardı, camaat alqışlayır. İyirmi ildə bu alqışdan başqa bir şey görmədik, axırdı da süpürüldük.

Sadiq (məmənun sıfətlə gavə libasında daxil olur). Hə, nə var, yoldaş? (Alqışlar eşidilir.)

Cəfər. Heç... sağlığın.

Mürsəl (daxil olur). Yoldaş Sadiq, gəl də, camaat çağırır axı.

Sadiq. Çıxmayaçağam.

Mürsəl. Yaxşı deyil axı.

Sadiq (ciddi). Sən get öz işinə bax, əzizim, çıxməq-çıxmamaq mənim işimdir. (Mürsəl açıqlı baxıb gedir.)

Cəfər. Niyə çıxmırsan? Çıx, qoy camaat sənə (əl vurur) bu ənamı versin.

Sadiq. Eyyy, camaata da Allah bərəkət versin, yaxşı da oynadın alqışlayır, pis də oynadın alqışlayır. Bir də görürsən biri, bir pyes yazıb, məsələn, altı pərdədə, oynayan zamanda iki ya üç pərdəsi oynandırmı, camaat alqışa başlayır: "Aktyor, aktyor!..", Canım nə aktyorbazlıqdır. Bir durun pyes axıra yetişsin görək, yaxşı yazılbırsa, müəllifi təqdir edək, yoxsa susun. Bu üçüncü pərdədə alqış nə demək, belkə pyesənin yerdə qalan pərdələri zibildir?.. Nə var, dostum, çox pozğunsan, bu gün sənin bekar günündür, gərək kef edəydim, səni ayıq görürom.

Cəfər. Bir az var idi, qazımı qaçırtdılar.

Sadiq. Qazını kim qaçırtdı?

Cəfər. Sənin küçədən yiğib artist qayırıldığın çolma-çocuq.

Sadiq. Nece, sənə nə eleyiblər?

Cəfər. Mənə deyirlər ki, sən köhnəlmisin, səni gərək zibil kimi süpürüb teatrdan bayıra atmaq. (Ağlayır.)

Sadiq. Ayyy, boşla canım, onların sözünə nə əhəmiyyət verir-sen, dayan, yaxşı konyakım var, sənə bir-iKİ stekan verim, kefin açılısın. (Masanın qutusundan konyaki çıxardıb gətirir.) Oho, bunu kim içdi?

Cəfər. Kim içəcək, sənin artistlərin olacaq da.

Sadiq. Doğrudan da belə əxlaqsızlar arasında ömür keçirmek ruhə züldür... keçib... ala bir dənə vur görüm. (Cəfər içir.) Bir də... yenə verim?

Cəfər. Yox, daha bəsdir. (Faxirə və teatr müdürü daxil olurlar.)

Faxirə. Maşallah, Sadiq əfəndi, Gavəni çox gözəl oynayırsınız.

Sadiq. Teşəkkür edirəm, xanım.

Müdir. Ooo! Bizim Sadiq teatrın zinətidir. Onun üçün bir parlaq yubiley hazırlayıraq.

Faxirə. Nə vaxt olacaqdır?

Müdir. İki gündən sonra.

Faxirə. Yaxşı oldu, mən də burada olaram. Sadiq əfəndi mənim işim necə oldu?

Sadiq. Sizin işiniz düzəlir, xanım, müdirimiz söz veribdir.

Müdir. Bəli, bəli düzəldirik. (Mürsəl daxil olur.)

Mürsəl. Yoldaş Sadiq, səhnə hazırlır.

Müdir və Faxirə. Gedək, gedək. (Gedirlər.)

Cəfər (yenə oxuyur). Uca barıdan aşaram... mənə nə var k süpürsünlər, artist – dərvişi-laübali.

Sadiq. Get canım, tamaşa elə, bu sözləri boşla getsin. Gedək

Gedirlər.

Perdə

AKTYOR¹

Facia

İŞTİRAK EDƏNLƏR

Sadiq – Baş aktyor və rejissor
 Rübabə – Sadığın bacısı
 Mürsəl – Sadığın müavini
 Teatr müdürü
 Cəmiyyəti-xeyriyyə müdürü
 Uşaq evi müdürü
 2 nəfər ziyalı

Aktyor Sadığın odası. Rübabə Sadığın yatağını düzeldir.

Rübabə. Ah, kaş heç bu yubileyi ona verməyəydilər. Zavallı qardaşım üç gündür nə yeyir, nə yatır, nə danışır. Yubileyin qüssəsi onu dəli halına salıbdır. Ey Allah, sən mənə rəhm elə. Ondan başqa heç kəsim yoxdur. Onun başına bir iş gələsə, mən nə eylərəm?! (*Ağlayır.*)

Sadiq (*pərişan halda daxil olur*). İyirmiillik yubiley, qah, qah... iyirmiillik yubiley!

Rübabə. Sadiq, qardaşım, bir az rahat olsana, üç gecədir yat-mamışan, rəngin ağappaq ağarıbdır.

Sadiq. Rübabə, gördünmü mənə necə yubiley verdilər? İyirmiillik zəhmətimi necə təqdir etdilər? Necə mən rahat olum?! O günkü yubileyi görüb inanıram ki, mən ölümdən sonra səni, mənim bacımı bu milət gözü üstə saxlar. Qah, qah, qah...

Rübabə. Ah, bu yubiley bizi bədbəxt etdi. Sadiq, sən allah, bir az yat, rahat ol.

Sadiq. Əlbəttə, bacım əlbəttə, rahat olacağam (*Qalxib gedir*).

Rübabə. Ah, rəhmsiz uşağı rəhmsiz, bu bədbəxti təqdir etmək əvezinə təhqir etdilər, nə camaat yiğildi, nə müsəlman idarələri və səhnələri onu töbrik etməyə gəldilər, nə bir yadigar bağışladılar. Yalnız bir rus artisti qılınca, məktəb qızları da ona bir albom veriblər.

Bu iyirmi ilde əger baqqallıq etseydi, indi dövlətli idi. Gedib bir zərgərlik, papaqçılıq etseydi, bizim də bir parça çörəyimiz olardı. Bədbəxt oğlu bədbəxt, gedib artist oldu, özünü də, məni də bədbəxt etdi.

Sadiq daxil olur.

Sadiq. İyirmiillik yubiley, iyirmiillik yubiley!.. (*Gülür.*)

Rübabə. Ax, Sadiq, başına dönüm, səni anamızın ruhuna and verirəm, bu yubileyi yadından çıxart, bu səhnəni at. Get sən də baş-qaları kimi bir işə yapış, indi ki qədrini bilmedilər, sən də tüpür, get!

Sadiq. Yubiley, amma nə yubiley: gətir bəxşislərimi görüm mənə nə bağışlayıblar. (*Rübabə ağlayaraq qılınca və albomu gətirir.*)

Qaldırıb əflakə bu sənət məni,
 Gör necə təqdir edər millet məni.
 Zəhmətim bir lehzə alqışlanmadı,
 Sıxmayır ol çokdiyim zəhmət məni.
 Qədirilməzlik görünçə xəlqden,
 Yaxmasının atəsi-həsrət məni?

Apar bunları, Rübabə, saxla, yaxşı saxla, bunlar saf ürəklə bağış-lanan şeylərdir. Bunlar mənə çox əzizdir. (*Qapı döyüllür.*) Gel! (*Rübabə gedir, Mürsəl daxil olur.*)

Mürsəl. Başqa mərəkədir, Sadiq, başqa qiymətdir. Gərək gedib görəsən, bütün teatrın qabağını güllər, işıqlar ilə bəzəyiblər, bütün cəmiyyətlərdən, idarələrdən, məktəblərdən nümayəndələr təyin olunubdur. Bəxşislər hazır eleyiblər, məni də müsəlman artist-ləri nümayəndə seçiblər. Mən də bir qızıl papiros qabı almışam, çox görməlidir, Sadiq, hazır ol gedək.

Sadiq. Demək, sən də nümayəndə sıfətli gedirsən!

Mürsəl. Əlbəttə, necə ola bilər ki, Petrov kimi aktyoru təbrik etməmək, sən də bizim aktyorumuzsan, gərək sən də orada olasan.

Sadiq. Niyə bəs, Mürsəl, baş aktyorunuzun yubileyinə gəlmədin?

Mürsəl. Hə, bilirsənmi, lapdan bizim Nataşanı sancı tutdu, daha qoyub gəle bilmədim. Eştidim sənin yubileyin çox da parlaq keçmə-yibdir, eybi yoxdur 25 illik yubileyini parlaq verərik.

Sadıq. Nə üçün mənə yubiley verdiniz, mən sizdən təvəqqə etdimmi, mən size yalvardımmı? Nə üçün məni pərişan etdiniz? Nə üçün məni təhqir etdiniz? Məqsədiniz məni təhqir etmək idimi?

Mürsəl. Eyy... Sən də başladın umu-küsüyə ki, camaat gəlmədi, biz nə qayiraq? Sənin görünür getmək fikrin yoxdur. Mən gedirəm. (Kənarə) Rəhmətlik oğlu, deyəsən, bu da bizim üçün Petrovdur, iddiasına bax, biri ölməsə, biri dirilmez. (Gedir.)

Sadıq. Rübəbə, sən get, mən daha istəyirəm rahat olam.

Rübəbə (qardaşını öpür). Ah, Allah belə yoldaşlara qəzəb eləsin. (Gedir.)

Sadıq. Bu gün artist Petrovun yubileyidir. Bütün şəhər onu təqdir etməyə toplaşıbdır, neçin? Ona görə ki, Petrov layiqli artistdir, bəs mən? Mən nə üçün leyaqətsiz oluram? İyirmi il səhnədə süründüm. İyirmi il ac-yalavac dolaşdım, səhnəni atmadım. Camaati-min hər kəsən ziyadə səhnəyə ehtiyacı olduğunu nəzərə alıb özümü çürütdüm. Bəs nə üçün təqdir olunmadım, nə üçün alqışlanmadım, səbəb, səbəb? Mənim millətim yoxdurmu? Bəs bu dünyamı doldurən nədir? Bu tayfa heç bir hünər sahibinə qiymət qoymazmı? Bu millət heç bir xadimini təqdir etməzmi? Puldan, dövlətdən başqa bir şey qanmazmı? Ah geri, geri, hər gün geri, hər saat geri, anlamayıram. Bu qədər geriləməklə nərəyə getmək isteyirlər? Bu nə məxluq, neçin mən bunların içinde yaşayıram, daha nə gözləyirəm, nəyə ümidiyəm, mən ki dövlətli olmayıacağam onlar mənə təzim etsinlər. (Ayi görür.) Ah, ey sipehrin zinəti mahtab, ey qəmzələrin könlükün təskini, sən mənə belə məhzun baxırsan, səndəmi təhqir olundun, sən ki cavaların könlündə eşq-məhəbbət doğdurən, şairlorin mayeyi-zövqisən, nəyə qəmğın baxırsan, yoxsa mənim qüssələrimə acıyırsan? Ya sən də məni təhqir etmək fikrinə düşdün, səndəmi mənə gülürsən? Yox, çox da məğrur olma, sənin də o parlaq surətini dudi-ahum ilə qaparam, səni ahumun odu ilə yaxıb mahv edərəm. Sən də məhv ol, sən də get. Ah, ana, ana, senimi görürem, məni aparmağamı gəldin? Dur, getmə, mən də bu dünya adlanan cəhennəmde qalmam, mən də bu kəsafət mədəni cisim içərə qalmam, dur, dur, mən də bu məhbəsin qapısını sindirib gəlim.

Perde



MOLLA BAYQUŞALIYA BİR NEÇƏ SÖZ

Allah atalara rəhmət elesin, doğru deyiblər ki, “mərdimazar olmasa, bağ çəpəri neylər”. Mən yaziq ilin on bir ayını qəbiristanda “Yasin” oxumaqla, ölü qovmaqla, bunlar olmayanda uzaq kəndlərdə tas qurmaqla, fala baxmaqla bir qarın ac, bir qarın tox ömür keçirirəm. Ancaq bir ay orucluğu, bir neçə gün də məhərrəmdə, ərbəində-zadda az-çox pul-mul elime gelir. Axşamlar da qarnıq yağılanır. (*Allah ehsan sahiblərinin ehsanlarını qəbul eləsin!*) Bele dolanlığımın da paxılılığını çəkirlər.

Bu Molla Bayquşalıya deyən gərək, a kişi, Təbriz İmam Cüməsinin əmmarməsi başına olsun, niyə partlayırsan, niyə gözün çıxır, nə üçün bağın çatlayır? Sənin malını yeyirəm? Sənin evinə gəlirəm? Sənə nə? Ovçu Pirinin dağarcığıdır, sən də ye, mən də yeyim. Bakıda pul çox, dövlət çox, mən yemək ilə qurtarmayacaqdır. Yüz min sənin və mənim kimi mollalar töresin, yenə də var.

Sən özün bilirsən ki, Bakı camaati necə rövzəxanbazdırılar. Əgər var-yoxlarını mərsiyəxana versələr, yenə uf deməzlər. Kişiər pullarını, mallarını niyə mərsiyəxana verməsinlər ki, göz yaşının hər bir damcısına bir huri alacaqlar. Huri, qılmandan keçmək olarmı? Bəs bu pul, bu dövlət nədən ötrüdür? Pullu adamlar nə üçün özləri üçün bir neçə min huri, qılman almasınlar? Bəs cəmiyyətlərə, məktəblərəmi versinlər ki, nə hurisi olsun, nə qılmanı?

A Şeyx Fəzlullahın¹ nəleyni ayağına, Mir Haşimin² əbası ciyininə olsun, nə üçün bayquş kimi vaqqıldayırsan? İl in on iki ayının hər saatında bu camaat sənin əlindədir. Başlarına yüz min fırıldaq açırsan. Birinin kəbinli arvadını o birinə kəbin edib on manat alırsan, sonra yenə arvadın köhnə ərindən on manat alıb təzə kəsdiyin kəbini pozursan. Biri doqquz yaşında qızı zor ilə çığırda-çığırda götürüb qaçanda beş-on manat alan kimi kəbinini kəsirsən.

Boynuyoğunlardan pul alıb bir seyidlik və müstəhəqlik şəhadətnəməsi verib salırsan xalqın canına. Evin yıxılmamasın, küçələrdə seyid yemiş, qarpız qabığından çox olubdur. Minberdə başışapkalılar söyürsən. Xəlvətdə də onlara yalvarırsan ki, səni qazidən-zaddan eləsinlər. Dövlətli öləndə qəbrini əlinlə qazırsan, amma kasib öləndə evdə gizlənib, namazını qılmağa getmirsən. Oruçluqda biçarə müsəlmanlıqlara orucu gah bir gün artıq, gah bir gün əskik tutdurur-

san. Daha neler qaldı ki, cəməyəsən? Gör, heç mən bunların birini dilimə getirirəmmi? Hələ utanmaz-utanmaz da məni "Tuti" jurnalına yazıb rüsvay eləyirsən. Budur deyirəm, yazıqsan, məndən əl çək, yoxsa iş pis gedər.

BU DÜYÜNÜ KİM AÇA BİLƏR?

Cənab "Tuti", mən eşitmışəm ki, sən çox ağıllı quşsan. Hindistan "Tuti"larından olduğuna görə, Hindistanda çox əcaib-qəraib görmüsən. Məsələn, öyle dərvish görmüsən ki, "şahnefirini" püfləyəndə yeri alt-üst edər. Öyle cadugərlər görmüsən ki, cadu ilə dünyani yandırar. Öyle adam görmüsən (*Ağə xan¹ kimi*) durdugu yerində cəmi müsəlmanların tərəfindən danışa bilər... Habelə şeylər gördüyüne görə bilişəm ki, sənin təcrübən çoxdur. Mənim başıma gələn qəziyyəni sənin üçün danışım, ona bir çarə qıl.

Srağagün, ayıb olmasın, qulbeçeniz məndən bir Tiflis məstisi istədi. Dədim, bala, mən sənin üçün Tiflis məstini haradan tapım. Başladı zırıldamağa. Sizdən naxoş, qabağında bozbaş yeyirdim. Götürüb ağacı tulladı, bozbaş dağılıb haram oldu. Neylöyim? Bir dənə uşağım var, xatirinə də deyə bilməyirəm. Salavat çevirib bayır çıxdım. Qonşumuz Kabla Daşdəmir gördü ki, ovqatım təlxədir, soruşdu:

– Nə var, Pompuşalı? Niye simsiğini sallayıbsan?

Əhvalatı neql elədim. Dedi:

– Ay sarsaq kişi, niye məettəl qalmışan? Böyüklerimiz, vəkillərimiz var. Gündə Tiflisə gedib-gəlirlər. Get birinə deyinən, dərdinə çarə qılsın.

Elə bil yatmışdım, ayıldım. Mahud çuxanı geyib, böyüklerimizdən birisinin kontoruna getdim. Qapıcı soruşdu:

– A kişi, no var, nə istoyırsən?

Dedim:

– Qadan alım, ağanı görecəyəm.

Bir təəccübüyü üzümə baxdı...

– Nə? Ağanı görəcəksən? Sən kimsən ki, ağanı görəsən?

Dedim:

* Şahnefir – böyük zurna, şeypur

– Qadan alım, mən bu şəhərin adamlarından biriyəm. Bu ağa tamam şəhərin ağası olduğundan, menim də ağamdır. Dərdim var, gelmişəm.

Qapıcı qolumdan tutub bayırə tulladı. Men də acığa düşüb, küçədə o qədər dayandım ki, ağa bayır çıxdı. Baş oyib ərzi-hal elədim. Elə bil ki, barit anbarına od saldım. Elə qışqırkı ki, özümü bir boy atdım.

– Uşağın Tiflis məstisi isteyir, uzansın, ölsün! Mən sənin opekununam, qəyyumunam?

Gördüm ki, işlər şuluqdur, kamali-nizamla qaçıb kor-peşman başımı xilas elədim.

İndi, ağa "Tuti", qalmışam məettəl ki, bu ağa mənim uşağım üçün niye məst almadı. Mənə deyir ki, mən məgər sənin opekununam? Qorxurdum ona deyəm ki, balam, opekunum deyilsən, niyə "Millətqulu"nun heç bir şeyden xəberi olmadığı halda öz tərəfindən ona opekunluq, qəyyumluq edirsən? Bir təcrübəsiz uşağın birini də Tiflisə göndərisən ki, gedib "Millətqulu" kişi üçün doktor-dan həb alsın. Bilməyirsən ki, yaziq uşaq doktorun elə ustulmustulundan qorxub özündən gedər? Bir bu ağadan soruşan gərok ki, bəs məst almaq borcun deyil, məndən izinsiz mənim evimə qonaq çağırıb bədə-badəye vurmaq borcundur? Mənim tərəsimdən ketxudanın yanına vəkil göndərmək borcundur?

Doğrusu, ay "Tuti", lap bağrim çatlayır. Tezliklə məni başa sal, yoxsa ölürem.

KOS-KOSA

Mən dovşanın qayət ağılı bir heyvan olduğunu ondan ötrü təsdiq elədim ki, "Arşın mal alan" operettası ermənilər tərəfindən 1390-ci dəfə olaraq oynanılanda özünü təhvilə vermek üçün səhnəyə çıxmış musiqişünasımız bəlyəbaq gəmirtdəyəndən sonra kol-kos dibindən qulaqlarını çəkib duran dovşana çox benzəyirdi. Odur ki, götürüb "Ordan-burdan"ında yazmışdı ki, "Opera əleyhine duran "Tuti" jurnalı..." Allah sənə rəhmət eləsin, ay "ərdəbəlli" Mirzə Ələkbər ağa! Yaxşıdır bir nəfər də olsa sənin "va şəriəta" politikana iman getirən oldu.

Məşrutə Mirzə Ələkbər ağanın xüsusi alverinə bir qədər ziyan vurmuşdu. Odur ki, "va şəriəta!.. Vurun bu dinsizləri, bunlar imanı bərbad etdilər".

"Tuti" yazanda ki, yavaş-yavaş qədəm tutmağa başlayan səhnə işlərimizi bu falsız, gündə biri çıxan opera və operetta dediyiniz, mən ne bilim nələr bərbad etdi. Təzəcə teatroya həvəs edən camaatımızı ləhvü ləhbə sövq etdi. Ümumən teatrlarımızı bir toyxana, çayçixana və "ora" xanalar halına salmaqla camaatin, yatmış bir tayfanın əlindən tutan drama, faciə, məzhəkələrimiz batdır. "Tuti" yazanda ki, haman teatr mədaxilinə göz dikən və haman mədaxildən yetim-yesirlər dirildən cəmiyyətlərimiz o mədaxili itirməklə lotu-potular cibi yağındı, onda pis olur. Belə çıxır ki, opera əleyhinə duran "Tuti", yəni "va şəriətə", yoxsa ki, adamın da musiqidən acıqı gələrmi?..

Bəli, ağayı-şeyx "bəstəkar" Ağa Cibişdanqulu həzərtlərinin rəyi-şeriflərdən anlaşılan bu oldu ki, "Tuti" opera əleyhinədir. Əgər bu sözü yer yarılib zahir olan bir "ceyran" başından eşitməsəydim, heç də inanmazdım.

Müxtəsər, gəldik yetişdik Mərəndə. Keyf-əhval, Hüseynqulu dayı. Onu demək istəyirəm ki, Novruz bayramı yavuqlaşmaq münasibətlə başlanan yuxarı məhəllələrdəki çərşənbə axşamı dəstgahıda yaman keçməyir. Hər çərşənbə axşamı tamaşaşa gələn məhəllə camaatını məmənun edə bilərlər. Kos-kosa işləri də sahmana salımb. Bu günlərdə mövqeyi-tamaşaşa qoyulacaqdır. Bu da yaman şey deyil. Bir vaxt görürsən naqafil evdə əyləşdiyin halda bir dəstə orta qapını açıb ortalığa tullandı. Özləri çirtiq çalıb başladılar:

A kos-kosa gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsaña.

Əlqərez, mən işin ele burasından çox bərk qorxuram. Əlbəttə, kos-kosaçılar bir şey almamış getməyəcəklər. Bu yandan da bahalıq. Yer-yemiş də almaq mümkün deyil ki, bir iki ovuc bunların etəyinə töküb yola salaq. Allah Vilhelme¹ istədiyi kimi cəza versin. Gətirib işləri bu məqama yetirməsəydi, mağulca bu ezziz Novruz bayramımızda doyunca şirniyyat yeyərdik. İndi görürem ki, nəinki şirniyyat, heç zəq də yeye bilməyəcəyik. Hələ heç bilmirəm et məsəlesi necə olacaq? Deyirlər, həftədə ancaq iki gün et yeyilməyə izin

veriləcəkdir. Mövsuq mənbələrdən aldığımız xəbərlərə görə, Naxçıvan, İrəvan, Şəki və Bakı məşhədi və kablayıları öz mitinqlərində qərar qoyublar ki, haman izin verilesi üç gecənin birisi cümlə axşamına düşsün. Haman kablayılarla görüşən qəzetə müxbirlərinin rəvayatınə görə, bu işin heç bir siyasi işlə əlaqəsi yoxdur. Ancaq cümlə axşamı məhafili-siyasiyələrdən olan gurultuları mülahizə edən paytaxt qəzetələri bu işin axırını dedikcə qorxulu göstərib, kablayıların təklifləri qəbul olunmazsa, neçə min arvadlara təlaq verilməyi və başqa bu cür nəticələri gözləyirlər.

Birjanın, ümumiyyətlə, hələ zeifdir. Bir vaxt gördüm dimdiyindən tutub çəkməyə başladı. Vay, aman, burax! Olmadı, axır nə üçün bu bulvarda məni rüsvay edirsən? De görüm, səbəb nedir? Başladı ki, elə qəlemi əlinizə alıqda düşürsüz bu yazıq avam camaatın üstüne. A kişi, belə iş olmaz ki, bəs deyilmi? Niyə yazmayırsınız ki, a, bir türk dili müəllimi hansı ki, heç türkçə də bilməyir, sekkiz məktəbdə şeriet və türkçə müəllimi olur. Həftədə bir məktəbdə ancaq görünürse də, o da yayınaraq çıxır. Niyə yazmayırsınız ki, türkçə bilmeyen bir ağa şeriet kitabı yazır (hansi ki, indi məktəblərdə oxunur). Türk balaları üçün ortalığa tökülen bu kitablar türkçeyə oxşamadıqlarından əlavə, nə nöqtəsi, nə ziri, nə də zəberi olur. Birinci klas uşaqlarına mollalığın en dərin yerlerini təlim edir. Bu kitab da "Nəşri-maarif"²in məkatib şöbəsi tərəfindən qəbul olunub. Kənd məktəblərində ancaq bunun oxunmasına icazə verilir. Canım, götürüb məktəblərimizdən, bu kimi mühüm dərdlərimizdən yaxınız ki, gələcəkdə heç olmasa indiki balalarımız oxumaqla öz təkliflərini qanıb bizim kimi olmasınaq.

Dedim, ay balam, daha bundan ötrü dimdiyimdən niyə yapışırsan? Bu ki çətin bir iş deyil? İstəyirsin beş də artıq yazaq. Xülasə, özümü o zalımun əlindən bir tövr ilə xilas edib, bulvarın səfəli bir tərəfində əyləşib, eynəyimi gözüümə taxdim. "Tərcüman"² qəzetəsinin çıxarıb oxumağa başladım. Sərlövhəsi altında bu sözler yazılmışdı: "Dilde, işdə, fikirdə birlik". Sonra anladım ki, bu sözler "Tərcüman"ın otuz illik dərddidir. Bu qoca qəzet bu sözləri demək-dən ağızı köprüyüb. Hələ bu vaxta kimi, yəni otuz il müddətində bu sözlər heç olmazsa qəzetəcılərə də kar etməyibdir. Hər qəzetənin özüne məxsus bir neçə dili olduğunu heç görmeyiniz yoxdur. İş birliyi də bu günlərdə Rusyanın Volqaboyundakı türk-tatar qəzetə-

rinin mətbuat yubileylerində anlaşıldı. Məlum oldu ki, mətbuatımız hər bir işdə birləşdirilir.

Fikir birliyi də ki göz qabağındadır. Hələlik mətləbin burası əl vurulmalı deyil. Ancaq bu ayaqdan məlum olur ki, bir neçə otuz il dəxi həmin sözləri təkrar etməkdən ağızımız köprülməlidir. O vaxta da kim ölo, kim qala? Bu barədə xeyalınızdan keçən əhvalata Allah özü kömək olsun. Vallah, bu uzun illəri gözləmək asan bir iş deyil. Qövl ilə felimiz o vaxt qardaş olduğunu bilib, qol-boyun olacaqlar.

TAMAŞAQABAQ VƏ YAXUD KƏMXƏRC BALANIŞIN

Halvayı-təntərani ta nəxuri, nə dani.¹ Sizin hünəriniz nədir ki, mənim ürəyimdəki mətləblərdən xəbər tutasınız. Dava işləri sizi lap uşaq kimi bir şey eləyib. Hər şeydən ötrü ürəyinizi sıxırsınız. Mətləbin üstünü açmamış sizə gözaydınlığı verib, xahiş edirəm ki, nəhaq yera qəm-qüssə çəkməyəsiniz. Əhvalat heç vaxt belə deyil, belə olsa da bu işlərə dar nəzərlə baxmaq yaramaz. İşin o tərəf-bu tərəfini mülahizə edib görün ki, nə həngamedir. Yəqin ki, mən dediklərimi başdan-başa anladınız. Əger bu voyenni vremiyada bu mətləbləri də başa düşməsəniz, mən sizə qoçaq demərəm. Beli, nə qədər fikirləşdimse, bu dəfəki məqaləmə "Tamaşaqabaq və yaxud kəmxərc Balanişin" den başqa bir münasib ad tapa bilmədim. Çünkü bu dəfə bizim milyonerlərdən danışmaq istəyirdim. Bilmirəm siz necə? Bizim milyonerlərin halına münasib bundan artıq ad tapa bilərmidiniz? Tamaşaqabağı bostanlarda məhz yaraşığından ötəri ekərlər, kəmxərc Balanişin də ele bu deməkdir.

Başqa milletlərin milyonerləri öz xərcləri ilə milli məktəbler saxlayırlar. Milli məktəb, bilməyirəm heç milli məktəb nə demək olduğunu bilirsinizmi? Beli, haman milli məktəblərdən adam başına qırx-əllisini saxlayırlar. Mesələn, haman milli məktəblərə ilde öz milyonlarından yüz, çox olsa iki yüz min xərcleyirlər. Axırda bunların həmin yüz, iki yüz minləri nəticə verirə, orasında işimiz yoxdur. Biz öz milyonerlərimizin millətpərəstliyindən danışmalıyıq.

Neyimizə gərekdir ki, mantaşovlar¹, aramyanslar² millətləri üçün na yol ilə çalışırlar və necə xidmət edirlər? Adam tamaşaqabaq olmasa da, heç olmasa gərək bir iş tutsun ki, o iş kəmxərc Balanişin olsun. Odur ki, göz-qulaqda varıq. Xülasə, bir yerdə məscid tikilir. Adə, yubanma, bir onça min manat ora veriniz. "Amin, amin" sədaları həft asimandan keçir. Filan yerdə də bir kilsə tikmek isteyirler. "Hələ durmayınız, tez olun bir iyirmicə min manat da oraya göndəriniz". Yenə fələkdən-məlekdən "afərin, sed afərin" səsləri asimanə bülənd olur. Filan yerdə yiğincəq var, cənab milyoner dovt də olunub. Bir vaxt gördüm evdən çıxanda qoltuq cibində bir neçə şöbhə ayınr; bir yüzlük, iki yüzlük, beş yüzlük, minlik. Əger pulu qapıda verib, camaat arasında vermək lazımlı görülməsə, onda yüzlüyün qulağından çəkib bayira çıxardır. Xeyr, iş səryoznı olub, iş amin-amine çıxsa, onda bəşyüzlük-ləzad meydana golir. Sabahısı da ki qəzetlər gurhagur yazacaqlar: filankəs beş yüz verdi, min verdi, doqquz yüz verdi...

Buna deyərlər kəmxərc Balanişin. Dünyanın ləzzəti də bundadır. Bir də klubda marusyaların başına fırlayıb, onların başşəhərlərinə brilyantdan daban qayırmaqdır. Yoxsa ki, ildə yüz-iki yüz min manat verib qırx-əlli kənddə milli məktəblər açıb, əlsiz-ayaqsız yetim-yesirləri orada tərbiyələndirməyə səbəb olmaqdə no həzz və nə ləzzət ola bilər? Girəm ki,³ bu iş qırx-əlli il bundan qabaq bizim milyonerlərin də arasında mod ola idi. İndi bizə nə faydası ola bilərdi? Onsuz da işlerimiz keçməyirmi? Cavanlarımızdakı məsləki deyirsiniz əgər, "Gülsüm nənə"⁴ kitabındaki bir çox rəvayətlərə görə onlara milli məktəblərin heç bir təsiri ola bilməzdi. O ki qaldı hal-hazırda olan milli məktəblərimizə, onlar da bəhemduullah, yaman getməyir. Hərgah siz deyən kimi bizim milyonerlərimiz də öz adları ilə milli məktəbler saxlayıb iş yeritsə idilər, indi heç vaxt hal-hazırda olan milli məktəblərimiz "Səfa"⁵-cəfa", "Səadət"⁶-zəlalət", "İttihad"⁷-mittihad", "Təmeddün"⁸-məməddün", "Nur"⁹-mur", "Firudini"¹⁰-mirudini", "Müzəffəriyyə"¹¹-zəfəriyyə", "İttifaq"¹²-mittifaq" olmaqla qırx il yaşasalar da, gözlənilən nəticələr meydana çıxmazdı. Yəni bu qədər saydıqlarımız ancaq bir milyonerin fəxri bir işi olmaqla münəzzəm və müntəzəm gedib gözlənilən də gözlənərdi.

¹ Təntəran halvasını yemesən dadını bilməzsən.

² Girəm ki – tutaq ki, fərz edək ki

Əlqərəz, yaşasın bambululuq! Deyəsən, bu nizamımızı da yavaş-yavaş bezi yeni törəmə milyonerlər pozmaq xəyalindadırlar. Eşitdiyimizə görə Bakı milyonerlerindən Ağatağı Nağıyev bir belə fikrə düşübdür. İsteyir öz xərci ilə bir neçə milli məktəb saxlasın. Əger doğrudan da bu iş qövldən fələ keçsə, çox böyük bir sehv iş olacaqdır. Deyirəm, ay Ağatağı, axır nə işinə belə şeylər? Gah gedib cəmiyyətlərde üzv, başqa bir cəmiyyətə də sədr olursan, gah da eylesib belə fikirlərə düşürsən. Səni belə fikirlərə düşməyə vadar edən nədir? Dinc-rahat əyleşsənə yerinde! Köhne vilayətə təzə nırx qoymayaçaqsan ki?

Sonra "İqbəl"¹² qəzetini oxuyuram, görürəm ki, yənə doktor Nəriman bəy Nərimanov qələmi əlinə alıb hey yazır: "Bizə milli məktəb lazımdır"¹³. Filan dərdimiz belə getdi, filan şələ getdi. Bunu da görəndə məni lap cin tutur.

Ay baba, sən, əlhmədullah, doktor baba, eqlin-zadin ki eyb elə-meyib, nəyinə gərək bizi nə lazımdır. Yəni şəhərimizdə bu qədər müsəlman doktorlar var, onlar bu mətləbləri düşünə bilməyirlərmi? Niyə onlar bir kəlmə də olsa yazmayırlar? Hətta bir çoxu bir manatından ötrü primitiv elədiyi müsəlman xəstəsinin damışlığı dili də primitiv eləmir. Mətləb buraya yetəndə ruzigar gözüüm qarabır. O qaranlıq içinde məhabətli bir heykəl nümayan olub, barmağını mənə silkəleyir və deyir: – Ey "Nicati-maarif"¹⁴ cəmiyyəti, o gün gürcü musiqişünası olan Pirsixaşvili¹⁵ cənabları şərəfinə etdiyi ziyafətə niyə müsəlman mətbuat nümayəndələri dəvət olunmamışdır? Ancaq bircəsi "Baku"¹⁶, "Kaspı"¹⁷, "Bakinets"¹⁸, "Kavkazski teleqraf"¹⁹, "Cigit"²⁰ qəzet və jurnallarının idarələrinə xüsusi dəvətnamələr gedir də başqa müsəlman mətbuat nəzəri-etiñaya alınmayırlar. Bu sədr işimi, yaxud haman qəzet, jurnallar xaininin (?) işimi? İndi Rusiya müsəlman qəzet və jurnalları başqa qonşularımız, nəzərində əhemməyyətə minib. Millətlərinə ibret olmaq üçün nümunə, göstərilən bir vaxtda haman qonşularımızla ülfət və məhəbbətə: bais olan mətbuatımız (hansı ki, "Nicat" in dəxi haman ziyafəti bu sayədəndir) nəzəri-etiñaya alınmayırlar. Deyəsən, məqaləmiz ser-yoznı oldu. Siz allah bağışlayınız. Adam özündən çıxanda çıxır.

EY DAD ŞÜMÜR' ƏLİNDEN

Xülaseyi-kəlam, sözü çox uzatmağa ixtiyarımız yoxdur. Birbaş mətləb üstünə cummaq məsləhətdir. Məndə lap qədimdən bir adət var: bayramda yas, yasda da bayram yadına düşer. Hərçənd ki, bu voyenni vremyada buna da ixtiyarımız yoxdur, ancaq görürəm ki, yene olmayırlar. Evdə, bazarda, küçələrda Novruz bayramı adını eşitcək cəmi müsibət günləri gəlib gözümüz qabağında durur. Məsələn, görürəm ki, məhərrəm ayıdır. Qubalılar ilə dərbəndlilər başlanına döyüb, şaxsey-vaxsey deyə tullanırlar. O biri tərefde də küçə uşaqları sinc, təbil vurub, hansı güruhun belə mövfası var? "Ey dad Şümür əlindən, bidad Şümür əlindən", – deyib qışqırırlar. Əhvalim təlx olur. Bu təlxliyi, şirinliyə əvəz etməkdən ötrü çirt çubuğuna xod verirəm. Yer-yemiş satılan dükanların qabağını gəzməyə başlayıram. Yenə birisi bayram deyəcəyin, yadına "ya imam" düşür. Axır olmayırlar ki, olmayırlar...

O tərəfdən də yuxu, röya məni rahat qoymayırlar. Rəngbərəng yuxular görürəm. Yatıram bir rəng, dururam başqa rəng. Müxtəsər, hər qədəmdə bir yuxu görürəm. Bilməyirəm siz necə? Bu yandan da bu camaat məni dinc qoymayırlar. Hey gəlir ki, cənab "Tuti" ağa, bu işlərin axırını necə görürsən? Yazıqlar daha orasını bilməyirlər ki, bu saat cəmi gördüklərim yuxudan başqa bir şey deyil; yatıram da röya görürəm, dururam da röya görürəm. Keçən gün lap bu röyalar əlindən təngə gəldim. Ona görə dedim ki, bu dəfə bu işlərə bir bəsirət gözü ilə bax, gör nə var. Ona görə baş barmağımı burnumun üstə qoyub, qalan barmaqlarımı da açdım, ordan diqqətli baxıb gördüm ki, bayram könül-könülsüz gəlib yetişib. Cəmiyyətlərimiz varlıklarımızın köməkləri ilə bu acliq və bahaliq ilində yer-yemiş almağa iqtidarları olmayan kasib-kusuba kömək əllərini uzadıblar. Əlimi burnumun üstündən çəken kimi gördüm ki, bu da yuxu, röya imiş. Yenə Novruz bayramı yadına düşdü və dedim ki, "ey dad Şümür əlindən, bidad Şümür əlindən!" Təfsilat sonra.

AMMA... YENƏ GÖRMƏYƏCƏKSƏN!

Pir mənimsə, keramətini bilirom. Yeqin heç eşitməyəcəksən də. Elə deyilmə? Yoxsa eşidirsən? Qulaq ver, ola bilsin ki, səndəki iman, vicedan bir o qədər də qaralmamış, ey möhtekir hac! Ey dün-yaya zəli kimi yapışib, dinini atan kabayı, tamahkar tacır, ey müsəlman kişi, qulaq ver, eşidirsənmi? Bir sürü oğul-uşaq ortasında oturub yetimlərinə pərvətişkarlıq, onların könüllörünü almaq istəyen bir övrət nə deyir? Beş-altı baş küləfə sahibi olub, gündəlik yeyəcəyini zorla tədarük edə bilən o biçarə kişinin xəyalından nələr keçir?

Əziz gün... Novruz bayramı. Hər şey baha. Pul yox. Hər uşaq geyinib bozonacək, bizimkiler meyus. Hər uşaq şad, bizimkiler qəmli. Hər evdə bir bayram, bizim evdə yas...

Möhtekirlərimizin anbarlarından külli surətdə qəndlər, bug-dalar çıxır, konfet istəyen elsiz-ayaqsız uşaqlara bunların imanlarını necə şərh etmək?

Novruz yetişdi. Tebiət ayılıb. Dağlar-dərələr bütövlü elvan libas-lar geyinməyə başlıdır. Hər bir məxluqatda bir hərəket, dəyişiklik görünməyə başlıdır. Mən ölüm, təbiətin müsəlmanlarını da unutmayınız. Bütün kainatı seyr edərkən bu feyzdən də qalmayınız. Görün, görün nə dilgüşə bir mənzəre! Tacirlərə bax, möhtekirlərə bax, gör o elvan saqqalı nə el-ayaqdadır? Bu milyonərə bir baxınız. On beş gün irəlidən şəkərcörəkləri bitib hazır. Sən bir ona bax, mən ölüm, danos yazır. Qulaq ver, eşit, gözlərini aç, gör bu nə qiyametdir? Nə hazırlığıdır? Bax, o Qars və Ərdahan fəlakətzədələri, bu elsiz-ayaqsızlar və golocək halımız. A kişi, bir bu qədər il yatdıq bize nə oldu ki, bundan sonra da nə ola? Kişi üçün həmişəlik milli bayramdansa, bir günlük bayram daha gözəldir. "Fürsəti fövt eyleməz aqil, məger nadan ola"! İndi özün bil, vəssəlam!

"NICAT" CƏMIYYƏTİ¹ HAQQINDA

Təzə ilimizin balıq üstə təhvıl olmaqlığı cəmiyyətlərimizə də təsir eləməyə başlayır. Deyirlər ki, həmin mart ayında Bakı "Nicat" cəmiyyətində təzə seçki olacaqdır. Amma bu seçkini başqa cür deyirlər. Heç üreyimə yatmayırlar. Deyirlər ki, bu dəfə iş başında olanlar

müsəlman doktor, injener, advokat filanları olacaqlar. Guya bunlar qabaqca yiğlib danişiblər, özlərinə söz veriblər ki, daha bundan sonra millət üçün də işləsinlər. Allah mübarek eləsin! Hərçənd ki, bilirom həmin millətimizin püşt və pənahları haman gün, məsələn, məclisin bir tərəfindən bir "öküz"ün "böö..." eləməsindən hamisi açıq edib, dağılacaqlar. Yenə deyirəm eybi yoxdur. Yenə yiğlib dağılmaları da bir işdir. Lap da qonşu millətlərimizin oxumuşları kimi həya-abrını tullayıb "büyük şəxslərlə", yeni pulsarı çox olanlarla mala şərik kimi danişmaq yaramaz. Başqa şəhərlər bir tərəfə qalsın, Bakı göz qabağındadır. Onun beş-altı cəmiyyətleri var. Əlan hamisinin sədri milyonerlərdir. Şükür olsun Allaha, nə olub möger? İşlərimiz qabağa getməyirmi? Bu axır vaxtlarda "Nicat"da yiğisib, oranın işlərini oxumuşlar oline salmaq istəyənlərin əger üzümüzə gələn "Nicat"ın təzə seçkisində ağız-burunları layiqinco ozilmodi, onda evimiz yixıldı. Bu barədə Bakıda bir-iki adama arxayın oluruq ki, onlar haqq-nahaq hansı tərəfə əyilsinlər, o tərəf batacaqdır. Ümid-varıq ki, haman cənablar bu dəfə də iş, bilik, məslək tərəfinə deyil, aşna, dostluq, vodka, pul tərefinə əyləcəkdirler.

MƏN DEYƏN OLDU, OLMANDI?

Yenə golib başlamışınız ki, bəs belə nösün? A canım, ay Allahın bəndələri, bəs keçən həftə dediklərimi yadınızdan niyə çıxardırsınız ki, a... indi də golib adamı iş-güçündə avara salmaq istəyirsiniz. Men sizə demişdim ki, həmin mart ayının 20-də "Nicat" cəmiyyətinin seçkisi olacaq və əlavə etmişdim də ki, sc̄ki vaxtında bir "nəfər" zühr edib işləri "əhəmiyyətə" mindirəcəkdir. Yeqin ki, bu əhvalatın lap uzun tofsilatını "Açıq söz"² də oxumusunuz və Məhəmməd Əmin Rəsulzadə² cənabları tərofından yazılan təfsilatın axırında bu sözləri də yadınızdan çıxartmamısınız: "Doğrusu, zamanın böyləcə bir dəqiqəsində, tarixin bu qiymətli çağında bir halda ki, dünyada milletlərin müqəddərəti həll olunur, dövlətlərin biri batıbor, o biri çıxıbor, camaatların ölüm-dirim məsələsinə baxıbor, istə böylə bir zamanda, məttəessüf, biz ən adı şeylərlə məşğuluz. Ən ibtidai həqiqətləri anlatmağa möcburuz. Doğrusu, bu xüsusda yazmaq, söyləmək də ağırdır. Fəqət vəzifədir. Bədbəxt Bakı müsəlman qəzətəcisinin ağır vəzifəsi!"

Bu əlavənin "Nicat" seçkisi ilə heç bir əlaqəsi olmama, gərək, çox da milletlərin müqəddərəti həll olunur, çox da vaxt əhəmiyyətlidir, çox da dövlətlerin biri batıb, o birisi çıxır, çox da hər millet öz ölüyəm, diriyem məsələlərinin hayına düşübdür. Bunların bize dəxli ola bilməz. Biz gərək öz işimizi işləyək, bize gərək qoçaq deyilsin...

Rəsulzadə cənabları məqalələrinə etdikləri əlavələrdə fəqət vezifədir, "bədbəxt Bakı müsəlman qəzətəcisinin ağır vezifəsi" deyə yazırlar. Vəzifə isə heç bir şeydən və heç bir kəsden də ehtiyat etməməli. Bir dəfəlik açıb deməli ki, İsa bəy⁴ cənabları budefəki "Nicat" seçkisini də əlində oyuncaq qayırdı. Oxumuşlarımız da bu hərəkətdən küsüb, hər kəs öz yerinə çəkilib getdi. Oyuncaq vasitəsilə "prosim" deyə bağışanların "kraxmalına bax, dişini ezerəm ha!" – deyə həmiyyət içinde "vəzifə"lərini ifa edənlərin əkseriyəti ilə seçilənlərdən bir parası istəfa verib, bir parası da böylə seçkidən razı qalıb, "maarifpərvər" idarə üzvlüyündə baqi qaldılar. İndi allahvara, millətlərin onu birdən batıb, iyirmisi də birdən çıxınlar. Bu əhvalatın hələ də dalı üzülməyəcək, "millətpərəstliyimiz" öz qaydası ilə gedəcəkdir. Bizim məgər ne dərdimiz var idi ki, vaxta əhəmiyyət verib, iş görmək fikrinə də düşəydik. "Millətpərəstlərimiz" in sayələrindən heç bir dərdimiz də yoxdur. Milletimiz hər tərəfdə asudə və azadə yaşamaqdadırlar... Doğrudan da "bədbəxt Bakı müsəlman qəzətəcisinin ağır vezifəsi". Ancaq bir xoşbəxtlik burasında var ki, bu iş "vəzifə"dir. Vəzifə olan surətdə də hər nə qədər ağır olsa, nə qədər o yolda ozab-əziyyət yetişsə də, "bədbəxt"lik deyil, "xoşbəxt"lik olsun gərək⁵.

VER BANGINI!

Siz ölüsiniz, o gecə lap asiyi-küfr olmuşdum. A kişilər, mən ölüm heç belə də iş olar ki ya, axşamdan qumara oturasan, səherin özünə kimi bir dəfə də elin gətirməyə? Tfu, məzəhəbin yansın, qumar!

Qabağımdakı pulların hamısı getmişdi. Var-yox ümidiim cibimdəki beş-üç kağız pulu idi. Nəbzim sanki vurmayırdı. Üreyim, əlvən saqqallı, tirmə qurşaqlı, uzunətekli, mömin və müqəddəs bir hacının namaz üstündən təsbeh çevirərkən boynunu içəri, çənəsini irəli edib, gözlərini göylərə bərəldib huri və qılman təmənnasında olarkən

türəyi necə vurursa, mənimki də öylecə vururdu, döyündürdü. Özümüzü düzəldib bir gərəşdim. Bel-buxunumun sümüyü elə səsləndi ki, yoldaşlar özlərini dik atdılar. Qarnımın curultusu otağa səs salmışdı. Ah!!! Var-yox da getmişdi. Siz ölməyəsiniz, elə hirslenmişdim ki, qumardan elə çirginmişdim ki, deyirdim, səhər gərək bu şoğərib qumarı tövbə edəm. Yüz dəfə belə tövbələr edib, yənə bu işə başladığım yadımı düşdükdə dedim ki, yox! Budəfəki onlara bənzəmez. Səhər burdan evə gedərəm, şey-şüyümü yığışdırıb birbaş Xorasan¹ deyibən iki rüket namaz qılıb, o müqəddəs yerdə tövbə edərəm. Sonra görək hansı nakişi bir də bu qumara yaxın durar.

Bu halda gözlərim otağı fırlanıb pəncərədən kənara düşdü. Dan yeri ağarmışdı. Dan ulduzu beril-beril baxırdı. Deyesən, o, mənə işarələrlə metləb andırmaq istəyirdi. Bu vaxt yaxınımızda olan məscidə sübh azanı çəkildi. Azan sesi də o ulduz deyəni dedi... Bu səs ilə milyonlarca insanlar ayılib, durub varlıqlarına çalışır-çapalayırlar... Ah! Biz... qansızıq! Qansızlar! Kainatın azgın höşəratı, bəs biz nəyik? Nəsiniz? Bir an fikir etməli! Cavab, cavab! Tarappadan bir şey ustul üstünə düşdü. Ustulun üstündəki pullar pərən-pərən oldu. Baxıb gördüm ki, yanındakı yoldaşımın başıdır. Əlinin üstündən qaçıb ustul üstə düşüb. O biçarə də mənim kimi baxtalamışdı.

Bəli, axır nəfəsdir. Ortalıqdakı bank çox böyükdü. Özü də "dvadsat odin"^{**} oynayıraq, kağız paylandı. Kağızımı açıb oxudum. "As" idi. Bir herəkətə gəldim, durub eyləşdim. Dedim, gərək banga gedəm. Əlqərez, hələ növbə mənə çatmamışdı. Çıxan kağızlara fikir verdim. Xırdalıqlar hamısı çıxdı. Dedim, bəli, apardım. Necə olsa gərək banga gedəm. Ayaq üstə durub qışqırdım ki, ver bangu! Çıxardıb bir dənə doqquzluq verdi. Üreyim lap su kimi oldu. Xatircəm oldum ki, apardım. Hərif əlinə çırq alıb gəzsə də iyirmi tapmayacaqdır. Əlimi yanındakı yoldaşımı da göstərdim. Onu da sevindirdim ki, bəs, yoldaş, daha apardıq. Oyunçuların hamısının nitqi kəsilib, gözlərini hörif zilləmişdilər. Hərif bir dənə kağız çəkib açmadı. Sixmağa başladı. Sixib-sixib yerə çırpdı. Ne gördüm? Nə görəcəyəm? Kaş heç görməyəydim. Gözlərim çıxa idi. İki dənə "as" ortalığa atdı. Mən ölüm, bir salavat. Bəli, elə ki, iki ası görgündüm, daha özünüz bilirsiniz də, dabanlarından qan-ter axmağa

* Kart oyunu

başladı. Gördüm ki, lap əhdim kəsildi. Var-yoxumu tamamilə verib geri çəkildim. Ağlım başına yiğışandan sonra qandım ki, herif kağız basmış. Mən ölüm, zalim oğlunun kağız basmaqda olan məharətini görürsünüz mü? O yerəcən kağız buraxır ki, adam tamamilə hərifə üstün gəldiyini yəqin edir. Xatircəm olub, toy-bayram da cələyir. Sonradan vurub içindən iki as çıxardır. Mən ölüm, belə də zorba zarafat olarmı? Zahm oğlu, deyəsən, qumarı anasının qarınnda təlim alıb. Hər üzünə bəleddir. Sevindirməmiş ağlatmayır...

Xülaceyi-kəlam, suyum süzülə-süzülə qalxıb evə gəldim. Bərk yuxusuz olduğuma görə, başımı yerə atıb yatdım.

TƏBİM GƏLƏNDƏ

Bağ'a girdim bağbansız,
Dəvə gördüm sarbansız,
Aləmə dərman oldu,
Mən ölürem dərmənsiz.

Özünüz bilirsiniz ki, qənd tapılmır. Ona görə sözlerim şirin düşməsə, bağışlayınız. Yaman yerdən də başlamayacağam. Keçən heftə kimse monə xober verdi ki, Tiflisdəki İran konsulxanasına bir nəfər ocnəbi bir qız getirib verər ki, filan vaxt mən bu qızı Təbrizdən aparmışdım ki, saxlayım. Özü də müsəlmandır. İndi daha gücüm çatmayırla, saxlaya bilmirəm. Ona görə də adamınıza yiye olunuz. Ravi deyir: bacadan baxırdım saidel-vüzəra qoy-götür edəndən sonra burnunu çəkib qət clədi ki, belə müsəlman bize lazımdır. Əger onun zatında bir xilaf ohnasa idi, yetim halında bir rus xanımı ilə qoşulub getməz idi. Odur ki, qızı qəbul elemir. Rus xanımı da haman qızı aparıb keşiqə verir. Keşiq də xaça çəkib bir xəçpərestə tapşırır. Mən bu məsəli ondan ötrü çökdim ki, siz bilesiniz mən keçən heftə məscidə getmişdim. Bəli, lap mən özüm. Rahi-rast gedib Çəmbərəkənd məscidinə çıxdım. Demə ki, Mir Möhsün ağa¹ müsəlmanlılığı pozub, hər cümlə orada moizə edirmiş. Əlqərəz, daha qayıda bilmədim. Mir Möhsün ağa minbərə çıxıb başladı dərdlərimizdən saymağa. Mən ne bilim filan Hacı qəsttin tikdirib, iki qapısı var. Bir qapısından müsəlman arvadları, o birisindən də Balaxana

şükpapaqları girirlər. Sonra filan qəbiristanlıqda mal otlayır. Filan qəbiristanlıqda səhərdən axşama kimi arvad-uşağın nə işi var? Bibiheybet qayasının üstündə gəzen arvadları görməyirsinizmi? Qeyrətiniz yoxmu? Filanınız yoxmu? İstədəm durub Mir Möhsün ağaya deyim ki, ay ağa, sən Bakı axundlarının hamisindən qoçaqmı çıxdın? Əger camaatımızın bir dərdi olmuş olsayıdı, bizim dünya və axırət işlərində bir qüsürümüz mülahizə edilsəydi, şəksiz haman axundlarımız rahat yeyib, rahat da yatmadılar. Onlar da sənin kimi hərəsi bir məsciddən heç olmasa cümədən-cüməyə xalqa vəz və nəsihət edib, ehtiyaclarını özlərinə göstərərdi. Bəs görünür ki, camaatımız hamısı öz işini bilir və dinimizin hər bir əmri-nəhyyinə lazımi qədər bələddir. Ona görə də sən xalqa qeyrət-meyrot təklif eləmə. Başqa axundlarımız kimi rahat əl-ayağını uzat, bilmə ki, din nədir, dünya nədir. Əger camaatımız öz din və dünya işlərinə layiqincə bələd olmasayırlar, çalışıb Allah-təalanın kucaklı yerni qəsb etməzdilər. Niyə uzağa gedirsiniz? Çəmbərəkənd məscidinin həyetini dörd bir tərəfdən ortaya alıblar. Bir vaxt keşləli Həsən fikirleşir: lazımlı bilirəm ki, həyətdən bir dənə hasar çəksin ki, evinə rütubət getməsin. Məhəmməd Cəfər bunu görüb deyir ki, balam, Allah sənin oldu, bizim olmadı? Sən onun malına vorosə olanda biz niyə olmayaq? O da götürüb Allahın həyetinin qırığında iki mərtəbə bir ev tikdirir. İndi də Allahın başqa bir qonşusu özül atdırıb deyir ki, mən də müsəlmanam. Allah sizin olan kimi, monim də Allahımdır. Yenə bunlar yaxşıdır. Deyirəm, yaxşı ki, axundlar heç olmasa, cümədən-cüməyə moizo edib xalqın dərdlərini saymayaırlar, yoxsa ki, bu da camaatımız üçün böyük bir dörd olardı. Yeno özləri bilənlər məsləhətdir.

KƏRBƏLAYI YAFTUMƏLİ¹ VƏ YAXUD XATƏMÜL-MƏŞAHİR

“Cənnətül-güşa”² adlı “ən qiymətli bir əsər” dəxi son ədəbiyyatımızdə cədidəmizə qodəmnəhadeyi-ürfan olmaqla işkəmbəxaneyi-hümayunlarını izac edən məşahirrər üdəbamıza bir zərbəyi-təhdid oldu. Bu kitabın müəllif və naşiri en böyük və qiymətli şairlərimizdən əqdəs, əşref və illa sultanuş-şüəra Kərbəlayı Yaftuməli

“Həqir Həqiqi”³ təxəllüsdür. Bu zat əslən ərdəbillidir. Bir neçə il olar ki, Bakıda şüşəsalandır. Kitabın üstündə adını “Əhli-Badkubə” deyə yazmışdır. Görünür ki, bu da voyenni vremya olmaq münasibətə siyasi nöqtəyi-nezərlərə görədir. Burasında da işimiz yox. Bu cənab son ədəbiyyati-cedidəmizə bir xidmet olmaq üzərə həmin “Cənnətül-güşa” adlı kitabçasını yazmışdır. Kərbəlayı Yaftuməlinin belə zühuru bir əlametdir. Çünkü mən böyük kitablarda oxumuşdum ki, zəmanı Dəccal⁴ eşşəyinə tərsə səvar olub, eşşəyinin quyruğunu əlində tutdu, onda o söz! Bu, özüdür! “Cənnətül-güşa”nın bu vaxta kimi bir nəziri olmamışdı ve olmayıacağına etiqadımız var. İstəseniz ordakı şeirlərdən bir neçə misrasını burada yazarıq, görərsiniz ki, nə qiyamət şeydir. Kitabın üzərində öz şəkli vardır. Şəklin altında bu şeirləri çap etdirmiştir:

Kərbəlayı Yaftuməli can məclisinin canfişanı,
Ey “Həqir Həqiqi”, ürəfa bəzminin süxəndanı.

Buradan keçəndən sonra ikinci səhifəsindəki əşardan da bir neçə xətt yazarıq:

Ey əkabiri-dövran, billah bismillahdan olur,
cənnəti-rizvan.
Ey əkabiri-dövran, kimdir bu dəhrde kamran,
gah əxz eylər cənnəti-rizvan.
Bismillahdır bəhul qüvveyi-xudavəndi-aləm,
əzbismillah.
Çün hökmü öz dərgahi-xudavəndi-aləm Cibrili-əmin,
Rəsəd bəxidməti-rəsuli-xuda əzbismillah.

Əhsən sənə bele şair! Şeirdəki vəzn və qafiyələri görürsünüz mü? Axırı “əzbismillah” olsun. Hərgah bəzi üdəbalar desələr ki, bele şeir olmaz, bir xətti qısa, bir xətti uzundur. Ona deyərik ki, cənab, böyük şəxslərə bu bir eyib deyil. Böyük şəxslərin yazdıqları özü bir qanundur. Bir vaxt camali-mübarek⁵ bir məktub yazmış. Bunun sərfü nehvə dair sehvini ona deyən bir əhbabə cavab verir ki, elə ki, bizim camalımız aləmi işıqlandırıldı, sərfü nehvə dair qaydalar da dağlılıq getdilər. Biz hər bir qanun zəncirini qırıldıq. İndi bu cənab da

“zəncir qırıb” şeirlərində vozn və qafiyə bir qirağa qalsın, mənə belə tapsanız, mənə xəbər veriniz. Bax, bu aşağıda yazdığımız əşarə dəxi haman tezə çapdan çıxan “Cənnətül-güşa” kitabının 16-cı səhifəsində yazılmışdır ki, eynən götürüb burada yazarıq: Şəri-həqiqət.

Bortu bahüsni-məlahəto huri liqayı,
buyi-səfa gəlir.
Çe kəmal səlabət ilə muyi-tuba,
vüqar ilə buyi-səfa gəlir.
Çekmiş liqayı səlabət ilə,
buyi-səfa gəlir.
Kimdir müəmmə demişdi güşadə eylor,
rahi-Kərbəlanı⁶, buyi-səfa gəlir.
Çün der xətti-tuba bina oldu vücudi-heştı,
çəhardən buyi-səfa gəlir.
Ey Həqir Həqiqi, ləzzət vardır xudayı-taətdə,
həşt çəhardən buyi-sofa gəlir.

Əhsən, əhsən bele şair! Doğrudan da Kərbəlayı Yaftuməli xatomüş-şüəra olan kimi bu əseri də xatomül-müzəxrəfat adlanşa layiqdir. Çünkü çox yaxşı bir əsərdir. İbrət olsun gücənib şeir yazan bir para şairlərə. Bax, adam eləcə ortada qalib saqqız ceynəməkdənsə, birdəfəlik bele olar. Dünyada ya birdəfəlik var olub varlıq göstərmək və ya inkı yox olub belə yoxluq çıxartmaq, hər ikisi qüvvə hesab olunur. Ancaq ortada şeir deməkdən ötrü işkombej-hüməyunlarını ceyran şairnümələrin hali ona bənzər ki, yorulmuş bağa dayısını dalına ala. Ondan da bir çox məşahirrət çıxar ki, bunu özünüz də bilirsınız. Deyəsən, motlobdən uzaq düşdüük. Bəli, Kərbəlayı Yaftuməli “Həqir Həqiqi” təxəllüs əhli-Ördəbilinin təzəcə çapdan çıxıb satışa qoyulan “Cənnətül-güşa” adlı kitabçasının 24-cü səhifəsində “Şəri-həqiqət” sərlövhəsilə dəxi belə bir şeir yazılmışdır:

Mən gozim bir şəhi-payidar xabın,
sorağına.
Çatdı Xızır⁷ peyğəmbərə abi-həyat,
qadırı-qüdrət dayağına.
İskəndər⁸ çün zülmətə getdi,
abi-həyat sorağına.

Ey cani-canın, bir gün olaydı dərəydim vesl,
 vüsalından buyi-müşk-ənbər sayağına.
 Ey Həqir Həqiqi, bir gün olaydı qoyaydım üzümü,
 canan ayağına.
 Ey Həqir Həqiqi, deyir bu dari-fəna bivəfadır,
 cövrü cəfadır.
 Et ibadət şəriət sayağına.

Ölməmiş şəklin məşhur şairlər cərgəsinə keçsin, ay belə şair!
 Ədəbiyyatımız işıqlandı. Bu sözlər haradan ağlına gəlib, götürüb
 yazmışan? Bir siz allah, diqqət ediniz 47-ci səhifəsində məktəb
 şagirdlorine nə gözəl bir nəsihət yazıbdır:

Herzə deyib, hərzə gozib, şərab yeyib bu
 dünyaya dəyməz.
 Müləğət edəsən qəsd dəxuli ilə qüsli etməyinə
 dəyməz.
 Ey Həqir Həqiqi, iftira ilə qiybətdən
 həzər qıl.
 Beş gün bu dünyaya dəyməz.

Beh, bəh! Evində ölməyəsən belə ədib, balaların qorxar.

Müləğət edəsən qəsd dəxuli ilə qüsli etməyinə
 dəyməz.

Bu misra tarixi bir şeirdir. Ravi deyir: bir gün bu qiymətli şairimiz eqdəs, əşrəf və i.a. sultanüş-şüəra Kərbəlayı Yaftuməli uzun-qulağı ilə bərabər kənddən şəhərə gələrkən yolu bir dərədən düşər. O təraf-bu tərəfə baxıb görər ki, heç kəs yoxdur. Xəlvətlikdir. Eşşəyindən aşağı düşüb "Cigit" jurnalının müdürüne izdrasti demək istərkən birdən bu şeri deyər:

Müləğət edəsən qəsd dəxuli ilə qüsli etməyinə
 dəyməz.

Odur ki, dübarə qayıdır eşşəyinə miner, sürüb dərədən çıxar.
 Müxtəsər, nə başınızı ağrıdım, "şair" çoxalanda belə ittifaqlar da

çox olar. Biri əlinə qələm alıb cəmiyyətlərin heç bir nöqsanını qanmadığı bir halda daşlar. O birisi milli ürfi adətimizə dişlerini ağardar, bir başqası da millətin ümidi-istiqbalı olan məktəb və müəllimləri lekələməye çalışır. Bir müəllimlə xüsusi qərəzi olmaq cəhətinə cəmi müəllimlərin zəhləsini töker. Bəs, bir para lazımlı sözler yazan şairlerimizin bezileri hanı? Niyə onlar kənardə tamaşaçı? Hikmətdən sual olmaz. Elə isə əhsən Kərbəlayı Yaftuməli Həqir Həqiqiyə. Malades Kərbəlayı Yaftuməlinin kitabını çapdan çıxaran "Məktəb" mətbəəsinə.

SON ƏDƏBİYYATI-CƏDİDƏMİZ SƏRAMƏDƏNİ

(Mələk manzər)

Dünyada bəzi şeylər var ki, insan onları biler, bəzi şeylər var ki, onu ancaq ehli bılıb başqası bilməz. Budur ki, ehli olmadığımızdan bir çox şeylərdə aciz qalırıq. Bir də görürsən ki, əcnəbi qəzet və jurnallarının birində bir şəkil, bir fotoqraf göründü. O şəklin altında ya qısa və yaxud uzun bir tərcüməyi-hali oxumadan haman məcmuənin oxucuları şəkil və onun sahibini tanıırlar. Yəni o barədə ya vaxtilə çox oxumuşlar və yaxud haman şəkil sahibinin yazılarını, əsərlərini qəzet və məcmuələrde oxumuşlar. Budur ki, onun xidmətlərini eger şair və ədib isə yazdığı əsərlərini və ədəbiyyat aləminə olan təsirini təfsilatı ilə oxuyur və oxumaqla da əvvəldən məlumatını bir az da artırır. Bizdə isə hər bir işin astarı üzünə çıxan kimi ədəbiyyatımız aləminin də astarının astarı lap üzddədir. Mesələn, görürsən ki, ədəbi, fənni, ictimai, əxlaqi, fənni-iqtisadi, əxlaqitarixi, iqtisadi və siyasi "Dirilik"¹ məcməsi çıxdı. Alıb mündəriyatna baxırsan, görürsən ki, "təracüri-əhval" qismi deyə qabağına bir şey çıxdı. Bir rəsm görürsən. Amma tanımayırsan. Adını oxuyursan, yene tanımayırsan. Çünkü o adı nə bir yerdə eşitmisen, nə də bir yerdə oxumuşsan. Özünü öz ədəbiyyat və ictimai işlərdən xabersiz olmağa bir qədər vicdanən müəzzzəb olursan. Tərcüməyi-hala baxırsan görürsən ki, yazılmış: "Təbiət bir çox cahangır və qəhrəmanları boğduğu kimi bəni-bəşərin də bir çox ümidişlərinin

boğur, həlakətə sövq edir. Əvəzində dünyaya cansız bir feryad, boş bir təhəssür və təəssüb buraxır. Bu dəxi təbiətin qüdrətindən hesab olunur. Bu qüdrətin altında sönən zəka şölərindən biri də ... i.a.”

Marağın daha da artır. Əcəba, bu sönən zəka şölesi kim imiş. Tərcümeyi-halı oxuyursan. Zəka şölesi sayılan mərhumun milləti-biçarəyo etdiyi xidmətlərini bilmək isteyirsən. Məlum olur ki, tərcümeyi-hal sahibinin etdiyi xidmətlərindən birisi, bəlkə gözə görünəni min cildə qədər kitab mütləkə etməsi imiş (mən ölüm, bir salavat).

“Dirilik”i, yoni siyasi, ədəbi, iqtisadi, tarixi, fənni, əxlaqi-ədəbi, ictimai, fənni və ədəbi türk məcmuəsinin ikinci bir nömrəsini əline alırsan. Yenə tərcümeyi-halı açıb oxuyursan. Bu dəfə daha qərib bir voziyyətə düşər olursan. Yenə yazılıbdır: “Xilqət və təbiət təşrih edilib, içinde nə qədər bədiələr müşahidə olunarsa, haman bədiyei-xilqətdən biri də” ... i.a.

Qəribə şey deyirsən. Qəflət etdiyinə canın sıxlıır. Bədiyei-xilqətin nələr yapmış olduğunu bilmək isteyirsən. Tərcümeyi-halı diqqətən oxumağa başlayırsan. Səndə keşf əmələ gəlir, bəli, olduğu kənddə bir məktəb açmış, sonradan sənə məlum olur ki, məktəbin açılmağında mərhum iştirak etməmiş. Ədəbi, fənni, əxlaqi, nə bilim daha nələr məcmuəsi toröfindən bu, bir iftiradır ki, mərhumun haqqında edilmiş. Məktəb ilə münasibəti bir-iki ildən sonra olmuş. Nəhayət, tərcümeyi-halı “xilqət və təbiət” təşrih edən kimi təşrif edirson. Nəhayət, sənə məlum olur ki, bədiyei-xilqətin millətə etdiyi xidməti bu imiş ki, oğlunu məktəbdə oxudurmuş. Əlbette, hər şeyin, bir hikməti, bir fəlsəfəsi var. Bəzi şeylər var ki, insan onları bilər, bəzi şeylər də var ki, hər adamın oralara yolu olmaz. Onları ancaq əhliləri bilər. Bir də görürsən ki, yenə bu ədəbi, fənni, əxlaqi, ictimai, iqtisadi, tarixi və sairləri məcmuəsi tərəfindən “İslam məşahirüşşüərasından” deyə divar kalendarlarının arxa vərəqələrinde gözüne cürbəcür şairlər yetişir. Kərbəlayı Yaftuməli demişkən “buyi-səfa gəlir”. Bunların cümləsi də hali-həyatda, özləri də lap Bakıda olurlar.

Nə isə, bunlar nazik mətbələrdir, hər kes bunları dərk edə bil-məz. Bir də görürsən ki, “Tuti”nin yazdıqlarına dəhşətli bir cavab olaraq “Dirilik” məcmuəsi tərəfindən Qafqaz üdəbayi-binamının fotoqrafları açıq vərəqələr üzərində təb və nəşr olundu. Alıb şəkil-lərino tamşa edirsen. Şairana veziyətlər...

1. Seyid Zərgər² Bakılı. Bu adamı bir az tanıyırsan. Çünkü şeirlərini ədəbi, fənni, nə bilim nələr məcmuəsi olan “Dirilik”də oxumuşsan. Hətta özünün dediyinə baxılarsa, şeir və yazıları milləti-bədbəxtin mərezinə də dəva imiş.

2. Ağadadaş Münir³ Baklı. Bu adamı tanımıyırsan. Çünkü nə bir əsərini bir yerdə görmüşsən, nə də bir yazısını. Bir məqaləsini bir qəzetdə oxuduğun olmuşdur. Uzağa gedib, zəhmət çəkib axtar-mağā lüzum yoxdur. Hazır haman əksinin yanında kəlamlarının ən bərgüzidəsi, ən bəyənilmiş yazılmışdır.

“Biz delirik” (biz bədbəxt) hünerdən xali”. Beh, beh, beh! Doğrudan da dil və ədəbiyyatımıza böyük xidmətlərdir.

Yazıçı Bakı, yamanca yerdə gününü axşam elədin. Qərəz, nə başınızı ağrıdım, bakılı. Biz bədbəxt hünerdən xali olduğunu anlayırsan. Bundan sərfi-nəzer üçüncüsünü əline alırsan.

“Bu zat hər nə qədər şair deyilsə də, şeri şair qədər sevər. Vəqəen böyük fəziletdir. Bundan artıq millətə xidmət ola bilmez”.

Demək, ədəbi, iqtisadi, tarixi, siyasi və sairələri jurnalı olan “Dirilik” məcmuəsi “Məşahir” adı ilə millətin xırıldına vermək istədiyi simaların birisi min cild kitab mütləkə etmiş, ikincisi, oğlunu məktəbdə oxutmuş, üçüncüüsü də, şeri şair qədər sevmiş. Daha artıq nə isteyirsiniz?

Bunların cavabında deyəcəksiniz ki, yox, belə deyil. Mən deyəcəyəm ki, yox, hələ belədir. Deyəcəksiniz ki, tərcümeyi-hal və fotoqraf sahibləri öz rəsmilərinin neşrindən ötəri “Dirilik” məcmuəsinə adama filan qədər vermişlər. Mən deyəcəyəm ki, Allah rus şairlərinə rəhmət eləsin ki, deyib: “Xoruzun toyuğu tərifləməsi ondan ötrüdür ki, toyuq da dönüb xoruzu tərif və tövşif eləsin, haqqında mədhiyyə və qəsidiələr oxusun”. Budur bir misal. Oxu:

Xəttü xali-nigari-əşarə
Həmçü məşşətə vermişən zivər,
Mürdələr eyleyir sözün əhya,
Yoxsa ısasan⁴, ey melek mənzər!

DİVAR ƏDƏBİYYATI

Mən deyəcəyəm ki, divar ədəbiyyatı, sən də deyəcəksən ki, divar ədəbiyyatı nədir? Divar ədəbiyyatı cələ divar ədəbiyyatıdır. Bu barədə cənabınıza uzun başqırış verməyəcəyəm. Bir azca zəhmət çəkib yuxarı məhəlləyə - Tozəpir¹ küçəsinə, İçərişəhərə, Çəmberlekondinə, hasılı-kəlam müsəlman məhəllələrinin birinə toşrif apar. Oraların dör-divarlarında yazılınları nəzərdən keçirtgənən. Onda nədən bəhs edəcəyimizi cəncəlsiz başa düşərsən.

Bəli, divar ədəbiyyatı elə divar ədəbiyyatıdır. Əger bir az açıq danışmağa, baistilahi-türk, müsaidə verilso, onu bu yolda şərh və izah etmək olar. Amma mən ölüm darixmayın. Məsolon, ayib olmasın, sizin uşaq bəzim qulbeçənin atasına söymüş, haman saat qulbeçəniz olino bir parça kömür qarası alıb küçə divarlarının ən görkəmli yerində kamali-səliqə ilə sizin uşağın adını yazacaq. Sonra onun dalınca da bilirsiniz nə yazacaqdır? Nə yazacaq? Əlbəttə, öz “ədəbiyyatı”nı yazacaq. Lap açığı yazdığı adın dalınca bir izafəti-farsiyə düzəltməklə o küçədən keçənlərə də sultanüş-şüera müsyö Kərbəlayı Yaftumoli əleyhir-ruh verreyhan böhörmətil-cəmalil-mübarəkin buyurduğu kimi “buyi-səfa” verəcəkdir. Divar ədəbiyyatı haman qulbeçənizin inşad etdiyi (yazdığı) “ədəbiyyat”lara və malon buna hənzər yazırlara deyərlər. “Küçə ədəbiyyatı” da həmin budur.

* * *

Hər şeyin bir fəlsəfəsi olduğu kimi “divar ədəbiyyatı”nın da bir fəlsəfəsi vardır. Bizim də bunu yazmaqdan məqsədimiz uşaqlarımızı tənqid etmək deyil, bəlkə fəlsəfə söyləməkdir.

Məlumdur ki, son zamanlarda ədəbiyyatımızda “buyi-səfa”laş çıxalmış, hətta “xılqət və tabiət” təşrih edilib, içindəki bədieler ortalığa çıxarılmışdır. Biz də “divar ədəbiyyatı”nın bədielerini orta-lığa çıxartmaq isteyirik. Avropa məşahirlərindən Müsyö Aydın “divar ədəbiyyatı”nı təhlil edib bu nəticəni çıxarmışdır:

1. Əxlaqsızlıq.
2. Torbiyesizlik.
3. Ədəbsizlik.

Yəni “divar ədəbiyyatı”nı yazdırın bu üç şeydir. Kimdə ki bүi üç sənət zəif oldu, yəni əxlaqsız, torbiyəsiz, ədəbsiz, həyasız və binəzirliyi qüvvətli olan şəxs başlayıb “divar ədəbiyyatı” yazar²...

Müsайдənizlə, yenə bir müxtəsər haşıyo çıxaq. Bizi deyə biler-lər ki, özün məzhekaçı olduğundan sən də bu kimi təhriri “ədəbiyyat”lar nəşr etmişsən. Biz isə bunun cavabında demək istəyirik ki, xeyir, belə deyildir. Biz söyüş söymeyirik, bizim vəzifəmiz gülmək olduğundan gülürük.

Biz gülürük “Cənnətül-güşa” sahiblərinə, “Şəbi-hicran” müəllif və naşirlərinə, “biz bədbəxt cümleyi-izafiyəsi yanan” şairlərə kitab mütləq etmək kimi adı bir vezifəni böyük bir fəzilət sanmaqla millətin boynuna böyük bir minnət qoyan ədəbi, siyasi, ictimai, tarixi və sairələri məcmuələrinə. İzin veriniz birini də deyim. Şair olmayıb, şeri şair qədər sevdiyi üçün rəsmi açıq veroqlordə noşr olunmaqla gülünc bir vəziyyətdə qalan zavallı biçarələrə...

Biz bunnara və başqa gülməli şeylərə gülürük və bu gülüməkle də qare və qareələrimizi bu kimi elə salmış yüngül baxtsızlara gül-dürürük. Qaldı ki, söyüş söymek, məcmuəmizə “divar ədəbiyyatı” nəşr etmək, o, bizim işimiz deyildir. Onun da adamları var. Xüsüsən, Bakıda hər dəqiqə artır. Görürem yəne gözlorunu döyüb baxırsan. Yoxsa yəne “divar ədəbiyyatı”nı başa düşmədin? Yoxsa “divar ədəbiyyatı”na misal yazmamızı istəyirsən? Əger belə isə, ancaq misal xatirinə olaraq, özü demişkən, möhtərəm milli şairimiz Əliabbas Müznib³ cənablarının təhti-idarələrində çıxan “Babayi-Əmir”in keçən ildəki 22-ci nömrəsindən bu beytləri götürüb yaza bilərik:

Səkkiz atalı təsniyəli naşir aləti,
Zənciri qırsa, bir də hücum etsə bizləre,
“Kəhf”⁴ ayəsin oxu, de: “Ziraiyyə bilvasit”,
Vur “əxsfu” çomağın o kəlbi-mühəqqərə.

Ə.Müznib

Bu beytlər illerdən bəri mətbuatımızda xidmət edib ümumun rəğbətini qazanan bir möhtərəm yəzicişimiz haqqında deyilmişdi. Əlbəttə ki, yanan kim olduğunu və bunu hansı ədəbiyyatdan hesab edəcəyimizi bilirsiniz. Bilirsiniz belə bir “ədəbiyyat”ın yazılmığına səbəb nə olmuşdur. Gerek ki, yadınızdadır, haman söyülülmüş yəzicişimiz yazdığı bir mütləqəsində möhtərəm şairür-rəmz Əliabbas Müznib cənablarının şerini tərif və tövsiy etməklə bərabər tənqid etməyə də cesarət etmişdir.

* * *

Ölbəttə, hər şeyin bir fəlsəfəsi olan kimi, bizim bu məqaləmizində bir fəlsəfəsi var...⁵

Ancaq onu demek isteyirik ki, sənətimiz gülmek olduğu üçün öz fəlsəfəmizə də gülürük. Əlfatihə məossəlavat.

BAKİ, 11 İYUN

Əhval şuluqdur, ciddi danışmaq olmur. Hələ bəzi işlər var ki, o xüsusda ciddi danışmağa bəzə gəlməz. Zətən bunu möhtərəm şairlərimizdən Kabla Yaftuməli¹ cənabları da öz divanları “Cennətül-güşa”da² təsdiq edirlər. Bir də hər kəs gerek öz “tarelka”sından dimdikləsin. Bir də görürsən ki, peyserindən bir düdəmeyi-hindi vurdular, sonra öz tarelkasını da itirib qaldı avara. Bizim tarelkamız xalqa gülmek və xalqı bəzi gülənlə işlərə güldürmək olduğundan bu yol ilə də gedirik. Buna bir kimsə də bir söz deyə bilməz. Çünkü bizimki bəzə gəlibdir. Bunlardan keçəndən sonra işimiz “yaş” deyil ki. Yəni paxırımızın üstü açılmayıb ki, öz sənətimizi çəşib, ciddi deyə xalqın tarelkasına burnumuzu soxaq. Bundan, əslən “yaş” olan işin bir qədər də “yaş” olar.

* * *

Tatar qardaşlarımız demişkən “hörmətlik” “Babayi-Əmir”³ məcmuəsi bizim 19-cu nömrəmizdəki “Ədəbiyyatı-cədidəmiz səramədəni” məqalələrini və axırıncı nömrəmizdəki “Divar ədəbiyyatı” fəqərəsini neçə olubsa, özlərinə çıxmışlar. Bunları, özü demişkən, möhtərəm şairimiz Əliabbas Müznib cənablarına qarşı bir hücum kimi bilmışlar. Xüsusən, ianə haqqında verdiyimiz suallardan daha artıq rəncidə olub, haqqımızda balaqlarını başlarına çırmayıb, şaxsey-vaxseyə çıxdıqlarından əlavə bizi döydürməyə də adam görmüşlər. Nə eybi var? Nə olursa olsun, biz öz tarelkamızı itirən deyilik, nə də öz güləmeyimzdən qalacağıq.

Əslinə baxanda, adamin Allahı var, bir az haqları da vardır. Çünkü, əvvəla, zavallı adam öz yazdığını kimi, yanımıza xahiş və təvəqqeyə bir neçə adamlar göndərib sülh tələb etmiş, yəni barışmaq istəmiş. Bir də cavabında demişkən ki, ay balam, biz Avropanın müharib

dövlətləri kimi münasibotı-beynəlmiləl və siyaseti-xariciyyə icabi olaraq ultimatum verib elanı-hərb etməmişik ki, indi tərəfi-müqəbilimiz özünün məğlubluğunu etirafla bizi bir çox imtiyazlar və xərclər verməklə mühabibədən el çəkək. Saniyən, biz qərəzle yazmayıraq ki, bərmiş artıq yazmayaq, yəni yazılıması və təqnid edilməsi lazımlı gələn şəylər hər vaxt yazılıacaq. Bununla bərabər bizim yazılarımız bir az da istadiyimizdəndir. Çünkü bir də görürsən naqafildən Qafqaz məşahiri deyə beş-on açıq vərəqələr nəşr olundu. Onların arasında birisi də şair olmayıb, ancaq şerî şair qədər sevdiyi üçün rəsmi nəşr olunmuş. Gülmeyimiz gelmiş, bir az gülmüşük. Nə edək? Bu, bizim ixtiyarımızda deyil, yəni metləb özü özbaşına bir vaxt görürsən ki, yazılıb getdi. Nə isə, bunlarla işimiz yoxdur. Bu, uzun müqəddimədən məqsədimiz budur ki, bizim işimiz bir kəsə hücum etmək, haqqında iftira söyləmək və “divar ədəbiyyatı” yazmaq deyil...

Yəni əslini axtarsanız, bunun əhli və sahibkarı, hətta bu babda mütəxəssisler vardır. Biz də hücum etmək, həcv demək, küçə ədəbiyyatı yazmaq işini öz əhlinə vaguzar edirik. Vədə verdikləri və yazdıqları kimi qoy kefləri istədiyi qədər yazuşınlar və oxucularına da “buyi-səfa”lar versinlər.

BAKİ, 25 RAMAZAN ƏL-MÜBARƏK

Allah ölüterinize rəhmət eləsin. Mərhum “Qurtuluş”¹ məcmuəsi bir “çirkab” məsəlesi² açmışdı. O demişdi ki, qurutmaq məqsədile ona daş atlıqda sıçrayıb adının üst-başını bulaşdırırlar. Biz də haman məqsədlə çirkab bildiklerimizin siyahısını tutduq. Gördük ki, mühitizdə bir neçə çirkablar, bir-iki də çirkab yuvası var. Onların batınlərindəki kəsafətləri camaatımızın bir qismi bilməyib, bu zaman da onlardan çıxılmayırlar. Çirkabların əqsəmi çoxdur. Bunların en möhliki o çirkablardır ki, onlar özlərinin həqiqətlərini gizləmişlər. Özlərini böyük mövqelərdə göstərməklə xəlqi ifşal edirlər. Hələ bəzi firldaqlar da çevirirlər. Misalda münaqışə olmaz deyərlər. İndi misal üçün sizə bir şey ərz edim. Məsələn, şeytan qulağına qurquşun.

Möhtərəm şairimiz Əliabbas Müznib cənabları barəsində yazdığımız bir fəqəroyə cavab olaraq “Babayi-Əmir” məcmuəsinin bir

nömrəsində ciddi suretdə yazımışdır³ ki, “Qoy bizi Əli bəy Hüseynzadələr⁴, Musabeyovlar⁵, Məhəmməd Əmin Rəsulzadələr⁶, Fəxrəddin Rza Qazilər⁷ i.a. tənqid etsinlər.” Bununla Əliabbas Müznib özlərini Əli bəy Hüseynzadəyə və Fəxrəddin Rza Qaziyə berabər bir adam olduğunu xalqa tanıtdırmaq istəmişdirler. Hələ ikinci ciddi bir yazısında, əgər sohv etmirəmssə, “rusların on böyük şair və ədibləri hansıdır?”, adını bilməyirəm, bir çox mühüm əsərləri də vardır, gərek ki, Tolstoy⁸ olsun, ona bərabər tutmuşlardı. Misalda münaqişə olmaz, deyərlər. Biz Əliabbas Müznib cənablarının özlərini Əli bəy Hüseynzadə və Tolstoşa bərabər görməsinə və camaata özünü böylə tanıtmışına fırıldaqçılıq edir demeyirik. Biz ancaq demək istəyirik ki...⁹

Səni ancaq “Tuti” ləloşin tənqid edər. Hərçənd “Tuti” də buna tənzil etmək istəməzdi. Lakin nə eləsin ki, bir dəfə çirkab qurutmaq təcrübəsinə girişmiş...¹⁰

Deyəsən, mətlobdən kənar düşdük. Bəli, gərek hər kəsin xatirində olduğu kimi, zati-ədibənlərin də xatiri-alılərində olsun ki, hörmətli “Babayi-Əmir” məcməüsünün bir nömrəsində şairimizdən Məhəmməd Hadi Əbdüssəlimzadə¹¹ cənablarının bir beysi oğurluğa isnad verilib iddia edilirdi ki, guya Məhəmməd Hadi ondan sıraqət etmişlər.

Yanılmayırsam haman beysi də qeyd etmişlərdi. Habelə bir başqa yerdə də Abbas Səhhət¹² əfəndiyə dolaşmışlardı. Əgər zəhmət qəbul edib Müznib əfəndimizin tərcüməsi olan “Əlif Leyla”ya və Orucovların divar təqvimlərinin arxa vərəqlorinə baxıllarsa, onlarda da mərhum Haşim bəy Vəzirov¹³ barəsində bir çox “divar ədəbiyyatı” nəzərə golor. Özləri demişkən, əgər bunlar təşrih edilib, içindəki “bədiələr” ortaya qoyularsa, görülər ki, Müznib əfəndi ədəbiyyat və mətbuatımız aləmində hörmətli mövqə qazanan Haşim bəy Vəzirovları, Məhəmməd Hadiləri, Abbas Səhhətləri, Seyid Hüseyn Sadiq¹⁴ və başqalarını öz hücum və təhqirləri ilə onların nüfuzlarını qırmaq istəmişlər. Bununla özlərinə birincilik qazandırmaq xəyalı-ədibənəsinə düşmüşlər...¹⁵

Biz bunları araşdırmayıb, xəmti-məqal olmaq üçün demək istəyəcəyiz ki, Hadiyə verilon oğurluq sifətini biz, özü demişkən, qiymətli şairimiz Əliabbas Müznib cənablarına vermək istəyirik. Məsələn, bir qitələrində deyirlər:

Ey bic, burax bu biçliyi, çox biclik cylemə,
Bəsdir bu qədər ki, mixa ya nələ döyüdüñ.
Bicsən zibəs ki, hürriyyəti söymə, et həzər,
Birdən atan olur o, hərərətlə söyüdüñ.

Ağalarımın qulluğu-şerifinə ərz etmək istərem ki, bunu qiymətli şairimiz Xaqani Şirvaniyə¹⁶ yazılan bu qitədən fəmənyəməl eləmişlər:

Xaqaniya, əgerçi sükən nik daniya,
Yek nükte quyəmet beşno rayganiya,
Həcvi-kəsi məkön ki, zi to məh bovəd bəsin,
Şayəd ki, u pədər bovədü to nədaniya.

Yəni birdən atan olur o, hərərətlə söyüdüñ.

Bunları yazımaqdə məqsədimiz qiymətli şairimiz (bu qiymətli şairimiz cümləsini öz haqlarında özləri yazmışdır) Əliabbas Müznib əfəndiyə öz yerini göstərməkdir. Yəni vəqta ki, şeir oğurlamaq və məali sıraqət etmək özünüzə xas olan sifətlərdəndir, bunu başqalarının boynuna yixmayınız. Çünkü golər bir zaman ki, öz oğurluqların da ortaya çıxar. Bunu da hər vaxt sizə ehtiram bəsləyen “Tuti” qədəşin boynuna çəkmüşdir. Çünkü bir dəfə çirkab qurutmaq təcrübəsinə girişmişdir.

Baqı ehtiramati-faiqə ilə: “Tuti”.

YAĞIŞDAN ÇIXDIQ, YAĞMURA DÜŞDÜK

Əzizim, qara gəlsin,
Saçların qara gəlsin.
Məni məyus eyləyən,
Bayramın qara gəlsin!

Bu saat mənim də kefim sizin kefiniz kimi çox kökdür. Sevin-diyyimdən Nikolayevski¹ küçədəki yalançı bir “bığ” milletpərəstisi kimi atılıb düşürəm. Keçən gün bizim “püştü pənahı-millətimiz olan” birisi demişkən “qaya uçulan günü toz qopacaq!” Doğrudan da belə-

dir ki, var. Yaşasın müqəddəs Ərdəbili və var olsun Bakı təbrizlilərinin yegane şeyxləri olan Şeyx Rəsul! Şeyx Rəsulun vücudundandır ki, dünya alt-üst olmayıb. Keçən gün minbərdə buyurduğu kimi “bir ildə üç yüz əlli iki gün vardı, xanəxərab! Nədir bu dün-ya? Niyə biz bu günləri gecə-gündüz ibadətə meşgul olmayıraq? Ey xəsərəd-dünya vəl-axirə uşaqları, niyə bu dünyani tullamırsız? Məger anlamırsız ki, cəmi maxələqəllah sənin vücudunda bərqərardır”. Doğrudan, yaşasın təbrizli qardaşlarımız ki, bu kimi bir şeyxi belə bir mühüm vaxtda tapa biliblər. Yoxsa, haradan biləcəklərdi ki, bir ildə üç yüz əlli iki gün var. Allah Şeyx Rəsulun dədəsinə min təsbeh rəhmət eləsin ki, mənim bu saat kefim çox kökdür. Çünki bu mənim, yəni “Tuti” lələşinizin vəzifəsidir. Məsələn, hər vaxt gördü ki, siz ağlayırsınız, o gərek gülsün, siz güləndə o ağlasın. Həmçinin müqəddəs Ərdəbildən rəvayətdir, zəmani ki, “Tuti” baxıb gördü size bir müsibət üz veribdir, onda gərek sizi təbrik edə və ya gördü ki, bir şeydən acığınız gəlir, onu təkrar yaza. Məsələn, Şeyx Rəsulun rəvayətindən anlaşıılır ki, keçən dəfə bir azca “Tuti”dən nigaran qalıb, bir az da acığınız gelmişdir. Səbəbi də özünüze məlumdur. İndi burada “Tuti” hərgiz özünü saxlaya bilməyəcəkdir. Bu nömrəni sizin acığınıza başdan-başa “ciddi” yazacaqdır. “Tuti” öz zarafatının yolunu bilir:

Hər cay sūxən dared, hər nöqtə məqami.

Bizim zarafatdan acıqı gələnlərə tövsiyə edirik ki, gedib Bakıya təzə gəlen şorlar suyundan bir qədər içsinlər, ta ki, “beyin”ləri soyuyub gelələr. Budur, bu dəfə o acıqı gələnlərin acığına hamı yazılarımızı “ciddi” yazınq. Biz vəzifəmizdən qalan deyilik. Gülməli məsələlərə güləcəyik. Bizim üçün ciddi oldu, middi oldu, təfavüt olmaz.

* * *

Aşqabaddan yazırlar ki, şəhərimizə bir dəstə artist varid olubdur. Dünən bir elannamə payladılar. Bu gün haman artistlərin Aşqabadda payladıqları elannamələrden birisini də müxbirimiz bizim üçün göndərib. Budur, orada yazılıbdır: “Bakıdan varid olmuş Hacı Zeynalabdin Tağıyevin² ən sevgili və məşhur artistləri Əliəkbər Hüseynzadə³, Cəlil bəy Bağdadbəyov⁴, Yunis Nərimanov⁵,

Səfərov⁶, Əhməd bəy Qəmərlinski⁷ və sairələrinin iştirakı ilə əvvəlinci dəfə olaraq burada mövqeyi-tamaşaşa qoyulacaq “Məkri-zənan”⁸. Tamaşa günü çılmacaq: tar, kamancə, dəf, saz, yastı balaban, dümbək, zurma, skripka, mandarin və qeyriləri...”

İndi siz söyleyiniz. Burada bizim vəzifəmiz nədir? Biz belə bili-rlik kağızı qabağımıza qoyub, qələmi də elimizə götürək. Əvvəl başdan qara xətt ilə bir “ciddi” kəlməsi yazıb, mətləbə bu növ ilə başlayaqq. Millətpərəest artistlərimizin sözleri doğrudur. O cənablar Hacı Zeynalabdin Tağıyev cənablarının ən sevgili artistləri və mücerreb nüsxədirler. Hər biri səkkiz fransız həbinin gücünü vero biler. Özlərini Hacı Zeynalabdinə nisbat verməkdən başqa məqsədləri yoxdur. Bu bizim vəzifəmizdir. Gərək yazıb tərif edək. İndi siz necə başa düşəcəksiniz, düşünüz. O bizim işimiz deyil.

* * *

Dünən uçub Təzəpir həyətində Şeyx Rəsulun yanına getdim. Ağa əbasının altına çəkilmişdi. Bir azdan sonra başını bayırı çıxarıb dedi ki, ey mömin, niyə gelibsən? Dedim: qurbanın olum, niyə başqa millətlərdə öz ədib, şair, artist, müəllim, alim və başqa ədəbverici siniflərinə məhebbət bəsləmək var, bizdə yoxdur? Ağa təzədən əbasının altına çəkilib bir “Cövşəni-kəbir”⁹ oxuyandan sonra dedi ki, evvəla, olarda piyaz həm daxili meyvə olub və saniyən, ədib və başqa sinifləri maska geyib, xalqa yalan satmaq və xalqı bir para hiylələr ilə aldatmaq kimi sıfətlərə malik olurlar, amma bizdə belə deyil. Əvvəla, hər kəs öz yerini tanır və saniyən, ortalığa çıxanlarımız bəyənilmiş sıfətlərə gəzib, camaatin hüsni-təvəccöhələrini qazanırlar. Bu sözləri ağadan eşitcək dedim: odur ki, millet qabağa gedir.

Və uçub idarəyə gəldim. Idarəyə gələcək, yenə haman məsələ gəlib gözümüz qabağında durdu. Qələmi əlimə alıb istədim bir neçə kəlmə yazam. Başda “ciddi” kəlməsini yazmışdım ki, qulbeçəniz bir tek səbir gətirdi. Qələmi yerə qoyub dedim ki, hələ bir az gözləməli.

“SOVQAT”¹, YAXUD BÖYÜRTKƏN

Allah keçənlərə rəhmət eləsin, yerində deyiblər: “Az idi anquruq, bir də gəldi dabarı cırıq”. Amma bunu bilməli ki, hər eşşeyinə tərsə səvar olub, eşşeyinin də quyrığunu elinə alan Dəccal olmaz. Və bir də Dəccal bir dəfə xüruc edər ki, o da keçdi. Bir neçə elamətdən sonra Dəccal Kəblə Yaftuməli cildinə girib xüruc etdi. İndi onu yamsılamaq təkrar “burnunu çəkib asqırmaq” deyil də, nədir? Deyəsən, kəc getdi, ele şeylərə şəkk getirmək də olmaz. Belkə son ədəbiyyati-cədidəmiz belə iqtiza edir. Hər halda orasında da işimiz yoxdur. Biz öz vəzifəmizdən ayrıla bilmərik. Gərek nə görürükse, onu oxucularımıza yetirək. Hərçənd ki, bu kimi işlər dostluğa yaraşmaz, ancaq nə edək ki, bizimki qalılı bələdan belə gotiribdir. Kim eşşeyinə tərsə səvar oldu, gərek yazaq. Dost olanda nə olar mögər?²

Mətləbə keçmək məsləhətdir. Bəli, necə ki, məlumunuzdur, keçən həftənin içinde “Sovqat” adında bir qəzetə son ədəbiyyati-cədidəmizə qədəmnəhədəyi-ürfan oldu. Qəzetlerimiz yazmışkən bu yeni yoldaşımızı təbrik edirik. Ancaq “Tuti” müxtəsər keçə bilmez. Gərek öz fikrini desin.

Əsil hoqiqət söz biz qabaqca elə bu “Sovqat” kəlməsinin özündə aciz qalmışq. Çünkü haman birinci nömrəsində doktor M.Ə.-yə, yəni Molla Əli³ isə, kim isə, bir məqale yazıb, qəzetinin öz adı kimi ən sadə türkçə ilə yazılağının elan və ixtar buyurmuşdular. Odur lazımlı bildik ki, “Sovqat”ı türkçə məna edək. Bəli, “Sovqat” iki kəlmədən mürəkkəbdir. Birincisi “su”, ikincisi də “qat”. Məsələn, bir şey qoliz olanda ona nə qatarlar? Su qatmazlarmı? İndi doktor Molla Əbdülbəqəidir⁴ nə bələdir, o cənab da son ədəbiyyati-cədidəmizə bir “nəzəri-doktoranə” ilə baxandan sonra görmüşdür ki, dərhəqiqət çox qəlizdir. Əger tezlikcə buna su qatılmazsa, olmayıacaqdır. Ona görə də qəzet məsləkinə müvafiq ad qoymuşdur, “Sovqat”. Allah mübarək eləsin. Ancaq bir iş də var ki, adam qəzetiñ sərlövhəsinin böyüklüyünə baxanda qəzetənin mühərririnin ehtiyath bir adam olduğu da anlaşıılır. Neçin ki, vaxt olur axşam “küftə” azar edir. Şəhər adamın təbi gəlmeyir. Onda haman sərlövhə hazır “material”dır, qəzetənin yarısını başdan dolduracaqdır. Yəni elə haman birinci nömrədə qəzetənin mühərriri başda yazdığı bir məqaləsində

də öz gücünü layiqincə bildirmişdi. Millətə ilk başladığı mütaliə qəzetlərin statistikası oldu, o da belə: “İndi Avropada otuz beş dildə qəzet çıxır. Ən çox qəzet fransız, ingilis və nemes dillərində nəşr olunur. Tek bir Paris şəhərində min üç yüz cür qəzet çıxır...”

Burada adamın yadına Əshabi-Kəhf⁵ şələri düşür. Çünkü bu cənabın da üç yüz il yatıb sonra qəfletən ayıldığını məlum olur. Ona görə ki, Avropada qəzet çoxdur demek köhnə qələndərlərin dalından köhnə hesablar idi. İndi isə aləm deyişib. Xırda uşaqlardan da soruştan ki, bu saat yer üzündə ən çox qəzeti olan məmlekət hansıdır? Fikir eleməmiş deyəcək ki, Amerika. Nə isə, bizim müdər Avropanı göstərir. Şəkkakə lənat.

Bəli, mənim “əqidəmə” görə “Sovqat”ın birinci nömrəsində yenə ən gözə görünəni doktor Molla Abbasdır⁶-nedir, onun məqaləsi idi. O cənab, doğrudan da bir mütaliə yazıb. Bu vaxta qədər çıxmış qəzetlərin camaata bir fayda vermədiyini sübuta yetirmişdir. Xüsusən, sadə, yeni aydın türkçə tərefdəri olmayı adamı lap şadlandırdı. Doğrudan da adam öz dilini qoyub da niyə çətin və anlaşılmaz sözlər işlətməklə quru “fəzilet” satsın. Odur ki, “Sovqat”ın birinci nömrəsində doktor M.Ə. cənablarının teze nəşr etdikləri “Sovqat”ın ən asan dillərdə nəşr olunacağını bildirən bir məqaləsindən sonra M.N.Qaragözovun⁷ “Romaniyanın çıxışı” sərlövhəsilə məqaləsində bu cümlələri oxuyuruq ki, bu cümlələr haman lap asan dildə çıxməq istəyən “Sovqat”da oxunur: Əvaili-nəzər diqqəti cəlb bir hadiseyə bilsə filvaqedir. Nagah zühur olan bu xürucun bit-tibb mütəvəffa kralın bir müahidə imiş. Məhud ittifaq müsəlləs robt-elaqə etmiş. Bir istiqamət ilhaqile hissi nifret və intiqamdan şiddət və dəhşət ilə fövrənə intiqamından... i.a...”

Dostun xasiyyətini dost biler. Mən də bu kişi ilə dostam. Bunun bu qədər asan bir dilde məqalə yazdığını səbəb doktor Molla Əbdülxalıqdən⁸ çəkindiyi olmuşdur. Heç vaxt yarayan bir iş olmaz ki, doktor desin asan yaz, bu yazmasın. Ancaq o vaxt bu tamam-kamal öz səliqəsinə müvafiq yazacaqdı ki, doktor işlərə “su” qatan-dan sonra çəkilib öz yerində əyleşdi. Bəli, mətləbdən kənar olma-yaq. Haman birinci nömrədə bizim diqqətimizi cəlb edən bir də “Guşənişin”⁹ məqaləsi oldu. “Guşənişin” ədəbiyyatımızda yeni bir guşə açdı desək, heç biriniz gülməyiniz. Əger soruşub eləsəniz ki, cənab “Tuti”, bu “Guşənişin” kim ola ki, belə künc-bucağı

bütünlükdür? Onda mən qızarıb ağzımı aça bilmərəm. Ancaq "Əsl-Kərəm" operettasından sizin üçün bunu oxuyaram:

Aşıq olub keşiş qızına,
Aşıq olub keşiş qızına.

Hər halda "Guşenin" in məqalələri yaman getmeyir. Keçən nömrələrin birisində bizim doktor Nəriman bəy¹⁰ cənablarından bəhs etmişlər. Belə ey, bir az tərif kimi sözlər yazmışlar. Burada yadımıza "imamzadənin qızıl dirəyinə sarmaşan" günahkar bəndələr düşür. Bəli, indilikdə çarə yoxdur. Qaldı başqa məqalələri, eśil həqiqət söz, çox xoşuma gəlirlər. Çünkü hamisi əxlaqi şeylərdən bəhs edir. Məsələn, qadın məsəlesi, təlim və tərbiyə... Lap müxtəsər eləyecəyəm, yadına qonşumuz Gülsüm xala¹¹ düşdü...

Vay onda idi ki, evə bir erkek pişikdən-zaddan gələydi. Yaşığını çəkib qışqırardı: "Piştə, şoğərib! Ay naməhrəm, piştə!" Yaziq pişiyi döyüb qovardı. Çünkü əxlaqlı olmaq yaxşı şeylərdən biridir. Gərək adam əxlaqlı olsun. Pişik də naməhrəmdir. Deyəsən, uzun oldu. Ele isə təzə meydana qədəm qoyan "Suqat" rəfiqinizi təbrik edib, çox illər yaşamasını arzu edərik.

Əger lap gödək olaraq "Suqat" barəsində rəyimizi bilmək istəsəniz, deyərik:

Allah rəhmət eləsin "Yeni iqdam"! O da çox mötəber idi...

"1917 – NOVIY QOD" MÜNASİBƏTİ İLƏ

Ümumi planımızın dəyişilməsi.

Bu nömrəmiz ilə təzə ilə qədəm basdıq. Borcumuzdur ki, təzə ildən damışmamış, köhnə il barəsində dəftər-kitabı ortaliga qoyub, hesabımızı təmizleyek, nə elemişik, nə eleməmişik camaata xəber verək. Belə deyilmiş?

Bəli, belə deyil. Ondan ötrü ki, hələ voyenni vremya qurtarmadı. Böyük haqq-hesablarımızı açıb ortaliga töke bilmərik. Bu il də keçən illər kimi hesab göstərmeyib, sonraya saxlayırıq. Köhnə il barəsində ancaq bu qədər məlumat verə bilərik ki, bir çox xırda-mırda hoppulumların dədələrinə od vurub, yaşı qurudan ayırandan sonra rəşid və qəhrəman olan yazıçılarımız ümumi və birinci düş-

menimizə də hər vaxt müxtəlif yollar vasitəsilə hücum edib, şəxəeli qəlebələr çalmışlar və hənüz da calmaqdadırlar. (Bunun təfsili ara səkitliyindən sonra verilecəkdir.) Bəli, əhvalat özünüza məlum ikən təzə ilə də qədəm basdıq. Allah şəri-şeytan ilə inkir-minkir sorğu-sualından hifz eləsin. Amin! Amma bəd, münəccimbaşının göstərdiyinə görə, bu ili köhnə illərə oxşatmaq olmayıacaqdır. Lazımdır ki, bu ilə başqa əhəmiyyət verilib, onun üçün xüsusi surətdə hazırlıqlar etmək. Ona görədir ki, həmin noviy qod axşamı "Tuti" idarəsində təcili və fəvqəladə bir məclis var idi ki, həmin məclisdə "Tuti"nin hamı yazılıcları və "əcinne" xəbərciləri iştirak edirdilər. Məclis fəvqəladə bir gurultu və təntənə ilə keçib. "1917 – noviy qod" münasibətile "Tuti"nin keçmiş ümumi yürüş və hücum planlarının bir çox maddələrini aşağıdakı maddələrə təqyir və təbdil etmişlər ki, "Tuti" orqanları, yeni mürevvici-əskarları bunsuz təzə ilde yaşa-ımağı çətin bilmışlər. Əhəmiyyətindən dolayı ümum iclas tərəfindən teyin və təsdiq edilmiş haman maddələri oxucularımız ilə başqa şəhərlərdə olan mühərrirlerimizə yetirməyi xali ezmənətə bilmədik.

Təzə planın surəti:

1. Yığıncaq qət edir ki, həmin 1917-ci ildə "Tuti" başqa bir təntənə, ayrıca bir cəlal ilə çıxsın.

2. Xüsusən "arvad məsəlesi"nə ayrıca bir əhəmiyyət verilib. "Tuti"ni həyəli bir qadın qədər bəzəndirib qəşəngləndirməli. Ona görə də bu maddələr qəbul olunur:

1) Uzun və mənasız məqalələr, namərvən və duzsuz mənzümlər, şimşit, səqil, ölüvay şeirlərə başqa cür əhəmiyyət verib başa keçirtmək.

2) Yuxarıdakı məqsədə nail olmaqdan ötrü yığıncaq kəsir ki, fazili-yeganə möhtərəm Kəbə Yaftuməlinin təhti-nəzarətində yeni bir "məşahidə" fabriki açılın.

3) Başqa şəhərlərdə olan müxbirlərə xəber verilsin ki, camaat və cəmiyyətlərə bir müəllim sıfətində deyil, lovğa cahillər kimi görünüb, yazılarına da o mənəni versinlər.

4) Camaat və cəmiyyətlər arasında etibar lazımdır.

5) Ümumi fəlakətlərdən sərfi-nəzər edib xüsusi qərəzi-şəhiyyələr və mövhumatdan bərk yapışmalıdır.

6) Mümkün qədər köhnə şeir və nəşrləri, deyilmiş sözləri təkrar çeynəmək.

7) Ümumən, yeni-yeni fikirlər ilə bikr-bikr monaları havi olan şeir və nəşrlərə yol verilməsin.

Bunlar qəbul edilib protokola yazılıandan sonra ümumi və xüsusi hücum vaxtında hər mühərrir öz vəzifəsini bilməkdən ötrü ümumi iclas lazımlı bildiyi yazılıcları aşağıdakı göstərilən qayda ilə müxtəlif şöbbələrə bölüb, hər kəsənin vəzifəsini özünə bildirsin.

“BÜRHANI-HƏQİQƏT”¹

Allah-teala teqsiratından keçsin. “Dirilik” jurnalı axiretə rehlat edəndən sonra mən həmişə ürəyimi ovuşdurardım ki, yamanca yerde başsız qaldıq. Bir mən deyiləm, çox mənim kimiler ah-zar edirdilər. Niye başqa qonşu millətlərimizin yüzlərcə hər rəngdə ciddi məcmuələri olsun da, bizimki olmasın? Məgər bizdə müqtədir qəlem sahibləri və ya ciddi məcmuələrdə müxtəlif məlumat verməyə leyəqətləri olan alimlərimiz yoxmudur? Bu fikirlərdən sonra gözümü açıb hər tərəfə baxdıqda yüzlərcə, minlərcə doktor, injener, uçitel, advokat və ediblərimizi görüb, yene böhtə gedərdim. Daha sonra özüm özüma təselli verib deyərdim ki, belə də keçməz. Səbrin, təmkinin olsun. Gözlə, görək nə olar. Bəli, bir çox vaxt oturub gözlədim. Həmişə qulağım səsdə, gözlərim də qapıda qalmışdı. Dünən poçtalyon içəri girdi. Şapkasını qaldırıb yerinə qoyandan sonra “Tut!”nın kağızlarını qoyub, haman qərar ilə yene bayira çıxdı.

Kağızları qurdaladıqda içindən bir jurnal çıxdı. Tez açıb o yanbu yanına baxdım. Hələlik iki həftədə bir nəşr olunan siyasi, tarixi, elmi, fənni bir məcmuədir. Özü də İrəvanda çıxbı. Əvvəl bu iş mənə bir yuxu kimi gəldi. Heç inanmadım. Özümə hərəkət verdim. Qiş-qırıb qulluqçuları başıma topladım:

— Adə, bir bura gelin, bura gelin! Birçə mənə deyiniz görək mən yatmışam, ya ayığam?

Dedilər:

— Oyaqsan.

— Oyağammı? Bəs buradan gedin.

Jurnalı təzədən götürüb sinəmə basmışam. Yeriniz məlum böyük bir toy-bayram.

* * *

Olqərəz, məcmuəni açıb qabağıma qoymadım. Dedim bir az oxuyum ürəyim soyusun. Başdan “Bəyani-həqiqət”in məsleki” ünvanlı məqaləni oxumağa başladım. Səkkiz xətt, yəni sokkiz sətir oxumuşdum ki, gördüm ağızım abunə qiymətlərinə dayandı. İlliyi yeddi manat. Buradan ikinci səhifəyə keçib “Həqiqət” sərlövhəli məqaləni oxumağa başladım. 35 xətt oxumuşdum ki, gördüm qurtardı. Altında da yazılıb: “Bitmedi.” Müxtəsər, burada da əhvalat yarımcıq qaldığına görə, “Hükəmanın məişət baresindəki fikirləri” adlı məqaləni oxumağa başladım. Bir o qədər də bunu oxuyandan sonra yeni bir “bitmediye” rast geldim. Burada bir az açıqlandımsa, sonra bir salavat çəkib, “Tərbiye nə deməkdir” sərlövhəli əhvalata keçdim. Qırx-əlli xətt oxumuşdum ki, bu dəfə bir “yenə olacağ” rast geldim. Dedim: İnşallah ki, iş yavaş-yavaş düzəlir. Elə ki oradan müntəxəbata keçdim, gördüm yənə axırında yazılıb “bitmedi”. Bəli, bəli, budur jurnalın səkkizinci səhifəsi. Yəni jurnalı oxudum qurtardım, amma ürəyim soyumadı. Dedim: Belə olmaz. Axtarıb bir dənə “bitdi”sindən tapıb oxuyaçağam. Demə, başda bir “Ədəbiyyat” varmış ki, onu heç görməyib keçmişəm. Nəşə ilə oxumağa başladım. Elə ki bu yerə yetişdim, duruxdum: “Yandım, yaxıldım, od tutub odlandım özgənin”.

Bəli, yağışdan çıxıb yaqmura düşdük.

Necə yəni “yandım, yaxıldım, od tutub odlandım özgənin?” Cənab müdər, mən ölüm, bizi nigaran qoyma, söyle görək, axır özgənin nəyinə yandın, yaxıldın? Belə zarafat olmaz ki. Gördüm ki, səs gelmədi. Dedim: Eybi yoxdur. “Yandım, yaxıldım, od tutub odlandım özgənin”.

Yenə bunlar keçər, gedər. Jurnalın hər şeydən artıq xoşumuza gələn dili oldu. Zalim balası dümdüz qüruni-vəsətinə gözətləyib:

Yaşarlar bixəber, məsud, məsum,
Ləzaiz Cini-səhranın beparın.
Əməllər, hissələr, qəmələr məssüm,
Böyük bir zindəgi tarmarın.

Mən bilirəm ki, bunu yazan “bitmedi” cənabları nə qədər kitab alt-üst edibdir. O ki qaldı məcmuənin balaca olduğu halda böyük-

böyük hürufatla geniş-geniş düzülüb hər səhifənin dövresi də qalın-qalın baftalar ilə tutulması məssələsinə, onşuz da qəzet-jurnallarımız çoxdur. Oxoculara artıq zəhmət vermək istəməyiblər. Ele bir neçə “bitmədi” ilə xalqın yaxasından əl götürməyi məsləhət bilioblər.

Bitmedi.

Bizim bitmədini zarafat bilmeyiniz. Yəni yenə olacaqdır.

ZİYALILARIMIZ

- Hoo! Əliağa Muradəliyeviç, ya Allah!
- Aaa, Hüseynqulu Daşdəmirovıç! Mayo paçteniye, keyfin?
- Keyfim niçəvo, sən nejasan?
- Mən tak sebe, ancaq bir az rastroyenniyəm.
- Neçin, daraqoy?

– Neja neçin? Pamiluy, işlər kruqom deyişib. İndi padruqomu gərək olsun, nu! Kak bış? Mənim üç uşağım var: 7, 10, 12 yaşında. Ani u menya xaraço vaspitannı. Mən çox zəhmətlə onları adamlığa yetirmişəm. Zəhmətlər çəkmişəm bunnara, uçitellər saxlamışam. Bu vaxta qədər qoymamışam bir kəlmə də olsa türk dili bilsinlər. Ona görə ki, kak tebe izvestno, türk dili qrubıb dildir. Uşaqların ağızını əyir. Hamısı rusca razqovor eleyirler. Rusca yeyirlər, rusca yatırlar, daje ağlayanda da rusca ağlayırlar. O! Ujas!!! İndi mənə deyirlər ki, hökumət müsəlmanındır, gərək uşaqlar türk dili danışınlar. Pamiluy! Mən öz əslimlə öz uşaqlarımı necə portit eleyim? İndi gərək mən bunlara türk yatmağı, türk yeməyi, türk oynamağı öyrədim. Onda bunlardan nə çıxar, axı bunları gərək doktor, injener olsunlar.

– Valla, Hüseynqulu Daşdəmirovıç, lap suma sxaju, prosto rasteryalsya.

– Canım, həəə, budur mən türk dili bilən, özün görüsən türk dilini çısti danışıram, axı faydası nədir? Dil olub nəyə gərəkdir?

– Paho, bir dur, a janım, bir dur görüm, axı neçin özünü öldürürsən? Pasluşay, kak tebe nestidno? Bu da bizim inteligentimiz. Janım, adam əvvəl bir sözün dibinə gedər. Sözü öyrənər, ondan sonra danışar. Sənə kim deyir uşaqlarına türk dili uçit elə? Sənə kim deyir türk dili lazımlı olacaq? Ağlın olsun, qardaş, uşaqlara yazı-

ğın galsin. Bu sözlərə qulaq asma, bunlar hamısı pustyakdır. Bura Qafqaz deyərlər. Burada ruslar öylə kök salmamış ki, onu qazımaq mümkün olsun. Canım, sən özün yaxşı görüsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər.

Sən özün görüsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitannı adamlardır. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər, hələ indi də ki, müsəlmanlıqdır, yenə bir-biri ilə rus dili danışırlar. Onlara “əfəndim” desən acıqları gələr, deyərlər “əfəndi atandır”. Gərək onlara hələ əvvəlki kimi “qaspadın” deyəsən.

- Of! Slava Boqu, slava Boqu, qardaş, oçen blaqadaryu, oçen, oçen blaqadaryu. Mənim lap serdsamı spakoynı elədin.
- Dosvidani.
- Proşay.

ZİYALILARIMIZ

- Hoo! Əliağa Muradəliyeviç, ya Allah!
- Aaa, Hüseynqulu Daşdəmirovıç! Mayo paçteniye, keyfin?
- Keyfim niçəvo, sən nejasan?
- Mən də tak sebe, ancaq bir az rastroyenniyəm.
- Neçin, daraqoy?
- Ox, bedniy brat, nesçəstnij brat!
- Paho! Pasluşay, sən mərsiyaxan kimi yalandan ağlamaq da bilirsənmiş!

– Kakoy çort yalandan, mən lap doğrudan-doğruya ağlayıram. Canım, belə də zülm olar? Faşir qardaşım Vəliağa indi nə eləsin? Çelavek trudilsya, robotal, zəhmət çəkib boyu bərabəri, xaroş vaspitannı oğullar saxlayıb, indi deyirlər ki, biri gərək saldat olsun, ikisi sənin üçün qalsın. Nu, çto na eto skajeş? Yazıq anası lap özünü öldürüür, gül kimi uşaqlar. Eta nesterpima. Saldat olar kendlidən, dağlıdan, yoxsa Vəliağa kimi sastayatelnı adamın oğlu saldat olar? Yazıqlar ilde hər biri içkiyə, qumara yüz min manat pul korlayır, saldat necə getsin? Qazarmada qumarı kim ilə oynasın? Çaxırı haradan tapsın? Canım, sən, mən hələ bole mene yaşılı adamıq, bir gün çaxırsız dolana

bilmirik. Nu? Maladoy çelavek araqsız, çaxırsız necə yaşasın? Bunnardan başqa heyvancıǵazların indi o vaxtıdır ki, gərək uxajivat eləsinlər, adam olsunlar. Uxajivatsız böyüyüb onlardan nə olacaq?

– Hım... hım... İskverno, iskverno.

– İsräğün qardaşının saldat gedən oğlu Jorjik gedib ot qore, dərdindən harada işə içib piyan olub, gəlib evə, tamam akuşkaların şüşəsini sindirib, anasını əzib töküb.

– Nə eləsin bedniy malçik. A mejdu proçim heç bildin ki, harada işib?

– Yox, bilmədim, necə?

– A kişi, bu Paqos zindığı evdə gizlətdim, öldürməsinlər ki, mənə yaxşı çaxır versin. Yenə öz biçiyindən el çəkmir, hər nə yava çaxırlar var, mənə verir. Bilseydik Jorjik dərdindən harada piyan olub, son də, mən də bu gecə gedib dərdimizdən orada piyan olardıq.

– A kişi, səni çaxır boğsun, mən sənə çaxır taparam; bircə bu işə bir vixod tap, pajaliske!.. Nə fikrə getdin?

– Pastoy, pastoy, naşol.

– Çto naşol?

– Vixod, səniy verməy vixod.

– Nu, iskaji, sən allah, iskaji.

– Canım, sənin qardaşın bir pullu adamdır, ni tak li?

– Düzdür, pullu adamdır.

– Nu!!! Mojet bit çerez ruhani!!!

– A!!! Panimayu, panimayu, qardaş, sən balşoy qalava.

– Dosvidani.

– Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradeliyeviç!

– Aaa, Hüseynqulu Daşdəmirovıç! Keyfin?

– Keyfim? Brat, soruşma! Ploxo, oçen ploxo.

– Neçin ploxo, pamiluy?

– Aşna, nazad gedirik, nazad!

– Necə nazad, balam?.. Biz bolşevik qoşunu deyilik ki, nazad gedək.

– Yox, iş yavadır, nazad gedirik. Eta ni xaraşo, teper bu cür işlərin yeri deyil, eta oçen ni xaraşo.

– Paslışay, axı bir başa sal görək nə olub ki, belə valnavatsya olursan?

– Paslışay! Görmürsən ki, bir neçə nəfer bezumniy, bezpaljeniy adamlar nə oyular çıxardırlar? Çto eta takoy, pramo istidnə. Bu ne işdir, düşübər şəhərin içine vururlar ağacı bedniy dananın dərisinə, tarap-turup, tarap-turup. Əgər bu bir religioznı işdir, neçin bəs aralarında bir axund, molla, tacir, intelligent görünmür? Hələ hamısı arabacı, çəkməsilən, kababçı, çayçı şagirdləridir. Nu! Vidna bu religioznı iş deyil. Hər kəs öz koyfi ilə iş görür. Neujeli biz gerok tamam dünya qabağında özümüzü bu uşaq-muşaşa jertva eləyek?

– Pastoy, pastoy, çox da qaryaçıtsya olma, hər işi görək qurdalayasan ki, primeçaniyasını tapasan. Uşaq-muşaq heç təqsirkar deyil. Canım, bir yandan daraqavizniy, bir yandan iş yoxluğu, bəs yazıqlar neyləsinlər?

– Ey... canım, sən nə deyirsən? Daraqaviznin bura nə dəxli var?

– Cox dəxli var. Sən elə bilirsən ki, o xəncervuran, zəncirvuran, mərsiye oxuyan elə dədə-babalarının ehsanına özlərini əldən salırlar? Net! Dudki, onlar hər biri gecədə üç manat, dörd manat pul alırlar, darom çay, şorbət, inaqda çörök do olur.

– Vot şto! Belə de! Bəs, balam, bu işləri eləyən kimdir?

– Hə, onlar məhlə dəstəbaşları, da, da, məhlə dəstəbaşları, kajdiy dəstəbaşı staratsa eləyir ki, dəstəsi çox olsun. Ona görə də pul ilə zəncir vuran, xəncər vuran saxlayır, ponyal?

– Da, teper ponyal, sağ ol, ispasiba. A neujeli bunu səndən başqa heç kəs bilmir?

– Da, da, məndən başqa heç kəs bilmir, ona görə ki, məndən başqa fikir verən yoxdur. Hamısı deyir: mine kakoy dela, qurtarır gedir. Bir də kim fikir versin? Bunu gərək mollalar qoymasınlar. Molla ya etə viqodna. Xəncər vurmayırlar, zəncir vurmayırlar ki, canı ağrısın, onun xəncorını başlarına vurmurlar ki, xəncərin sinağından qorxub, xəncər vurmağı vaspreşat eləsin. Ona nə var? Xəncər özgənin, baş özgənin. Nə qədər vurur vursun. Ona ancaq pul verilsin.

– Bəs necə olsun? Axı uruslar bizə deyir: oni nedastoynı bit samastayatelnı. Bunlar hökumət sahibi olmağa layiq deyil. Bəs onda biz nə deyək?

– Onda biz deyərik ki, Allah Pyotr Velikinin buxarısına rəhmət eləsin ki, sizi birtəhər elədi. Yoxsa, siz bizden də yaman gündə idiniz.

- Da! Doğrudan da, Pyotrin buxarısı ayrı şey idi. Dosvidani.
- Pastoy, pastoy, bəs sizin qardaşoglu nə oldu, əsgər getdimi?
- Əsgər? Dudki! Çinovnik asobix paruçeniy... o söz...
- Dosvidani.
- Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradəliyeviç!

– Aaa, Hüseynqulu Daşdəmiroviç! Keyfin?

– Keyfim niçəvo, sən nejasan?

– Mən də tak sebe, ancaq bir az rastroyenniyem.

– Zaçem, balam?

– Ona görə ki, istəyirdim Tiflisə gedəm, lazımlı oldu ki, Bakı pulunu Tiflis puluna razmenyat eleyim. Kak tebe izvestno, pulu da ministr finansovun kağızı ile razmenyat eleyirlər. Nu, mən də rano utrom getdim ministerstvaya. Saat 12-də beşaltı adam hələ oçreddə dayanmışdıq. Veto vremya bizim kirvələrin artistlərindən biri də bir urus ilə təşrif gətirdi. Soruşdum ki, kirve, sənə nə lazımdır? Dedi ki, dengi razmenyat edəcəyem. Dedim: – Bəs niyə oçeredə dayanmırısan? Dedi: – Oçered persiyənlərə lazımlı olar. Bu söhbət arasında bir nəfər içəridən kirvənin səsini eşidib bayra çıxdı. Elə kirvəni görən kimi: – Aaa, mayo paçteniye, bajaltı, bajaltı, – deyib kirvəni də, yoldasını da içəri apardı. Spustya beş-on dəqiqə kirve ilə yoldası əllərində razmenyat bumaqası bayra çıxdılar. Sonra oçered mənə çatanda mən içəri girdim. Salam verdim. Əvvəlcə bir təəccübə üzümə baxdılar. Sonra qrubiy formada “nə istəyirsən?” dedilər. Mən lap rasteryatsya oldum ki, mən intelligent, o da intelligent neçin “siz” demədi, “sən” dedi? Nə isə, dedim ki, mən də Tiflisə gedəcəyem, pul razmenyat eləməyə kağız istəyirəm. Sözümü qurtarmamış yənə qrubiy formada dedi ki: – Biz pastanavit eləmişik ki, bundan sonra heç kəsə razmenyat kağızı verilməsin. Dedim: – Qaspadin, axı mənim vacib işim var? Gərək, hər cürə olsa, Tiflisə gedim.

Dedi: – Bajalısta, baş ağırtma! Sözü adama bir dəfə deyerler. Dedim: – Axı qaspadin, bu saat kirvəyə verdin, mənə neçin vermirsən? Onda ləp acığını tutub dedi: – Uxadi, atsyuda... Bir də “uxadi atsyuda” elədikdə gördüm ki, danişsam, qaspadin zəngi vuracaq, məni döyə-döyə bayra salacaqlar. Mən də dinməz-söyləməz yavaşa sürüşquluya dəm verib çıxıb əkildim.

– Yaxşı, a balam, sən bir mənə de görüm, başında nə cür papaq var idı?

– Başında, nə olacaq? Kaneşna, öz nasionalni papağım.

– Vot tebe na. A kişi, sən mögər uşaqsan? Dünya görməmişsen ki, elə yere islam şapkası ilə gedirsən? Ax... Ax... Vot neumelost.

– Paslışay, sən çox interesni adamsan. Mən dedim ki, daha islam məmlekətidir, tamam işlər islam əlindədir, iznaçit, gərək men də özümü islamə oxşadım ki, yaxşı keçsin. Yoxsa papaq oçen mne nujno. O şoğerib onsuz da məni bu axır vaxt ləp nadayedat eleyibdir.

– Pastoy, pastoy, islam vilayəti olanda nə olar? Sən elə bilirsən ki, islam vilayətində islamın hörməti çox olar?

– Koneçno!

– Dudki. Sən get onu mədənlərdə işləyən müsəlman fəhlələrindən soruş.

– Nəcə məgor?

– Nəcə olacaq? Qaspadin pravlyasırlar islam fəhləsini, ustasını, mexanikini işe qoymurlar.

– Poçemu?

– Dexi bunun poçemusu yoxdur ki? Deyir: Siz müsəlmanlar akoplarda oturub biza gülə atıbsız. İndi biz də daha sizə nə iş verəcəyik, nə də raşşot edəcəyik. Hara gedirsiz, gedin şikayət edin.

– Teper ponyal?

– Bəs bu yaziq fəhlələr nə eleyirlər?

– Nə edəcəklər? Seliy den qaçırlar bu qapıya, o qapıya. Sonra yorulubaclarından gedib uzanırlar divar diblərində. Teper ponyal vsyo?

– Net, niçeqo ne ponyal.

– Bəs elə isə qoy qalsın gelən defəyə. Onda səni yaxşı başa salaram. İşlər şaltay-baltaydır. Poka dosvidani.

– Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradəliyeviç!
– Aaa, Hüseynqulu Daşdəmiroviç! Keyfin?
– Keyfim niçəvo. Sən nejasan?
– Mən də tak sebe, ancaq bir az rastroyenniyem.
– Neçin, daraqoy?
– Neja neçin, canum, çto takoy? Sluş. Belə do şarlatanlıq olar? Çelavek isteyir ki, böyük yerlərdə olanlara bir-iki kəlmə söz desin, ona görə də nə eləyir? Bəli, deyir ki, mən bir qəzet verəm, nu valyay, tipoqrafiyaçı gəlsin, kağız alınsın, adamlar da tutulsun, kantor açılsın, kantorun qapısına da arsız-arsız bir viveska yazılsın ki, bu filan qəzetiñ redaksiyasıdır. Daha nə bilim nə firildaqlar çevrilsin, bəli, qəzet çıxdı bir nömrə, iki, üç, dörd, beş, stop! Vurdu arabanı yere, indi bu qəzet çıxardan qaspadınə deyəsən ki, adə, pasluşay, məgər sənin heç sovestin-zadın yoxdur? Sən iki kəlmə söz demək üçün on adam gərek bu daraqaviznidə işsiz, yersiz qalsın. Bu qadar da bessovestliyi nə üçün eloyırsən? Məgər adam sovestlə yaşaya bilməz? Axır ki, lap qalava kruqom idet.

– Pasluşay! Lap gülməli söz danışırsan ha!
– Neçin gülməli?
– Onunçun ki, bu Bakıdır, biz də Azərbaycan müsəlmanları.
– Nu!
– Bu cür işlər əvvəli deyil, axırı da deyil. Bu işlərdən çox olub və olacaqdır. Bir də görürsən kakoy-ta subyekt əline bir defterçə alıb padiska yığır. Soruşursan ki, qaspadin, bu nə puludur? Deyir ki, mən bir dənə literaturniy jurnal çıxarıcağam. Çok yaxşı! Bir də görürsən, bəli, bir nömrə çıxdı, iki nömrə çıxdı, bağlandı. Qaspadin redaktor da yazdı ki, bəli, filan jurnal bizdən asılı olmayan səbəblərə görə bağlandı. Keçdi bir neçə gün, yenə bir gündəlik qəzet çıxdı. O da hay-huy, padpisə, müştəri, nə bilim nə. Beş-on nömrə çıxdı, o da bağlandı. Bu bir cüresi.

Keçən il Dumada vibor olacaqdı. Bakıda da bir "Müsəlmanlıq" partiyası qayırılmışdır. O partiyani qayırınlar da bir neçə molla, bir neçə qoçu və bir neçə intelligentlər idi. Bunlar istədilər ki, öz adamlarından Dumaya vibrat eləsinlər. Ona görə də agitasiya lazımdı. Nə eləsinlər? Bəli, lazımlıq geldi bir qəzet çıxarsınlar. Yenə hay-huy,

naborşık tutuldu, tipoqrafiya tapıldı, kağız alındı, satrudniklər yığıldı, material verildi. Əliağa Muradəliyeviç, sən bilən neçə nömrə çıxdı?

– Agitasiya üçün pa kraynoy meri bir ay.
– Dudki! Da, da, tək bircə dana.
– Ne mojet bit? Eta prosta literaturaya gülmekdir ki?
– Da! Literaturaya gülmekdir, nə olsun? İndi ki, işlərini keçirdirlər, ona nə deyirsən?
– Bəs, bu işlər nə vaxt qurtaracaq?
– Qafqaz müsəlmanları hamısı qırılıb qurtarandan sonra.
– Oy, oy, oy, dosvidani.
– Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradəliyeviç!
– Aaa, Hüseynqulu Daşdəmiroviç! Kefin?
– Kefim niçəvo, sən nejasan?
– Mən də tak sebe, xoroşo, nə var təzə xəbər?
– Hoo! Yaxşı novost var sənə nağıl edəcəyəm.
– Pojalusta!
– Pozevçera bizim kapitalistlər böyük zasedani qayırib nadnyax Bakıya gələn Məhəmməd Əmin Rəsulzadəni və Əhməd bəy Ağayevi oraya priqlasit eləmişdilər. Onlara dedilər ki, "Balam, bizim Bakının siz kimi adamlara böyük nujdası var, ona görə ki, bizim Azərbaycanın ancaq bir Məhəmməd Əmini və bir Əhməd bəyi var, siz de bizi iski-miskilərin əlində qoyub İstanbula gedirsiniz. Canım, İstanbulda Məhəmmədəminlər, Əhmədbəylər çox var. Amma bizim Azərbaycan gözlerini üzlerinizə, qulağını sözlerinə dikiblər, gərək Azərbaycan narodı sizin sözünüzü eşitsinlər ki, onlar da bir az jızın öyrənsinlər, siz bu narodın uçitlisiz, bu iskilər-miskilər nə bizim dilimizi, nə adətimizi bilmirlər. İtak dali".

Əhməd bəy və Məhəmməd Əmin deyiblər ki, cənab kapitalistlər, bizim sözlerimizi xalqa ancaq peçət ilə göstərmək olar, peçət da ibarətdir, jurnaldan, qəzetədən. Allaha şükür, Bakıda çıxan qəzetlər də gündə yüz manat, iki yüz manat ubitka eləyir, biz mədonçi deyilik, paraxodçu deyilik, gündə iki yüz manat ubitkanı haradan

verib, naroda sözümüzü deyək. Klyanus çesti, Hüsenqulu Daşdə-miroviç! Bu sözləri eşidən kimi predsedatel özündən çıxdı, prosto çelovek razqoryaçılışa ki, canım, sizin pul ilə nə işiniz var! Məgər bizi ölmüşük, məgər bizim qeyrətimiz yoxdur ki, siz kimi qələmələr puldan ötəri meettət qalsınlar, o saat pastanavit etdilər ki, Bakıda türk dilində bir yaxşı qəzətə verilsin, Məhəmməd Əmin və Əhməd bəy qəzətədə yazsınlar. Bu pastanavlena olan kimi durdular pul yiğmağa.

İanə verenlərin adları hələ gizlin saxlandığına görə sənə deyə bilmədim.

“	”	Bir milyon
“	”	Bir milyon
“	”	Bir milyon
“	”	Bir milyon
“	”	10 manat
“	”	3 manat
“	”	Bir cüt nəleyin
“	”	Dörd yarım
“	”	50 min manat
“	”	Bir milyon yarım, bir də kisəyə irmək
“	”	Bir neft mədəni
“	”	Yüz min manat
“	”	On danə kasa
“	”	Bir milyon
“	”	Bir yeşik maxorka
“	”	Yarım milyon pul, bir boçka sement
“	”	“Nuşirəvan” adlı pyesası

Ministerstva torqovli, poçta, vnutrennyi, inostranniy i druqiye hər biri 10 minut öz doroqoy vaxtlarını bu işe tritat eleməyi obeşat elədilər.

— Balam, elə olsa biz ıap şəxsliviy oluruq ki?

— Pastoy, hələ dayan sözümü konçet eleyim, nu! Bu pulları yiğib qoydular bangə ki, Rəsulzadə və Ağayev nasionalniy soveti düzəltsinlər ki, belkə bizim millet başçıları özlerinin nə natsiyada olduqların anlaşınlar ki, daha türk dilində yazılın proşeniyaları geri qaytarmasınlar, sonra qəzəte izdavat eleməye başlasınlar, ponyal?

— Da, da! Eto oçen xoroşo.

— Dosvidaniya.

— Proşay.

ZİYALILARIMIZ

— Hoo! Əliağa Muradəliyeviç!

— Aaa! Hüseynqulu Daşdəmiroviç!

— Balam iki həftədir harda propadat olursan?

— Niyə görünmürsən? Man elə bildim ki, Bakıdan abijat eləmisən.

— Heç soruşma, doroqoy! İki həftədirsovsem nervinni olmuşam.

— Zaçem, balam?

— Ade, necə zaçem? Slepoy deyilsən ki! Görmürsən nə?..

— Hə, nə oldu? Usloviya peremiriya belə idi. Belə də oldu. Dəxi nervinni olmaq priçom?

— Net, tut sovsem druqoy vopros. Znayəş, doroqoy, eta ne şutka. İki ay idı ki, kak çelovek jızni apardıq. Na dnyax bazardan keçəndə strelbaya düşdüm. Pryama taki bilmədim nə eleyim. Beş-alı gündür də ki, kajdı den çörök almaq üçün sehərdən gedib axşama kimi oceredə dururam. Axşam da kak şest çasov gedirəm evə, qapıları na zamok bərkidirom.

İndi nervinni olmayım nə olum? Krome etoqo baxıb görürəm ki, bunların heç biri usloviy premiriyyada yazılmayıb. Amma sən deyirsən ki, usloviy premiriya belə idi.

— Znayəş, doroqoy, burası respublikadır, yəni burada hər cür “publika” gərek olsun, hər cür publika olan yerde də çox şeylər tvaritsya olar. Bir də Vilson deyib ki, bu respublikaların vnutrenniy işlərinə vimeşivatsya olmayıñ. Qoyun qalsın vsemirniy konfrans. Odur ki, sen də belə meloçlara vnimaniye verməyib, vsemirniy konfransı gözəlməlisən. Mojet bit konfransda bu işlər düzəlsin.

— Xoroşo, bəs deyirlər, bolşeviklər də bir tərəfdən gelir, görəsən düzdürmü?

— Eto vse dudki! Xalq yiğişib Rasiyanı vostanavit eleyir, sən deyirsən bolşevik gelir! Görünür ki, sən şəhərdəki “gah nala, gah mixa döyən” qəzetləri oxumursan.

— Net, oxuyuram; nu o qədər rastroyenniy olmuşam ki, oxuduğumu başa düşmürem.

— Elede get, bir “Kaspi” qəzeti al dürüst oxu, gör nə görərsən. Poka dosvidaniy.

— Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradəliyeviç!
– Aaa, Hüseynqulu Daşdəmirovıç! Keyfin!
– Keyfim niçəvo, sən nejasan?
– Men də tak sebe. Ancaq bir az rastroyenniyom.
– Paho! Yenə rastroyenniy, pasluşay bəs sənin keyfin nə vaxt kök olacaq?

– Hm.. hm... Nə vaxt kök olacaq? O vaxt ki, vesna gelsin, qırımuzyı güllər açılsın! Onda mənim keyfim kök olar, yoxsa indi? Canım, dünyaya svoboda verən, davanın, qan tökməyin protivniki olan bolşeviklər martda bizi qırdılar, evlərimizi soydular, arvadlarınımız hürmətsiz elədlər, daha...

– Dur, dur balam, onlar ki bolşevik deyildi, onlar daşnak ağalar idı.
– Eyyy... kakoy ti naivniy, bolşevik deyildi nədir? Canım bu paroxoddan top atıb məscidlərimizi, drevniy tīkililərimizi xaraba qoyan daşnak idı? Onlar ki daşnak deyil idı!

– Dur, dur, şəhərin aşağı məhəlləsində südəmər uşaqları qıran bolşevik idı, ya daşnak? Hansı idı? Bilirsənmi, Əliağa Muradəliyeviç! Sen elo demə, sən degilən ki, kaqda delo kasayetsya müsəlman, onda bolşevik də, menşevik də, daşnak da, maşnak da hamısı bürdə.

– Yox! Bu, sprovedliyiv söz deyil, bolşeviklər, menşeviklər, bir müsəlman deyil, hər millət ki, onların proqramı ilə dolanmaq istəmədi, onu döyə-döyə zastavit elər ki, proqramı qəbul etsin. Bəs daşnak nə deyir? Neujeli onun da tamam çeloveçestva üçün bir izvestniy proqramı vardır?

– Koneçno var, ancaq tamam dünya üçün deyil, tamam Tursiya, Qafqaz, bir də İran üçün. Daşnak deyir ki, bir vaxt dünyada Tursiya-mursiya, Qafqaz-mafqaz, İran-miran olmayıb tamam bir Armeñiya olub.

– Astav pajalusta, qlupostı!..

– Dayan, dayan, hələ daşnak deyir ki, Nuh peygəmber erməni idı. Dünyantı su basanda gəmisi ilə gəzirmiş. Birdən bir quru yer görür, deyir ki, erekvuma-erekvuma, yəni görünür, görünür. Sonra çıxır ora başlayır orada yaşamağa, o yerin adı İrovən olur. Sonra da başlayır balatamağa, yavaş-yavaş ermənilər tamam bu yerləri tutur, olur bir yekə Ermənistən, sonra Nuh rəhmətə gedəndən sonra türklər, gürçülər, iranlılar qribi kimi yerdən çıxıb onların velikiy sarstvasını

uniçtojot eleyirlər. Kişilər Nuh vaxtından dəm vururlar, "Qruziya" qəzetəsi də bu yandan başlayıb ki, nə bilim ruslar Qafqazı zavoyevat eləyəndə burada ancaq gürçü sarstvası və bir də vostoçnuy Zaqafqaziyada türk xanlıqları var idı. Daha Ermənistən yox idi. Rəhmetlik oğlu, kişilər hələ deyirlər ki, Adəm ilə Həvvə da erməni idı. Amma bu, Qafqazın pokoreniyasından dəmişir.

– Znaçit Adəm – erməni, Həvvə – armiyanka, Nuh da erməni! Kak vidno erməni olmasa idı dünyada heç çeloveçestvo olmaz idı. Xoroşo, oçen xoroşo, v takom sluçaye mən başa düşdüm ki, martda bolşevik, sonra da menşevik, indi də srednevik niyə olublar. Bunlar hamısı müsəlman qırmaqdən öteri imiş ki, öz Nuhdan qalma yerlərini təmizləyib, əllerinə alınlardı, tak çto li?

– Kak vidno tak, yoxsa takoy politiçeskiy daşnak, müsəlmanları qıranda heç olmasa gürçüleri əldə saxladı. Amma görürsen ki, yox, onlar deyir ki, müsəlmanlar da, gürçüler də burada nezzanniy qostdular, gərek buradan teşrif aparsınlar. Bu yerlər bizim babamız Nuhun kupçılı yerləridir.

– Bəs onların babası Adəmin yerlərini neçin tutmurlar?

– Eto potom, qoy hələ Nuhun yerlərini alıb qurtarsınlar, sonra Adəmin də yerləri üçün advakat tutub akrujnyi suda proşeniyə verəcəklər. Teper ponyal!

– Da ponyal!

– V takom sluçaye dosvidaniya!

– Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradəliyeviç!
– Aaa, Hüseynqulu Daşdəmirovıç! Keyfin?
– Keyfim niçəvo, sən nejasan?
– Men də tak sebe.
– Deyəsən keyfin bu gün kökdür.
– Da, nastrayeniyam pis deyil, parlamentimiz açıldı. Ministrlərimiz astavka verdilər, indi mojno dumat, təzə ministrlər bir az natsiyadan xəbəri olan adamlar olar, xalqın nujdasını bilən adamlar olar, işlər yaxşı gedər.

– Da iskaji bajalısa! Ruskiy nasionalniy sovet nə deyir, nə üçün parlamentə adam vermedi?

– Ruskiy nasionalniy sovet deyir ki, bir, iki, Qafqaz da, mafkaz da hamısı bizimki, gərək Qafqaz Rusiyadan ayrılması, çünki Rusiyannın bir çəstidir.

– Pamiluy, hansı Rusiya? Rusiya var ki, onun çəsti da olsun?

– Nu, Rusiya yoxdur, bunu sovet də bilir, ancaq deyir ki, Rusiya olacaq də.

– A!!! Olacaq!!! Çto je haçan oldu onda işə baxarıq. Bir də bu qaspadin sovet birdən-birə Azərbaycana yapışmaq, çto znaçit? Yaxşı oğlanırdı getsin Rusiyani bolşeviklərdən alıb qurtarsın, sonra Qafqaz razqovorunu araya qoysun. Rusiya, ruslara köynəkdir, Qafqaz palton. Bunların köyneyini bolşeviklər əyinlərindən çıxarıblar, bunlar palton davası eləyirlər?

– Koneçno, əvvəla palton köynəkdən bahalıdır, ikinci bir dərd var, sən onu bilmirsən?

– O nədir?

– O, odur ki, bu doroqoy palton Qalalobi tatarların əlindədir, Ruskiy nasionalniy sovet deyir ki, bu palton kaş bolşeviklərin əlində cırılaydı. Pambuğu yelə veriləydi, Qalalobi tatarlara çatmayıaydı! Vot çto!

– Paslışay, neçin? Biz ki ruslarla həmişə dost olmuşuq, bratski dolanmışıq?

– Da, verno, ruslar da özləri deyir ki, biz müsəlmanlardan razıyıq, nu, qalmaqal salanlar tamam ruslar deyillər, bir neçə nəfərdirlər ki, özlərinin qarın ağrısı var, öz qarın ağrıları üçün çalışırlar, ponyal?

– Da, da bir az ponyal.

– Toqda dosvidaniya.

– Proşay.

ZİYALILARIMIZ

– Hoo! Əliağa Muradəliyeviç!

– Aaa, Hüseynqulu Daşdəmirovıç! Keyfin?

– Keyfim niçəvo, sən nejasan?

– Mən də tak sebe, ancaq bir az rastroyenniyəm.

– Nə var, nə olub ki?

– Nə olacaq, canım! Xalq prosto biz müsəlmanları izdevat eləyir. Qoymurlar ki, adam öz işinə baxsın! Biri o gün məni tutub deyir ki, müsyö Kazağski, görürsən bu Talişinskileri ki, lənkəranlıların başına nə getirir? Deyirəm, qaspodin, nə olub? Deyir ki, nə bilim, orada bir Talişinskidir, nə zəhrimardır, xaxollar ilə əlbir olub camaatin qanını içir, nə bilim xalqın qəndini satır, ununu yeyir, i tak dali. Deyirəm, a canım, onlar həmişə Lənkerana və lənkəranlılara ağa olublar, bu taze iş deyil ki, siz vozmuşatsya olursunuz. O kişilər sizin böyüyüñüzdür, hər nə eləsələr, siz gərək heç danışmayasınız. Bu belə keçdi. Yenə birisi mənə rast gəlib deyir ki, Dərbənddə türk yaralıları acıdan ölürlər. Dərbəndlilər onlara çörək vermir. Nu! Çto na eto iskajeş? Deyirəm, canım, dərbəndlə özü yeməyə çörək tapmir, türklərə hardan versin?

İsrağa gün də bizim qaspadin qırdavoyalarımız düşübər bazara, döyə-döyə xalqın dükəninin bağladırlar ki, bu gün brazdnikdir. Balam, nə brazdnik? Deyir ki, "Mövlud" brazdnikidir. Deyirəm, canım! Qoyun xalq pul qazansın. "Mövlud" çto takoy? Yazıq kərbəlayı, qadji nə bilir "Mövlud" nedir! Bu kişilər öz praroklarını çox lübit eləyir. Hər minutda kartof, soğan satanda, peyğəmbərin canına yalan, ya doğru min dəfə and içirlər, bu bəs deyil ki, hələ anadan olan günü də dükənini bağlaşın? Slovom, bezobraziya, bolşə niçəqo!

– Da! Eto oçen ploxo!

– Da, oçen daje ploxo!

– Bu yazıq müsəlmanları qoymurlar ki, rahat oturub pul qazansınlar, lap mənim bunlara yazığım gəlir, yazıqlar bir faşır adamlırlar, həmişə öz işlərində, pastayanni pul fikrində, nə yeməkləri poçeloveçeskidir, nə yatmaqları, nə paltaları. Yazıqlar ildə bir dane qəzet oxumaz, kitab oxumaz; heç dükənindən bayırda bilməz ki, nə xəbər var. Belə adamları da müçit elemek olar?

– Vot! Videş! Məni də elə bu yandırır.

– Da! Jalka, oçen jalka...

– Dosvidaniya!

– Proşay!

ZİYALILARIMIZ

- Hoo! Əliağa Muradəliyeviç!
– Aaa, Hüseynqulu Daşdəmirovıç! Keyfin?
– Niçevo, sən nejasan?
– Mən də tak sebe.
– Pasluş, dünən evdə adam yox idi, gəldim ki, abedə sizdə yeyim.
Gəlib çıxmadın ki... Harada idin?
– Məni abedə çağırmışdır, zaqraniitsaya.
– Nə? Hara?
– Zaqraniitsaya da.
– Zaqraniitsa restoran adıdır mı?
– Yox, canım! Zaqraniitsa yest zaqraniitsa, bolşə niçevo.
– Heç zad panimat eləmirəm. Necə abedə zaqraniitsaya getmişdin? Nə danışırsan?
– Danışıram ki, abedə getmişdim zaqraniitsaya.
– Londona, Parijə, Berlinə, ya haraya?
– Dutki. Heç biri deyil.
– Nu, Ukraynaya, Finlandiyaya, Varşo...¹
– Yox, yox, uzaq getdin.
– Dağıstan, Qruziya, Ərmən...
– Yox, canım, yenə uzağa getdin.
– Zaqraniitsa daha nədir?
– Getmişdim Bayila.
– Nə? Bayıla? Bizim bu Bayıla?
– Da, bizim bu Bayıla! Çto je?
– Bayıl zaqraniitsadır mögor?
– Kak je? Bəs nədir? Bayıl, Kaspiyski, Kavkazski pravitelstvannı stalitsasıdır. Amma biz oluruq Azərbaycanda. Znaçit Bayıl etə yest zaqraniitsa. Ponyal?
– Da, da, indi bir az ponyal. Nu, nə vardi Bayıl zaqraniitsasında?
– Nə olacaq? Zaqraniitsa adamları, yaxşı fabrikları, mədənləri, qənbər döşənmiş dəmir yolları, Dilcan adlı vagonlar passajirlərlə dolu, slovom, abad bir qosudarstva. Yaxşı batinkatiken, corabtoxuyan fabriklər, daje corab fabrikine gedib tamaşa elədim. Ox, çort vazmi, nə poryadok? Nə qayda? Bir nefər piyan adam bu fabriklerde tapılmışdır. Her kəs öz işində, her kəs öz...

– Bajalısta, çox xvalit eləmə. Biz özgəleri xvalit eləyirik, amma öz-özümüzü görmürük. Pasluş, məger bizim Azərbaycanda az fabrikler var? Ya onlarda poryadka yoxdur? Vidno ki, özümükülərdən xəberin yoxdur. Desəm sənə ki, get Belyi qoroda², Çorniy qoroda³, ya mədənlərə bax, deyəcəksən ki, ora da zaqraniitsadır. Deyəcəksən ki, ora demokratiçeski obşestvanın qosudarstvasıdır. Desəm ki, get Mehdiyevin⁴ fabrikinə tamaşa elə, deyərsən ki, ora da Ruski nasionalni sovetin vilayətidir. Desəm get Mirzəbəyovun⁵ fabrikini gör, deyərsən ora da Armeniyadır, i tak dali. Ona göre də bizim lap yavuğumuzda Varantsovski⁶ küçədə bir giliz fabriki var. Bilmirəm gürcünündür, yoxsa müsəlmanındır, eto vsyo ravno. İş onda deyil, her kəsin olursa olsun, nu poryadok. Vot çto znaçit poryadok.

– Sən özün görmüsən?

– Koneçno, görmüşəm. Sən bilirsən ki, mən çox lyubapitniy adamam. Nu vot, bir gün Varansovski ulitsadan keçəndə bir-iki tanış adam rast gəldi. Soruşdum: Hara gedirsınız? Dediler, giliz fabrikinə, giliz almağa. Dedim mən də gedim, görüm gilizi necə qayırırlar? Geldim fabrikə, gördüm orada bir çox maladoy-maladoy barişyalar var, maladoy-maladoy oğlanlarla səhbət eləyirlər. Birdən yadına düşdü ki, bu günlərde kazino açılıb, bu yeqin həmin kazinodur. Sonra gördüm orada çox karopkaalar var. Dedim, bu karopkalar yeqin kanfetdir. Bu maladoy oğlanlar maladoy barişyalar üçün getiriblər. İstəyirdim bayıra çıxım ki, kak-to ne udobna. Qoca adam, yaxşı deyil. Gördüm ki, orada duran adamlardan biri çağırıldı ki, canım, belə iş olar? Bayaqdan biz burada durmuşuq, mal almaq istəyirik, heç kəs bize vnimaniya obraşat eləmir. Onda bildim ki, net, bura, doğrudan da, fabrik imiş. O çığırın adama dedim: Daraqoy, bəlkə kişilərin delavoy səhbəti var? Bir az dayananda nə olar?

– Na samom dele, nə olar?

– Nu, poryadok, poryadok?! Prelest! Karopkalar hamısı paryadka ilə yığılib. Divarda pəncərələr paryadka ilə düzülüb. Qapı paryadka ilə, istəsən aćmağa açılır, istəsən bağlamağa bağlanır. Islovom abrozsovovi poryadok. Ha, bəs men bilməmişəm ki, bizim qasudarstvada böylə fabrik var. Yoxsa, heç zaqraniitsada gördüyüüm fabriki xvalit eləməzdim.

– Nu, namazın vaxtı keçir, poka dosvidani.

– Proşay.

ZİYALILARIMIZ

- Hoo! Əliağa Muradəliyeviç!
- Əleykəssəlam!
- Bahö, aşna nə var, bu gün müsəlmanlaşmışan, salam-zad verirsen?
- Bir az vurmuşam.
- Nə eybi? Bayramdır, bayramda gərək vurasan. Aşna, harada vurmusan?
- Sallaqxanada.
- Nə? Necə, sallaqxana? Bu qoyun soyulan sallaqxanada?
- Dutki, yenə də dudki. Adam soyulan sallaqxanada...
- Pasluşay, adam soyulan sallaqxana haradır?
- Lokant, Daronar lokantası, znayeş?
- Aaa, znayu, znayu.
- Yaxşı, daha ora sallaqxana niyə oldu?
- Kak vidno, sən ora getmemisən. Bəs dayan mən sənə rasskazat eləyim. Nu, dedim ki, bayramdır. Allaha xoş getməz, gedim bir az vurum. Hara gedim, hara gedim, fikir elədim ki, kak istinniy millətpərəst mən gərək pulumu müsəlmana verəm. Getdim girdim "Darboğaza". Oturdum, lakey çağırdım ki, mənə bir pors katlet ver, bir butulka da vino. Gördüm ki, lakey bir boşqabda bir az ikra gətirdi, bir boşqabda da qızıl balıq. Dedim, canım, mən katlet istədim, daha bunlar nədir? Dedi ki, bunların pulu sizdən alınmayıcaq. Bunları size xozeyin padarka göndərib. Dədim, spasibo. Bir az balıqdan, ikradan yedim ki, katlet gəldi. Çaxırımı içdim, katletimi yedim qurtardım. Nu, davay şot?
- Şot gəldi. Balıq – 41 manat, ikra – 34 manat, katlet – 28 manat, vino – 60 manat, çörək – 20 manat, lakey pulu da 24 manat. İtoqo 207 manat. Sən ölüsən, Hüseynqulu Daşdəmirovıç, lap boğazım qurudu. Dədim: – Balam, axı bu andıra qalmış ikranı, balığı xozeyin göndərmişdi. Bəs yenə pulun istəyirsiniz? Bir də gördüm bufetin dalından xozeyin çığırdı ki, bura baqçal dükəni deyil. Bajalusta, burada tarqavatsa yaramaz ha! Onda bildim ki, bura sallaqxana imiş. Qaspadin xozeyin de qlavnı sallaq.
- Pasluş, belə bessovesniy iş olmaz. Yəqin seninlə şutit eləyiblər.

– Şutit, xoroşiy şutka. Yox, görünür, sənə başa sala bilməyəcəyəm. Yaxşısı budur ki, özün də bir o sallaqxanaya gedəsən.

- Nu, xaraşo, dosvidanı.
- Proşay.

ALTI AY

Bəli, bu altı ayda çox şeylər görmüşən, bu altı ayda başına çox işlər gəlmİŞdir. Bir çox tarixi vəqiqələr seyr etmişən. Bizdən sonra yazılıacaq tarixi sehifələri özün oxumusan. Deməli, bu müddət ərzində təcrübəli bir insan olmuşan.

* * *

Altı aydır ki, gülməmisən.

Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzüle-süzülə bəzülmüş, bir tərəfdə qalmışdır. Öz şəherində, öz evində özgə yerden gəlmışlərin eli altında əzilirdin. Küçədən keçəndə divar dibi yeri yib, öz ana dilini danışmağa ehtiyat edirdin, şəhərin aşağı hissəsinə düşəndə qiyafəni dəyişdirib özün bilirsən ki, nə şəkər düşərdün. Bu altı ayı istirahət etməkdən ötrü mənzilə tez çatmağı dörd gözərə gözləyən müsafirlər kimi yola baxmışan. Yorulmusan. Ümidini kəsmisən. Yene tezədən ruhunu yüksəldib gözləmisiñ.

O vaxtlar, doğrudan da, sənə güldürmək olmazdı. Amma yeri gelmişken qoy burasını da deyim ki, indiyə qədər başımıza gelen felakətlərin hamısı elə bu gülməyimizdən olmuşdur. Bizim bir pis adətimiz var ki, hər bir şeyi gülməyə, zarafata salıb öz başımıza engel açırıq. Bundan belə gülməyin və zarafatın yerini bilib ciddi olmalaşan.

Xülasə, altı ay yuxarıda zikr olunan qərar üzrə yaşayıb, axırda öz məqsədinə nail olmuşan. Əziyyətlerdən qurtarıb istirahət üçün mənzilə çatmışan.

* * *

"Örtülü bazar dostluğu pozar", – demişlər. Sonradan, aramızda rəncidəlik olmasın deye yazib xəbər veririk ki, bax, indiyə qədər hər nə eləmisən keçib gedib, hamısı sənə peşkəş. Amma bundan

bələ yenə köhnə adətlərini elə alıb dairədən çıxsan, tutduğun işləri “Şeypur”umuza qoyub “du... du...” çalmaqdan geri durmayacaqıq.

Bu altı ay müddətində çalınmağa çox şey var idi. Lakin “Şeypur”umuz yox idi. Şükür olsun, indi “Şeypur”umuzu parıldayana qədər temizləyib çalmağa başlayırıq.

“Şeypur”umuzun çaldığı havalardan bəziləri sənə xoş gəlmə-yəcəksə də, lakin diqqət ilə qulaq assan, bəlkə döşünə düşəni oldu... Bir də bizim “Şeypur”umuz başqa şeypurlar kimi çalıb oynatmaya-caqdır. Bəlkə qabiliyyəti qədər oynayanların oyununa müvafiq havalar çalacaqdır.

İndi sən do elə oynamamalısan ki, “Şeypur”umuz da sənə biabır edən hava çalsın.

Bir həftəlik oynayanların havasını bundan belə biz həftədə bù dəfə çalıb aləmə xoher verəcəyik.

İndi oyna görək nə oynayırsan.

ƏSGƏRLİK

Bu axır vaxt əsgərlik sözü dillərdə əzbər olub. Hər yerde deyi-lib danişılmaqdadır. Elə hey görürsen ki, birisi birisine rast gələndə: “Sen düşürsən, mən düşürem, o düşür...” kimi səhbətlər eləyirlər.

Keçən gün dedim bir lüğətə baxım görüm bu əsgərlik sözünün mənası nedir ki, camaat onu bu qədər istəmal eləyir.

Şəmsəddin Sami bəyin “Qamusı-türki”sinə baxdım, gördüm yazır ki: “Bu gün əsgərlik bir cəsarətdən ibarət olmayıb, adəten, bù fəndir. Osmanlılar əsgərlik üçün yaradılmış kimi, bu silkə pək əlverişlidirlər”.

Elə bunu oxuyan kimi bir az rahat oldum. Dedim, qoy bu həftə bu sözün mənasını yazım oxucular da arxayı olsunlar.

* * *

O gün birisi nəql edir ki, şəhər mühasirədə ikən Mərdəkanda əsgər cəm edilməsi əmri veriləndə bəzi ağalar o zaman orada arxada işləyən komitələrdə cürbecür xidmətlər yaradıb öz bərhəqq övladlarını və qohum-əqrəbalarını komitələrə doldurmuşdular. Komitələrdə iynə salmağa yer yox idi. Bu əhvalatı mənə bir başqası söy-

ləsə idi, olurdu ki, inanam. Ancaq bu əhvalatı bir nəfər (student) tələbə söyleyirdi. Odur ki, o qədər əhəmiyyət verməyib bu barədə təfsilat da vermək istemədim.

Hə, səhbətimiz əsgərlikdən idi. Xülasə, nə başını ağrıldım, bolşeviklər iş başından çəkilib şəhəri menşeviklərə verondə menşeviklər anqliçanları Bakıya getirdilər. Anqliçanlar Bakıya gelə-gəlməz, bilmirəm bu menşevik qoşununa nə oldu ki, hər gün çıxan qəzetlər camaati və saldatları məzəməmətə başlayıb hey yazdırıb ki, anqliçanlar gəldi, köməyimiz artı dəyib, gedib evdə və şəhərdə asudə oturmaq olmaz. Bakı bizimdir, biz özümüz gərək Bakını müdafiə etməyə çalışaq. Qeyrət gönüdür, filandır... və filandır...

Heç bilmirəm, vallah, bu yersiz məsəli nə üçün çəkdim, ancaq bir balaca burası xatirimə gəlir ki, yuxarıda əsgərlikdən səhbət edirdik. Bəli, əsgərlik əsgərlik deməkdir. Bizlər, doğrudan da çox qəribə adamıq: 1916-cı ildə istədilər ki, müsəlmanlardan saldat yiğsinələr. Gərək yadında olsun, o vaxt bu məsələ üstündə Türkistanda bir cüzi qalmaqal oldu. Qafqaziya yaddan çıxdı. Bu məsələ də öylecə qaldı. Mart hadisəsində məglub olduqdan sonra başladıq ki, hərgah biz də indiyə qədər özgə milletlər kimi saldat vermiş olsaydıq, məglub olmazdıq. Xülasə, çox efsuslar etdik...

İndi bilmirəm fikrin nədir. Ancaq balaca özünü itirən kimi görü-nürsən. O gün görürəm ki, yenə hər kəs bir dənə zorba “mən ölüm” tapıb salıb qabağına, özünü ora... bura vurur ki, bəlkə arxada işləmek üçün (aborona üçün) bir iş tapsın və ya bir müəssisəyə girsin. Doğrudan da, təmiz paltar geyinməyə, hər gün parikmaxer dükanında bəzənib düzənməyə, bulvara, pasaja, teatra, şəntana, işləməyib müftə yeyib-içməyə adət edənlərin işi bir az zay kimidir. Kürküna bire düşən çoxdur. Bir tərəfinə də baxanda bu əsgərlik kasib adamlıñ işidir. Bax, görmürsən ki, baş yaran, zəncir vuran, sinə vuran, başına döyüb ağlayan, acliqə, susuzluğa davamı olan kasib adamlarıdır. İnşallah ki, bu əsgərlik də elə kasiba qismət olar. Şükür olsun Allaha, indi yeni müəssisələrdə dövlətli uşaqları üçün çinovnik, “osobi poruchenı” yeri çoxdur.

İndilikdə hələ ruhani dəftərləri mobilizovat olub baxaq görək dali nə olur, ümidiñi Allaha bağla. İnşallah imanı kamil olar.

QRAMMAFON

Bir az diqqət ilə baxanda insan da qrammafona oxşayır. Ancaq insan ilə qrammafonun təfavüti budur ki, insan öz fikirleşdiyini və anladığını çalır, amma qrammafoni bundan aciz olub qeyrilərinin istədiyi havanı çalır. Deməli, hər ikisi də çalır.

Qramafon ruhsuzdur, insan ruhlu. Lakin həmin bu ruhlu insanların bir çoxları var ki, qrammafoni kimi plastinkaya möhtacdır.

Mart hadisatından qabaq və sonra Bakıda bir çoxlarının qrammafona oxşadığı aşkar oldu. Belə ki, martdan qabaq bir cür plastinka ilə çalan, martdan sonra özgə cür havalar çalmağa başladı. Haman adamlardan bir paraları indi də bir başqa plastinka tapıb çalmağa başlamışlar.

* * *

Yoldaşım Yaftum ilə bu barodə uzun mübahisəmiz oldu. Yaftum deyir ki, bu təbii bir işdir. Belə də olmalıdır. Lakin mən yoldaşım Yaftumun bu fikrinə şərik ola bilmirəm. Yaftumun fəlsəfəsindən bu çıxır ki, ortada pul əhvalatı olsun, qalan şeylər ötüşər. Bu gün bir məslək, sabah bir fikir, birisi gün bir yol.

Qramafon ağaların hərçənd bir az damağına dəyəcəkdir, lakin bizim borcumuz bu tövr əhvalatları axtarıb tapmaq olduğuna görə bu məsələdən heç vaz keçə bilmədik. Amma öz aramızdır, işin bu biri tərəfinə baxanda zəmanə üçün əlverişli olmaq heç də pis iş deyildir.

* * *

Bir də bir iş var ki, qrammafoni misalında olan insanlar nə çalıqlarını özləri dərk edə bilməzlər. Məsələn, budur, neçə yüz illərdir ki, biz İmam Hüseyn üçün təziyə tutub ağlayırıq. Hər il başımızı, canımızı xəncər və zəncirlərlə parçalayıraq. Müxtəsər, on gün, məhərrəmi özümüzü həlak etmək dərəcəsinə varırıq. Lakin bu işi qrammafoni kimi etdiyimizə görə İmam Hüseynin kim və nə yolda şəhid olduğunu dərk edə bilmirik. Bizim bu işdən gözlədimiz şey birçə quru savabdır.

Yenə bizim qrammafonluğumuzdan ki, bu savaba da ancaq İmam Hüseyn Əleyhüssəlamin getdiyi yol ilə nail ola biləcəyimizi anlamırıq. Ancaq boş-boşuna tutuquşu kimi hər il məhərrəmdə təziyə saxlayıb savab gözləyirik.

Xülase, qrammafonluğumuzdan başımıza bir çox bələlər gəldiyini de hiss etmirik...

Allah qrammafoni ağalarımızın purjinlerini möhkəm etsin ki, gelecekde plastinkalar çalmaqdə aciz qalmışlardır.

Məndən sizə vəsiyyət: qrammafoni olmaq çox gözəl işdir. Hər vaxt, hər zaman, hər yerdə, hər hökumət dövründə hər cür iş görüb, böyük mənseblər tutub adam olmaq, ancaq qrammafoniq sayesində mümkündür. İndi özün bilərsən.

TİFLİS DUMASI

Tiflis dumasında sosialist dərisi örtmüş olan daşnak kirvələrimizin Bakı hadisatı haqqında nə məzmunda məruze verdiklərini Bakı qəzetlərinde oxuduq. Daşnaksakan kirvələrin mərsiyesi Tiflis dumasında əyləşən ağalara təsir etdiyindən müdəhətül-qövl duma zalına qara çəkilməsi və Bakı dumasına təziyət və izhari-yaş teleqrafları göndərilməsi ilə Gürcüstanın mədaxilindən 50 min rublə də Bakıdakı erməni xesarətdidələrinə ianə edilməsi qərara alınmışdır. Ravi deyir ki, Tiflis duması qlasniları haman gün çox ağladıqlarına görə özgə işlərə baxa bilməyib duma iclasını dəxi qapılmışlardır.

* * *

Biz bu xəbəri oxuduqda heç zərrəcə də olsun teşvişə düşmədik. Nə olar, insan gərək rəhmlı olsun. Amma birçə burası var ki, bilmirəm bu rəhmlı ağalar bu neçə ilde bütün Qafqaziyaya müsəlman qanı çay kimi axanda harada idilər? Bu məsələyə el vursaq, çox uzun çeker. Qoy bu qalsın, yeri gəldikcə hərdən bir oxucularımızı müstəfir edərik.

Tiflis dumasında kamali-vüqar ilə əyləşən "levi eser"lər, yəni sol sosialistlər də (burasını da sənə xəlvətcə deyim ki, bunların arasında müsəlman qardaşlardan da sosialistlər vardır) daşnaksakan firqəsi nümayəndəsi mərsiye dedikdə payi-mənbər oxuyurmuşlar.

Bu biçarələr sosialist olduqlarından öz məsləkləri mövcibinə belə də olmalıdır. Burada heç bir qəribə şey yoxdur. Bundan əlavə Qafqaz islam əhalisi hamısı "kontrrevolusioner", yəni əksinqılıbçı olduqlarına görə onların qətli vacibdir.

Lakin kirvoler əsil həqiqi sosialist, yoni cibgir olduqlarından onlar lazımlı adamlardırlar və özləri də azdırlar. Bir də təzədən onlara əl gəzdirib azaltmaq yaxşı deyildir.

* * *

Qozctərin yazdığını görə Bakıda menşevik hökuməti zamanında hökumət üzvlərindən Ayello Bakı hadisəti haqqında təzə bir mərsiye kitabı düzəldib hər gün "Narodniy dom"da, yəni camaat evində sinə vurmaqdadır. Allah bunun da əcrini qəbul eləsin.

* * *

Xülaso, Tiflis şəhərində bir çox qoribə şeylər olmaqdadır. Bu əhvalatdan bir qədər xəbərdar olmaqdan ötrü gürcü parlamenti üzvlərindən Topuridze cənablarının Bakı qəzetlərində yazdığı məktubu oxumaq kifayət edər.

BARIŞIRLAR

Heyif, bu gözəl Avropa müharibəsindən, mağul böyük məşgiliyyət idi. İndi bu da başlayıb qurtarmağa, mütarikədir, nədir, ondan cəyirlər.

Zalim oğlu Vilson müharibənin əvvəlində yatdı, yatdı, axırda oyanıb camaatın qulağına bilmirəm nə oxudu ki, hamını ispanka azarı kimi barışmaq azarına mübtela etdi. Elə hər kəsi görürsen, deyir barışram. Qərəz, Allah hamı arzusunda olanlara qismət eləsin, yaxşı müharibə idi. Ci fayda hər şeyin axırı olduğu kimi, bunun da axırı çatdı.

Hə, indi dəstgah Sülh konfransındadır. O gün teleqraflar xəbər getirmişdi ki, Lahi şəhərində Sülh konfransının iclasları vəqə olacaq, sarayı silib süpürüb qaydaya salırlar. İndi baxaq görək konfransın sədri kim olacaq və konfransda nələr danışılacaq. Rəvayət var ki, Danabaş kəndindən oraya nümayəndo getsin.

Ancaq Allah belə eyləyeydi ki, Sülh konfransında olan zəvat ispanka azarı tutmayayıdlar. Yoxsa qızdırmaları 41 qradusa qalxsa, nə danışacaqlarını bilməsələr, yenə söhbətin axırından qənbərqulu çıxar.

Beli, hər kəs öz şərtlərini qoltığuna vurub konfransı gələcəkdir. Vilson da 14 və ya 17 maddədən ibarət öz bərhəqq əvladlarını yanına salıb təşrif gətirəcəkdir.

Bizlərdə bir məsol var ki, barışırsan barış, ancaq deyənəyi əldən yərə qoyma. Vallahi, bunu çox gözəl deyiblər. Bax, səni inandırıram ki, bu barışanların heç birisi deyənəyi olondon yərə qoymayıb, dəhəndə gizlədəcəkdir. Çox oyan-buyan olanda yene də deyənəklər düşəcək işə, yenə də bizim üçün məşgiliyyət tapılacaq.

Bir də bir xəbər var ki, Avropa padşahları barışdıqdan sonra hamısı cəm olub, "bolşevizm" ilə, yəni bolşeviklik ilə müharibə edəcəklər. Deməli, Avropa müharibəsi qurtarsa da, bir ayrı müharibə çıxacaqdır. Müharibəsiz dönyanın ləzzəti yoxdur. Amma bu müharibə lap qiyamət olacaqdır. İnşallah, yaşayarıq və görərik.

NƏ VAR? NƏ YOX?

Bilirəm çox darixırsan, siyaset aləmindən, ələlxüsus bu axır vaxtnələr olduğundan xəbərdar olmaq isteyirsən. İndi qulaq as, mən sözün lap düzünü və məğzini söyləyim.

Avropa müharibəsi qalxıb, zorba padşahlar bir-birləri ilə güleşməyə başlayandan Amerika "padşahı" Vilson bu müharibədə nə ələmek üçün istixarə edə-edə, axırda o da müharibəyə qoşuldu. Fransaya qoşun getirdi. Almaniyani basdı. Almaniya da barışığa razi oldu. Sonra Vilson 14 maddədən ibarət bir mütarikə şəraitini yazdı. Bu şərtlərə qol çekildi. Müharibə dayandırıldı.

İndi haman şərtlərə emel olunmaqdadır. Qərəz, sözüm bularda deyil. Almaniya camaati da dönüb sosialist oldu. Əmələ və saldat vekilləri təşkil edildi. Avstriya da parça-parça oldu. Rusiyanın hali da ki sənə məlum. Ancaq burda bir iş var ki, yer üzünün millətləri dad-fəryad salıb deyirlər, gərək hər millətə azadlıq verilsin. Hər millətə yaşadığı yerde bir parça yer ayrılib padşahlıq verilsin. Bu padşahlıqda istiqlal, ya cümhuriyyət deyirlər.

Rusiyada yaşayan millətlər de özləri üçün cümhuriyyətlər düzəltmişlər. Vilson da vədə verib ki, ümumi Sülh konfransında millətlərin bu arzusunu müdafiə etsin. Biz də salavat çevirə-çevirə oturub

ümmü Sülh konfransını gözleyirik. Ancaq burada bir iş var ki, müttəfiq dövlətlər mühəribədən başları ayılan kimi başlayıblar ki, gərək Rusiyarı dirildək və "birləşdirək".

* * *

İndi Rusiyada vücuda gələn cümhuriyyətlərdən başqa, bir də bir neçə rus hökumətləri təşkil edilmişdir ki, bunlar da elə hey isteyirlər bir-birilə münasibət başlasınlar, o da olmur. Çünkü Rusyanın bir yerində çıxıb digər bir yerinə getmək üçün gerek qutu içində, gəmilerin dibində, yük vaqonları küncündə, hesirə-zada bükülmüş bir halda gedəsən. Odur ki, bu hökumətlərin bir-birindən xəberi yoxdur.

Bu tərəfdən də Trotski Rusiya cəbhələrini gezib əsgərləri nəzərdən keçirməkdədir. Hətta o gün əsgərlərin birindən xoşu gəlib öz durbinini də ona bağışlamışdır.

Bir nəfər də Krimdən Tiflisə gəlib deyir ki, bolşevikləri Moskva-dan qovmaq qəsdində olan cənub ordusu da Nikolay Nikolayeviçin komandası altında olacaqdır, xülasə, işlər bu haldadır. O ki qaldı Azərbaycan məsəlesi, Azərbaycan da qalib Azərbaycanda. Yaşayarıq və bu işlərin axırını görərik.

BİR GÜN

Bu gün çoxdan beri arzusunda olduğumuz Azərbaycan parlamanı açılır.

Bizləri gözü görmeyən, hökumətimizi məsxərəyə qoyan partiyalar parlamanımıza nümayənde göndərmək istəmədilər. Deməli, bizi "priznavat" elemədilər. Bizim ilə işləmək istəmədilər.

Əgər Sülh konfransında Vilson kişi kimi mərd-mərdanə öz sözünün üstündə durar və millətlərin müqəddərəti özlərinə verilər, onda mən bilirəm ki, bizi "priznavat" eleməyənlərin hali nə cür olar.

Amma bir tərefinə baxsan bunlarda da günah yoxdur. Bu yazıqlar baxıb görürler ki, burda Azərbaycan hökuməti təşkil edilib yavaş-yavaş işlər qaydaya düşür və hər yerdə asayış bərpa edilir, amma Rusiya od tutub yanır, hərcəmərclik davam edir. İndi onlar da çalışırlar ki, bu hərcəmərclik feyzində bizlər de mahrum olmayıq.

* * *

Doğrudan, həya bir yaxşı şeydir. İnsan ki həyasız oldu heç nə, həyasız adamdan hər nə desən baş verə...

Bu həyasızlardan biri də Ermənistən hökumətinin baş komandanı Andronik kirvedir ki, yene Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistən hökuməti də gözlərini yumub əlitə işarə eləyir. Ermənistən hökumətinin nə tövr siyaset yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır.

Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilmez. Burada ancaq bir Ermənistən ola bilər. Qafqazın hamısı ya gərək Ermənistən olsun, ya da Ermənistəna tabe kimi bir şey olsun.

Tiflisdə çıxan "Qruziya" qəzeti də deyir ki, sənin başın üçün elə belədir ki, "asimes". Ona görə də götürüb bir nəfər rus yaziçisi Opuçının "Keçmiş xülyalar" ünvanlı məqaləsini dərc etmişdir.

Bu məqalə bùsbütün tərcümə edilib "Azərbaycan" qəzətinin 56-ci nömrəsində çap olunmuşdur. Bu məqaləni bir nəfər urus yazmışdır. Özü də öz yazdığını kimi, evvelcə ermənilər ilə çox dost imiş. Hətta hər yerdə erməniləri müdafiə edib, onların barəsində damışilan yalanları da təkzib edirmiş.

Bu urus məqaləsində deyir ki, Qafqazda heç Ermənistən adlı şey olmayıbdır. Urus Qafqaza gəlib Qafqazı alanda bir Gürcüstan var imiş, bir də bir neçə dənə türk xanlıqları.

Ermənistən hökuməti də deyir: "Çe". Qərez həya yaxşı şeydir.

Hə, onu deyirəm ki, bu gün parlamanımız açılır. "Azərbaycan" qəzeti də deyir ki, parlamanımızın en ilk vezifəsi bu olmalıdır ki, gərək qısqırsın! Fəryad etsin! Bu fəryad da yalnız bu iki kəlmədən ibarət olmalıdır ki, yaşamaq istəyirik!

Qoy indi parlamanımız fəryad etsin, biz də qulaq asaq, görək axırı nə olur.

GÜRCÜ-ERMƏNİ VURUŞMASI

Söhbətin şirin yerində erməni gəldi ki, Allah saxlaşın!

Qafqazda erməni-müsəlman vuruşması var idi, bir də gürcü-erməni vuruşması doğdu.

Əhvalat özünüzə məlumdur.

Azərbaycan, Gürcüstan və Ermenistan hökumətləri öz aralarında olan mübahisəli məsələləri, o cümlədən, sərhəd məsələlərini həll etməkdən ötrü neçə ay bundan irəli Tiflis şəhərində bir konfrans çağırmışdır.

Bəli, konfransın vaxtı, saatı təyin olun kimi Azərbaycan və Gürcüstan nümayəndələri konfransa gəldilər, Ermenistan hökumətindən nümayəndo gelmədi.

Tiflisdə olan Ermenistan nümayəndəsindən xəbər alıllar: balaṁ konfransa niyo gəlmirsən?

Cavab verdi ki: Ermenistan hökumətindən mənə bu baredə heç bir buyruq yoxdur. Bir-iki gün gözləyib görün nə olar.

Bir-iki gün keçdi. Soruştular: balaṁ, nə oldu? Cavabında dedi ki: bəs, mənə bu gün bağışlayın, pəhriz düşmüşəm, gələ bilmərəm, bəlkə sabahda, biri gündə gəldim. Bir neçə gündən sonra dedi ki: doğrusu, varatniklərim yuyulub, praçışnidən gəlmeyibdir, nə bilim gərək hamama gedim...

Xülasə, hər dəfə bir düdük verib konfransa gəlmədi ki, gəlmədi.

Gürcüstan hökuməti gördü erməni tersliyinə salıb, Ermenistan hökumətinə xəbər göndərdi ki, kirvə, gol Azərbaycan hökumətindən bixəbər özümüz bir özlüyümüzdə öz məsələlərimizə baxıb bir az dərdləşək. Ermenistan hökuməti "nigaran və bir şey gözləyen" adamlar kimi Gürcüstanın bu təklifinə de çəm-xəm eyledi.

Müxtəsəri-kəlamı, konfrans baş tutmadı. Bu minval ilə Ermenistan hökuməti işləri ləngə salıb axırdı sərhəd məsələsini qılınc ile həll etməyi qərara aldı. Gürcüstana xəbər, zad vermədən dava başladı. İndi burada bir məsələ var:

Ermenistan hökuməti nə demək istəyir?

Əslinə baxsan, rəylər müxtəlifdir. Biri deyir ki, Ermenistan hökumətinin yeri dərişliq olduğundan bir balaca ayağını uzatmağa yer axtarır.

Biri deyir ki, xeyr! Ayağını uzatmağa yer var. Bu iş ancaq Borçalı müsəlmanlarının keyfini xəbər almaq üçün behanədir.

Bəziləri deyir ki, sehvən ermənilər həyat-məmat məsələsini ortalığa qoyub axırıncı dəfə olaraq vuruşurlar.

Qərəz, hər kəs gürcü-erməni vuruşmasını bir cür təfsir edir.

Amma biz deyirik, xeyr, bunların heç biri düz deyil. Ermənilər Rusiyani çox dost tutduqlarına görə Rusiya taxtına təzə bir Nikolay

çıxarmaqdan ötrü bu işləri eyləyirlər. Və Rusiyani bərpa etdikdən sonra da Ermenistana Ermenistan verilecəyinə inanırlar.

Xülasə, söhbətin şirin yerində, Allah saxlasın!

BİRİNİN BAYRAMI, BİRİNİN MATƏMİ

Şiə mollalarının adeti-qədiməsinə müğayir olaraq, bu il nədənse oruc bayramı bir gündə vaqe oldu. Bu vaxta qədər görünməmiş bu "ittihadi" pozmamaq üçün Şeyx Qəni ağa Ramanlı Şeyx Hüseynə bir məktub yazıb onu və onun vəz etdiyi Ramana və Buzovna camaatını təbrik edir.

Xəbər var ki, bayramda mollayı Şeyx,
Yazır Şeyx Hüseyn ki, ey namidar,
Səni xalıq heç etməsin şərmsar,
Mübarek ola eydin, ağayı-Şeyx!
Alantək bu məktubumu basürur,
Xəbər ver camaat ola şadkam,
Bu gün eyddir oldu rövzə tamam,
Onu tutmaq, elbəttə, məmnudur.

Şeyx Qəni bu məktubu bir qasidə verib Şeyx Hüseyn ağanın hüzuruna rəvan edir. Qasid Ramanaya çatmış yolda Buzovnaya gedən Şeyx Hüseynə rast gəlib deyir:

Əssəlam, ey babası göylərə merac eləyən,
Əl çəkən malü puldan, özünü ac eləyən.
Cörəyin nuru ilə oldu münəvvər üreyim,
Sənə qurban soğanım, yağılı qoğalım, cörəyim.
Sənə bu naməni yazımişdır ağam Şeyx Qəni,
Ağamın məqsədi də baxəbər etməkdir sən.
Şəhrədə cümlə müsəlmanlar ediblər bayram,
Çünki bayramda oruc tutmaq edilmişdir horam.

Şeyx Hüseyn bu xəbəri eşidən kimi rəngi sarılır, dizləri titreyir, məktubu almaq istəmir və bir az götür-qoydan sonra məktubu allıb qasidə mehriban-mehriban deyir:

Ey nuri-dide, canım bərader!
 Bu nə xəbərdir, Allahu əkber?
 Guş et bu pəndə, sən getmə kəndə,
 Bayram edər xalq, Şeyxi deyəndə.
 Sən getsən evvəl, heç kes inanmaz,
 Hər nə desən də, bir kimse qanmaz.
 Sən gel qayıt get, bu Şeyxi şad et,
 Əcrin verər haqq, üqbadə, elbet!

Demə, zavallı Şeyx Hüseyin Ramanada “füqəra” üçün pul toplayıb Buzovnada isə bu günə “atlajit” eləyibmiş. İndi kənd əhli bu günün bayram olduğunu duyarsa, yəqin məscidə yiğilmayacaq və Şeyx də “füqəra” üçün pul toplaya bilməyəcəkdir.

Nə isə qasidi bir çox dualar və yağılı diller ilə tovlayıb geri qaytarır, özü isə faytonda gedə-gedə fikirləşir ki: Yaxşı, ey dili-qafil, indi nə olsun? Əger camaatı bu günü oruc tutdursam, onda feli-hərama mürtekib olaram. Bayram elan etsəm, “füqəra”nın pulu batar, nə qayırim ki, nə şiş yansın, nə kabab”? Əlin çolaq olaydı, məktub yanan yerde Şeyx Qəni!

Bir az fikirləşəndən sonra Şeyx feli-həramdən qorxub qət edir ki, Buzovnaya çatan kimi camaati yığış bayram elan etsin. O bu fikirde ikən görür ki, faytonun bir təkəri yağızlıqdan çınlidayır və guya zəbani-hal ilə deyir:

Qurban olsun, ay para, insafü vicdanım sənə,
 Məzhəbim, ayini-kişim, dinim imanım sənə.

Cənnəti-firdovsi əslə istəməm üqbadə mən
 Huri-qılmanlar, fəda olsun cibisdanım sənə.

Hər nə var sənsən, səninçün xəlq olub dünya bütün,
 Ay kağız çervon, fəda ayati-Quranım sənə.

Eylə zibasən ki, görcək hüsnünü könlüm uçar,
 Valeh olmuşdur bütün ağlım, tənim, canım sənə.

Təkərin bu növ avazı-dilxərası Şeyxi əvvəlki fikrindən döndərdi. Şeyx yenə çare aramağa başladı. Birdən yadına bir şey düşdü.

Şəriətdə eylə bir şey var ki, “getdin gördün ki, şərab içirlər, degilən inşaallah ki, sirkədir”.

Şeyxin keyfi düzəldi, öz-özüne dedi:

– İnşaallah, bu kağızda bayramın sabah olduğu yazılıbdır. Yaxud inşaallah ki, Şeyx Qəni şoğərib bu kağızı heç mənə yazmayıb, yolun ortasında qasid də menə verməyibdir.

Xülasə, ramanah Şeyx Hüseyin Buzovnaya varid olur. Mənbərə dırmaşır, dünyanın faniliyindən, pulun çirkin şey olduğundan, hüridden, qılımandan vez edir, sonra bir bizəngah qurub camaatı bir az ağladır. Silsiləcünban da öz qaydasılı ayağa qalxıb camaatdan pul yığır, saf-cürüük eyleyəndən sonra, yerdə qalanın Şeyxe təslim edir. Şeyx arxayınca pulları cibinə yerləşdirir və gedib xəlvətce müxtəsər qelyanaltı eyleyir. Axşam saat beşde simasını pozğun, ovqatını təlx qayırib təcili surətdə məscidin həyatına galır və müezzini dama çıxarıb münacat verdirir. Camaat məscid həyatına toplanır ki, gorsün nə xəbərdir. Şeyx əmmaməsi qoltuğunda, boynu ciyində, gözlərindən abi-niysan kimi yaş axlığı halda camaatin qarşısında deyir:

Ey əhli-iman, ettövbə, tövbə,
 Oldum peşiman, ettövbə, tövbə.

Əlan eşitdim bayram olubmuş,
 Hər şey yerində, encəm olubmuş.

Cümle müsəlman nakam olubmuş,
 Siz acu etşən, ettövbə, tövbə.

Mən başıdaşılı etdim qəbahət,
 Nahaq qalıb ac bir gün camaat.

Versin əvez həqq ruzi-qiyamət,
 Qırx əlli qılman, ettövbə, tövbə.

Camaat! Camaat! Günahi-kəbirədir, şəhər mollalarına arxayın olub oturdum ki, bayram olsa, bizə də xəbər verərlər. Allah lənət eləsin onlara, onlar əhli-dünyadır, nə isə iş işdən keçib, daha durmayın, iftara az qalıb, gedin bayram eleyin. Yoxsa feli-həram etmiş

olarsınız. Ravi rəvayət eyləyir ki, möminlər donquidanmağa başladı və hətta bir neçəsi Şeyxin mübarek saqqalının da adını çəkdilər. Allah bu Şeyxi nankor camaatın arasından çıxarıb öz yanına aparsın.

ÖVLADIMƏ VƏSİYYƏTLƏRİM

Övladlarım, pak olan, heç bir vaxt, heç bir şeye satılmayan vicdanıma and olsun ki, dünyada ən sevgili bir şeyim varsa, sizsiniz və rəfiqəmdir. Ola bilər ki, məndən zahiri mehribanlıq az görmüşsünüz, fəqət bu ədəmi-məhəbbətə dəlalet etməz. Vicdanımın pak olduğundan dolayı bu dünyada sərvət və miknət sahibi olamadım. Zəhmətlərim sayəsində qazandıqlarımdan saldırdıqlarımı, gah bu, gah o vicdansız yedi. Ona görə sizin üçün boş, yavan nəsihətlərdən başqa bir şey dünyada buraxmadım. Sanmayın ki, sərvət və miknətsizliyimə təəssüf edirəm, yox! Pak vicdan hər bir miknətdən qiymətiidir.

Cox cavan ikən, on beş-on altı yaşlarından kəndi zəhmətlərim sayəsində yaşamaga başladım. Savadsız, məlumatsız meydana atıldım. Təbii zəkavətə malik olduğumdan hər şeyi tədqiq etmək, hər şeyi anlamaq təbii xasiyyətim oldu. Hər bir məsələdə istər o mosolə moası bir məsələ olsun, istər zaye nəqid, yaxud adı ticarət məsəlesi olsun, bir dəfə də olsa, əhəmiyyətsiz buraxmadım. Daima yazılar ilə, kitablar ilə uğraşardım. Bir məsələ barəsində bu mütefəkkirin fikri və nəzəriyyəsini digər bir mütefəkkirin fikri və nəzəriyyəsi ilə müqayisə etmek vasitəsilə get-gedə özüm də bir müəyyən fikir və nozəriyyə sahibi oldum. Bir çox təcrübələr, mütləklər sayəsində qazandığım fikir və nəzəriyyələrimi sizə deməz isəm, mənəcə kendinizə xəyanət etmiş olaram.

Bu, tarixi heç təyin edilməyen əski dünyaya milyard-milyard insanlar gəlib yaşamış və ölmüşlərdir. Bunların içində milyon-milyon canılər, xainlər, qatillər, oğrular yaşamışlardır. Eyni zamanda milyonlar ilə də məlek xisletli, pak vicdanlı insanlar da bulunmuşlardır. İndi baxsanız, dünyada nam-nişan qalmışsa, hepsi vicdanlı taqının içində çıxan ərbabi-hünərdən qalmışdır. Milyonlarla yaşamış alçaqlardan isə heç bir nişan aləmdə qalmamışdır.

O zavallı alçaqlar öz alçaqlığı və cinayəti sayəsində yaşamışdır və öyle güman etmiş ki, cinayət yapmazsa, ac qalar, nə qədər sahv,

nə qədər qəflət! Əgər o cani hifzi-vicdan edib insancasına yaşasayıdı, mühitində hörmət qazanıb rahət yaşırdı, çəkdiyi batını əziyyəti çəkməzdidi. Zira cani nə qədər həyəsiz olursa olsun yenə ürəyinin bir guşesində bir yara sizildiyir, onu rahat buraxmayırlar. Felinin çirkinliyini başqası görən kimi özü də görür. Kəndisini aldatmağa çalışır, müvəffəq olmaz, əzab çeker, heç kəs xalq içinde “mən caniyəm, alçağam” deyəməz, zira bu sıfətlərin qübhünü anlayır. Fəqət qorxur ki, onsuza yaşaya bilməsin. Bir qatılı, bir oğruya “sen oğrusan, sen canisən” desən, acığı tutar, inkar edər. Nə üçün? O sıfətlərin qəbahətini etiraf etdiyindən.

Övladım, siz o sıfətlərdən qaçınız! Bədbəxt olarsınız. Heç elə iş tutmayıñ ki, onun açılmasından qorxasınız, onda rahət üzü görmezsiniz. Sizi həmişə yalaq, alçaq, ayaqöpən edər. Hər kəsə kiçilməsəniz, gizli bir işiniz olmazsa, her kəsin gözlərinə cəsarətlə baxarsınız, məsud olarsınız. Xalq arasında kəsbi-ehtiram edərsiniz. Bu zəmanət alçaqlıq zamanı, ayaqöpənlər, vicdansızlar meydanıdır. Bu zəmanədə hər kəs vicdanını satmaqla yaşıyır. Vicdanlar alqı-satçı mali olmuşdur. Üzlerdən həyalar mədum olmuşlar. İnsaf və mürüvvətdən eser qalmamışdır. Lakin mən, atanız vicdanımı hifz etdim. Hər bir ağırlığa töhəmmül etdim. Ac da qaldım, təməllük etmədim. Kimsənin qabağında kiçilmədim. Üzümün həyasını, qəlbimin insafını heç bir təhlükə qarşısında qaib etmədim. Nə etdim? Heç bir şey! Biliks dost və düşmən qabağında ehtiram qazandım. Bir düz, doğru adam olduğumu hər kəsə isbat etdim. Əleyhdəri olduğum adamlar məndən qorxurlar. İstiqaməti-məzəcim, pak vicdanım onları qorxutdu. Siz də övladım, mən kimi olsanız, vicdanınızın pak olduğunu araya çıxarıb mühitinizə isbat edə bilsəniz, möhtərəm olarsınız, düşməniniz belə sizə ehtiram edərlər. Dünyada ən böyük hiylə sədaqətdir. Sədaqət ilə hər ürəyi əle almaq olar. Hər mətbubi əle getirmək olar. Tacir olsan, ticarətində sədaqət göstərsən, mötəbər olarsan. O etibar sənin üçün böyük sərmayə teşkil edər. Sərmayəyə ehtiyac hiss etməzsən. Xidmətkar olsan, sədaqət səni ireli atar, böyük maaş alarsan. Xidmət etdiyin idarədə nüfuz və ehtiram sahibi olarsan. Saydül-ali olsan, yənə sədaqət lazımdır. Həyatın hansı bir sahəsinə atılsan, əlindən tutan, səni səlamətə çıxaran haman sədaqət olacaq. Sədaqət! Sədaqət!

Övladım, böyüyərsiniz, qanuni-təbiətə tabe olaraq təəhhül edərsiniz. Hər oğlan və hər qız təəhhül etdiyindən sonra öz rəfiqə və

rəfiqini bütün hissiyyatı ile, bütün varlığı ilə sevməlidirler. Bir ailədə ki sevgi olmadı, orada bədbəxtlik hökmənən olar. Sevməkdə də sədaqət gözlənməlidir. Rəfiqəsinə seven kişi onu bir cariyə halına qoymaz, onun haqqında təcavüz etməz. Hər bir qadın evində sərbəst, muxtar yaşarsa, evinə baxar, qeydində qalar. Cariyə halında olan qadın evindən ikrəh olar, rəfiqini sevməz. O evdə fəlakətdən başqa bir şey görünməz.

Keçəlim qadınlara: yalnız bizim deyil, bütün mədəni dünya mühitində hər bir namuslu, rəfiqini sədaqətlə sevən qadın həyatın əhəmiyyətli məsələlərində rəfiqlərinə təbəiyyət göstərərlər. Zira həyatın ağırlığı kişilərin boynundadır. Qadın təbieti zərif yaranmışdır. Hər bir ağırlığa müqavimət edəməz. Qadından yalnız qadın işi umular.

Mən öz mühitmədə çox ailələr görürem ki, təcrübəsiz, belkə də büssbütnə ağılsız, burnundan bir qarış irəlini görmeyən qadınlar öz qocalarını əbləhana fantaziyalarına tabe etməyə gecə-gündüz çalışırlar, bəzən müvəffəq də olurlar. Axırda o ailə fəqrü fəlakətə düşür olub, qırkı-hörmətdən məhrum olur və bəzən bütün-bütünə dağılır.

Mən bir namuslu qadından eştidim, belə deyirdi: "Mən kişiye getmişəm, arvada arvad olmaq namusuma yaraşmaz. Mənim kişim ayaq altına düşən olsaydı, mən onun evində bu vaxta qədər qalmazdım. Mən möhtərəm kişinin arvadı olmağıma iftixar edirəm".

Görürsünüz? Ne qeder gözəl kəlamdır. Doğrudan da belə olmalıdır. Kişisini sevən qadın onu ayağı altına alırmı? Bundan müdhiş, bundan böyük düşmənlik nə ola bilər?

Övladım, indi ailə heyatımı yazım, ədaletle mühakimə ediniz. Sonrani kimsə bilmez. Bugünkü hayatım beledir. Men rəfiqəmi çox sevirem, sizi sevən qədər sevirem. Hər bir xatırxahini emelə getirməyə çalışıram. Həmqatarları yanında xəcıl olmamasına sey və qeyrət edirəm. Əminəm ki, o da məni sevir. Zira o, mənim xatırımı heç bir şey ilə mükəddər etməz. Nə arzu etsem, emelə getirər, məni möhtərəm saxlar. Sizin də mənə hörmətiniz varsa, onun təbiyəsidir. Bu gün südəmər uşaq mənim evdə böyük olduğumu dərk edər. Bunlar hamısı onun sayesinde olmuşdur.

Övladım, vesiyyetlerimi unutmayın. Qızım qocasının hörmətini gözlərsə, ev heyatını onun üçün şirinlədersə, ona ev heyatını sevdirər, özünü, uşaqlarını seydirər. O kişi zaten evdar da deyilsə,

evdar, ailədar olar. Oğlanları da rəfiqələrini sevməlidirlər. Onların xatirini mükəddər etməsinlər. Həyatı onlar üçün sehl və rahət etməyə çalışınlar. Beləliklə, ailə həyatı cənnət şəkli alar. Fəlakət o ailəyə yol tapmaz.

Həyatın yolu ağırdır, onu gözübağlı getmək olmaz, ər-arvad əl-ələ verib getməlidirlər. Onların arasında “men”, “sən”, yaxud “bu mənim”, “o sənin” söhbəti böyük qəbahətdir, biganəlik yaradar. Aralığa təfriqə salar. Aranızda iki bədəndə bir can yaratmağa çalışınız. Beləliklə, həyat sizə yüngül keçər. Sizi özünə eśir və tabe etmək isteyən qadınlar sizin müdhiş düşmənlərinizdəndir. Sizi sevməzlər. Zira sevgili sevgilinin tanrısi, məbududur. Tanrı heç ayaq altına alınmı? Adam sevdiyinə pərəstiş etmək əvəzində onu eśir edərmi? Bir qul halına qoymaşa çalışırmı? Əbəda! O kimi qadınlar sizi ağır gündə qoyub qaçarlar. Cox görmüşəm, o malunelərin bir çoxu doğmaq istəməz. Həmişə əl-ayağını açıq istər? Nə üçün? Cünki bir gün qaçaqcaqdır...

Köhne ərini buraxıb sizə gelən qadınları qəbul etmeyiniz. "Məni sevir" xülyayı-əblehaneyə düçar olmayıñız. O, sevdiyinden sizə gəlməyir. Xayır, o əbədən sevgini anlamayır, o qadın evvelki evində zatında olan xəyanəti zahir etməyə qadir olmamış, sizi əlverişli görüb və gəlmışdır ki, sizin evinizdə istədiyini yapsın. Sənin evində müvəffəq olmazsa, səni də atar, onun üçün heç bir fərqi yoxdur.

Heyatda təəhhül məsəlesi ən əhəmiyyətli məsələdir. Ona iqtidam etmədən əvvəl onu ətraflı düşünmeli, bütün fəlsəfəsinə alım olmalıdır.

İZAHLAR VƏ ŞƏRHLƏR

Bu bölmədə, hər bir əsərin çap olunduğu mənbə göstərilməklə yanaşı, əsasən, tarixi, coğrafi, mifoloji, dini və s. sözlərin izahı verilmişdir. "S.Mənsur" imzası ilə nəşr edilmiş şeirlərdə müallif göstərilməyərək, yalnız gizli imza ilə çap olunan əserlərin imzaları açıqlanacaqdır.

LİRİK ŞEİRLƏR

Səh.19. Qəzəl. Azərbaycan Respublikası Əlyazmaları İstitutu, arx. S 348-9301.

Səh.19. Qəlemdir. "Təzə xəbər", 5 avqust 1912, № 68.

Səh.20. Söz. "İqbal", 1913, № 467. 1. Birinci setirdəki səhv mətbuatdan irəli gelir.

Səh.20. Texmis. "İqbal", 14 oktyabr 1913, № 479. Füzulinin "Pənbeyi-dağı-cünun içrə nihandır bədənim" qəzəlinə texmisdır.

Səh.21. Seyyidi-Şirvaniye nəzirə. "İqbal", 9 dekabr 1913, № 524.
1. *Seyyidi-Şirvani* – Hacı Seyid Əzim Şirvani (1835-1888).

Səh.22. Mürçi-can olmuşsa. "İqbal", 3 fevral 1914, № 568.

Səh.23. Qəzəl. "İqbal", 9 fevral 1914, № 573.

Səh.24. Qərəz. "İqbal", 17 fevral 1914, № 580.

Səh.24. Etse rəhm. "İqbal", 18 aprel 1914, № 630.

Səh.25. Unudulmaz. "İqbal", 30 aprel 1914, № 640. Yusif Nəbi Əfəndinin "Unudulmuş" redifli qəzəline cavabdır.

Səh.27. Əsar, "İqbal", 15 may 1914, № 653.

Səh.28. Milli nəğmə. "Tuti", 11 aprel 1915, № 16.

Səh.29. Qan. "Zəhmət sədasi", 17 oktyabr 1919, № 32.

Səh.29. Millət rəislərinə. "Zəhmət sədasi", 22 oktyabr 1919, № 35.

1. *Xırs ilə palid* – rus təmsilçisi Krilovun "Donuz ve palid" temsilinə işaretdir. Təmsildə deyilir: Bir donuz palidin meyvələrini yeyəndən sonra palidi kötüyündən kəsmek isteyir. Palid dile gelib onu nə üçün kəsdiyini xəbər alanda donuz cavab verir ki, mənə senin özün yox, meyvələrin lazımdır.

Səh.30. Yəs və təessür. "Bəsirət", 21 fevral 1920, № 270.

1. *Zindiqə* – VII-IX əsrlərdə ateşpərestlik etiqadları ilə bağlı olan ve islam dininin müəyyən ehkamlarına qarşı çıxış edən Zindiqiyə cərəyanına işaretdir. Görkəmli nümayəndələri Əbu Nüvas (762-815) və Bəşşar ibn Burd (783-cü ildə ölüb).

Səh.32. Sərvət. "Bəsirət", 12 mart 1920, № 274.

Səh.33. Yoldaş Nərimanovun vüruduna təbrik. "Kommunist", 20 may 1920, № 15.

1. *Nəriman Nərimanov* (1870-1925) – görkəmli yazıçı, partiya və dövlət xadimi.

Səh.34. Beynəmiləliyyət. "Bəsirət", may 1920, № 281. İlk çapında bu sözün üzərinə ulduz qoymuş, lakin şəhəri verilməmişdir.

Səh.35. Həpsi "rəng"dir. "Ədəbi parçalar" kitabçası, Bakı, 1926.

1. *Cibril* – Cəbrail, dinə görə Allahın sözlerini peyğəmberlərə yetirən, Allahın dörd yaxın məleklerindən biri.

Səh.36. Gülməlidir.

1. Şeri bizə S.Mənsurun oğlu Tofiq Kazımov təqdim etmişdir. Onun dediyinə görə hansı bir türk şairi isə "Həpsi rəngdir" şerinə təqidi bir şeir yazmış, S.Mənsur da ona cavab olaraq "Gülməlidir" i qələmə almışdır.

2. *Timon Afinli* – Timon Sokrat dövründə yaşamış şəxsiyyətdir. Öz müasirlerinə qarşı kəskin çıxış etmiş, nəhayət, cəmiyyətdən və insanlardan ayrılib özünə qalaya oxşar bir ev tikdirərək tək-tənha yaşamışdır. Həmin süjet əsasında Şekspir “Afinli Timon” adlı dram əseri yazmışdır.

3. *Şekspir Vilyam* (1564-1616) – dahi ingilis şairi, dünyanın ən məşhur dramaturqlarından biri.

4. *Xacə* – İran şairi Hafizo işarədir.

5. Bu misra Hafizindir. Tərcüməsi: Hər bir kəs dövrəndən yaxşı gün tələb edir.

Səh.38. Möhtərəm dostum və qələm arkadaşım Azərə. Azerb.MEA ŞƏK, arx. 37, P 14 (337).

1. *Azər* (1870-1951) – XX əsr Azərbaycan şairi Məşədi İmaməlidəzə Azer.

2. Bu beytin mənasından göründüyü kimi, məlum səbəblərdən əvvəlki tertibdən çıxarılmışdı. Odur ki, indi onu öz yerində çap etməyi lazımlı bilirik.

3. Azərb.MEA ŞƏK, arx. 37 (337). Azərin S.Mənsurə aşağıdakı misralarla başlayan cavabı vardır:

Oxudum şövq ilə məktubuvu yeksər, Mənsur,
Gözlərim oldu səvadılı münəvvər, Mənsur.

Səh.38. Sən mənim olsan! Şeri bize S.Mənsurun oğlu Tofiq Kazimov təqdim etmişdir.

Səh.40. Naz et. Şeri bize ədəbiyyatşunas Əli Fehmi təqdim etmişdir.

Səh.41. Bizdə də var, sizdə də var. “Deyilən söz yadigarıdır”, Bakı, 1987, səh.76-77.

Səh.42. Bir rəngli, boyalı qadına. Şeri bize ədəbiyyatşunas Əli Fehmi təqdim etmişdir.

Səh.42. Oğlum Əhməd Tofiqə vəsiyyətim. Şeir Anarın nəşr etdirdiyi S.Mənsurun “Həpsi rəngdir” (Bakı, 1993, səh.13) kitabçasından götürülmüşdür. Şerin bir misrası verilməmişdir.

SATIRİK ŞEİRLƏR

Səh.45. Ərbəin qurtarmaq münasibətilə. “İqbəl”, 9 dekabr 1913, № 524.

1. *Məhərrəm, səfər* – hicri-qəməri təqviminin I və II aylarının adı.

2. *Nuh* – yəhudi peyğəmberlerindəndir. Əfsanəyə görə dünyadakı insanlar yalnız Nuhun nəslindən törenmişlər.

3. *Misiyoner* – Xristian dinini təbliğ edənlərə, xristian olmayanları, xüsusilə müsəlmanları xristianlaşdırmağa çalışanlara verilən addır.

Səh.46. A “Tuti”! “Tuti”, 3 yanvar 1915, № 2. İmza: Pompuşalı.

1. “*Tuti*” – 1914-1917-ci illərdə Bakıda nəşr olunan həftəlik satirik jurnal. Redaktoru C.Bünyadzadə. Şerin axırında “Tuti”nın Pompuşalıya aşağıdakı cavabı verilmişdir:

“Tuti” – “Pompuşalı, başına dönüm, çox da sıxılma, bunları səndən artıq ruhani atalarımız görürər və onun qeydinə də qalmadadırlar. Sabah, biri gün, inşaallah, bollu milli məktəblərimiz olar, onların sayesində də bunlar düzəlib gedər, inşaallah!”

Səh.47. Ya Rəb! “Tuti”, 10 yanvar 1915, № 3. İmza: Pompuşalı.

1. *Mövlud* – Məhəmməd peyğəmberin anadan olan günü.

Səh.48. Mərsiyəxan deyir. “Tuti”, 17 yanvar 1915, № 4. İmza: Pompuşalı.

1. *Rəşt* – İranda şəhər.

2. *Hacı Mirzə Həsən (İmam Cümə)* – 1906-1911-ci illərdə İran inqilabı zamanı Təbrizin tanınmış, nüfuzlu ruhanilerindən biri olmuşdur. Əvvəlcə məşrutəyə tərəfdar olmuş, sonra İranda irtica qüvvətlənməyə başladığı zaman əncümənin şəriətə zidd olması haqqında təbliğat aparmışdır. Buna görə də xalqın tələbile Təbrizdən qovulmuşdur.

Səh.48. Köçmək niyə? “Tuti”, 17 yanvar 1915, № 4. İmza: Pompuşalı.

1. *Mirzə Həsən* – bax “Mərsiyəxan deyir” şerindəki qeydə.

2. Süca – Salarüddövlə, yaxud Şücaüssəltənə. İran hökmdarı, Məhəmmədəli şahın qardaşı, inqilabi hərəkata qarşı mübarizəde şahın köməkçisi.

3. Məmdali (1872-1925) – Məhəmmədəli Mirzə 1896-1909-cu illərdə İran şahı olmuş, inqilab əleyhinə amansız mübarizə aparmışdır.

4. Pirvəro – Bakının Qala dəmir yolu dayanacağından bir neçə yüz metr cənub-şərq terəfdə müalicə əhəmiyyəti olan yer adı. Bu ərazidə yerdən təbii şəkilde çıxan palçıq və qaz orada neft buruqları salındıqdan sonra kəsilmiş və həmin yer öz müalicə əhəmiyyətini itirmişdir.

Səh.49. Gözel oğlanlarıq. “Tuti”, 24 yanvar 1915, № 5. İmza: Pompuşalı.

Səh.50. Qars fəlakətzədələrinə ixtar. “Tuti”, 31 yanvar 1915, № 6. İmza: Pompuşalı.

1. *Qars* – Türkiyədə şəhər.

Səh.51. Atanın oğlu ilə davası. “Tuti”, 7 fevral 1915, № 7. İmza: Pompuşalı (Bülbülləli).

Səh.53. Səd şürk. “Tuti”, 21 fevral 1915, № 9. İmza: Pompuşalı.

1. *Eynim* – inqilabdan əvvəl konfet adı.

2. *Bülbüla* – Bakı şəhəri Suraxani rayonunda kənd.

Səh.54. Qarı anandan. “Tuti”, 7 mart 1915, № 11. İmza: Pompuşalı.

Səh.55. Boynu qıraxmallı bək. “Tuti”, 14 mart 1915, № 12. İmza: Pompuşalı.

Səh.55. Meydanə çıx. “Tuti”, 28 mart 1915, № 14. İmza: Pompuşalı.

1. *Qazvin* – İranın şimal-qərbində, Sasanilər dövründən məlum olan şəhər. *Şah Təhmasib* (1524-1576) – XVI əsrin ortalarında Səfəvi dövlətinin paytaxtını Tebrizdən Qəzvinə köçürmişdər.

Səh.56. Pərişan. “Tuti”, 4 aprel 1915, № 15. İmza: Pompuşalı.

Səh.57. Şair çoxalıb. “Tuti”, 18 aprel 1915, № 17. İmza: Pompuşalı. 1. Sərlövhədən sonra mötərizədə “Saqibə töhfə” sözleri yazılmışdır.

2. *Saqib* (1868-1931) – XIX-XX əsr Azərbaycan şairi Haşim bəy Melikovun təxəllüsü.

Səh.58. Gerekdir. “Tuti”, 25 aprel 1915, № 18. İmza: Pompuşalı. 1. *Dum* – III Dumaya işarədir.

Səh.59. Söyüşün. “Tuti”, 20 iyun 1915, № 26. İmza: Pompuşalı.

Səh.60. Mənim olsun. “Tuti”, 4 iyul 1915, № 28. İmza: Bir ay orucluğu müvəqqəti rövzəxan Molla Pompuşalı. Şeir “Qardaşım Ə.Düdük cənablarına” xitabən deyilmişdir. Ə.Düdük (1888-1938) – mullanəsreddinçi şair Əli Razi Şamçızadə.

1. *Ramazan* – hicri-qəməri təqviminin doqquzuncu ayı. Bu ay müsəlman aləmində orucluq ayı hesab olunur.

2. *Ərdəhan* – Türkiyədə şəhər.

3. “Tuti” jurnalının 10 iyul 1915-ci il 29-cu nömrəsində Ə.Düdük imzasılı aşağıdakı misralarla başlayan “Qardaşım Molla Pompuşalı cənablarına cavab” sərlövhəli şeir çap olunmuşdur:

Gəldi ramazan ərseyi-meydan sənin olsun,
Hər küçədə, hər evdəki ehsan sənin olsun,
Sər süfrə sənin, neməti-əlvan sənin olsun,
Firni, borani, şərbət qəlyan sənin olsun,
Bir ay başa-baş gündə yeyen can mənim olsun.
Bir parça quru, kifli, qara nan kimin olsun?
Qan-yaş axıdanlar nə deyirsən, elin olsun?

Səh.61. Məşahirdən biri. “Tuti”, 23 iyun 1916, № 24. İmza: Kəndli.

1. *Hafız* (1300-1389) – klassik İran şairi.

2. *Füzuli* (1494-1556) – dahi Azərbaycan şairi.

3. *Sədi* (1184-1291) – klassik İran şairi.

Səh.62. Qələmim. “Tuti”, 5 noyabr 1916, № 38. İmza: Müteşair. Sərlövhədən sonra mötərizədə “Bənzətmə” sözü yazılmışdır.

Səh.63. Molla Nəsrəddin əmiyə. "Tuti", 31 dekabr 1916, № 46.
İmza: Pompuşalı.

Səh.64. Un bölgüsü. "Tuti", 21 yanvar 1917, № 3. İmza: Kendli.
1. Sərlövhədən sonra aşağıdakı məlumat vardır: "Kəndlər üçün
verilən un və qəndlər bir para ağsaqqal və rəislerimizin qeyrətləri
sayəsində fəqir, elsiz-ayaqsızlara "ədalət" üzrə paylanmasıdır. "Rəh-
mana" kəndinə gedən unlar da bu ayaqdan paylanmasıdır. Aşağıdakı
şəir də haman kenddə bir ağsaqqal tərəfindən oxunmuş bir izahat-
dır". *Rəhmana* (Ramana) – Abşeronda kənd.

Səh.65. "Yeznə", yəni Nikolay dayı. "Tuti", 1 aprel 1917, № 12.
İmza: Pompuşalı.

1. *Nikolay dayı* – 1894–1917-ci illərdə rus çarı II Nikolay.

2. *Məşhad* – İranın şimal-şərqində Xorasan vilayətinin mə-
kezidir. Ən qədim şəhərlərdən biridir. Ziyarətgah hesab olundu-
ğundan orası ziyarət edənlərə Məşhədi adı verilir.

3. *Lyaxov Vladimir Platonoviç* (1869–1919) – çar ordusunun
polkovniki, Denikin ordusunun generalı. Qafqaz və İran milli inqilabi
hərəkatını yatırından sonra məşhurlaşmış, Təbriz inqilabının
yatırılmasına rəhbərlik etmişdir.

4. *Rasputin Grigorii Yefimoviç* (1865–1916) – rus çarı II Nikolayın
və onun arvadı Aleksandra Fyodorovnanın yaxın adamı. II Nikolaya
böyük təsir göstərmış, onun təkliflə çar nazirlərini belə deyişərmiş.

Səh.66. Millet xəberləri. "Tuti", 9 may 1917, № 15. İmza:
Pompuşalı.

1. *Milyukov Pavel Nikolayeviç* (1859–1943) – Kadet partiyası-
nın lideri, Rusiyada burjua əksinqiňabçılarının başçılarından biri.

2. *Dardanel* – Aralıq dənizi ilə Mərmərə dənizini birləşdirən boğaz.

3. *Bosfor* – Aralıq dənizi ilə Qara dənizi birləşdirən boğaz.

Səh.68. Məslək satiram. "Tuti", 5 iyul 1917, № 19. İmza:
Pompuşalı.

Səh.69. Olur olsun. "Tuti", 5 iyul 1917, № 19. İmza: Rəiyyətin
Pompuşalı.

1. *Kolya* – rus çarı II Nikolaya işarədir.

Səh.70. Qaçmaq günüdür. "Şeypur", 4 oktyabr 1918, № 1. İmza:
Pompuşalı.

Səh.71. Hazırlıq. "Şeypur", 11 oktyabr 1918, № 2. İmza: Pom-
puşalı.

Səh.72. İrandan nəva. "Şeypur", 19 oktyabr 1918, № 3. İmza:
Pompuşalı.

1. *Qümri* (1819–1892) – XIX əsr Azərbaycan mərsiyyə şairlə-
rindən Məhəmməd Tağı Dərbəndi.

2. *Dilsuz* – XIX əsr Azərbaycan mərsiyyə şairlərindən Məhəm-
mədəmin Tebrizi.

3. *Xalxal* – İran Azərbaycanında mahal, hemçinin kiçik şəhədir.

4. *Məkkə* – Səudiyyə Ərəbistanında şəhər. Müsəlmanların ziya-
rətgahı Kəbə burada yerləşir. Kəbeni ziyarət edənlərə Hacı adı verilir.

5. *Mədinə* – Səudiyyə Ərəbistanında qədim şəhərlərdən biridir.
Lügəvi menası "şəhər" deməkdir. Əvvəlki adı Yəsribdir.

Səh.74. "İski"ler "li"ləndilər. "Şeypur", 25 oktyabr 1918, № 4.
İmza: Pompuşalı.

Səh.75. Bakılı. "Şeypur", 21 oktyabr 1918, № 6. İmza: Pompuşalı.

Səh.76. Bənzətme. "Şeypur", 28 noyabr 1918, № 7. İmza: Pom-
puşalı.

Səh.77. Həmməlsevar. "Şeypur", 28 noyabr 1918, № 7. İmza:
Pompuşalı.

Səh.78. Bəşarət. "Şeypur", 8 dekabr 1918, № 8. İmza: Pom-
puşalı.

1. *Həmədan* – İranda şəhər.

2. *Şeyx Xümmət* – Reşt məşəhir ağbaşalarından, məruf Ağtəpə
komandanlarındanandır.

Səh.79. Bir möminin avropalıya xitabı. "Şeypur", 14 dekabr 1918,
№ 9. İmza: Pompuşalı.

Səh.80. "Vahid Rusiya"ya ithaf. "Şeypur", 21 dekabr 1918, № 10. İmza: Pompuşalı.

Səh.81. İnşallah. "Şeypur", 28 dekabr 1918, № 11. İmza: Pompuşalı.

Səh.83. Yolka bayramından məhrum olanlara töhfə. "Şeypur", 11 yanvar 1919, № 13. İmza: Pompuşalı.

Səh.84. Müsahibə. "Şeypur", 18 yanvar 1919, № 14. İmza: Pompuşalı.

Səh.86. İki aşiqin deyişməsi. Anar. "Həpsi rəngdir" kitabçasından.

Səh.88. Bacıoğluunun dayiya ərizəsi. Anar. "Həpsi rəngdir" kitabçasından.

Səh.90. O nədir? "Molla Nəsrəddin", 9 yanvar 1926, № 2. İmza: Pompuşalı.

Səh.91. Lokarno. "Molla Nəsrəddin", 16 yanvar 1926, № 3. İmza: Pompuşalı.

1. *Emri* – İngilterənin naziri idi.

Səh.92. Yaşasın. "Molla Nəsrəddin", 23 yanvar 1926, № 4. İmza: Pompuşalı.

1. *Hicaz* – Səudiyyə Ərəbistanında bir vilayətdir.
2. *Ibn Saud* – 1924-1925-ci illərdə Hicaz vilayətinin kralı.
3. *I Feysal* (1885-1933) – 1921-1933-cü illerde İraqın kralı.
4. *Sultan Mahmud* – Sultan Mahmud Qəznevi; 998-1030-cu illerde İran şahı. Qəznevi sülalesinin banisi və ən görkəmlı hökmətləri.
5. *Mövləvilər* – Mövləvi təriqətinə mənsub olan sufi cəmiyyəti.
6. *Bektaşı* (1242-1337) – Hacı Bektaş Veli. Türkiyədə dini fanatizm və asketizm əleyhinə çevrilmiş təriqətin banisi. XIX-XX əsrlərdə Azərbaycanda da tərefdarları olmuşdur.
7. *Ərdəbil* – İran Azərbaycanında şəhər.

8. *İsfəhan* – İranın qədim şəhərlərindən biridir. 1598-ci ildən Səfəviler sülaləsinin paytaxtı olmuşdur.

9. *Kirman* – İranın cənub-şərqində eyni adlı vilayətin mərkəzidir.

10. *Məşhəd* – "Yeznə", bax "Nikolay dayı" şərindəki qeydə.

Səh.93. Cavan həkimlərimizə. "Molla Nəsrəddin", 5 fevral 1926, № 6. İmza: Pompuşalı.

1. Şerin sərlövhəsinin altında bu sözler yazılmışdır: "Şuralar İttifaqı şəhərlərində 10 min işsiz həkim vardır ki, bunlardan biri də Bakı şəhəridir".

Səh.94. Ya şeyx. "Molla Nəsrəddin", mart 1926, № 13. İmza: Pompuşalı. Şerin sərlövhəsinin altında bu sözler yazılmışdır: "Cümə" məscidində Şeyx Qəni ilə Mirzə Kamyabin vaxt üstündə mübahisələri düşdürü üçün Şeyx acıq edib getmiş və sonra tərefdarları onu yenə xahişlə məscidə çağırmışlar.

1. *Şeyx Qəni* – XX əsrin əvvəllerində Bakıda tanınmış ruhaniyəldən biri.

2. *Mirzə Kamyab* – XX əsrin əvvəllerində Bakıda məşhur rövzəxan.

Səh.95. Çarşaklı qadınlar. "Molla Nəsrəddin", aprel 1926, № 16. İmza: Pompuşalı.

1. *Həzrət Bibi* – inqilabdan əvvəl Bakının Bibiheybet kəndində orta əsr memarlıq abidesi, ziyarətgah. Səkkizinci imam Əli ibn Musa er-Rzanın bacısı Həkime və onun xidmətçisi Heybət burada dəfn edilmişdir. Həzrət Bibi həmin Həkime xanım ziyarətgahına işarədir.

Səh.96. Yaz fesli. "Molla Nəsrəddin", may 1926, № 19. İmza: Pompuşalı.

1. *Borjom* – Gürcüstanda şəhər.

2. *Nepman* – Yeni iqtisadi siyaset dövründə tacir.

Səh.97. Bulvar qəhrəmanları. "Molla Nəsrəddin", may 1926, № 22. İmza: Pompuşalı.

PYESLƏR

Səh.101. Maarif. Azerb.MEA Əİ. B-35-52. Qara rəngli ümumi dəftərin içerisinde, ərəb əlifbası ilə mürəkkəblə yazılmış avtoqrafdır. 10 vərəqdir. Sonu karandaşla yazılmış, sonradan pozulmuşdur.

1. İnkır-minkir (Münkər) – İsləm dininə görə insan öləndən sonra onu qəbirdə sorğu-sualı çəkən məleklerin adları.

2. Mirzə Ələkbər ağa – İranda Rza şah dövründə Ərdəbəlin mürtəcə din xadimi.

Səh.111. Cinayet. Ümumi dəftərdə ərəb əlifbasılı avtoqraf. 16 vərəqdir. 6 vərəqi qara mürəkkəblə, 10 vərəqi qara qəlemlə yazılmışdır. 9 yerdə qırmızı mürəkkəblə düzəliş aparılmışdır. Dəftərin üzerinde əlyazmanın arxivə verilmə tarixi 1929-cu il göstərilmişdir.

1. Sərətan – 12 bürçdən birinin adıdır.

2. Sünbüllə – 12 bürçdən birinin adıdır.

Səh.123. Dəriş. Şagird dəftərinin 25 səhifəsində qara qəlemlə ərəb əlifbasılı yazılmış əlyazmadır. Dəftərin üzerinde əlyazmanın arxivə verilmə tarixi 1929-cu il göstərilmişdir.

Səh.132. Rezalət səbəbləri. 6 vərəqdə ərəb əlifbasılı kimyevi qəlemlə yazılmış əlyazmadır.

1. *Qaani* – Mirzə Həbib Şirazi. XIX əsr İran şairidir. Farsca divanı və "Pərişan" adlı mənsur əseri vardır.

2. Farsca şerin tərcüməsi:

Saqı, kəndlinin düzəldiyi meydən ağır bir cam ver,
Qüssəni, qəmi dağıdıb, bedəni sağlamlaşdırar, şadlıq getirir.
Güle töksən gül açar, çör-cöpə töksən sünbül,
Qarğı nuş etsə, bülbül olub yüz cürə ses çıxarar.
O, güneşə bənzər cöhrənin ekşi Həbəş torpağına düşse,
Həbəş torpağı qiyamətə kimi məlek yetirər.

Səh.141. Mükafat. Qara cildli ümumi dəftərin içerisinde iki ayrı-şagird dəftərlərində yazılmış pyeslər vardır.

I dəftərdə olan pyes "Maarif" adlanır. Mürəkkəblə yazılmış əl-yazmadır. 10 vərəqdən ibarətdir. Sonu qələmle yazılıb sonra pozulmuşdur.

II dəftərdə kimyevi qələmle yazılmış pyes "Mükafat" adlanır. 13 vərəqdən ibarət əlyazma qaralamadır, bəzi yerlərində qırmızı mürəkkəblə düzəlişlər aparılmışdır. 8-ci vərəq müəllif tərəfindən pozulmuşdur.

Səh.150. Aktyor. Şagird dəftərində ərəb əlifbası ilə 6 vərəqde qara karandaşla yazılmış əlyazmadır. Birinci səhifədə müəllifin "Sidqi Ruhulla yoldaşa yadigar. S.Mənsur. 22-14Y/III. Aktyor" qeydleri vardır.

Dəftərin üzerinde əlyazmanın arxivə verilmə tarixi 1929-cu il qeyd olunmuşdur.

"Mükafat" və "Aktyor" pyeslərinin hər ikisinin iştirakçılarının və məzmununun eyniliyi, bizi biri digərini tamamlayan əsərlər olduğu qənaətinə getirir. Lakin onları birləşdirməyə heç bir hüququmuz çatmadığından S.Mənsurun özünün əlyazmasında verdiyi kimi nezərinizə çatdırırıq. "Aktyor" faciəsinin əlyazmasında müəllif tərəfindən bu əsəri Sidqi Ruhullaya yadigar olaraq yazması, həmçinin S.Mənsur qələminin behəsi olan hər bir əsərin oxucuda və tədqiqatçında maraq doğuracağını düşünərək bu natamam pyesləri de kitaba salmağı zəruri hesab etdik.

Zənnimizcə, bu əsərlərin çapı S.Mənsur tədqiqatçılarına gələcəkdə onun yaradıcılığının araşdırılması üçün daha geniş bir sahə yaratmış olacaqdır. Əlyazmasında müəllifin əsər üzerinde təkrar işini eks etdirən bir səhifəlik sonluq da diqqəti cəlb edir.

FELYETON VƏ MƏQALƏLƏR

Səh.155. Molla Bayquşalıya bir neçə söz. "Tutı", 18 iyul 1915, № 30. İmza: Bir ay orucluğu müvəqqəti rövzəpəz Molla Pompuşalı.

1. *Şeyx Fəzlullah* – XX əsrin əvvəllerində İranda məşrutə herekatının əleyhinə mübarizə aparan qaragürűhçü müctəhidlərdən biri.

2. *Mir Haşim* – Tebrizin qaragürűhçü ruhanilərindən biri. İnqilabçı Təbrizə qarşı yürüş edən Hacı Seməd xan Eynüddövlə ilə əlbi-

olub mücahidlərə qarşı mübarizəyə başlamışdı. Əncümən məclisi əleyhinə bir islamiyyə otağı təşkil etmişdi. Eynüddövlənin məğlubiyyətindən sonra o da Təbrizdən qaçmışdır.

Səh.156. Bu düyünü kim aça bilər. "Tuti", 30 oktyabr 1915, № 42. İmza: Pompuşalı. Məqalənin sonunda "Tuti" redaksiyasının aşağıdakı cavabı vardır: "Tuti" – Qayda beledir, bir sürü qoyunun bir nəfər çobanı olar. Çobanın da əqli çomağında olar. Canın var qoyun olma!

1. *Ağa xan* – Hindistanda İsmailiyyə təriqətinin bir qolu olan Xoca təriqətinin başçısı. Bu təriqət 7-ci imamın oğlu İsmayılin adı ilə bağlıdır.

Səh.157. Kos-kosa. "Tuti", 30 yanvar 1916, № 2. İmza: Tuti.

1. *Vilhelm II* (1859-1941) – Alman imperatoru. 1888-1918-ci illərdə Prussiyanın kralı.

2. "Tərcümən" – 1883-1914-cü illərdə Baxçasarayda nəşr olunan qəzet. Redaktoru İsmayıllı bəy Qaspirinski.

Səh.160. Tamaşaqqabaq və yaxud kəmxərc Balanışın. "Tuti", 6 fevral 1916, № 3. İmza: Tuti.

1. *Mantaşov* – inqilabdan əvvəl Bakı milyonerlərindən biri.

2. *Aramyans* – inqilabdan əvvəl Bakı milyonerlərindən biri.

3. *Gülsüm nənə* – 1846(47)-ci ildə nəşr olunmuş fars dilində bir kitabdır. Kitabda qadınların həyatda özlerini necə aparmaları haqqında 4 alim qadının söylədikləri fikirlər toplanmışdır. Kitab on beş fəsildən ibarətdir.

4. "Səfa" – inqilabdan əvvəl müsəlman məktəbi.

5. "Səadət" – 1907-ci ildə Bakıda Xeyriyyə cəmiyyəti. Bu cəmiyyət "Seadət" məktəbi adlı bir məktəb də açmışdı.

6. "İttihad" – XX əsrin əvvəllerində Bakıda, əsasən, İran Azərbaycanından gölmüş fəhlələrin uşaqları üçün açılmış məktəb idi.

7. "Təməddün" – inqilabdan əvvəl müsəlman məktəbi.

8. "Nur" – inqilabdan əvvəl müsəlman məktəbi.

9. "Firiduni" – inqilabdan əvvəl müsəlman məktəbi.

10. "Müzəffəriyyə" – inqilabdan əvvəl müsəlman məktəbi.

11. "İttifaq" – inqilabdan evvel Tiflisdə müsəlman məktəbi.

12. "İqbal" – 1912-1915-ci illərdə Bakıda nəşr olunan gündəlik siyasi, elmi, ədəbi, iqtisadi qəzet. İlk redaktoru S.Eynullayev.

13. Nəriman Nərimanovun "Yeni iqbal" qəzetiinin 5, 20, 21 yanvar 1916-ci ilde "Doktor N.Nərimanov" imzasılı "Dərdlerimizin əlacı" başlığı altında çap etdirildiyi silsilə məqalələr nezərdə tutulmuşdur.

14. *Nicati-maarif* – XIX əsrin axırı XX əsrin əvvəllerində Bakıda mütərəqqi ziyanlıların təşəbbüsü ilə təşkil edilmiş cəmiyyət. Bu cəmiyyət məktəblər açmaq və sairə xeyriyyəçilik tədbirləri həyata keçirmək məqsədini güdürdü. Bu cəmiyyətdə bir müddət M.Əzizbəyov və başqa inqilabçılar da yaxından iştirak etmişlər.

15. *Pirsixaşvili* (Posxverasvili Konstantin Qriqoryeviç) (1880-1961) – gürcü bəstəkarı, dirijor və ictimai xadimi.

16. "Baku" – 1902-1918-ci illərdə Bakıda rus dilində nəşr olunan siyasi, ictimai, ədəbi qəzet; redaktoru Lavrov və başqaları.

17. "Kaspi" – 1881-1919-cu illərdə Bakıda rus dilində nəşr olunan ictimai siyasi, ədəbi qəzet; redaktoru V.Kuzmin və başqaları.

18. "Bakinets" – 1918-1920-ci illərdə Bakıda rus dilində nəşr olunan ictimai-siyasi və ədəbi qəzet; müxtəlif vaxtlarda redaktörələr Ş.Rüstəmbəyov, C.Hacıbəyov və Ü.Hacıbəyov.

19. "Kavkazski telegraf" – 1910-1917-ci illərdə Bakıda rus dilində həftədə bir dəfə nəşr olunan ictimai-siyasi və ədəbi qəzet; redaktoru X.A.Vermişev və başqaları.

20. "Cigit" – 1907-1913 və 1916-ci illərdə Bakıda həftədə bir dəfə nəşr olunan yumoristik jurnal. Redaktoru K.A.Karqanov.

Səh.163. Ey dad Şümür əlindən!. "Tuti", 13 fevral, 1916, № 5. İmza: Tuti.

1. *Şümür* – VII əsrə ərəb qoşunlarının sərkərdələrindən biri. Şərqi ədəbiyyatında mənfi surət kimi işlənir.

Səh.164. Amma... yenə görməyəcəkson. "Tuti", 5 mart 1916, № 7. İmza: Tuti.

Səh.164. "Nicat" cəmiyyəti haqqında. "Tuti", 19 mart 1916, № 9. İmza: Tuti.

1. Məqalənin sərlövhəsi və başlangıçdan 21 misra senzor tərəfin-dən çıxarılmışdır.

Səh.165. Mən deyən oldu, olmadı?. "Tuti", 26 mart 1916, № 10. İmza: Tuti.

1. "Açıq söz" – 1915-1918-ci illerde nəşr olunan gündəlik ictimai-siyasi, ədəbi qəzet. Baş redaktoru M.Ə.Rəsulzadə və başqaları.

2. *Məhəmməd Əmin Rəsulzadə* (1884-1955) – Azərbaycan Demokratik Respublikasının lideri, ədəbiyyatşunas, publisist.

3. Sitat M.Ə.Rəsulzadənin 1916-ci il martın 23-də "Açıq söz"də çap olunan "Tövbə edildimi?" meqalesindən götürülmüşdür. Məqale "Nicat cəmiyyəti"nin seçkiliyi haqqındadır.

4. *İsa bəy Hacinski* – inqilabdan əvvəl Bakı milyonerlerinden biri, "Nicat" cəmiyyətinin sədri.

5. Bu cümlədən sonra 14 setir senzor tərefindən çıxarılmışdır.

Şəh.164. Ver bangını. "Tuti", 16 aprel 1916, № 14. İmza: Tuti.

1. *Xorasan* – mənası: qədim fars dilində "Günəş yurdu", yəni "Şərq" deməkdir. Hazırda İranın şimal-şərqində bir vilayətdir.

Şəh.168. Təbim geləndə. "Tuti", 14 may 1916, № 18. İmza: Tuti.

1. *Mir Möhsün ağa* – inqilabdan əvvəl Bakıda məşhur molla-lardan biri.

Şəh.169. Kərbəlayı Yaftuməli və yaxud xatəmül-məşahir. "Tuti", 21 may 1916, № 19. İmza: Tuti.

1. *Kərbəlayı Yaftuməli* – XX əsr Azərbaycan "şairlərindən" biri.

2. *Cənnətül-güşa* – Kərbəlayı Yaftuməlinin əsərinin adı. 1916-ci ildə Bakıda nəşr olunmuşdur.

3. *Həqiqi Həqiqi* – Kərbəlayı Yaftuməlinin texəllüsü.

4. *Dəccal* – xristianlarda "antixrist" sözüne mütabiqdir. Dinə görə yalançı, ziyankar, taygöz bir adam imiş. İsa və Məhəmməd peyğəmberlərin düşməni olmuşdur.

5. *Cəmali-mübərək* – müsəlmanların peyğəmberi Mehəmmədə (570-632) işarədir.

6. *Kərbəla* – İraqda, Bağdad yaxınlığında bir şəhər.

7. *Xızır* – Dinə görə peyğəmberlərdən biridir ki, nağıllarda Xıdır Nəbi də adlanır.

8. *İskəndər* – İskəndəri-Zülqərneyn (e.e. 356-323) Makedoniya hökməri. Dünyanın en böyük sərkərdələrindən və padşahlarından biri olmuşdur.

Şəh.173. Son ədəbiyyati-cədidəmiz səramədəni. "Tuti", 28 may 1916, № 20. İmza: Tuti.

1. "Dirilik" – Bakıda 1914-1916-ci illerde 15 gündə bir dəfə nəşr olunan ədəbi, əxlaqi, ictimai-siyasi, iqtisadi, tarixi, jurnal. Redaktoru Əliabbas Müzəib Mütləlibzadə.

2. *Seyid Zərgər* – Mir Əbdülvəhab Hacı Mirzə Ağazadə Mir Hesənov Badikubeyi; Azərbaycanın XX əsr şairlərindəndir. Sədi Şirazinin "Bustan" əsərini Azərbaycan dilinə tərcümə etmiş və əsər 1912-ci ildə Bakıda nəşr olunmuşdur.

3. *Ağadadaş Müniri* (1862-1938) – XIX-XX əsr Azərbaycan şairi. Bakıda 1880-ci illerdə təşkil olunan "Məcməüs-şüəra" məclisinin iştirakçılarından biri.

4. *İsa* – Miladi tarixinin ilk ilində dünyaya gəlmiş və xristian dininin əsasını qoyan peyğəmbər.

Şəh.176. Dıvar ədəbiyyatı. "Tuti", 5 iyun 1916, № 21. İmza: Ağa Tuti.

1. *Təzəpir küçəsi* – Bakıda hazırlı Mirzə Fətəli Axundov adına küçə.

2. Bu cümlədən sonra 13 setir senzor tərefindən çıxarılmışdır.

3. *Əliabbas Müzəib Mütləlibzadə* (1883-1938) – şair, müherrir, mütərcim, matbuat xadimi. 1914-1916-ci illerde "Babayi-Əmir" və "Dirilik" jurnallarının redaktoru olmuşdur.

4. "Kəhf" ayası – Quranın 8-ci əl-Kəhf surəsinin 9-cu ayası. Surədə "Əshabi-kəhfdeki ehvalat" nağılı olunur.

5. Bu cümlədən sonra 2 setir senzor tərefindən çıxarılmışdır.

Şəh.178. Bakı, 11 iyun. "Tuti", 11 iyun 1916, № 22. İmza: Tuti.

1. *Kabla Yaftuməli* – "Kərbəlayı Yaftuməli və yaxud xatəmül-məşahir" məqaləsinin qeydine bax.

2. "Cənnətül-güşa" – "Kərbəlayı Yaftuməli və yaxud xatəmül-məşahir" məqaləsinin qeydine bax.

3. *Babayi-Əmir* – 1915-1916-ci illerde Bakıda həftədə bir dəfə nəşr olunan ictimai-siyasi, ədəbi, satirik jurnal; redaktoru və naşiri Əliabbas Müzəib Mütləlibzadə.

Şəh.179. Bakı, 25 ramazanəl-mübərək. "Tuti", 17 iyun 1918, № 23. İmza: Tuti.

1. "Qurtuluş" – Bakıda 1915-ci ildə iki həftədə bir dəfə nəşr olunan ədəbi, ictimai, elmi, iqtisadi jurnal. Redaktoru S.H.Sadiq (Kazimoğlu).

2. "Çirkab" masalası – "Qurtuluş" jurnalında Kazimoğlu imzاسile "Bir mütalie" adlı məqalə dərc edilmişdir. Həmin məqalədə deyilir ki, çirkaba daş atanda sıçrayıb adamın üst-başını bulayır. Biz üst-başımızın batmasından qorxmayaraq çirkablara istənilən qəder daş atacağıq. Yəni yazılıması lazıim olan məsələlər haqqında istenilən qəder yazacağıq. Bu çirkabların axırda bitib təmizlənəcəyinə ümidişimiz çoxdur.

3. Əliabbas Müznibin "Babayi-Əmir" jurnalının 1916-ci il 8-ci nömrəsində "Mükafatımız" adlı məqaləsinə işaretdir.

4. Əlibəy Hüseynzadə Hüseyn oğlu (1864-1940) – Azerbaycan yazıçısı, jurnalist, müəllim, ictimai xadim, tərcüməçi.

5. Musabəyov İbrahim bəy (1879-1936) – "Cəhəlet fədailəri" və "Neft və milyonlar səltənətində" nəşr əsərlərinin müəllifi.

6. Məhəmməd Əmin Rəsulzadə – "Mən deyən oldu, olmadı" məqaləsinin qeydinə bax.

7. Fəxrəddin Rza Qazi (1859-1936) – Başqırd yazıçısı, alim və jurnalisti.

8. Tolstoy Lev Nikolayeviç (1828-1910) – dahi rus yazıçısı.

9. Bu cümlədən sonra 6 setir senzor tərefindən çıxarılmışdır.

10. Bu cümlədən sonra 15 setir senzor tərefindən çıxarılmışdır.

11. Məhəmməd Hadi Əbdüssəlimzadə (1879-1919) – Azerbaycanın romantik şairi.

12. Abbas Səhhət (1879-1918) – Azerbaycanın romantik şairi.

13. Haşim bəy Vəzirov (1864-1916) – 1908-1909-cu illerde Bakıda gündəlik nəşr olunan ədəbi, siyasi, elmi, iqtisadi "İttifaq" qəzetinin redaktoru və sahibi-imtiyazı.

14. Seyid Hüseyn Sadiq (Mir Kazım Sadıqzadə) (1887-1938) – Azerbaycan yazıçısı və tənqidçisi.

15. Bu cümlədən sonra 12-13 setir senzor tərefindən çıxarılmışdır.

16. Xaqani Şirvani Əfzələddin (1126-1199) – dahi Azerbaycan şairi.

Səh.181. Yağışdan çıxdıq, yaqmura düşdük. "Tuti", 16 iyul 1916, № 27. İmza: Tuti.

1. Nikolayevski – hazırlı Bakıda İstiqlaliyyət küçəsi.

2. Hacı Zeynalabdin Tağıyev (1838-1924) – məşhur milyonçu, maarifpərvər.

3. Ələkbər Hüseynzadə (1884-1967) – artist.
4. Cəlil bəy Bağdadbəyov (1887-1946/47) – artist.

5. Yunis Nərimanov (1895-1964) – artist.
6. Səfərov Əhməd Anatolli Muxtar oğlu (1884-1973) – artist.

7. Əhməd bəy Qəmərlinski (1880-1952) – artist.
8. "Məkri-zənan" – Ə.Qəmərlinskiniñ əserinin adı.

9. Cövşəni-kəbir – lügəvi mənası "böyük zireh" deməkdir. Duanın adıdır. Dine görə bu dua insani zireh kimi hər bələdan mühafizə edir.

Səh.184. Sovqat, yaxud böyürtkən. "Tuti", 11 sentyabr 1916, № 31. İmza: Tuti.

1. "Sovqat" – Bakıda 1916-ci ilde nəşr olunan gündəlik siyasi, iqtisadi, ədəbi qəzet; redaktoru R.Mirzəzadə. Əreb əlifbasile yazılmış "Sovqat" sözünü həm "sovqat", həm də "suqat" kimi oxumaq mümkün olduğundan, müəllif məqaləsində bundan çox məhərətlə istifade etmişdir.

2. Bu cümlədən sonra 13-14 setir senzor tərefindən çıxarılmışdır.

3. A.M.Molla Əli – doktor Mirzə Əbdülkəliq Axundova işaretidir.

4. Molla Əbdülbaqi – yene də doktor Mirzə Əbdülkəliq Axundova işaretidir.

5. Əshabi-kahf – İslam esatirine görə Dəqyanus adlı padşahın zülmündən 6 nəfər adam qaçmış, yolda onlara Qitmir adlı iti olan bir çoban da qoşulmuşdur. Onlar mağarada gizlənərək yuxuya getmiş ve 309 ildən sonra ayılmışlar.

6. Molla Abbas – yene də doktor Mirzə Əbdülkəliq Axundova işaretidir.

7. M.N.Qaragözov – 1915-ci ildə Bakıda gündəlik nəşr olunan "Yeni iqdam" qəzetinin redaktoru.

8. Doktor Molla Əbdülkəliq Axundov – XIX əsrin sonu XX əsrin evvəllerinde Bakıda çox məşhur olan hekim və jurnalist. 1909-1910-cu illərdə Bakıda nəşr olunan satirik "Zenbur" jurnalının naşiri.

9. Guşənişin – Rza Zeki Lətifbəyov 1916-1917-ci illərdə "Sovqat" jurnalında bu imza ile çıkış edərdi.

10. Doktor Nəriman bəy – Nəriman Nərimanov.

11. Bu misradan sonra 3 setir senzor tərefindən çıxarılmışdır.

Səh.186. "1917 – noviy qod" münasibətli. "Tuti", 7 yanvar 1917, №1. İmza: Tuti.

Səh.188. "Bürhani-həqiqət". "Tutii", 14 yanvar 1917, № 2. İmza: Tuti.

1. "Bürhani-həqiqət" – İrəvanda 1917-ci ilde iki həftədə bir nəşr olunan ictimai-siyasi, elmi jurnal; redaktoru Ə.H.Zeynalabdinzadə.

Səh.190. Ziyahlarımız. "Şeypur", 1918, № 1. İmza: Kənarçı Pompuşalı.

Səh.191. Ziyahlarımız. "Şeypur", 1918, № 2. İmza: Kənarçı Pompuşalı.

Səh.192. Ziyahlarımız. "Şeypur", 1918, № 3. İmza: Kenarçı Pompuşalı.

Səh.194. Ziyahlarımız. "Şeypur", 1918, № 4. İmza: Kənarçı Pompuşalı.

Səh.196. Ziyahlarımız. "Şeypur", 1918, № 5. İmza: Pompuşalı.

Səh.197. Ziyahlarımız. "Şeypur", 1918, № 6. İmzası yoxdur.

Səh.199. Ziyahlarımız. "Şeypur", 1918, № 7. İmza: Kənarçı Pompuşalı.

Səh.200. Ziyahlarımız. "Şeypur", 1918, № 8. İmza: Kənarçı Pompuşalı.

Səh.201. Ziyahlarımız. "Şeypur", 1918, № 9. İmza: Kənarçı Pompuşalı.

Səh.202. Ziyahlarımız. "Şeypur", 1918, № 10. İmza: Kənarçı Pompuşalı.

Səh.204. Ziyahlarımız. "Şeypur", 1918, № 11. İmza: Kənarçı Pompuşalı.

1. *Varşo* – Polşanın paytaxtı Varşava nezərdə tutulur.

2. *Bəliy qorod* – inqilabdan əvvəl Bakının indiki mərkəz hissəsi nezərdə tutulurdu.

3. *Çorniy qorod* – inqilabdan əvvəl Bakıda yer adıdır. Bu yerde əsasən fabrik və zavodlar yerləşdiyindən tüstü şəherin bu hissəsini qaraya bürümüşdü. Indiki Xətayı rayonunun ərazisindədir.

4. *Mehdiyev* – inqilabdan əvvəl Bakıda tütün fabrikinin sahibi.

5. *Mirzəbəyov* – inqilabdan əvvəl Bakıda tütün fabrikinin sahibi.

6. *Voronsovskiy* – Bakıda hazırlıçı Əzizbəyov küçəsi.

Səh.206. Ziyahlarımız. "Şeypur", 1918, № 13. İmza: Kənarçı Pompuşalı.

Səh.207. Altı ay. "Şeypur", 1918, № 1. İmza: Şeypur.

Səh.208. Əsgərlük. "Şeypur", 1918, № 2. İmza: Şeypur.

Səh.210. Qramafon. "Şeypur", 1918, № 3. İmza: Şeypur.

Səh.211. Tiflis duması. "Şeypur", 1918, № 4. İmza: Şeypur.

Səh.212. Barışırılar. "Şeypur", 1918, № 5. İmza: Şeypur.

Səh.213. Nə var? Nə yox? "Şeypur", 1918, № 7. İmza: Şeypur.

Səh.214. Bir gün. "Şeypur", 1918, № 8. İmza: Şeypur.

Səh.215. Gürcü-erməni vuruşması. "Şeypur", 1918, № 11. İmza: Şeypur.

Səh.217. Birinin bayramı, birinin matəmi. "Molla Nəsreddin", aprel 1926, № 17. İmza: Pompuşalı.

Səh.220. Övladımı vesiyetlerim. Azerb.MEA Əİ, B.35-52; şagird dəftərində ərəb əlifbasile yazılmış əlyazmadır.

MÜNDƏRİCAT

<i>Sair, aktyor, dramaturq</i>	4
--------------------------------------	---

LİRİK ŞEİRLƏR

Qəzel	19
Qələmdir	19
Söz	20
Təxmis	20
Seyyidi-Şirvaniyə nəzirə	22
Mürgi-can olmuşsa	22
Qezal	23
Qərəz	24
Etse rəhm	24
Unudulmaz	25
Əşar	27
Milli nəğma	28
Qan	29
Millet rəislerinə	29
Yəs ve təessür	30
Servət	32
Yoldaş Nərimanovun vüruduna təbrik	33
Beynəlmileliyyət	34
Həpsi rəngdir	35
Gülməlidir	36
Möhtərem dostum və qələm arkadaşım Azərə	38
Sen mənim olsan	38
Naz et	40
Bizdə də var, sizdə də var	41
Bir rəngli, boyalı qadına	42
Oğlum Əhməd Tofiqə vesiyyətim	42

SATİRİK ŞEİRLƏR

Ərbəin qurtarmaq münasibətələ	45
A "Tut!"	46

Ya Reb!	47
Mərsiyəxan deyir	48
Köçmek niyə?	48
Gözel oğlanlarıq	49
Qars fəlakətzedələrinə ixtar	50
Atanın oğlu ile davası	51
Səd şürk	53
Qarı anandan	54
Boynu qıraqşıllı bək	55
Meydanı çıx	55
Pərişan	56
Şair çoxalıb	57
Gerekdir	58
Söyüşün	59
Menim olsun	60
Meşahirdən biri	61
Qalemin	62
Molla Nəsreddin əmiyə	63
Un bölgüsü	64
"Yeznə", yeni Nikolay dayı	65
Millat xəberləri	66
Məslək satıram	68
Olur olsun	69
Qaçmaq günüdür	70
Həzırlıq	71
İrədan nəva	72
"İski"lər "li"ləndilər	74
Bakılı	75
Benzətme	76
Həmmalsəvar	77
Beşarət	78
Bir möminin avropalıya xitabı	79
"Vahid Rusiya"ya ithaf	80
İnşaallah	81
Yolka bayramından məhrum olanlara töhfə	83
Müsahibə	85
İki aşığın deyişməsi	86

Bacioğlunun dayıya ərizəsi	88
O nədir?	90
Lokamo	91
Yaşasın!	92
Cavan həkimlərimizə	93
Ya şeyx!	94
Çarşablı qadınlar	95
Yaz fesli	96
Bulvar qəhrəmanları	97

PYESLƏR

Maarif	101
Cinayet	111
Dərviş	123
Rezalet səbəbləri	132
Mükafat	141
Aktyor	150

FELYETONLAR VƏ MƏQALƏLƏR

Molla Bayquşalıya bir neçə söz	155
Bu düyünü kim aça biler	156
Kos-kosa	157
Tamaşaqabaq və yaxud kəmxərc Balanışın	160
Ey dad Şümür elindən	163
Amma... yene görmeyəcəksen!	164
“Nicat” cəmiyyəti haqqında	164
Mən deyən oldu, olmadı?	165
Ver bangını!	166
Təbim gələndə	168
Kerbəlayı Yaftumeli, yaxud xatəmül-məşahir	169
Son ədəbiyyati-cədidiyəmiz səramədəni	173
Divar ədəbiyyatı	176
Bakı, 11 iyun	178

Bakı, 25 ramazan əl-mübarək	179
Yağışdan çıxdıq, yağmura düşdük	181
“Sovqat”, yaxud böyükən	184
“1917 – noviy qod” münasibəti ilə	186
“Bürhani-həqiqət”	188
Ziyalılarımız	190
Ziyalılarımız	191
Ziyaularımız	192
Ziyahılarımız	194
Ziyahılarımız	196
Ziyahılarımız	197
Ziyahılarımız	199
Ziyahılarımız	200
Ziyahılarımız	201
Ziyahılarımız	202
Ziyahılarımız	204
Ziyahılarımız	206
Altı ay	207
Əsgərlik	208
Qrammafon	210
Tiflis dumast	211
Barışırılar	212
Nə var? Nə yox?	213
Bir gün	214
Gürcü-erməni vuruşması	215
Birinin bayramı, birinin matəmi	217
Övladıma vəsiyyətlərim	220
İzahlar və şərhər	224

Buraxılışa məsul: *Əziz Gülaliev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektorlar: *Elnaz Xəlilqızı*
Pərinaz Səmədova

Yığılmaga verilmişdir 06.09.2006. Çapa imzalanmışdır 15.11.2006.
Formatı $60 \times 90 \frac{1}{16}$, Fiziki çap vərəqi 15,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 226.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.